

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMİK Z. M. BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU

NAXÇIVAN SANCAĞININ MÜFƏSSƏL DƏFTƏRİ

9 məhərrəm 1140 (27 avqust 1727)

Araşdırma, qeyd və şərhlərin müəllifi
HÜSAMƏDDİN MƏMMƏDOV (QARAMANLI)

Tərcümə edənlər:
ZIYA BÜNYADOV və HÜSAMƏDDİN MƏMMƏDOV
(QARAMANLI)

Bakı-"Elm"-2001

Azərbaycan Respublikasının möhtərəm Prezidenti HEYDƏR ƏLİYEV cənabları xalqımızın tarixini geniş oxucu kütləsinə çatdırmağı elmi ictimaiyyət qarşısında şərəfli və məsuliyyətli bir vəzifə kimi müəyyən etmişdir. Onun bu yönümlü müdrik siyasəti son illər tariximizin öyrənilməmiş sahələrinə dair onlarca monoqrafiya, məcmuə və mənbələrin nəşri ilə əlamətdar olmuşdur.

İlk dəfə "Sabah" nəşriyyatında çap olunmuş bu qiymətli tarixi qaynaqla tanış olmuş möhtərəm Prezident onun elmi şərhlərlə nəşrini tövsiyə etmişdir. Kitabın tərtibçisi Hüsəməddin Məmmədov (Qaramanlı) əlyazma üzərində yenidən işləmiş, bu nəşri lüğət və şərhlərlə təchiz etmişdir.

İÇİNDƏKİLƏR

Ön söz.....	5
1. XVI-XVIII əsrlər Naxçıvan diyarının tarixinə dair osmanlı mənbələri...	5
2. Osmanlı dövründə Naxçıvan sancağının ərazisi və inzibati bölgüsü.....	7
3. Osmanlı dövründə Naxçıvan sancağının əhalisi.....	8
4. Osmanlı dövründə Naxçıvan sancağının şəhərləri.....	9
5. Osmanlı dövründə Naxçıvan sancağının kənd təsərrüfatı.....	10
6. Qeydlər.....	12
7. Terminoloji açıqlama.....	13

(Mətn)

("Dəftər"in) İçindəkilər.....	15
Naxçıvan şəhəri.....	23
Naxçıvan nahiyəsi.....	23
Əlincə nahiyəsi.....	37
Sair Məvazi nahiyəsi.....	56
Dərəşahbuz nahiyəsi.....	65
Mülki-Arslan nahiyəsi.....	73
Məvaziyi-Xatun nahiyəsi.....	80
Qarabağ nahiyəsi.....	83
Qışlağat nahiyəsi.....	90
Dərəşam nahiyəsi.....	105
Azadciran nahiyəsi.....	107
Şorlut nahiyəsi.....	137
Dərənürgüt nahiyəsi.....	141
Sisyan nahiyəsi.....	143

Dərələyəz nahiyəsi.....	164
-------------------------	-----

Əlavələr

1. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndən seçmələr.....	208
a. Sədərək nahiyəsi.....	208
b. Şərur nahiyəsi.....	209
Summary.....	213

ÖN SÖZ

Oxuculara təqdim edilən 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"nin I nəşri "Sabah" nəşriyyatı tərəfindən 1997-ci ildə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə hazırlanmış II nəşrdə cənab Prezidentin qeyd və təklifləri bütünlüklə nəzərə alınmışdır. Bu nəşrdə Naxçıvan sancağının tarixi daha geniş xronoloji çərçivədə, təqribən 150 illik dövrün hadisələr kontekstində tədqiq edilmiş, tərcümənin mətnində isə cüzi dəyişikliklər edilmişdir. Bundan əlavə II nəşrə mətnlə bağlı qeyd və terminoloji şərhlər də əlavə edilmişdir.

1.XVI-XVIII əsrlər Naxçıvan diyarının tarixinə dair Osmanlı mənbələri

Min illər boyu Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuş Naxçıvan diyarı XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə keçmiş və burada osmanlı idarə sistemi tətbiq edilmişdir¹

Bu dövr Naxçıvan diyarının siyasi, sosial və iqtisadi tarixi ilə bağlı geniş məlumatlar osmanlı mənbələrində öz əksini tapmışdır. Qeyd edilən məsələlərlə bağlı çox zəngin faktiki material əhatə edən osmanlı mənbələrinin bir qismi nəşr olunmamışdır. Türkiyənin arxiv və kitabxanalarında saxlanılan bu mənbələr son zamanlara qədər obyektiv səbəblərə görə tarixçilərimiz tərəfindən istifadə edilməmişdir. Mərhum akademik Ziya Bünyadovun 1984-cü ildə İstanbulda Başbakanlık Arxivində saxlanılan 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"nin gətirdiyi mikrofilmini çıxmaq şərti ilə, Sovet dövründə Naxçıvan diyarının tarixi ilə bağlı osmanlı mənbələrinin əlyazmalarının mikrofilmlərini əldə etmək mümkün olmamışdır. Məhz bu səbəbə görə tarixçilərimiz Naxçıvan diyarının tarixi də daxil olmaqla, Azərbaycan tarixinə dair XVI-XVIII əsrlərə Osmanlı müəllifləri Peçevinin, Naimanın, Katib Çələbinin, Övliya Çələbinin, Küçük-çələbizadənin və b. nəşr olunmuş əsərlərindən istifadə etməklə kifayətlənmişlər. Lakin Azərbaycanın müstəqillik qazanmasından sonra Türkiyə ilə əlaqələrin intensivləşməsi nəticəsində Azərbaycan [5 - 6] tarixçilərinin Türkiyənin arxiv və kitabxanalarında işləmək imkanı da genişlənmişdir. Bu sətirlərin müəllifi digərtarixçilər kimi, bu fürsətdən istifadə etmiş, Ankara, İstanbul, Kayseri və Konyanın arxiv və kitabxanalarında olmuş və tariximizlə bağlı bir sıra maraqlı osmanlı mənbələri üzərində çalışmışdır.

Naxçıvan diyarının tarixi ilə bağlı nəzərdən keçirdiyimiz osmanlı mənbələrindən tarixçilərimiz tərəfindən tədqiqatə cəlb olunmamışların bəziləri haqqında burada qısa məlumat vermək istərdik.

*Osmanlı narrativ mənbələrindən Naxçıvan tarixi ilə bağlı iki əsər daha çox diqqəti cəlb edir. Bu əsərlərdən biri **İstanbulda Fateh kitabxanasında saxlanılan Cəlalzadə Mustafa Çələbinin "Təbakat ül-məmalik dərəcə ul-məsalik"** adlı irihəcmli əsəridir. 1557-ci ildə tamamlanmış bu əsər XVI əsrin 20-50-ci illər Osmanlı-Səfəvi hərbi-siyasi münasibətlərinin, sultan Süleyman Qanununin (1520-1566) Şərq (Naxçıvan) səfərlərinin öyrənilməsi, həmçinin Naxçıvan diyarının geostrateji əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından bu dövrün ən maraqlı əsərlərindəndir.²*

*Azərbaycan, o cümlədən Naxçıvan diyarının XVI əsr tarixi ilə bağlı osmanlı mənbələri nə qədər çoxdursa, XVII əsrin əvvəllərinə aid osmanlı mənbələri nəqədər azdır. Lakin XVII əsrin əvvəllərinə aid çox az sayda olan osmanlı mənbələrindən Naxçıvan diyarının tarixi ilə bağlı ən maraqlısı **İstanbulda Topkapı sarayı muzeyinin kitabxanasında Rəvan köşkündə saxlanılan Cərrahzadə Məhmədin** əsəridir. 46 səhifəlik həcmdə olan və müəllif tərəfindən ad verilməmiş bu əsərə Rəvan köşkündəki əsərlərin inventar kataloqunda əlyazmanı təsvir etmiş mütəxəssislər ona şərti olaraq **"Rəvan mühasirəsi tarixçəsi"** adını vermişdilər.³ Verilən şərti addan fərqli olaraq əsər əslində yalnız İrəvanın Şah I Abbas tərəfindən mühasirəsi və Osmanlılardan geri alınması deyil, eyni zamanda Şah I Abbasın Naxçıvan uğrunda apardığı mübarizəyə, naxçıvanlılara olan mənfi münasibətinin mahiyyətinin açıqlanmasına həsr olunmuşdur. **Cərrahzadə Məhmədin** təsvir etdiyi hadisələrin bilavasitə iştirakçısı olması da əsərin dəyərini artırmaqdadır.⁴*

Fikrimizcə, Cəlalzadə Mustafa Çələbinin və Cərrahzadə Məhmədin qeyd etdiyimiz əsərləri Naxçıvan tarixinə dair qiymətli mənbə kimi ayrı-ayrılıqda tədqiqatə cəlb edilməyə layiqdirlər.

*Naxçıvan diyarının tarixi, xüsusilə siyasi tarixi ilə bağlı qiymətli sənədlər **İstanbulda Başbakanlık Arxivində** saxlanılır. Şəxsən sultanın [6 - 7] öz adından verilən fərman, buyuruldu, berat və b. və yaxud baş vəzirin sədrliyi ilə iclaslarını keçirən Divanın qərarını əks etdirən məktublarnın orijinalı lazımi yerə göndərməzdən əvvəl dəftərxanada həmin sənədin üzü **"Mühimmə dəftəri"** adı daşıyan toplulara xronoloji*

qaydada bir-birinin ardınca köçürülürdü. İl tamamlandıqdan sonra yeni "**Mühimmə dəftəri**" tutulurdu. Lakin bəzən bir ildə bir neçə belə dəftər açmaq lazım gəlirdi. Bu qayda üzrə tərtib olunmuş və hal-hazırda istanbulda Başbakanlık Arxivində saxlanılan 263 "**Mühimmə dəftəri**" vardır. 1553-1869-cu illərin dövlət sənədlərinin məzmununu əks etdirən bu "**Mühimmə dəftər**"lərində osmanlıların Naxçıvan diyarı uğrunda XVI-XVIII əsrlərdə apardıqları mübarizə ilə bağlı çox mühüm sənədlər vardır.

"**Mühimmə dəftər**"lərinin məzmunu ilə bağlı təsəvvür yaratmaq üçün Naxçıvan diyarının siyasi və sosial tarixinə aid sənədləri əhatə edən "**Mühimmə dəftər**"ləri haqqında qısa məlumat verməyi məqsədəuyğun hesab edirik. Məsəl üçün, 53 №-li "**Mühimmə dəftər**"indəki bir neçə hökmə görə, sultan III Murad (1574-1595) Naxçıvan şəhərini ələ keçirməyə hazırlaşarkən, Naxçıvan istiqamətinin komandanı Fərhadpasaya bu tədbirlə əlaqədar ciddi hazırlıq görmək və yaxud Şəfər xana yazılan məktuba görə, oğlu Əhməd bəyin Naxçıvan sancaqbəyisi təyin ediləcəyi bildirilərək, ona Naxçıvan qalasının yenidən inşa etdirilməsi buyurulurdu. Mərənd hakimi Şahqulu sultana göndərilən hökmə əsasən, osmanlıların hücumu kəçəcəyi təqdirdə Naxçıvan, Ordubad və Qafanın ələ keçirilməsində iştirak etməsi tapşırılırdı və s⁵ Şah I Abbas tərəfindən osmanlıların əlində olan Naxçıvan hücum edəcəyinə dair xəbər alman kimi, dərhal Naxçıvanın müdafiəsi ilə bağlı fərmanlar göndərilmişdir.⁶ Osmanlı idarəsi altında olan Naxçıvan diyarının əhalisinin sosial vəziyyəti ilə bağlı "**Mühimmə dəftər**"lərində maraqlı sənədlər vardır. Məsəl üçün, məmurların verdiyi əziyyətdən dolayı rəəyanın öz yerlərini tərk edib getməsi, beləliklə də kəndlərin boş qalması xəbəri mərkəzi hökumətə çatdıqdan sonra, Naxçıvan qazısına və digər vəzifəli şəxslərə öz yerlərini tərk etmiş insanların geri qaytarılması üçün lazım olan tədbirlərin görülməsi, o cümlədən məhsulunu satmamış rəəyadan nəqd olaraq toplanan vergilərin alınması, bunu edənlərin müəyyənləşdirilib cəzalandırılması, sultan torpaqlarını ("xass") əkib-becərən rəəyaya bu torpaqların idarəsi ilə məşğul olan məmurlar tərəfindən zülm verilib-verilməməsinin aydınlaşdırılması və s. buyurulmuşdu.⁷ [7 - 8]

XVIII əsrə aid 131, 132 №-li "**Mühimmə dəftər**"lərində də maraqlı sənədlər vardır. Bu sənədlərdə Naxçıvan şəhərinin ahınması ilə bağlı hazırlıq işlərinə dair Qafqaz istiqamətinin komandanı Arifi Əhməd Paşaya göndərilmiş sultan fərmanları⁸, Araz çayının gəmilərin hərəkəti üçün hazır vəziyyətə salınmasına dair hökmlər və b. vardır.⁹ Güman edirik ki, siyahını uzatmağa ehtiyac yoxdur, lakin birfaktı qeyd etmək istərdik ki, **Başbakanlık Arxivində** Naxçıvan diyarının XVI-XVIII əsrlər tarixi ilə bağlı sənədlərin sayı yüzlərlədir. Sadəcə olaraq onlar ayrı-ayrı tip dəftərlərdədir. Məsəl üçün, "Şikayət dəftərləri"ndə, "Əhkam dəftərləri"ndə və b. qazi şəriət məhkəməsinin qərarları ilə bağlı sənədlər vardır. Bundan əlavə. "Sancaq tövcih dəftəri" adlı bir sənədlər toplusu da vardır ki, burada da Naxçıvan sancağına 1724-1726-cı illərdə kimlərin sancaqbəyi təyin olunduğu barədə ətraflı məlumat verilir.¹⁰ Xanlıqlar dövrü Naxçıvan tarixi ilə bağlı sənədlər isə Başbakanlık Arxivində əsasən "**Xətti-bümayun təsnifi**" və "**Cövdət xariciyyə**" fondlarında saxlanılır.

İstanbulda Başbakanlık Arxivində Naxçıvan diyarının XVI-XVIII əsrlər tarixi ilə bağlı qiymətli mənbələrdən biri də təhrir dəftərləridir. Bu dəftərlərin "müfəssəl" və "icmal" adlandırılan iki tipi olmuşdur.

Osmanlılar vergiləri nizamlı şəkildə toplamaq məqsədi ilə vergi mükəlləfiyyəti daşıyan kişilərin yaşadığı şəhər və kəndlərə görə siyahısını tərtib edir, kənd təsərrüfatı məhsullarının çeşidi göstərilməklə ödəyəcəkləri verginin həcmi və o dövrün qiymətinə görə Osmanlı pul vahidi "ağça" ilə dəyərini yazır, eyni zamanda gəlirgətirən daşınmaz əmlakın (dəyirman və b.) sayı, onların işləmə müddətindən asılı olaraq alınacaq verginin həcmi qeyd edilir və nəhayət, həcmi dəqiq olaraq bəlli olmayan bir sıra digər vergilər də yazıldıqdan sonra, yaşayış məskəni üzrə ümumi gəlirin həcmi müəyyənləşdirilirdi. Bundan əlavə, vergi mükəlləfiyyəti daşıyanların ailə vəziyyəti (evli, subay dul qadın) və fiziki çatışmazlıqları (kor, topal və b.) barədə də qeydlər edilirdi. Adətən bu tip dəftərlərin giriş hissəsində aidiyyəti olan əyalətdə vergi siyasətinin konturlarını açıb göstərən bir qanunnamə də hazırlanıb əlavə edilirdi. Bu tip dəftərlərə "**müfəssəl dəftər**" deyilirdi.

İki nüsxə hazırlanan "**müfəssəl dəftər**"lər qanuni qüvvəyə mindikdən sonra bir qayda olaraq onun üzərinə hakimiyyətdə olan sultanın tuğrası çəkilir, tuğradan aşağıda isə "**müfəssəl dəftər**"in hansı tarixdən [8 - 9] qüvvəyə minməsinə göstərən "buyuruldu"nun mətni yazılırdı. Bəzi "**müfəssəl dəftər**"lərə tuğra çəkilməyib. Bunun yerinə "Ya fəttah" yazılırdı. Məsəl üçün, 1727-ci il tarixli "**Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri**" "Ya fəttah" müraciəti ilə başlayır.¹¹ Lakin həm tuğranın çəkildiyi həm də "Ya fəttah" müraciətinin eyni vaxtda yazıldığı dəftərlər də vardır.¹²

Bilavasitə Naxçıvan sancağı ilə bağlı osmanlılar bir "**müfəssəl dəftər**" tərtib etmişdilər. 1727-ci il tarixli bu dəftər 302 səhifədir. Dəftərin bəzi səhifələri (81,95) boşdur. Qanunnaməsi yoxdur. Xətti — siyaqət və qırma siyaqətdir. Üzərində o dövrün sultanı III Əhmədin (1703-1730) tuğrası ("Əhməd şah ibn Məhməd xan əl-

müzəffər daima”) çəkilməmişdir. Azərbaycanın digər əyalət və sancaqlarının dəftərləri kimi, Naxçıvan sancağının bu “**müfəssəl dəftəri**”də iki nüsxə tərtib olunmuş, lakin onun hələlik bir nüsxəsi məlumdur.¹³

“İrəvan əyalətinin müfəssəl dəftəri” - hicri 990-cı ilin məhərrəm ayında (noyabr 1590-cı il) qüvvəyə minmişdir. Həcmi 393 səhifə olan bu dəftərin bəzi səhifələri (15, 95, 98, 99, 131, 134, 137-139, 157, 163, 181, 197, 199, 213, 253, 259, 325, 329, 339, 366-367, 387) boşdur. Nəsx xətti ilə yazılmış dua (s.2-3) və qanunnaməsi (s.4-12) olan **“müfəssəl dəftər”** əsasən siyaqət, rəqəmlər isə ərşami-divaniyyə ilə yazılmışdır. Naxçıvan livası (sancağı) ilə bağlı osmanlıların tərtib etdikləri bu ilk “müfəssəl dəftər”in 96-812-ci, 214-232-ci, 240-244-cü 276-326-cı, 340-368-ci səhifələrində Naxçıvan diyarının sosial-iqtisadi tarixini öyrənmək üçün çox zəngin material vardır.¹⁴

Hicri 1440-cı ilin cəməz əl-axır ayının 19-da (3 fevral 1728-ci il) təsdiq edilmiş **“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə** Naxçıvan diyarının bəzi bölgələri (Sədarək nahiyəsi, s.338-348; Şərurnahiyəsi, s.394-439) haqqında dolğun məlumat verilir. Sultan III Əhmədin tuğrası çəkilmiş və siyaqət xətti ilə yazılmış 583 səhifəlik bu dəftərin bəzi səhifələri (21-23, 102-105, 216-223, 262-263, 285, 287, 313-317, 336-337, 349-353, 389-393, 440-449, 530-532) boşdur. Dəftərin qanunnaməsi yoxdur.¹⁵

Naxçıvan diyarının tarixi ilə bağlı qiymətli mənbələrdən biri də yuxarıda qeyd etdiyimiz kimi, **“icmal dəftər”ləridir**. Bu dəftərlər bir qayda olaraq **“müfəssəl dəftər”İrdən** sonra və onun əsasında tərtib olunurdu. **“Müfəssəl dəftər”İrin** tərtibində əyalətin və ya sancağın gəlir obyektlərinin və mənbələri ilə vergi mükəlləfiyyəti daşıyanların müəyyənləşdirilməsi məqsədi güdüürdü. **“İcmal dəftər”İrdə** isə [9 - 10] həmin gəlirlərin necə bölüşdürülməsi əks olunurdu. Əyalətin və ya sancağın gəlir mənbələri müəyyənləşdirildikdə, həmin əyalətin bəyərbəyisi bu mənbələrdən əldə olunan gəlirin kimlərə və hansı xidmətlərinə görə verilməsi barədə sultanın adına göndərdiyi təqdimata (**“təzkurə”**) əsasən, təqdim olunan şəxs üçün sultandan **“berat”** alınırdu. Bu üsulla həmin ərazi-inzibati vahidinin gəlirlərinin sahibləri müəyyənləşdirilir və **“müfəssəl dəftər”** üzərində iş başa çatdırıldıqdan sonra hazırlanan **“icmal dəftər”ə** gəlir mənbəyi göstərilməklə, gəlir sahiblərinin adları qeyd edilir.

Gəlir mənbələri əsasən əkilən torpaq sahələrini əhatə edirdi. Gəlirin həcmindən asılı olaraq isə əkilən torpaq sahələri də daxil olmaqla, gəlir mənbəyinin forması da müəyyənləşdirilirdi. Əkilən torpaq sahələrinin başqa gəlir mənbəyinə digər gəlir gətirən obyektlər də daxil edilirdi, lakin ümumi gəlirdə onların nisbəti aşağı olurdu.¹⁶

Qeyd etdiyimiz **“icmal dəftər”İrdən** bilavasitə Naxçıvan sancağı ilə bağlı olan yoxdur. 1595-ci ilə tamamlandığını ehtimal etdiyimiz¹⁷ 341 səhifəlik **“İrəvan əyalətinin icmal dəftəri”ndə** Naxçıvan sancağına aid hissələr vardır (s.3-5, 76-78, 177-341).¹⁸

24 ramazan 1140-cı (4 may 1728-ci) il tarixli **“İrəvan əyalətinin icmal dəftəri”ndə** Naxçıvan sancağı ilə bağlı məlumatlar vardır. Sultan III Əhmədin tuğrası çəkilmiş və **“Ya fəttah”** müraciətilə başlayan 168 səhifəlik bu dəftərin 13-15-ci, 24-cü, 154-168-ci səhifələri Naxçıvan sancağına aid məlumatları əhatə edir.¹⁹

2. Osmanlı dövründə Naxçıvan sancağının ərazisi və inzibati bölgüsü

Böyük maraq kəsb edən məsələlərdən biri də Naxçıvan sancağının ərazisi məsələsidir. Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında çox dəqiq məlumatı **osmanlı təhriir dəftərlərindən** əldə etmək mümkündür. Digər dövrlər üçün də bu tip mənbələr üzə çıxarılsa, fikrimizcə, Naxçıvan diyarının tarixinin bəhs etdiyimiz məsələsini bütünlüklü və həll etmək mümkün olacaq.

1590-cı il və 1728-ci il tarixli **“İrəvan əyalətinin müfəssəl dəftər”lərinin** və 1727-ci il **“Naxçıvan sancağının müfəssəl dəftəri”nin** toxunduğumuz məsələ ilə əlaqədar zəngin faktiki material vardır. Bu mənbələrdə Naxçıvan sancağının hüudları haqqında verilən [10 - 11] məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam təsvir yaradır.

Qeyd etdiyimiz **“müfəssəl dəftər”lərdə** görə, XVI əsrin sonlarında Naxçıvan sancağı eyni adlı qəzadan və Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlinca, Sisyan, Azadçiran, Ordubad, Şorlut və Dərənürgüt nahiyələrindən ibarət olmuşdur. XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar. Lakin ehtimal ki, bu sancaq müvəqqəti olaraq 1724-1726-cı illərdə mövcud olmuş²⁰ və Naxçıvanın **“müfəssəl dəftəri”nin** tərtibinin başa çatma ərafəsində Ordubad sancağının saxlanması məqsədəuyğun hesab edilməmiş, onun əhatə etdiyi ərazi isə Naxçıvan sancağının tərkibinə qatılmışdır. Bundan əlavə osmanlılar Naxçıvan sancağı üçün ayrıca bir **“müfəssəl dəftər”** tərtib edərkən Zar, Zəbil və Şərur

nahiyələri Naxçıvan sancağının tərkibindən çıxarılmış və İrəvan əyalətinə birləşdirilmişdir. Bununla bərabər, Ordubad, Bazarçayı və Ağcaqala nahiyələri ləğv olunmuş, Sair Məvazi, Qışlağat və Dərələyəz adlı yeni nahiyələr yaradılmışdır. Beləliklə, osmanlıların Naxçıvan sancağının ərazisi və inzibati bölgüsündə apardıqları dəyişikliklər nəticəsində bu diyarın inzibati bölgüsündə 14 nahiyə (Naxçıvan, Əlinca, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərələyəz) qalmışdır.

Göründüyü kimi, Naxçıvan sancağının ərazisi XVI-XVIII əsrlərdə müasir Naxçıvan MR-in ərazisindən də xeyli böyük olmuş, müasir Ermənistan Respublikasının bir sıra rayonlarının, o cümlədən Əzizbəyov, Yexeqnadzor, Cermuk, Sisyan və Meqrirayonlarının ərazisini də əhatə etmişdir.

3. Osmanlılar dövründə Naxçıvan sancağının əhalisi

Osmanlı və Səfəvi dövlətlərinin sərhədlərində yerləşən Naxçıvan sancağı bu dövlətlər arasında baş vermiş müharibə illərində ilk və ən ağır zərbəni öz üzərinə götürmüş Azərbaycan diyarlarından olmuşdur. Tutduğu strateji mövqeyinə adekvat şəkildə Səfəvilər tərəfindən müdafiə olunmayan Naxçıvan diyarının ələ keçirilməsi osmanlılar üçün həm mühüm strateji bölgəyə sahib olmaq, həm də az itkilərlə həlledici qələbə qazanmaq demək idi. [11 - 12] XVI-XVIII əsrlər boyunca Naxçıvan diyarı osmanlıların hərbi-strateji maraqlarından bir an belə kənar qalmamış, hətta sultan Süleyman Qanuninin Səfəvi dövlətinə qarşı hərbi səfərlərindən bir neçəsinin də ilk növbədə Naxçıvan diyarının ələ keçirilməsi məqsəd kimi ortaya atıldığı üçün, bu səfərlərə **“Naxçıvan səfəri”** adı verilmişdir.

Osmanlı-Səfəvi müharibələri nəticəsində yaranmış məcburi köçlər bu dövrün ən ağır problemlərindən olmuşdur. XVI əsr boyunca davam etmiş müharibələr Naxçıvan diyarının demografik vəziyyətinə mənfi təsir göstərmişdir. Hətta məcburi köçlər elə böyük miqyasda bas vermişdir ki, 1590-cı il tarixli **“İrəvan əyalətinin müfəssəl dəftəri”**nə görə, Naxçıvan sancağının tərkib hissəsi olmuş Bazarçayı, Şərabxana, Zar və Zəbil nahiyələrinin əhalisi öz yurdlarını tərk etmiş və **“müfəssəl dəftəri”** tərtib edən məmurlar boş qalmış kəndlərin adını dəftərə qeyd etdikdən sonra, onlar üçün **“heç kim yaşamır”** deyə yazmışdılar. Təkcə yuxarıda göstərdiyimiz nahiyələr üzrə 74 kənd və 1 məzrəə kimsəsiz qalmışdır. Digər nahiyələrdə də xeyli sayda boşalmış kəndlər var idi.

Məcburi köçlərdən sonra tərtib olunmuş 1590-cı il tarixli **“İrəvan əyalətinin müfəssəl dəftəri”**nə əsasən Naxçıvan sancağı üzrə 6.037 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxs (kişilərin) adı qeydə alınmışdır. Bunların da 28.6 %-i (1.728 nəfər) şəhərlərdə, 71,4 %-i (4.309) nəfər kəndlərdə yaşayanlar olmuşdular. 1727-ci ildə isə Naxçıvan sancağında 9.788 nəfər qeydə alınmışdır. Əgər Şərur və yeni yaradılmış Sədərək nahiyəsindəki vergi mükəlləfiyyəti daşıyanlar da (müvafiq olaraq 204 və 1.800-2.004 nəfər) buraya əlavə etsək, XVIII əsrdə Naxçıvan sancağının öz tarixi hüddudlan daxilində 11.792 nəfər vergi mükəlləfiyyəti daşıyanların olduğunu görürük. Bu isə, qeyri-təbi ölüm və məcburi köç hallarını nəzərə almasaq, Naxçıvan sancağının əhalisinin sayında təqribən iki dəfə artım olduğunu göstərir. Eyni zamanda XVI əsrin sonlarından fərqli olaraq, XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının əhalisinin tərkibində şəhər əhalisinin nisbəti xeyli aşağı düşmüş və 10,2 % (1.196 nəfər) olmuşdur.

“Müfəssəl dəftər”lərin vergi mükəlləfiyyəti daşıyanlarla bağlı verdiyi məlumatlar bir qayda olaraq statik xarakter daşıyır və məhz tərtib edildiyi qısa dövrün vəziyyətini əks etdirir.

Osmanlıların Naxçıvan sancağı uğrunda apardıqları döyüşlər vaxtı yerli dinc əhali kütləvi şəkildə öz kəndlərini tərk edərək, osmanlılar ələ keçirmədikləri qonşu əyalətlərə köç etmişdilər. 1590-cı [12 - 13] il tarixli **“İrəvan əyalətinin müfəssəl dəftəri”** kütləvi köçlərin əsasən Naxçıvan sancağından olduğunu göstərir. Bu dövrdə Naxçıvan sancağının 17 nahiyəsində olan 393 yaşayış məskənindən 269-nun əhalisi (yəni 68,5 %) öz yerlərini tərk etmişdi. Bəzi nahiyələrdə (Bazarçayı, Şərabxana, Zar, Zəbil) isə ümumiyyətlə heç bir adam belə qalmamışdır. Digər nahiyələrdə də vəziyyət buna bənzər idi. Məsəl üçün, Mülki-Arslanlı nahiyəsinin 7 kəndindən 6-nın, Ağcaqala nahiyəsinin 64 kəndindən 60-nın, Sisyan nahiyəsinin 34 kəndindən 28-nin, Məvaziyi-Xatun nahiyəsinin 20 kəndindən 8-nin, Qarabağ nahiyəsinin 8 kəndindən 5-nin, Dərəşahbuz nahiyəsinin 30 kəndindən 22-nin, Əlinca nahiyəsinin 42 kəndindən 25-nin əhalisi köç etməyə məcbur olmuşdur.

1727-ci ildəki vəziyyət isə XVI əsrin sonundakı vəziyyətdən xeyli fərqlənirdi. Doğrudur, bu dövrdə də kənd əhalisi məcburi köçlərə məruz qalsa da, bu proses XVI əsrin sonunda olduğu kimi kütləvi şəkildə baş verməmişdir. Naxçıvan sancağının bu dövrdə olan 326 yaşayış məskənindən yalnız 87-nin (26,7 %) əhalisi öz yerlərini tərk etmişdi.

1590-cı və 1727-ci illərin **“müfəssəl dəftər”**ləri Naxçıvan sancağının əhalisinin etnik-dini tərkibi barədə ətraflı məlumat versə də, bu məlumatların da statik xarakter daşdığını nəzərdən qaçırmaq olmaz. 1590-

ci il tarixli "**müfəssəl dəftər**"ə görə Naxçıvan sancağında adları dəftərə düşmüş 6037 şəxsin 49,1 %-nin müsəlman, 50,9 %-nin isə qeyri-müsəlman (gebran), 1727-ci il tarixli Naxçıvan sancağının və 1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərlərinə görə isə 11.792 şəxsin 51,5 faizinin müsəlman, 48,5 faizinin isə qeyri-müsəlman (gebran) olduğu anlaşılır. Eyni zamanda hər iki dövr üçün Naxçıvan sancağı müsəlman əhalisindən olan idarəçilərini və hərbcilərini də əlavə etsək etnik-dini tərkibindəki nisbət müsəlman əhalinin xeyrinə dəyişəcəyini görmək olar. Bununla yanaşı, istər qeyd etdiyimiz "**müfəssəl dəftər**"lərin, istərsə də narrativ mənbələrin məlumatların XVI-XVIII əsrlər boyunca Naxçıvan sancağında müsəlman əhalinin əksəriyyət təşkil etdiyini göstərməkdədir. Bunu yuxarıda qeyd etdiyimiz məcburi köçlərin miqyasından da anlamaq olar. XVI əsrdə Naxçıvan sancağındakı kəndlərin 68,5 %-nin əhalisi öz yerlərini tərk etməklə yanaşı, "**İrəvan əyalətinin müfəssəl dəftəri**"nə görə, bu köçlərin istiqaməti əyalət daxilinə deyil, qonşu əyalətlərə tərəf yönəlmişdir. Əhalisi köç etmiş 269 kəndin, demək olar ki, hamısı adlarına görə (misal üçün, İtqıran, Almaliq, Qızılca, Hacı Laləli, Qaraquş, [13 - 14] Biçənək, Qaraboyahq, Tülkütpəsi və yüzlərlə başqaları) müsəlmanların yaşadığı kəndlər olmuşdur. Boş qalmış müsəlman kəndlərinin çoxluğu və eyni zamanda böyük bir regionu əhatə etməsi faktı təqribi də olsa, köç edənlərin sayı haqqında mülahizə söyləməyə imkan verir: bizim fikrimizcə, 269 kənddən köçənlərin sayı hər kənddə minimum 15 nəfərin yaşamasını qəbul etməklə 4.000 nəfərə bərabər ola bilərdi ki, bu da XVI əsrin sonunda, yəni osmanlılara qədər Naxçıvan sancağında yaşayanların 70 %-nin müsəlman olduğunu söyləməyə əsas verəcəkdir. Lakin bu nisbəti də minimum kimi qəbul etmək lazımdır, çünki Naxçıvan sancağı osmanlılar tərəfindən tam ələ keçirilənə qədər buralarda gedən döyüşlərdə xeyli sayda insan əsir aparılmışdır. Bununla bağlı mənbələrin verdiyi məlumatlar arasında uyğunsuzluq olsa da, hər halda əsir aparılanların sayının minlərlə olduğunu o dövrün mənbələri təsdiq edir: Misal üçün, 1579-cu ildə osmanlılar tərəfindən təkcə Naxçıvan sancağının Şərabxana nahiyəsindən Osmanlı mənbələrinin verdiyi məlumatlara görə 20 min,²¹ Zarlı Ohannesə görə 60 min ²² əsir aparılmışdır. Rauf Məmmədovun fikrincə, Osmanlılar bu dövrdə Naxçıvan sancağından 40 min insanı əsir aparmışdılar. ²³ Əsir götürmələri sünni osmanlıların icra etdiyini, əsas hədəfin də qeyri-müsəlmanlar deyil (sultan fərmanına görə onlara toxunulmaması buyurulurdu) ²⁴, şiə əhalisinin olduğunu nəzərə alsaq, əsir aparılanların (şiə) müsəlman əhalisi olduğu anlaşılacaqdır. Bu isə öz növbəsində Naxçıvan sancağının əhalisinin etnik tərkibinə də təsir etməyə bilməzdi.

1727-ci il tarixli "**Naxçıvan sancağının müfəssəl dəftəri**"nə görə, müsəlman əhali burada çoxluq təşkil etsə də. onların Naxçıvan sancağının da əksəriyyət təşkil etdiyini göstərən faktlar da mövcuddur.

Misal üçün, 1603-cü ildə Naxçıvan şəhərini osmanlılardan geri alan Qaramanlı Zülfüqar xan şəhərin sünni məhəlləsində yaşayan insanları kütləvi şəkildə məhv etmişdir.²⁵ 1603-cü ildə hərəkət edən Osmanlı ordusuna əngəl olmaq məqsədi ilə şah I Abbas burada yaşayan insanların öz yerlərini tərk etməsi, ordu sərdarlarına isə onların evlərinin və tarlalarının yandırılması əmrini vermişdir. Səfəvi dövləti tarixində çox istifadə edilmiş bu üsulun tətbiqi nəticəsində 60 min ²⁶, digər məlumata görə isə 70 min adam ²⁷ (müsəlman və xristian) Səfəvi dövlətinin mərkəzi əyalətlərinə sürgün olunmuşdular.

1727-ci il tarixli "**Naxçıvan sancağının müfəssəl dəftəri**"nə görə məcburi köçlər bu dövrdə də olmuşdur. "**Müfəssəl dəftər**"dəki [14 - 15] bəzi qeydlər hətta onun səbəbinin izahına belə yer vermişdir: bəzi kəndləri məzrəə kimi qeyd edən katiblər bunun səbəbini o kənddə osmanlılardan əvvəl yaşamış insanların qızılbaş (şiə) olduqları üçün kəndlərini tərk etdiklərini və bir daha geri dönməyəcəkləri ilə izah etmişdilər. Bu cür qeydlər Dərələyəz nahiyəsinin Şahyurdu, Ərdiş, Kərəköylük və Sallı kəndləri üçün edilmişdir.²⁸ Naxçıvan sancağının digər boş qalmış kəndlərinin insanları da eyni səbəbə görə köç etmiş olmalıdırlar, çünki Naxçıvan sancağında şiələrin yalnız 4 kənddə yaşamasını söyləmək o qədər də inandırıcı olmazdı. Hər halda öz yurdlarını tərk etmiş 86 yaşayış məskəninin əhalisini 1727-ci ildə vergi mükəlləfiyyəti daşıyanların minimum 20 %-i kimi götürsək belə, XVIII əsrin əvvəllərində Naxçıvan sancağındakı müsəlmanların əhalinin ümumi sayındakı nisbəti təqribən 70 % təşkil edəcəkdir. Lakin yenə də qeyd etmək istərdim ki, Naxçıvan sancağının müsəlmanlardan olan idarəçilərinin və hərbcilərinin də sayını nəzərə alsaq, əhalinin etnik-dini tərkibindəki nisbət müsəlman əhalinin xeyrinə daha da yüksək olacaqdır.

4. Osmanlı dövründə Naxçıvan sancağının şəhərləri

İstər osmanlı, istərsə də onlardan əvvəlki dövrlərin mənbələrində Naxçıvan diyarının şəhərləri kimi Naxçıvan və Ordubadın adı qeyd edilir (XVI əsrin II yarısından etibarən şəhərlər sırasına Culfanın (Culha) əlavə olunduğu görülür. Doğrudur, osmanlı narrativ mənbələrində Culfanın "qala" olduğu göstərilərsə də²⁹ 1590-cı il tarixli İrəvan əyalətinin və 1727-ci il tarixli Naxçıvan sancağının "**müfəssəl dəftər**"lərində Culfanın "kənd" ("qərye") olduğu yazılmışdır.³⁰ Culfa şəhər kimi inzibati və iqtisadi funksiyaları yerinə yetirmədiyi üçün onun haqqında bu bölmədə bəhs olunmayacaqdır.

1590-cı il tarixli **“İrəvan əyalətinin müfəssəl dəftəri”**nə görə Naxçıvan şəhərində bu dövrdə 848 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxsin adı qeyd olunmuşdur. Vergi mükəlləfiyyəti daşıyanların ailə vəziyyəti nəzərə alınaraq, apardığımız hesablamalara görə, Naxçıvan şəhərində 4.208 nəfər, hərbcilərin və idarəçilərin sayını da bura əlavə etsək, şəhər əhalisinin sayının 5.000-dən çox olduğunu görürük. Bu isə Naxçıvan şəhərinin əhalisinin sayının hətta İrəvan əyalətinin mərkəzi şəhəri olan İrəvan şəhərinin əhalisindən təqribən iki dəfə [15 - 16] çox olduğunu göstərir.

1727-ci ildə isə Naxçıvan şəhərində 707 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxsin adı qeyd alınmışdır. Vergi mükəlləfiyyəti daşıyanların ailə vəziyyəti, eyni zamanda buraya idarəçilərlə hərbciləri də əlavə etsək, bu dövrdə şəhər əhalisinin sayının 4.000-ə yaxın ola biləcəyini söyləmək mümkündür. Qeyri-təbii ölüm və məcburi köçləri də nəzərə alsaq, şəhər əhalisinin sayında və ümumiyyətlə şəhərin demografik inkişafında ciddi geriləmənin bas verdiyini qeyd edə bilərik.

Nəzərdən keçirdiyimiz dəftərin məlumatlarına görə, Ordubad şəhərində 1590-cı ildə 281 nəfər, 1727-ci ildə isə 598 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxs olmuşdur. Yuxarıda göstərdiyimiz qayda ilə hesablama apardıqda, Ordubad şəhərində XVI əsrin sonunda təqribən 1.500 adamın, XVIII əsrin əvvəllərində isə təqribən 3.000 adamın yaşadığını söyləyə bilərik.

“Müfəssəl dəftər”lərdə Naxçıvan şəhərinin məhəllələri barədə də dolğun məlumat vardır. 11 məhəlləsi (Qaziyi-cahan /başqa adı Xacə Mirixan/, Seyid Hüseyin, Molla Əhməd, Mirzəbəy, Şahab, Günbəz/ başqa adı Nuri-Kamanlar/, Bala, Hacıbəy, Xuzəmərək, Tizxiran, Qala, məhəlləyi-gebran) olan Naxçıvan şəhəri XVIII əsrin 20-ci illərində artıq iki məhəlləli (Aşağı və Yuxarı məhəllələr) şəhər olmuşdur. XVI əsrin sonunda 5 məhəlləli (Mingis, Anbaras, Sərsəhər, Kürdətal /başqa adı Meydan idi və müsəlmanlarla qeyri-müsəlmanların birgə yaşadıkları məhəlləyi-əraminə) şəhər olan Ordubadda 1727-ci ildə 4 məhəllənin (Mingis, Anbaras, Sərsəhər və İctərangə) olduğu qeyd edilir.

XVI-XVIII əsrlərdə Naxçıvan şəhəri tipik bir müsəlman şəhəri, hərbi-inzibati, ticarət, sənətkarlıq mərkəzi olmuşdur. Bu dövrdə Naxçıvan şəhərində 3 came (cameyi-Qızıl Arslan, cameyi-Məhməd kətxuda, cameyi-şərif (bu camə sultan III Muradın şərafinə ucaldılmışdı) və 10 məscid (Ağa məscidi, Hacı Xəlil məscidi, Keçəçi məscidi, Molla Əhməd məhəlləsinin məscidi, Sultan Mahmud məscidi, Hacı Sani məscidi, Bəsri məscidi, Şeyx Əminəddin məscidi, Ətməlik (?) məscidi, İsmayıl məscidi) var idi. 1727-ci ilə olan məlumata görə isə Naxçıvan şəhərində sultan Murad comesi və Həzrətpaşa comesi adlı iki came olmuşdur. XVI əsrin sonunda Ordubad şəhərində olan came və məscidlər haqqında məlumatlar olmasa da, 1727-ci ildə burada sultan Murad comesinin fəaliyyət göstərməsi dəftərdə qeyd edilir.

İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan şəhəri hərbi-inzibati funksiyaları yerinə yetirən mərkəz kimi [16 - 17] sancaqbəyinin iqamətgahının yerləşdiyi şəhər idi. Sancaqbəyi həbi işlərlə yanaşı, inzibati işləri təşkil edir və onların yerinə yetirilməsinə nəzarət edirdi. Şəhərlərdə və eyni zamanda bütün Naxçıvan sancağında siyasi sabitliyə, onun əmin-amanlığın qorunub saxlanılmasına cavabdeh idi. Məhkəmə işləri, eyni zamanda ticarət və sənətkarlıq sahəsində qaydalara əməl olunması, bazarlarda qiymətlərin və rüsumların müəyyənləşdirilməsi işini qazi və onun aparatı həyata keçirirdi (bu barədə İrəvan əyalətinin 1590-cı il tarixli qanunnaməsində ətraflı məlumat verilmişdir).³¹

Sənətkarlıq və ticarət barədə **“müfəssəl dəftər”**lərdə məlumat az olsa da, Naxçıvan və Ordubad şəhərlərinin ticarət mərkəzi olmasını söyləməyə kifayət qədər əsas vardır. XVI əsrin sonunda Naxçıvan və Ordubadda boyaxana, sabunxana, şamxana və qəssabxanalar olmuş, böyük bazarlar fəaliyyət göstərmişdir. Şəhər sakinləri eyni zamanda əkinçilik, üzümçülük və arıçılıqla da məşğul olmuşdur.

XVIII əsrin 20-ci illərində Naxçıvan və Ordubad şəhərlərinin ticarət həyatında böyük canlanma nəzərə çarpır. **“Müfəssəl dəftər”**ə görə, bu dövrdə Naxçıvan şəhərində 5 bazar (Xətib bazarı, Şeytanbazar, Çanaq, Türangi, Meydan çarşıları), 191 dükan, 21 dəyirman olmuşdur. Sabunxana və boyaxanaların da fəaliyyət göstərməsi 1727-ci il tarixli **“Naxçıvan sancağının müfəssəl dəftəri”**ndə yazılmışdır. Buna bənzər vəziyyət Ordubad şəhərində də olmuşdur. Bir böyük bazarı olan Ordubadda 210 dükan, 2 bəzixana, 2 sabunxana, 5 dəyirman, 5 karvansara və Araz çayında bir iskələ fəaliyyət göstərmişdir.

İstər XVI əsrin sonlarında, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının şəhərlərinin inkişafına müsbət təsir edən amillərdən biri də şəhərlərdə vəqflərin fəaliyyət göstərməsi olmuşdur.³²

5. Osmanlı dövründə Naxçıvan sancağının kənd təsərrüfatı

Tədqiq etdiyimiz **“müfəssəl”** və **“icmal”** dəftərlər Naxçıvan sancağının XVI-XVIII əsrlərdə kənd təsərrüfatının vəziyyətinin öyrənilməsi baxımından da çox qiymətli mənbələrdir.

Dəftərlərin statistik materiallarını sadalamaqla mətni ağırlaşdırmamaq məqsədi ilə biz burada sadəcə olaraq Naxçıvan əhalisinin kənd təsərrüfatının hansı sahələri ilə məşğul olduğunu və bu sahələrin coğrafiyası üzərində durmaqla kifayətlənməyi məqsədə uyğun hesab edirik. [17 - 18]

Kənd təsərrüfatının ən geniş yayılmış sahəsi kimi taxılçılığı qeyd edə bilərik. İstət XVI əsrin sonunda, istərsə də XVIII əsrin 20-ci illərində Naxçıvan sancağının elə bir nahiyəsi olmamışdır ki, orada taxılçılıqla məşğul olunmasın. Buğda, arpa, darı, demək olar ki, bütün kəndlərdə əkilmişdir. Dənli bitkilərdən düyü, mərcimək, maş və noxudun əkilib-becərilməsinə də xüsusi fikir verilmişdir.

Ariçılıq, pambıqçılıq və qoyunçuluğun da çox inkişaf etmiş sahələr olduğunu göstərə bilərik. Bağçılıq və üzümçülük isə bütün Naxçıvan sancağında, o cümlədən Naxçıvan və Ordubad şəhər əhalisinin də məşğuliyyət sahəsi kimi dəftərlərdə qeyd edilirdi.

Naxçıvan sancağında əkin üçün yararlı torpaqların və eyni zamanda digər obyektlərin gəlirləri, illik gəlirinin həcmindən asılı olaraq "xass", "zəhmət" və "timar" şəklində sultan, bəylərbəyilər, sancaqbəyilər, hərbcilər və digər əyalət məmurları arasında bölüşdürülmüşdür. 1590-cı il "İrəvan əyalətinin müfəssəl dəftəri"nə görə o dövrün sultanı III Muradın xasslarına Naxçıvan, Əlinçə, Ordubad, Şərur, Vədi, Karbi və Talin nahiyələrinin 21 kəndi, eyni zamanda şəhərlərdə olan boyaxana və şamxanaların, Naxçıvan duz mədənlərinin gəliri, bazar rüsumları və aid edilmişdir. Bəylərbəyi xasslarına İrəvan, Naxçıvan və Şərur nahiyələrinin 6 kəndinin və 3 məzrəsinin gəlirinin verildiyini görürük. Gəliri baxımından geri qalan, lakin sayı baxımından çox olan zəəmat və timarlar idi. Bu dövrdə Naxçıvan sancağında 135 zəəmət və 543 timar qeydə alınmışdır.

Tamamilə başqa vəziyyətlə XVIII əsrin 20-ci illərində qarşılaşırıq. Zəəmət olmayan Naxçıvan sancağında 30 timar təşkil edilmişdir. Naxçıvan nahiyəsinin Xaçaparaq kəndinin gəlirinin bəylərbəyi xassına aid edilməsi faktını çıxmaq şərti ilə Naxçıvan sancağının gəlirlərinin hamısı sultan III Əhmədin xassının gəliri kimi müəyyən edilmişdir³³

Vergi mükəlləfiyyəti daşıyanlardan vergilər iki şəkildə - nəqd pulla və natural məhsul şəklində alınır. Dənli bitkilərdən natural şəkildə məhsulun $\frac{1}{10}$ -i ("üşr"), məhsulun toplanıb xırmana yığılmasından sonra ödənilirdi. Pambıq üçün vergi də eyni qayda ilə ödənilirdi. Ümumiyyətlə, "müfəssəl dəftər"də göstərilən vergilər ilin eyni fəslində deyil, əvvəlcədən müəyyənləşdirilmiş dövrlərdə ödənilirdi. Bu isə əkinçilərin müəyyən dərəcədə işini asanlaşdırırdı. Nəqd ödənen vergilər bir qayda olaraq torpaqdan istifadə ilə bağlı idi. Əkinçinin əkin yerinin sahəsi və ailə vəziyyətindən asılı olaraq, onu müəyyən kateqoriyaya aid edir və o əkin yeri üçün vergisini də kateqoriyası [18 - 19] üçün müəyyən edilmiş həcmdə ödəyirdi. Qoyun vergisi, gəlinlik vergisi, dəyirman vergisi, badi-hava qrupuna daxil olan vergilər də nəqd ödənilirdi.

Bundan əlavə, əgər kənd və ya şəhər sakini öz həyatı sahəsində satışı üçün deyil, özünün istifadəsi üçün meyvə, bostan məhsulları əkilib-becərdisə, o bunlar üçün vergi ödəməzdi.

Qısa bir araşdırma ilə tanıtmağa çalışdığımız Naxçıvan sancağı ilə bağlı "müfəssəl" və "icmal" dəftərləri gördüyümüz kimi bu qədim diyarın sosial-iqtisadi tarixinin, şəhərlərinin vəziyyətinin, eyni zamanda demoqrafiyasının, toponimikasının, etnoqrafiyasının öyrənilməsi baxımından ən dolğun məlumat verən əvəz olunmaz mənbələrdir.

"Naxçıvan sancağının müfəssəl dəftəri"nin II nəşrini çapa hazırlayarkən, I nəşrdə nəzərdən qaçmış bəzi məqamlara yenidən baxılaraq, düzəlişlər edilmişdir. Bu, ilk növbədə, yer adlarına və vergilərə aiddir. Oxunuşu çətin olan sözlərin oxunuşuna şübhə ilə yanaşdığımız halda (?) işarəsi, heç oxunmadığı halda (...) qoyduq. Bizə bəlli olmayan şəxs adlarının isə transliterasiyasını yazdıq. [19 - 20]

QEYDLƏR

1. *Osmanlı-Səfəvi siyasi münasibətləri haqqında ətraflı bax: Ş. F. Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası. Bakı, 1994; Ф. М. Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в I-ой четверти XVIII века. Баку, 1977; Т. Т. Мустафазаде. Азербайджан и русско-турецкие отношения в I-ой трети XVIII века. Баку, 1993; О. А. Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке. Баку, 1980; Р. Мəтмədov. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977; С. А. Мамедов. Азербайджан и ирано-турецкие войны в 1603-1636 гг. (по армянским источникам) - Известия АН Азерб. ССР, Серия истории, философии и права, 1979, № 1, с. 50-61; № 3, с. 38-48.*
2. *Cəlalzadə Mustafa Çələbi. "Təbakat ül-məmalik fi dərəcəat ülməsalik" - İstanbul, Fateh kitabxanası N-4423.*
3. *Görkəmli türk tarixçisi Bəkir Kütükoğlu da Cərrahzadənin əsərinin qeyd etdiyimiz adını qəbul etmişdir. Bax: Bekir Kütükoğlu. Osmanlı-Iran siyasi münasibətləri (1578-1612). İstanbul, 1993.*
4. *Cərrahzadə Məhməd. "Rəvan mühasirəsi tarixçəsi". - İstanbul, Topkapı sarayı muzeyinin kitabxanası, Rəvan köşkü, N-1290/3.*
5. *Mühimmə dəftəri - İstanbul, Başbakanlık Arxivi, N-53, s. 1, 5, 9, 59 və b.*
6. *Mühimmə dəftəri - Yenə orada, N-53, s. 52, 53, 57, 63; N-54, s. 573 və b.*
7. *Mühimmə dəftəri - Yenə orada, N-746 s. 99.*
8. *Mühimmə zeyli, N-6, s. 43 və b.*
9. *Mühimmə dəftəri - Yenə orada, N-131, s. 220, 228, 245 və b.*
10. *Mühimmə dəftəri - Yenə orada, N-132, s. 171 və b.*
11. *Sancaq tövcih dəftəri - Yenə orada, Kamil Kepeci təsnifi N-523, s. 112, 113 və b.*
12. *Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2000, s. 2i.*
13. *Misal üçün bax: İrəvan əyalətinin icmal dəftəri - İstanbul, Başbakanlık Arxivi, N-895.*
14. *Naxçıvan sancağının müfəssəl dəftəri - Yenə orada, N-905.*
15. *İrəvan əyalətinin müfəssəl dəftəri - Yenə orada, N-633.*
16. *İrəvan əyalətinin müfəssəl dəftəri - Yenə orada, N-901.*
17. *Osmanlı imperiyasının hərbi, sosial və iqtisadi strukturunu [20 - 21] əks etdirən timar sistemi, xəss, zəamət və timarlar haqqında ətraflı bax: İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. s. 23-27.*
18. *İrəvan əyalətinin icmal dəftəri, Bakı, 1996, s. 7.*
19. *İrəvan əyalətinin icmal dəftəri - İstanbul, Başbakanlık Arxivi, N-681.*
20. *İrəvan əyalətinin icmal dəftəri - Yenə orada, N-895.*
21. *Sancaq tövcih dəftəri, s. 113.*
22. *F. M. Kırzioğlu. Osmanlıların Kafkas ellerini fethi (1451-1590). Ankara, 1993, s. 281 (dipnot 83).*
23. *Аракел Даврижеци. Книга истории. Москва, 1973, с. 465.*
24. *Rauf Məтмədov. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, 1977. s. 127.*
25. *F. M. Kırzioğlu, s. 281 (dipnot 83).*
26. *B. Kütükoğlu, s. 263.*
27. *С. А. Мамедов. Азербайджан по источникам XV - первой половины XVIII века. Баку, 1993, с. 183.*
28. *История Ирана с древнейших времен до конца XVIII века. Ленинград, 1957, с. 277; Rauf Məтмədov, s. 134.*
29. *Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 1997, s. 290-291.*
30. *B. Kütükoğlu, s. 252, 262.*
31. *İrəvan əyalətinin müfəssəl dəftəri. N-633. s. 368; Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 1997, s. 162-163.*
32. *İrəvan əyalətinin müfəssəl dəftəri, N-633, s. 4-12.*
33. *Bu haqda ətraflı bax: Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 1997, s. 9-11; İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, s. 21.*
34. *Bax: İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, s. 76. 138-152. [21 - 22]*

TERMINOLOJİ AÇIQLAMA

Abbasi - XVII əsrdən başlayaraq Səfəvi dövlətində dövriyyədə olan pul vahidi.

48 Osmanlı ağçası dəyərində olmuşdur.

Ağça - 1328-1687-ci illərdə Osmanlı imperiyasında dövriyyədə olmuş gümüş pul.

1687-ci ildə ağçanın yerinə 120 ağça dəyərində olan "qümüş" dövriyyəyə buraxılır və bu dövürdən başlayaraq maliyyə işlərində ağça sadəcə olaraq hesablama vahidi kimi istifadə edilir.

Badi-hava - Əyalətə görə tərkibi dəyişən bu rüsumlar qrupuna gəlinlik vergisi, törədilmiş cinayətlər üçün cərimələr, qaçmış qul və cariyələrin, itmiş heyvanın tapılması üçün rüsumlar və s. daxil idi.

Batman - 6 okkaya (7,7 kq) bərabər olan çəki vahidi.

Bennak - Əkin sahəsi yarım çift və ya ondan az olan evli rəiyyət.

Bəylərbəyi - Osmanlı imperiyasına ən böyük ərazi-inzibati vahidi olan əyaləti idarə edən şəxsə deyilirdi.

Əyalətin mülki və hərbi işləri üçün məsul şəxs hesab edilən bəylərbəyinin xidməti

qarşılığında illik gəliri 600.000-1.300.000 ağça arasında dəyişən xass və vəzir mülki adı verilirdi.

Bəhrə - Sudan istifadə üçün ödənen natural vergi.

Vəqf - Gəliri də daxil olmaqla dini və xeyriyyə işləri üçün ayrılmış daşınan və daşınmaz əmlak.

Qəza - Qazi tərəfindən idarə olunan inzibati vahid. Adətən qazıların iqamətgahı qəzanın mərkəzində (şəhər, qəsəbə) yerləşirdi.

Quruş - bax: "Ağça" maddəsinə

Dirhəm - təqribən 3,2 q-a bərabər çəki vahidi.

Dəştibani - Əkin yerlərinin qorunması üçün ödənen vergi.

Dönüm - 919,3 kv.m-ə bərabər olan torpaq sahəsi.

Əyalət - Bəylərbəyi tərəfindən idarə edilən ən böyük ərazi inzibati vahidi.

İltizam - Hər hansı bir obyektin gəlirinin icarəsi.

İspəncə - Qeyri-müsəlmanlardan alınan torpaq vergisi. Müsəlmanlardan torpaq vergisi adı ilə alınan çift vergisində torpaq sahəsinin ölçüsündən asılı olaraq verginin həcmi və bu ödəyənlərin kateqoriyaları da dəyişirdisə, ispəncə üçün bu differensiya tətbiq olunmurdu.

Zabit - İcarəyə verilmiş obyektə vergiləri toplayan məmur.

Zəmət - illik gəliri 20 mindən 99.999 ağçaya qədər olan torpaq sahibliyi.

Yük - Burada: çəki vahidi olan yükün ən geniş istifadə olunanı [22 - 23] 32 batmana (24,4 kq.) bərabər olan divaniyük idi.

Kile - Çəki vahidi olan kilenin ən geniş istifadə olunanı 18-20 okkaya (təqribən 25 kq) bərabər olan İstanbul kilesi idi.

Kəlül - Noxud növü. Sinonimi "kərəsnə" idi. Naxçıvan diyarında hər iki ad işlənirdi.

Gül - Çəki vahidi olan gül 75 dirhəmə (240 q) bərabər idi.

Liva - Osmanlı imperiyasında əyalətə tabe olan ərazi-inzibati vahidi. Sinonimi "sancaq" olan liva mirliva (sancaqbəy) tərəfindən idarə edilirdi.

Man - Ağırlıq vahidi. 1 Naxçıvan manı 13 kq idi.

Mirab - Müəyyən olunmuş şərtlərlə suyun bölüşdürülməsinə nəzarət edən məmur.

Məzrəə - Sakinləri olmayan kəndlərin əkin sahələri.

Müqətiə - İcarəyə verilmiş obyektə ödənilən gəlir.

Nahiyyə - Osmanlı imperiyasında ən xırda ərazi-inzibati vahidi.

Niyabət - bax: "Badi-hava" maddəsinə

Okka - 1,282 kq-a bərabər olan çəki vahidi

Para - Quruşun 1/40-nə bərabər olan pul

Rüsumat (rüsumlar) - yaylaq-qışlaq həyatı keçirən camaat və oymaqlardan nəqd olaraq alınan vergilər

Somar - Təqribən 48 kq-a bərabər olan çəki vahidi.

Tağar - 150 okkaya (192 kq) bərabər olan çəki vahidi.

Tapu - Rəiyyətə ömürlük verilən ərazi üçün ödənen rüsum **Timar** - illik gəliri 19.999 ağçaya qədər olan torpaq sahibliyi

Xass - Hərbi və mülki xidmətdə olan dövlətin yüksək vəzifəli şəxslərinə verilən torpaq sahibliyi. illik gəliri 100 min ağçadan yuxarı idi.

Üşr - "onda bir". Rəiyyətin istehsal etdiyi məhsuldan alınan natural verginin nisbəti. Bəzi vergilərin adının tərkib hissəsi olmasına baxmayaraq, "üşr" nominal xarakter daşımış və nisbəti dəyişmişdir. Hətta bəzən natural olduğu halda, "üşr"lü vergilər nəqd olaraq da alınmışdır.

Xüddamiyyə - Bazarda çəki işləri ilə məşğul olan məmurun topladığı rüsum.

Çift - Rəiyyətlərə əkin üçün ayrılan və məhsuldarlığına görə sahəsi 70-150 dönüm (7-15 ha) arasında dəyişən torpaq sahəsi. [23 - 24]

MƏTN

(“Dəftər”in) İçindəkilər

səh. 1. (Tuğra): Davamlı olaraq zəfər çalan Əhməd şah Məhmədxan oğlu

səh. 2. Bu dəftərin düsturül-əməl olacağı üçün xaqan dəftərxanasında qeyd etdirib, saxlanılması buyuruldu. 9 Məhərrəm 1140 (27 avqust 1727)-cü il. Doğrudur.

I. Naxçıvan sancağına tabe olan Naxçıvan nahiyəsi

1. Naxçıvan şəhəri - 192.676 (ağça);
 2. Seyid Qasım zaviyəsi vəqfi;
 3. Sultan Murad, Həzrətpaşa və Xaçaparaq cameləri vəqfi;
 4. Hacıbala kəndi, başqa adı Hacıvardır - 4.810 (ağça);
 5. Xəlifədüzən məzrəəsi - 6.710 (ağça);
 6. Bədaxşan kəndi - 3.945 (ağça);
 7. Yenicə və Sübhanverdi dizəsi məzrəəsi - 3.000 (ağça);
 8. Yanımca məzrəəsi - 2.981 (ağça);
 9. Zeynəddin kəndi - 5.042 (ağça);
 10. Uzunoba kəndi - 5.042 (ağça);
 11. Şeyx Mahmud kəndi - 7.189 (ağça);
 12. Xəlil xarabası məzrəəsi - 2.900 (ağça);
 13. Dendavar kəndi. Başqa adı Dendabaddır - 3.600 (ağça);
 14. Kültəpə kəndi - 7.266 (ağça);
- Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri -58.000 (ağça);
Zəamət və timar müqatəəsi gəliri - ildə 22.000 (ağça); [24 - 25]

II. Naxçıvan sancağına tabe olan Əlincə nahiyəsi

1. Böyük Xaçaparaq kəndi - 19.650 (ağça);
2. Bənənyar kəndi - 14.567 (ağça);
3. Kimə kəndi - 10.960 (ağça);
4. Saltaq kəndi - 12.709 (ağça);
5. Qarakilsə kəndi. Başqa adı Əbrəğunisdir - 9.945 (ağça);
6. Noreşin kəndi - 6.763 (ağça);
7. Yenicə kəndi - 3.000 (ağça);
8. Qurd Mahmud çiftliyi - 3000 (ağça);
9. Xoşkeşin kəndi. Başqa adı Firənköy - 9.814 (ağça);
10. Gal kəndi - 6.228 (ağça);
11. Şurut kəndi - 29.941 (ağça);
12. Cəracur kəndi - 3.000 (ağça);
13. Paradaş kəndi - 3.892 (ağça);
14. Xanəgah kəndi - 9.750 (ağça);
15. Sultan Murad camesinin vəqfi;
16. Əlincə qalası - 6.449 (ağça);
17. Aşağı Anzor kəndi - 5.796 (ağça);
18. Betevas (?)kəndi - 4.125 (ağça);
19. Yuxarı Anzor kəndi - 3.995 (ağça);
20. Orta Anzor kəndi - 6.176 (ağça);
21. Mikayıl xarabası kəndi - 3.945 (ağça);
22. Berdik kəndi - 3.201 (ağça);

23. Qazançı kəndi - 21.164 (ağça);
 24. Cəmaləddin kəndi - 4.823 (ağça);
 25. Kürəküsyar kəndi - 2,990 (ağça);
 26. Ərəzin kəndi - 9.721 (ağça);
 27. Gündüz məzrəəsi - 3.065 (ağça);
 28. Ləkətaq kəndi - 3.990 (ağça);
- Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri -21.000(ağça); [25 - 26]

III. Naxçıvan sancağına tabe olan Sair Məvazi nahiyəsi

1. Göynük kəndi - 7.921 (ağça);
 2. Zəvələ kəndi. Başqa adı Zəvalıqdır - 3.000(ağça);
 3. Ərəfsat kəndi - 5.673 (ağça);
 4. İslam keçidi kəndi - 2.981 (ağça); səh.3
 5. Babalı kəndi - 3.907 (ağça);
 6. Nəhacur kəndi - 8.333 (ağça);
 7. Horni kəndi - 5.000 (ağça);
 8. Sərov kəndi. Başqa adı Sirabdır - 8.021 (ağça);
 9. Yuxan və aşağı Surəmərç kəndləri - 4.616 (ağça);
 10. Dədyan (?) məzrəəsi - 3.090 (ağça);
 11. Naxçedəniz kəndi - 4. 411 (ağça);
 12. Zəmatun (?) kəndi - 4.000 (ağça);
 13. Vayxır kəndi - 6.862 (ağça);
 14. Alagöz məzrəəsi - 3.954 (ağça);
 15. Moranşah kəndi - 5.359 (ağça);
 16. Qahab kəndi - 4.214 (ağça);
- Varissiz ölənlərin mirasının satılmasından xəzinənin gəliri - 72.000 (ağça);

IV. Naxçıvan sancağına tabe olan Dərəşahbuz nahiyəsi

1. Şahbuz kəndi və Altaq məzrəəsi - 9.938 (ağça);
 2. Külüs kəndi - 7.628 (ağça);
 3. Zimmi keçidi kəndi - 6.738 (ağça);
 4. Nurs kəndi - 6.279 (ağça);
 5. Əyrək (?)kəndi - 3.000 (ağça);
 6. Hurceşin kəndi - 4.000 (ağça);
 7. Kükü kəndi - 5.141 (ağça);
 8. Kömür kəndi - 4.126 (ağça);
 9. Keçəzor kəndi - 5.850 (ağça); [26 - 27]
 10. Dağ məzrəə kəndi - 2.910 (ağça);
 11. Pencik kəndi - 3.000 (ağça);
 12. Taqtaq kəndi - 3.000 (ağça);
 13. Muğan kəndi - 3.000 (ağça);
 14. Xinzirək kəndi - 3000 (ağça);
 15. Şadaq kəndi - 3.000 (ağça);
 16. Qaraboyalıq kəndi - 2.889 (ağça);
 17. Mahmudabad kəndi - 3.000 (ağça);
 18. Ərinc kəndi - 3.000 (ağça);
 19. Sələsüz kəndi və Daylaqlı məzrəəsi - 4.000 (ağça);
 20. Badamlı kəndi - 5.927 (ağça);
 21. Tirkəş kəndi - 6.239 (ağça);
- Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri 15.000 (ağça);

**V. Naxçıvan sancağına tabe olan
Mülki - Arslan nahiyəsi**

1. Şeyx Yusifli kəndi - 7.534 (ağça);
2. Payız kəndi - 8.475 (ağça);
3. Cəhri kəndi - 52.456 (ağça);
4. İsfəndiyar zaviyəsi vəqfi
5. Kərəm çatağı kəndi - 2.110 (ağça);
6. Canıqışlağı kəndi - 4.226 (ağça);
7. Buzğav kəndi - 4.965 (ağça);
8. Lizberd kəndi - 4.487 (ağça);
9. Qaraquş kəndi - 5.080 (ağça);

**VI. Naxçıvan sancağına tabe olan
Məvaziyi - Xatun nahiyəsi**

1. Livis (?) kəndi - 2.966 (ağça);
 2. İtqıran kəndi - 3.600 (ağça);
 3. Degin kəndi - 2.000 (ağça);
 4. Oğbin kəndi - 3.910 (ağça); [27 - 28]
- səh. 4*

5. Sas kəndi - 1000 (ağça);
6. Almalı kəndi - 3000 (ağça);
7. Kürədiz kəndi - 4785 (ağça);
8. Ağxaç kəndi - 6170 (ağça);
9. Soltanbəy kəndi - 2000 (ağça);
10. Varissiz önlərin mirasının satışından Mülki - Arslan və Məvaziyi - Xatun nahiyələri üzrə xəzinənin gəliri - 15000 (ağça);

**VII. Naxçıvan sancağına tabe olan
Qarabağ nahiyəsi**

1. Qarabağ kəndi - 7515 (ağça);
2. Pələçi (?) kəndi - 3000 (ağça);
3. Əznəberd kəndi - 19869 (ağça);
4. Üç duz kəsən ocağından əldə edilən illik gəlir - 21000 (ağça);
5. Xıncav kəndi - 4811 (ağça);
6. Qırdəş (?) kəndi - 2000 (ağça);
7. Qarabulaq kəndi - 2190 (ağça);
8. Xök kəndi - 2000 (ağça);
9. Qıvrəq kəndi - 3000 (ağça);
10. Tüqavil kəndi - 3000 (ağça);
11. Sənkam (?) kəndi - 2900 (ağça);
12. Ərəfsağı qışlağı - 1995 (ağça);
13. Xoşlu qışlağı - 31000 (ağça);
14. Qaraçuq kəndi - 12751 (ağça);
15. Bulğan (?) kəndi - 10119 (ağça);
16. Varissiz önlərin mirasının satışından xəzinənin gəliri -5.180 (ağça); [28 - 29]

**VIII. Naxçıvan sancağına tabe olan
Qışlağat nahiyəsi**

1. Yemxana kəndi - 10.820 (ağça);
2. Tumbul kəndi - 7.321 (ağça);

3. Kiçik Tumbul kəndi - 2.900 (ağça);
 4. Yəzdabad kəndi - 90.305 (ağça);
 5. Nehrəm kəndi - 35.141 (ağça);
 6. Dendabad (?) kəndi - 4.310 (ağça);
 7. Uzunoba kəndi - 1.299 (ağça); -hali
 8. Molla Həmdi məzrəəsi - 2.200 (ağça);
 9. Xocamverdi məzrəəsi - 3.520 (ağça);
 10. Qiyaslı kəndi - 3.110 (ağça);
 11. Qaraca kəndi - 2.999 (ağça);
 12. Əlincə (?) məzrəəsi - 1.200 (ağça);
 13. Qızılca qışlaq - 5.541 (ağça);
 14. Kolanı kəndi - 7.041 (ağça);
 15. Badamqaya kəndi - 11.058 (ağça);
 16. Abdallı kəndi - 8.202 (ağça);
 17. Şeyxi Həməzəli kəndi - 8.048 (ağça);
 18. Qalacıq kəndi - 4.000 (ağça);
 19. Xəlifəli və Xəlifə kəndləri - 22.248 (ağça);
 20. Qarağac kəndi - 3.368 (ağça);
 21. Yenicə kəndi - 2.190 (ağça);
- Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri 25.000 (ağça);

IX. Naxçıvan sancağına tabe olan Dərəşam nahiyəsi

1. Başkənd - 6.280 (ağça);
2. Ortakənd - 5.690 (ağça);
3. Dibkənd - 15.840 (ağça);
4. Culha kəndi - 8.05 (ağça);

səh. 5 [29 - 30]

X. Naxçıvan sancağına tabe olan Azadciran nahiyəsi

1. Bist kəndi - 13.715 (ağça);
2. Ələhi kəndi - 11.649 (ağça);
3. Nuşirəvan kəndi - 3.045 (ağça);
4. Sərxu (?) kəndi - 3.356 (ağça);
5. Tivi kəndi - 3.356 (ağça);
6. Parağa kəndi - 8.995 (ağça);
7. Behrud kəndi - 4.897 (ağça);
8. Bilev kəndi - 6.824 (ağça);
9. Ustupu kəndi - 8.957 (ağça);
10. Çənənab kəndi - 18.255 (ağça);
11. Azadciran kəndi - 3.800 (ağça);
12. Azad kəndi - 2.950 (ağça);
13. Xəlili kəndi - 4.150 (ağça);
14. Miskinkaşan kəndi - 2.999 (ağça);
15. Dizə kəndi - 6.713 (ağça);
16. Düylün kəndi - 6.264 (ağça);
17. Yuxarı Xanəgah kəndi - 4.675 (ağça);
18. Vənənd kəndi - 12.783 (ağça);
19. Anequt (?) kəndi - 6.317 (ağça);
20. Dırnis kəndi - 8.037 (ağça);
21. Kələki kəndi - 9.300 (ağça);

22. Unus kəndi - 8.281 (ağça);
23. Urmus kəndi - 10.330 (ağça);
24. Uybaz (?) kəndi - 1.900 (ağça);
25. Kəçəri kəndi - 2.621 (ağça);
26. Yuxarı Əylis kəndi - 51.799 (ağça);
27. Aşağı Əylis kəndi - 27.985 (ağça);
28. Tulud kəndi - 2.148 (ağça);
29. Gühnar kəndi - 2.365 (ağça);
30. Dəstəq kəndi - 10.763 (ağça);
31. Sal kəndi - 2.200 (ağça);
32. Bertəq kəndi - 2.148 (ağça); [30 - 31]
33. Yaycı kəndi - 9.634 (ağça);
34. Ordubad qəsəbəsi - 63.669 (ağça);
35. (Ordubaddakı) Böyük cəme vəqfləri;
36. Mirzə İbrahim mədrəsəsinin vəqfi;
37. Meqri kəndi - 47.655 (ağça);
38. Yenicə kəndi - 5.485 (ağça);
39. Qarçuvan kəndi - 2.047 (ağça);
40. Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri - 3.550 (ağça);

XI. Naxçıvan sancağına tabe olan Şorlut nahiyəsi

1. Aşağı Əndəmiş kəndi - 8.754 (ağça);
2. Anabad kəndi - 4.664 (ağça);
3. Kanzək kəndi - 5.174 (ağça);
4. Yuxarı Əndəmiş kəndi - 4.062 (ağça);
5. Beşquş kəndi - 5.174 (ağça);

XII. Naxçıvan sancağına tabe olan Dərənürgüt nahiyəsi

1. Nürgüt kəndi - 1.699 (ağça);
2. Teyvaz (?) kəndi - 2.795 (ağça);
3. Vərkərx (?) kəndi - 3.075 (ağça);
4. Milağ kəndi - 3.341 (ağça);

səh. 6

5. Əznəmiri kəndi - 3.299 (ağça);
6. Varissiz ölənlərin mirasının satışından Şorlut və Dərənürgüt nahiyələri üzrə xəzinənin gəliri - 4.200 (ağça); [31 - 32]

XIII. Naxçıvan sancağına tabe olan Sisyan nahiyəsi

1. Sisyan kəndi - 8.316 (ağça);
2. Zebazadur kəndi - 5.276 (ağça);
3. Əlili kəndi - 6.223 (ağça);
4. Salbartob yaylağı - 5.000 (ağça);
5. Pexin (?) kəndi - 3.601 (ağça);
6. Ərəfsa kəndi - 5.893 (ağça);
7. Ortagir kəndi - 5.167 (ağça);
8. Ağayi kəndi - 2.999 (ağça);
9. Benis kəndi - 3.320 (ağça);

10. Əxlətiyan kəndi - 4.975 (ağça);
11. Başqa Ərəfsa kəndi - 7.183 (ağça);
12. Şeyxlər kəndi - 4.914 (ağça);
13. Haksi (?) kəndi - 3.150 (ağça);
14. Qıvraq kəndi - 7.634 (ağça);
15. Köçəri kəndi - 2.563 (ağça);
16. Püsyən (?) kəndi - 3.384 (ağça);
17. Mahrus kəndi - 4.450 (ağça);
18. Dosdgird kəndi - 3.640 (ağça);
19. Tulus kəndi - 3.752(ağça);
20. Ağcakənd - 2.959 (ağça);
21. Pimağut kəndi - 8.687 (ağça);
22. Uz kəndi-4.137 (ağça);
23. Qarakilsə kəndi - 6.338 (ağça);
24. Əskəmor (?) kəndi - 6.224 (ağça);
25. Kömür kəndi - 2.100 (ağça);
26. Kamiyab kəndi - 3.100 (ağça);
27. Qızılca kəndi - 3.620 (ağça);
28. Şəki kəndi - 5.959 (ağça);
29. Kivas kəndi - 5.334 (ağça);
30. Əyləgül kəndi - 3.075 (ağça);
31. Bələk kəndi - 2.892 (ağça);
32. Şələt kəndi - 6.086 (ağça); [32 - 33]
33. Talibabad kəndi. Başqa adı Vərgədir - 2.335 (ağça);
34. Ərikli kəndi - 2.860 (ağça);
35. Sənkər kəndi - 4.736 (ağça);
36. Pul kəndi - 4.250 (ağça);
37. Hərenduz (?) kəndi - 2.900 (ağça);
38. Keşiş kəndi - 1.999 (ağça);
39. Kələdək kəndi - 2.350 (ağça);
40. Berdi kəndi - 5.132 (ağça);
41. Qalacıq kəndi - 4.389 (ağça);
42. Bazarçayı kəndi - 1.999 (ağça);
43. Varissiz lənlərin mirasının satışından xəzinənin gəliri -8.000 (ağça);

XIV. Naxçıvan sancağına tabe olan Dərələyəz nahiyəsi

1. Axura kəndi - 8.065 (ağça);
 2. Həməzəli kəndi və Kərəmpa (?) məzrəəsi - 8.434 (ağça);
 3. Havic kəndi - 2.758 (ağça);
 4. Moravik kəndi - 1.220 (ağça);
- səh. 7*
5. Həşim kəndi - 3.608 (ağça);
 6. Yaycı kəndi - 15.227 (ağça);
 7. Çağazur kəndi - 5.763 (ağça);
 8. Xaçik kəndi • 5.350 (ağça);
 9. Kələdək (?) kəndi - 1.406 (ağça);
 10. Kənzək kəndi - 2.412 (ağça);
 11. Veysəlli kəndi 2.794 (ağça);
 12. Əyər kəndi - 3.741 (ağça);
 13. Danzik kəndi - 10.060 (ağça);
 14. Arpa kəndi - 6.669 (ağça);
 15. Amağu kəndi - 4.032 (ağça);
 16. Çivə kəndi 4.349 (ağça);
 17. Qızılgül kəndi. Başqa adı Şəkərbəylidir - 6.762 (ağça);

18. Aynazor kəndi - 11.995 (ağça); [33 - 34
 19. Bağçacıq kəndi - 2.019 (ağça);
 20. Rind kəndi - 2.100 (ağça);
 21. Qozluca kəndi - 4.000 (ağça);
 22. Kərəkor (?) kəndi - 1.999 (ağça);
 23. Çanaqçı kəndi - 2.810 (ağça);
 24. Keşişviranı kəndi - 3.000 (ağça);
 25. Urnut (?) kəndi - 2.910 (ağça);
 26. Xıns kəndi - 3.735 (ağça);
 27. Cəfərli kəndi - 1.801 (ağça);
 28. Qaşqa kəndi - 2.000 (ağça);
 29. Əngüzi kəndi - 2.980 (ağça);
 30. Telsin kəndi - 1.999 (ağça);
 31. Çavuşcuq kəndi - 3.100 (ağça);
 32. Ərdalas kəndi - 2.850 (ağça);
 33. Əyrili kəndi - 2.552 (ağça);
 34. Künnüd kəndi - 2.595 (ağça);
 35. Abana kəndi - 4.250 (ağça);
 36. Vartanes kəndi - 5.168 (ağça);
 37. Vahsni (?) kəndi - 3.960 (ağça);
 38. Ağcavənk kəndi - 1.524 (ağça);
 39. Tərətum kəndi - 2.980 (ağça);
 40. Ağkilsə kəndi - 3.090 (ağça);
 41. Qız qalası kəndi - 4.110 (ağça);
 42. Qutyol kəndi - 8.380 (ağça);
 43. Sədərək qışlası məzrəəsi - 4.550 (ağça);
 44. Meydan kəndi. Başqa adı Əli qışlağıdır - 2.110 (ağça);
 45. Ələyəz və Üstün kəndləri - 8.833 (ağça);
 46. Məndərvanı kəndi - 2.190 (ağça);
 47. Dibi (?) kəndi - 1.990 (ağça);
 48. Qaraqaya kəndi - 1.382 (ağça);
 49. Hurevadik kəndi - 5.321 (ağça);
 50. Ayısəsi kəndi - 2.022 (ağça);
 51. Gələnçevir kəndi - 1.532 (ağça);
 52. Ərdəpin kəndi - 2.293 (ağça);
 53. Şahyurdu məzrəəsi - 4.500 (ağça); [34 - 35]
 54. Rahdarlıq bacından əldə edilən illik gəlir - 1.200 (ağça);
 55. Ərdiş kəndi - 2.906 (ağça);
 56. Kərəkülük məzrəəsi - 2.900 (ağça);
 57. Sallı məzrəəsi - 3.620 (ağça);
 58. Xurs kəndi - 4.681 (ağça);
 59. Ortaköy kəndi - 4.725 (ağça);
 60. Züyrük (?) kəndi - 4.035 (ağça);
 61. Keşiş kəndi - 3.880 (ağça);
 62. Başköy kəndi - 14.804 (ağça);
 63. Kisək kəndi - 3.606 (ağça);
 64. Yenicə kəndi - 2.781 (ağça);
- səh. 8*
65. Vartanol (?) kəndi - 2.119 (ağça);
 66. Morzav kəndi - 3.105 (ağça);
 67. Ərgəz kəndi - 4.170 (ağça);
 68. Məlikşah kəndi - 5.046 (ağça);
 69. Kükivanı kəndi - 4.181 (ağça);
 70. Moz kəndi - 2.851 (ağça);
 71. Çağatay kəndi - 5.350 (ağça);
 72. Dədəli kəndi və Dədəli adlı başqa bir kənd - 2.190 (ağ-

73. Amağu kəndi - 2.999 (ağça);
74. Puşadiz kəndi. Başqa adı Dəyqlıdır - 5.637(ağça);
75. Azadək kəndi - 6.996 (ağça);
76. Əxili kəndi - 2.472 (ağça);
77. Zeytə kəndi - 2.452 (ağça);
78. Soyulan kəndi - 5.028 (ağça);
79. Hərher kəndi - 10,021 (ağça);
80. Kotanı kəndi -2.425 (ağça);
81. Qoçubəy kəndi - 1.900 (ağça);
82. Turfun (?) kəndi - 2.130 (ağça);
83. Birək kəndi - 2.990 (ağça);
84. Qalabəyi kəndi - 1.299 (ağça);
85. Pürhəsənli kəndi - 2.900 (ağça) [35 - 36]
86. Salcı kəndi - 2.999 (ağça);
87. Qurd Əmir kəndi -3.854 (ağça)
88. Gümüşcük kəndi - 2.517 (ağça);
89. Por kəndi - 3.739 (ağça);
90. Ərnic kəndi - 2.519 (ağça);
91. Cul kəndi - 3.988 (ağça);
92. Paşalı kəndi - 4.274 (ağça);
93. Kömür kəndi - 8.211 (ağça);
94. Kabud kəndi - 2.887 (ağça);
95. Axta kəndi - 2.900 (ağça);
96. Qındevəs kəndi - 2.458 (ağça);
97. Qayalı kəndi - 3.037 (ağça);
98. Martiros kəndi - 3.798 (ağça);
99. Quşçu xarabası kəndi - 2.200 (ağça);
100. Qaravəng kəndi - 2.661 (ağça);
101. Muğanlı kəndi. Başqa adı Yurdçındur (?) - 4.829 (ağça);
102. Horadüz (?) kəndi - 4.333 (ağça);
103. Varissiz ölənlerin mirasının satışından xəzinənin gəliri - 15.000 (ağça); [36 - 37]

I. [NAXÇIVAN] SANCAĞINA TABE OLAN NAXÇIVAN NAHIYƏSİ

NAXÇIVAN şəhəri. Yuxarı məhəllə.

səh. 10.

Molla Əli Osman oğlu; (Molla Əlinin) oğlu Rəhbər; Məmməd Ağamalı oğlu; Tağı Xəlil oğlu; Məmməd Hüseyn oğlu;

Əli Hacı Nəzər oğlu; Rəhbər Qara oğlu; Əbdülkərim Bağır oğlu; Əli Məmməd oğlu; Mahmud Hacı Məmməd oğlu;

Əli Sabir oğlu; Məmməd Xanməmməd oğlu; (Məmmədin) qardaşı Əli; Bayram Əlifxan oğlu; Mustafa Hüseyn oğlu;

Xudaverdi Abdulla oğlu; Qasım Əmirxan oğlu; Əsgər Qara oğlu; Hacı Süleyman oğlu; Səfi Pirməməd oğlu;

Novruz Səfərəli oğlu, Cəfərəli Məmməd oğlu, Cəbi Məmməd oğlu, Hacı Əli Hacı Əhməd oğlu, Rəfi Əli oğlu;

Bünyad Hacı Məmməd oğlu, (Bünyadın) qardaşı Hüseyn; (Bünyadın) basqa qardaşı Qasım; (Qasımın) oğlu Qulu; Həsənhan Hacı İsa oğlu;

Sadiq Məmməd oğlu; Mirzəqulu Səfi oğlu; Əbdülalim Abdulla oğlu; Məmmədخان Vəlican oğlu; Mirzə Əhməd Əliyar oğlu; Bərəkətqulu Əli oğlu; İmamqulu Xudaqulu oğlu; Nəsir Mürşüd oğlu; Zeynal Ocaqqulu oğlu; (Zeynalın) qardaşı Qədim:

Allahqulu Abdulla oğlu; Səfər Kəblə oğlu;

(Səfərin) qardaşı Hüseyn; İbrahim Dərgah oğlu; Rəcəb Əli oğlu;

Əliverdi Əliqulu oğlu; Nəsir Murad oğlu; Qasım Bərəkətqulu oğlu; Əliyar Baba oğlu; Oruc Bərəkətqulu oğlu;

Veyis İbrahim oğlu; (Veyisin) qardaşı Əli; Budaq Əlifxan oğlu; Şahsuvar Abbas oğlu; Vəliməmməd Səfərxan oğlu;

Novruz Zakir oğlu; Mollaverdi İmamverdi oğlu; Müridbəy [37 - 38] Məmməd oğlu; Rəsul Məmməd oğlu; Məmməd Hacı Əli oğlu;

Həsən Hacı Əmir oğlu; Sübhanverdi Dəli Nəbi oğlu; Hacı Mehreli Məmməd oğlu; (Hacı Mehrelinin) qardaşı Ağah; Məmməd Ağalı oğlu;

Haqverdi Niftalı oğlu; Səfi Qubad oğlu; Allahverdi Camalalı oğlu; (Allahverdinin) qardaşı Mehdixan; (Mehdixanın) qardaşı Camalalı;

səh. 11

Vəlixan Əhməd oğlu; Mirzə Əli Mövcud oğlu; Məmməd-səid Xudaverdi oğlu; Süleyman Rəcəb oğlu; (Süleymanın) qardaşı Kamal;

Yusif Rəcəb oğlu; Molla Şəfi Rza oğlu - Həzrət paşa camesinin imamı; Saleh İsmayıl oğlu; İsaxan Musaxan oğlu; Məmməd İsaxan oğlu - yeniçəri:

Əli Azərxan oğlu; Nəcəf Şahqulu oğlu; Xəlil Nəzərəli oğlu; Məmməd Hüseyn oğlu; (Məmmədin) qardaşı Rəcəb:

Əmin Məmməd oğlu; (Əminin) oğlu Əmir; Əsgər Nəqdəli oğlu; Budaq Məmmədağı oğlu; Əhməd Savalan (?) oğlu;

Yusif Mirzə oğlu; Yusif Məmməd oğlu; Rza Qoca oğlu;

Budaq Kəkilxan oğlu; İbrahim Məmməd oğlu;

Murad Murtuza oğlu; Novruz Səfər oğlu; Kəlbəli Nəsireli oğlu; (Kəlbəlinin) qardaşı İmaməli; Bünyadəli Şahnəzər oğlu;

Babaxan Qoca oğlu; Nəsir Bayram oğlu; Vəlixan Salavat oğlu; Raif Həsən oğlu; Kazım Həsən oğlu;

Zülfüqar Novruz oğlu; Hacı Rüstəm Hacı Durmuş oğlu; Hacı Məmməd Hacı Əli oğlu; Qulu Oruc oğlu; Alıxan Əlibəy oğlu;
Məmməd Bərəkətqulu oğlu; Əli Seydi oğlu; Raif Məmməd oğlu; Məmməd Qoca oğlu; Əlibaba Sadıq oğlu;
Bayram Məmmədqulu oğlu; Rəcəbəli Məmməd oğlu; (Rəcəbəlinin) qardaşı Əliqulu; Əkbər Nəcəf oğlu; Qoca Hüseynxan oğlu;
Əli Məmməd oğlu; Məmməd Əli oğlu; Novruz Rza oğlu; [38 - 39]
Qulu Xəlifəli oğlu; Hacı Ağalı Arslan oğlu;
(Hacı Ağalının) oğlu Bərəkətqulu; (Bərəkətqulunun) qardaşı İmamqulu; Bərəkətqulu Hacı Allahverdi oğlu; Dədəxan Bağır oğlu; Səfi Allahverdi oğlu;
Bərəkətqulu Novruz oğlu, (Bərəkətqulunun) qardaşı İmamqulu; Əbülqasım Mürşid oğlu; (Əbdülqasımın) qardaşı Nadir; Əli Ağa oğlu;
Hacı Əli Məmməd oğlu; Əli Orxan oğlu; Haqverdi Əli oğlu; (Haqverdinin) qardaşı Məmməd; İsmayıl Nəqdəli oğlu;
Əlibəy Alıxan oğlu; Qədim Tağı oğlu; Məmməd Əbdülrza oğlu; Vəliməmməd Əli oğlu; Məmməd İmaməli oğlu;

səh. 12.

İsmayıl Qasım oğlu; Heydər Təhmas oğlu; Razi Nəsir oğlu; Hacı Məmməd Mirzə Məmməd oğlu; Məmmədخان İmamqulu oğlu;
Cəfər Dərviş oğlu; Hüseyn İmamqulu oğlu; (Hüseynin) qardaşı Mirrazi: Əmin İbrahim oğlu; Əli Vəli oğlu;
Bərxudar Sunullah oğlu; (Bərxudarın) qardaşı Bayram; Məşədi Qulu Savalan oğlu; Sadıq Oruc oğlu; Yarsahib Gülbudaq oğlu;
Şahnəzər Əli oğlu; (Şahnəzərin) oğlu Pirməzər; Hacı Seyfi Əli oğlu; Maqsud Əli oğlu; (Maqsudum) qardaşı Mürşüd;
(Mürşüdü) oğlu Nəğdəli; Rəcəb Natiq oğlu; Əhməd Məmməd oğlu; Əvəz Təhmas oğlu; (Əvəzin) oğlu Hatəm;
Cəfər Mustafa oğlu; Vəli Gülnəzər oğlu; Əbülqasım Məmməd oğlu; (Əbülqasımın) qardaşı Mövlanverdi; Yedigər Mərdan oğlu;
(Yedigər) qardaşı Axan; Qulu İsa oğlu; Məmməd Vəli oğlu; Xızır Yusif oğlu; Əliyar Məcnun oğlu; (Əliyarın) qardaşı Tağı; Məmməd Kazım oğlu; (Məmmədin) oğlu Tağı; Xanqulu Duman oğlu; Məmmədخان Qurban oğlu;
Mirməmməd Kəlbə oğlu; Baba Bədir oğlu; Oruc Ələsgər [39 - 40] oğlu; Əli Murad oğlu; Qulu Bulud oğlu;
Həsənخان Haqverdi oğlu; Bayram İsmi oğlu; Yarməmməd Süleyman oğlu; (Yarməmmədin) qardaşı Yusifخان; Bərəkətqulu Xızır oğlu;
Qəniverdi Məcnun oğlu; Xudaverdi Məmməd oğlu; Cəfər Mehdi oğlu; Saleh Xudaverdi oğlu; İmirخان Əmirخان oğlu;
İmamverdi Tanrıverdi oğlu; (İmamverdinin) oğlu Tanrıverdi; (İmamverdinin) qardaşı Bağır; Bünyad Durmuş oğlu; Əli Hüseyn oğlu;
(Əlinin) oğlu Hüseyn; Aləmqulu Təhmas oğlu; Pırxan Şəms oğlu; (Pırxanın) qardaşı Adıgözəl; Məmməd Sağmış (?) oğlu;
Quluverdi Qoca oğlu; Cəfər Murtuza oğlu; İsxan Kazım oğlu; Əli Şahgəldi oğlu; Bayram Cəlal oğlu; Rizvan Murtuza oğlu; Xanmirzə Durmuş oğlu; Möhsün Həzrətqulu oğlu; Məmməd Səfi oğlu; Fərman Xanbudaq oğlu;

səh. 13

Bədir Gülməmməd oğlu; Pirməmməd Bünyad oğlu; Qasım Bədir oğlu; İmamverdi Mustafa oğlu; (İmamverdinin) qardaşı Xalıqverdi;
Səfər Əhməd oğlu; (Səfərin) qardaşı Xəndan; Vəli Mustafa oğlu; Sübhan İsmayıl oğlu; (Sübhanın) oğlu Məmmədخان;
Əmin Pirməmməd oğlu; Bədirخان İsmayıl oğlu; (Bədirخانın) oğlu Əli; İmamverdi Abdulla oğlu – dəbbağ; Bədəl Rüşdü oğlu;

Mirzə Ağamirzə oğlu; Şahsevən Baba oğlu; (Şahsevənin) qardaşı Məmməd; Məmmədqulu Məmməd oğlu; Əli Qoca oğlu;
Atabəy Əxibəy oğlu; Əmirgül Allahqulu oğlu; Qaravələd Abı oğlu; Talib Şirin oğlu; Məmməd İsa oğlu; (Məmmədin) oğlu Şahmirzə; Əli Murad oğlu; Vəli Qələndər oğlu; (Vəlinin) oğlu Tağı; Ədib Əli oğlu;
Səfərqulu Məmməd oğlu; (Səfərqulunun) qardaşı Rəif; [40 -41] Murad Allahverdi oğlu; İmamverdi Əli oğlu; Allahyar Baba oğlu;
Əli İsmixan oğlu; Yaqub Şahsevən oğlu; (Yaqubun) oğlu Süleyman; Kəlbəli Allahverdi oğlu; Süleyman Şahverdi oğlu;
(Süleymanın) qardaşı Rza; (Süleymanın) başqa qardaşı Əli; Dinməmməd İdris (?) oğlu; Əli Nəzər oğlu; Allahqulu Abdulla oğlu;
Allahyar Məsum oğlu; Uluxan Aləmçulu oğlu; İsmayıl Qoca oğlu; Divanə Nəzər oğlu; İmamqulu Maqsud oğlu;
Qoca Ədib oğlu; Məmməd Pirqulu oğlu; Kazım Qasım oğlu; İmamverdi İmamqulu oğlu; Məmmədrza Mirzə oğlu;
Əmin İsmayıl oğlu; Cahangir Savalan oğlu; Mərdəli Qulu oğlu; İbrahim Mehdi oğlu; Xudaverdi Novruz oğlu;
(Xudaverdinin) qardaşı Həzrətqulu; Nəqdəli Əvəz oğlu; Murad Ocaqqulu oğlu; (Muradın) oğlu Qoca; (Qocanın) qardaşı Həzrətqulu;
İsmayıl Novruz oğlu; (İsmayılın) qardaşı İbrahim; Məmməd Davud oğlu; Fətəli Haqnəzər oğlu; Bərəkət Məmməd oğlu
Səfi Bayındır oğlu; Nadir Sübhan oğlu; (Nadirin) qardaşı Ağamməd; Mirzəxan Tahir oğlu; (Mirzəxanın) qardaşı Bayındır;

səh. 14.

Mövlanverdi Murad oğlu; Rəşid Abdi oğlu; (Rəşidin) qardaşı Aşur; Oruc Dərgah oğlu; Ələkbər İbrahim oğlu;
Qulu Əvəz oğlu; (Qulunun) qardaşı Qurban; Muradverdi Əli oğlu; Murtuza İsa oğlu; Nəcəf Məmməd oğlu;
Kəlbəhüseyn Məmmədqasım oğlu; (Kəlbəhüseynin) qardaşı Məmmədrza; Ələsgər Səfixan oğlu; Cəfər Amil oğlu; Murad Abdulla oğlu;
Əlimirzə Zaman oğlu; Bilal Oruc oğlu; Sultani Nəzər oğlu; (Sultaninin) oğlu Dərviş; (Dərvişin) qardaşı Məlik;
Muradxan Nəsir oğlu; (Muradxanın) qardaşı Barışxan; Hacı [41 - 42] Məmməd Əhməd oğlu; Məmməd Əmirqulu oğlu; Şahverdi Səfər oğlu;
(Şahverdinin) qardaşı Haqverdi; Veyis Seyidqulu oğlu; (Veyisin) oğlu Mövcudəli; Əbülhəsən Şamil oğlu; (Əbülhəsənin) qardaşı Naqdəli;
(Əbülhəsənin) başqa qardaşı Şahbaz; Murtuza Naqdəli oğlu; İmamverdi Ağamirzə oğlu; İmamverdi Miri oğlu; (İmamverdinin) qardaşı Məmmədəli;
Qulu Məmməd oğlu; Əli İsmayıl oğlu; Mirməmməd Yarməmməd oğlu; Saleh Tağı oğlu; Ocaqqulu Murtuza oğlu;
Məmmədhüseyn Hacı oğlu; Xəlil Məmməd oğlu; Əkbər Məmməd oğlu; Əsgər Bəndəli oğlu; Haqverdi Haqverdi oğlu;
Əli Tağı oğlu; Cəfər Dərgah oğlu; Əvəz Qəni oğlu; Əli Novruz oğlu; Əsgər Avar oğlu;
Saleh Mirməmməd oğlu; (Salehin) qardaşı Mirməmməd; Tanrıqulu Abdulla oğlu; Məmməd Tağı oğlu; İlyas Alxan oğlu;
Nəzərəli Gəncəmir oğlu; (Nəzərəlinin) qardaşı Ağa; İbrahim Mehdi oğlu; Baba Məmmədəli oğlu; İbrahim İsmayıl oğlu;
İmamqulu Allahqulu oğlu; Əsgər Səfi oğlu - bazarbaşı; Vəli Tağı oğlu; (Vəlinin) qardaşı Rəhim; Qədim Hacı Əhməd oğlu;
Həsənxan Nadir oğlu; Hüseyin Bədir oğlu; İbrahim Bəyəli oğlu; (İbrahimin) qardaşı Qurban; Əli Qara oğlu;
Həzrətqulu Kazım oğlu; Məmmədxan Təhmas oğlu; Adilxan Əmirxan oğlu; (Adilxanın) qardaşı Əmirxan; Məmməd Oruc oğlu;

səh.15.

Heyran Bayram oğlu; (Heyranın) qardaşı Dünyamalı; Hüseyinli Bədirxan oğlu; (Hüseyinlinin) qardaşı Məmmədli; (Hüseyinlinin) başqa qardaşı Həsənli;
Mərhəmxan Qurban oğlu; Əliməmməd Xanməmməd oğlu; Qazi Mirzə oğlu; (Qazinin) qardaşı Piri;
Novruz Misirxan oğlu;
Bünyadəli Murad oğlu; (Bünyadəlinin) qardaşı Lülü (?); [42 - 43]
Məmmədli Məsum oğlu; İmamverdi Mirməmməd oğlu; Əvəzخان Məmmədəmin oğlu;
Məmməd Əvəz oğlu; (Məmmədin) qardaşı Bayındır; Molla Natiq Uğraş (?) oğlu; (Molla Natiqin) qardaşı Tağı; (Molla Natiqin) başqa qardaşı Cəlal;
Dəmir Allahqulu oğlu; Təhmas Eldar oğlu; Gülşad Yarməmməd oğlu; Allahqulu Tanrıqulu oğlu; Məlik Nəcəf oğlu;
Sadıq Əli oğlu; İbrahim Rəcəb oğlu; (İbrahimin) oğlu Tahirməmməd; (Tahirməmmədin) qardaşı Tahir.

Xane -322

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.

Aşağı məhəllə

Səfi Əlibəy oğlu; Məcum Əsəd oğlu; Rahim Allahqulu oğlu; Qasım Rəşid oğlu; Əlimirzə Allahqulu oğlu;
Nəbi Hacıməmməd oğlu; Qulu Səfi oğlu; Hacı Bayram Hacı Əhməd oğlu kətxudadı; Məmmədhüseyn Məhi (?) oğlu; Hacı Cəfər Bağır oğlu;
(Hacı Cəfərin) oğlu Natiq; Zeynal Bağır oğlu; Hacı Məmməd Mürid oğlu; (Hacı Məmmədin) oğlu Ələkbər; (Ələkbərin) qardaşı Tağı;
Tağı Allahverdi oğlu; (Tağının) oğlu Ramazan; Yusif Abdulla oğlu; Nəsir Hacı İsmayıl oğlu; Hacı Qaraxan oğlu;
Məşədiqulu Məmmədخان oğlu; Əliqulu Xəlil oğlu; İsmixan Yusif oğlu; (İsmixanın) oğlu Məmmədli; Məmmədخان Həsənخان oğlu;
Köçəri Nəzər oğlu; (Köçərinin) oğlu Xanməmməd; Həsənخان [43 - 44] Hüseyin oğlu; Hacı Ağalı Əmirbəy oğlu; (Hacı Ağalının) oğlu Zülfüqar;
Natiq Zeynal oğlu; Sübhü Məmməd oğlu; İbrahim Şərif oğlu; Rəcəb Cəbi oğlu; Tahir Hüseyin oğlu;

səh. 16.

Qasım Bədirxan oğlu; Nəcəf Pirverdi oğlu; Səftərəli Mirzə Əli oğlu; Qasım Əli oğlu; Kazım Ocaqqulu oğlu;
Xanməmməd Abdulla oğlu; İmamqulu Qurban oğlu; (İmamqulunun) qardaşı Zaman; Bayramqulu Vəlixan oğlu; Bayəzid (?) Surxay (?) oğlu;
(Bayəzidin?) oğlu Xəlifqulu; Nəzərəli Qoca oğlu; İmanverdi Qoca oğlu; (İmanverdinin) qardaşı Əlimirzə; Pirməmməd Mustafa oğlu;
(Pirməmmədin) qardaşı Xanməmməd; Məlik Mustafa oğlu; Muradqulu Niyazqulu oğlu; Əliqulu Qulu oğlu; (Əliqulunun) qardaşı Mehdi;
Murtuzqulu Abdulqulu oğlu; İbrahim Qasım oğlu; Əbdülkərim Söhbət oğlu; Qurban Abdulla oğlu; Hacı Məmməd Hacıxan oğlu;
Heydər Zaman oğlu; Həsənخان Qürbət oğlu; Qasım Ocaqqulu oğlu; Qurbanqulu Xanəli oğlu; Hacı Haqnəzər Şahnəzər oğlu;
(Hacı Haqnəzərin) oğlu Şahnəzər; Qasım Mürşüdəli oğlu; Əli Qurban oğlu; (Əlinin) qardaşı Nəcəf; Murtuzaqulu Rəcəb oğlu;
Tağı bəy Yahyabəy oğlu; Qasım İskəndər oğlu; Aşur Ağaxan oğlu; (Aşurun) qardaşı Bayram; Xəlifəqulu Ağa oğlu;

Budaq Abdulla oğlu; İmamqulu Əli oğlu; Həzrətqulu Nəzirqulu oğlu; Novruzəli Məmməd oğlu; (Novruzəlinin) oğlu Kəlbə;

(Kəlbənin) qardaşı Əsgər; Ələsgər Rəcəb oğlu; Muradsahib Uruzxan oğlu; Malik Ocaqqulu oğlu; Tanrıqulu Əliməmməd oğlu; [44 - 45]

San Qarabəy oğlu; Nəsir Heyrət oğlu; Zorbaqulu Heyran oğlu; Bərəkətqulu Buludxan oğlu; Misirxan Niyaz oğlu;

(Misirxanın) oğlu Zaman; Xanyar Bünyadəli oğlu; (Xanyarın) qardaşı Sabit; Əsəd Tağı oğlu; Bayraməli Novruzəli oğlu; Haqnəzər Piri oğlu; (Haqnəzərin) qardaşı Nəzərəli;

Kazım Qasım oğlu; Teymur Şihab oğlu; Həsənxan İlyas oğlu; Şahverdi Hacı Sadıq oğlu; İbrahim Sübhanxan oğlu;

(İbrahimin) qardaşı Qocaəli; Əliverdi Maqsud oğlu; (Əliverdinin) qardaşı Zaman; Allahverdi Pirverdi oğlu; Abutalıb Səfi oğlu;

səh.17.

(Abutalıbın) qardaşı Əlif; Məmmədəli Muradqulu oğlu; Qaraca Niyaz oğlu; Muradi Novruz oğlu; (Muradinin) qardaşı Budaq;

Əhməd Kəlbəli oğlu; Pirverdi Cəbi oğlu; Əlixan Abdulla oğlu; Kamiləli Şihab oğlu; Rza Məmmədqulu oğlu;

Əliməmməd Ağabəy oğlu; Hacı Əli Sadıq oğlu; Məlik Bustan oğlu; Bərəkətqulu Qulu oğlu; Şahgəldi Bustan oğlu;

Novruzəli Sayılmış (?) oğlu; Saleh Rəsul oğlu; Şahməmməd Rəcəb oğlu; Vəliməmməd Məmmədəli oğlu; Əmin Səlim oğlu;

Bala Sevdiməli oğlu; Əli İmamqulu oğlu; (Əlinin) qardaşı Səfi; Bəradərqulu Əmirqulu oğlu; Məmməd Cəfər oğlu;

Miribəy Allahverdi oğlu; Həsənəli Məmmədəli oğlu; Mövlaqulu İmamqulu oğlu; Həmid Abdulla oğlu; Zaman Mirzə Şərif oğlu;

Piri Murtuzaqulu oğlu; Allahverdi Xəlifəqulu oğlu; Məmməd Haqverdi oğlu - Sultan Murad camesinin imamı; Zülfüqar Dəmirqaya oğlu; Məmməd Xəlil oğlu;

Məmmədəli Niyaz oğlu; (Məmmədəlinin) qardaşı Aşur; Əbülqasım Baba oğlu; Əliverdi Əli oğlu; (Əliverdinin) qardaşı Mirzəbəy;

Əhmədxan İsmayıl oğlu; Abdulla (?) Hacı Kərim oğlu; Əsgər [45 - 46] Maqsud oğlu; (Əsgərin) qardaşı Murad; (Əsgərin) başqa qardaşı Tağı;

Hüseyn Maqsud oğlu; Əziz Kərim Abdulla oğlu; (Əziz Kərimin) qardaşı Mehrəli; Səfər Qasım oğlu; Baba Piri oğlu;

Səfər Qasım oğlu; Osman Məmməd oğlu; Seyidəli Rəşid oğlu; Mehdi Teymur oğlu - kətxuda; Qulu Fərhadqulu oğlu;

(Qulunun) oğlu Fərhadqulu; Əliməmməd Niyaz oğlu; Maqsudəli Əli oğlu; Novruz Zaman oğlu; (Novruzun) qardaşı Dünyamalı;

İsmayıl Qasım oğlu; Nəqdəli Dərgahqulu oğlu; Abdi İmamqulu oğlu; (Abdinin) qardaşı Murtuzaqulu; Kəyan Murtuzaqulu oğlu;

(Kəyanın) qardaşı Bədr: Allahverdi Xanməlik oğlu; (Allahverdinin) qardaşı Haqverdi; Ucal Muradxan oğlu; Hüseynxan Seyidəli oğlu;

(Hüseynxanın) oğlu Xosrovxan; Seyid Sevindik oğlu; Talıb ... oğlu; (Talıbın) qardaşı Mürid; Cəfər Ağaxan oğlu;

səh.18.

Murtuzaqulu Hüseyn oğlu; (Murtuzaqulunun) qardaşı Qaib; Raifqulu Hüseyn oğlu; Nəsir Çıraq oğlu; (Nəsirin) qardaşı İsmayıl;

Əlimərdan Qoçəli oğlu; Heydərali Piri oğlu; Səfi Niyaz oğlu; İsmixan Ağəli oğlu; Əliməmməd Nəbi oğlu;

(Əliməmmədin) qardaşı Nəcəf; (Əliməmmədin) başqa qardaşı Əmir; Maqsud Səfərəli oğlu; (Maqsudun) başqa qardaşı Dünyamalı;

Maqsud Naqdəli oğlu; Əvəz Yolqulu oğlu; (Əvəzin) qardaşı Ağəli; Vəli Həsən oğlu; Məmməd Səfər oğlu;

Nəqdəli Bəyverdi oğlu; (Nəqdəlinin) qardaşı Nəzərəlibərbər; Əliverdi Məmməd oğlu; Məmməd Səfər oğlu; (Məmmədin) qardaşı Cəfər;
(Cəfərin) oğlu Səfər; Xanəhməd Əhməd oğlu; (Xanəhmədin) qardaşı Məmməd; İmamqulu İmaməli oğlu; Əli Xosrovqulu oğlu; [46 - 47]
Dəsdə Qədim oğlu; İsmixan Muradsahib oğlu; (İsmixanın) qardaşı Muradxan; (Muradxanın) oğlu İsmayıl; Ocaqqulu Xudaverdi oğlu;
(Ocaqqulunun) qardaşı Əli; Süleyman Bayəzid oğlu; Əsgər Əmirqulu oğlu; (Əsgərin) qardaşı Həsən; Səfi Sübhan oğlu;
(Səfinin) qardaşı Mehdi; (Səfinin) başqa qardaşı Yaxşıbəy; Məsum Əli oğlu; Bahadır Allahverdi oğlu; (Bahadırın) oğlu Rövşən; imamverdi Rəfi oğlu;
Sayılmış (?) Xəndan oğlu; Niyazsahib Əhməd oğlu; Qulu Sayılmış oğlu; (Qulunun) qardaşı Mövlaqulu; Heydər Abdulla oğlu;
Qara Əliverdi oğlu; (Qaranın) qardaşı Allahverdi; Muradverdi Ocaqqulu oğlu; (Muradverdinin) qardaşı Divanə; Hacı Məmməd Zeynal oğlu;
(Hacı Məmmədin) qardaşı Xəndanqulu; (Xəndanqulunun) oğlu Dərviş; Haqverdi Məmməd Səfi oğlu; Məmməd Xanqulu oğlu; Mirməmməd Məmməd oğlu;
Təhmas Sirac oğlu; Sadıq Həsən oğlu; (Sadığın) qardaşı Qubad; Şahməmməd Məmmədəmin oğlu; İmamqulu Murad oğlu;
(İmamqulunun) oğlu Bərəkətqulu; Mirzəhüseyn Qurban oğlu; (Mirzəhüseynin) qardaşı İbrahim; Oruc Məmmədqulu oğlu; (Orucun) qardaşı Mövlanqulu;

səh. 19.

Əvəz Cəlal oğlu; (Əvəzin) oğlu Nəqdəli; Mirzəxan Mehdi oğlu; (Mirzəxanın) qardaşı Rzaxan; İbrahim Sabit oğlu;
(İbrahimin) qardaşı Kəlbə; Allahverdi Abbas oğlu; (Allahverdinin) qardaşı Rzaxan; Əhməd Abdal oğlu; (Əhmədin) qardaşı Əxiəli;
Mehdi Qoca oğlu; Ovçuxan Xudaqulu oğlu; (Ovçuxanın) oğlu Yolqulu; (Yolqulunun) qardaşı İbrahim; Mirzəhüseyn Əvəz oğlu; [47 - 48]
Qazi Məmmədhüseyn oğlu; (Qazinin) qardaşı Ağəli; Məmmədqasım İsmayıl oğlu; Həsənخان Muradsahib oğlu; Xaliqخان Qasımخان oğlu;
İsmayıl Niyazəli oğlu; Murtuzqulu Ərkanqulu oğlu; (Murtuzqulunun) qardaşı Dərgahqulu; Musaxan İsaxan oğlu; Niyaz Pirverdi oğlu;
(Niyazın) qardaşı Əliməmməd; Maqsud Novruz oğlu; Durmuş Qırxqulu (?) oğlu; Tanrıverdi Gənci oğlu; (Tanrıverdinin) qardaşı Əliverdi;
Mövlanverdi Əvəz oğlu; Əliməmməd Cavanşir oğlu; (Əliməmmədin) qardaşı Korəli; Əlizaman Söhbət oğlu; (Əlizamanın) qardaşı Divanqulu;
Məmmədqulu Adnaqulu oğlu; Abdulla İmamverdi oğlu; (Abdullanın) qardaşı Mirzəhüseyn; Kəlbəli Əliqulu oğlu; (Kəlbəlinin) qardaşı Dadqulu (?);
Məmmədxan Sübhəli oğlu; (Məmmədxanın) oğlu Ələsgər; (Ələsgərin) qardaşı Əlixan; Məmmədrza Əlifxan oğlu; (Məmmədrzanın) qardaşı Murad;
Mövlanverdi Cəbi oğlu; Bərəkətqulu İbrahim oğlu; Süleyman Abdulla oğlu; Əhməd Şirəli oğlu; (Əhmədin) qardaşı Əli;
Mustafa Allahverdi oğlu; Səfi Qubad oğlu; Əli İnayət oğlu; (Əlinin) qardaşı Murad; Məmməd Hacı Məmməd oğlu;
Muradverdi Övliyaqulu oğlu; Kəlbəxan Namaz oğlu; Mehdiqulu Çələbi oğlu; Məmmədqulu Ağamalı oğlu; Əliməmməd Qulu oğlu;
Novruzqulu Xudu oğlu; Sarəli Zaman oğlu; Cabbarəli Mehdiخان oğlu; (Cabbarəlinin) qardaşı Rəcəbəli; Məcnun Yarməmməd oğlu;
Həməzə Mustafa oğlu; İmamqulu Həzrətqulu oğlu; Hüseyn Barışxan oğlu; Turab Sübhanqulu oğlu; (Sübhanqulunun) qardaşı Talib;
Sultanqulu Teymur oğlu; (Sultanqulunun) qardaşı Əliverdi; Mirzəbəy Veyis oğlu; Hüseynəli İmamverdi oğlu; Dərviş Qayıbqulu oğlu; [48 - 49]

səh. 20.

səh. 21-22 (78 qeyri-müsəlmanın siyahısı) [50 - 51]

səh.22

Naxçıvan şəhəri və dizələrindən əldə [edilən] gəlir:

İspəncə vergisi - 1.726 (ağça)

Buğda - 50 kile - 150 (ağça)

Arpa - 40 kile - 80 (ağça)

Dan - 11 kile - 165 (ağça)

Sumax - 12 kile - 180 (ağça)

Bostanlar üçün vergi - 1.200 (ağça)

H.m.r.c.u.m. vergisi - 1.500 (ağça)

Kələm , soğan və başqa tərəvəzlər üçün vergi - 4.110 (ağça)

Pambıq - 20 man - 1500 (ağça)

Kətan vergisi - 2.000 (ağça)

Rahdarlıq vergisi - 18000 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 5.110 (ağça)

Gənəgərçək - 6 kile - 90 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Şəhərdə alınan bazar bacı - 6.000 (ağça)

Kəkül (?) üşrü - 2.500 (ağça)

Mərcimək - 4 kile - 90 (ağça)

Noxud - 8 kile - 144 (ağça)

Kəlül - 7 kile - 126 (ağça)

Kərdiyər - 10 kile - 210 (ağça)

Yarca (?) 15 kile - 315 (ağça)

Çayır (?) vergisi - 700 (ağça)

Dönüm vergisi - 1600 (ağça)

Qoyun vergisi - 2.500 (ağça)

Çəltik - 41 kile - 3.075 (ağça)

Naxçıvan sancağının subaşılığı - 6.000 (ağça)

Şəhərdəki boyaxanadan [əldə edilən] illik gəlir - 1.200 (ağça)

Şəhərdəki şamxanadan [əldə edilən] illik gəlir - 1.400 (ağça) [51 - 52]

Şəhərdəki sabunxanadan [əldə edilən] illik gəlir - 12.300 (ağça)

Bez damğası (tamğayı-kirbas), bazarda çoki işləri (ihtisab) və məhkəməyə çağırılma üçün ödənilən xərclər (ihzariyyə) müqatiəsi - 12000 (ağça)

səh.23.

Dəyirman vergisi - 290 (ağça)

Niyabət, badi-hava, işlənmiş günah və törədilmiş cinayətlər, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -8100 (ağça)

Üzüm bağları müqatiəsi - ildə 18000 (ağça)

Bağçalar müqatiəsi - ildə 15000 (ağça)

N.v.s.t. v.s.k. - 1500 (ağça)

Varissiz önlərin mirasının satışından, qanuna görə saxlanma müddəti bir ay olan itirilmiş mallar, sahibsiz və azmış heyvan, qaçmış qul və cariyələrin (sahiblərindən və ya saxlanma müddətindən sonrakı satışdan) Naxçıvan şəhəri üzrə [əldə edilən] gəlir - 12000 (ağça)

Tənbəki üşrü - 90 (ağça)

Sultan xasslan və Naxçıvan sancağındakı vəqflər çıxılmaq şərtilə zəmət və timarların müqatiəsi - ildə 22000 (ağça) Yekun - 192676 (ağça)

Seyid Haşımın Naxçıvan şəhərindəki zaviyəsinin vəqfi.

[Allahın] rəhmətinə qovuşmuş, günahları bağışlanmış, yeri cənnət olan Sultan Muradxanın - onun qəbri təmiz olsun, Axirətdə Allah ona mərhəmət göstərib, ondan razı olsun - qutsal cəməsi və [Allahın] rəhmətinə

qovuşmuş Həzrət paşanın [Naxçıvan] şəhərində və Əlincə nahiyəsinin Xaçaparaq kəndində olan camesinin vəqfləri. Adları çəkilən camelərin işçilərinə verilən maaş, [camelərin] başqa məsrəfləri, dəyirman və dükanlardan [52 - 53] götürülən [gəlir] və icarələr burada açıqlanır. 20 rəcəb 1135 (26 aprel 1723-cü il).

Xətib bazarındakı 6 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 12 (ağça). Dükən dövlətidir.

Xətibin 14 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 28 (ağça). Dükən dövlətidir.

Tağibəyin Şeytanbazardakı 13 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 13 (ağça). Dükən dövlətidir.

Ənvərin (?) Çanaq (?) və Türəngi (?) çarşılarında 22 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 22 (ağça). Dükən dövlətidir.

Fəthəlinin Meydan çarşısında 13 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 13 (ağça). Dükən dövlətidir.

Meydan çarşısındakı çeşidli 15 dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 15 (ağça). Dükən dövlətidir.

Həzrət paşa camesi tərəfində yerləşən 7 vəqf dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 7 (ağça).

Sultan Murad camesi tərəfində yerləşən 4 vəqf dükən. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 4 (ağça).

Həzrət paşa camesi tərəfində yerləşən Kəlbəli bəyin 1 dəyirmanı. Gəlirinin vəqf üçün ayrılan hissəsi - gündə 40 (ağça).

Dükən yerinin icarəsi

Keçə Hüseynin Xətib çarşısında 24 dükən. Hər dükəndən yarım ağça hesabıyla ildə - 12 (ağça).

Məlik Kəşanın (?) Meydan çarşısında olan 44 dükən. Hər dükəndən ayda 10 (ağça) hesabıyla ildə - 440 (ağça).

Şəfinin Xətib çarşısında olan 4 dükən. Hər dükəndən yarım ağça hesabıyla gündə 2 (ağça).

səh. 23.

Xətib Farsinin Xətib çarşısında olan 2 dükən. Hər dükəndən yarım (ağça) hesabıyla gündə 1 (ağça). [53 - 54]

Çanaq (?) və Türəngi (?) çarşılarındakı 22 dükən. Hər dükəndən ayda 10 (ağça).

Şeytanbazarda olan 1 dükən. Hər dükəndən ayda 10 (ağça) hesabıyla ildə - 96 (ağça).

(Gəlirin) məsrəflərə ayrılan hissəsi.

Sultan Murad camesinin imam və xətib Molla Məmməd üçün maaş - gündə 25 (ağça).

Sultan Murad camesinin müəzzini Əhməd üçün maaş - gündə 8 (ağça).

Sultan Murad camesinin fərraş və qapıcısı Əli üçün maaş - gündə 11 (ağça).

Sultan Murad camesindəki tövliyyə işləri üçün gündə 25 (ağça).

Sultan Murad camesində cənabət işləri üçün - gündə 8 (ağça).

Sultan Murad camesində aparılan yazı işləri üçün - gündə 8 (ağça).

Həzrət paşa camesinin imam və xətib Şəfi üçün maaş - gündə 20 (ağça).

Həzrət paşa camesinin müəzzini Molla Məmməd üçün maaş - gündə 6 (ağça)

Həzrət paşa camesinin fənaş və qapıcısı Molla Əli üçün maaş - gündə 10 (ağça).

Xaçaparaq kəndindəki camesinin imam və xətib üçün maaş - gündə 10 (ağça).

Xaçaparaq kəndindəki camesinin müəzzini üçün maaş - gündə 4 (ağça).

Yekun: gündəlik maaş - 125 (ağça).

Gəlirin artıq qalan hissəsi adları çəkilən camelərin qəndil və başqa ehtiyacı üçün sərf olunsun. [54 - 55]

səh. 24.

4. NAXÇIVAN NAHİYƏSİNƏ TABE OLAN HACIABAD KƏNDİ. BAŞQA ADI HACIVARDIR.

Əli Xocaverdi oğlu - imam; Qulu Məmməd oğlu - kətxuda; Hüsün Vəli oğlu - bennak; Quluverdi İsaخان oğlu - bennak; İsgəndər Əliverdi oğlu - bennak;

Kəlbərza Budaq oğlu - bennak; Qurbanəli Məmməd oğlu - bennak; Hüseyn Bala oğlu - bennak; Novruz Qubad oğlu - bennak; Allahverdi Cabi oğlu - bennak;

Şahəli Mirzəli oğlu - bennak; İsmayıl Bəyəli oğlu - bennak; Məmmədəli Haqverdi oğlu - bennak; Hüseynqulu Qurban oğlu - bennak; Şahməmməd Həsənxuda oğlu - bennak;

Vəlixan Qubad oğlu - subay; Sübhan İsmayıl oğlu - subay; Ağaməmməd Həsənfəda oğlu - subay;

Yarım çift - 5

Bennak - 14

Subay - 3

1 dəyirman

Q.m.r. (?) olan 2 dəyirman

Yararlı halda olan 1 dəyirman - yarım il işləyir.

Yararsız halda olan 1 dəyirman.

Gəlir:

səh. 25.

[Yarım] çift üçün vergi - 125 (ağça).

Bennak vergisi - 252 (ağça).

Subay vergisi - 18 (ağça).

Buğda - 11 kile - 330 (ağça).

Arpa - 8 kile - 160 (ağça).

Darı - 5 kile - 75 (ağça).

Sumax - 3 kile - 45 (ağça). [55 - 56]

Meyvə üşrü - 110 (ağça).

Dönüm vergisi - 600 (ağça).

Qoyun vergisi - 200 (ağça).

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.200 (ağça).

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Badi - hava - 1.000 (ağça)

Pambıq - 6 man - 450 (ağça)

Yekun - 4810 (ağça)

5. HACIABAD KƏNDİ TƏRƏFİNDƏ OLAN XƏLİFƏDÜZƏN MƏZRƏƏSİ

(Hacıabad) kəndinin əhalisi burada əkinçiliklə məşğuldur. Məzrəə (Hacıabad) kəndinə tabedir.

Gəlir:

Buğda - 21 kile - 2.310 (ağça)

Arpa - 19 kile - 1.900 (ağça)

Darı - 9 kile - 900 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.000 (ağça)

Yekun-6.710 (ağça)

6. NAXÇIVAN [NAHİYƏSİNƏ] TABE OLAN

BƏDƏXŞAN KƏNDİ

Həsən Əmirbəy oğlu - bennak; İsmayıl Ocaqqulu oğlu -bennak; Ağaməmməd Məmməd oğlu - bennak;
Allahverdi Mehdi Əli oğlu - bennak;
Niyazəli Kubə (?) oğlu - bennak;

səh. 25.

Qoca Maqsud oğlu - bennak;
Möcüdəli Zaman oğlu - subay; Həzi Allahverdi oğlu - subay; [56 - 57]
Yararsız halda olan 1 dəyirman.
Yarım çift - 5
Bennak - 6
Subay - 2
Gəlir:

səh.26.

[Yarım] çift üçün vergi - 125 (ağça)
Bennak vergisi - 108 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Darı - 15kile- 330(ağça)
Sumax - 3 kile - 45 (ağça)
Qoyun vergisi - 200 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi - hava - 1000 (ağça)
Yekun: 3.945 (ağça)

7. [BƏDƏXŞANA] TABE OLAN VƏ KÜLTƏPƏ YAXINLIĞINDA YERLƏŞƏN YENİCƏ MƏZRƏƏSİ. SÜBHANVERDİ DİZƏSİ VƏ MURADXAN DİZƏSİ.

Dənli bitkilər, başqa yerdən gəlib (bu yerlərin torpağından istifadə edilənlərdən alınan) vergi, dönüm, əkin yeri üçün tapu, dəştibani və başqa vergilərdən (əldə edilən) gəlir - 3.000 (ağça). [57 - 58]

8. NAXÇIVAN [NAHİYƏSİNƏ] TABE OLAN VƏ BƏDƏXŞAN [KƏNDİNİN] YAXINLIĞINDA YERLƏŞƏN YARIMCA MƏZRƏƏSİ

Gəlir:
Buğda - 21 kile - 630 (ağça).
Arpa - 11 kile - 231 (ağça).
Darı - 5 kile - 75 (ağça).
Sumax - 12 kile - 180 (ağça).
Pambıq - 5 man - 275 (ağça).
Dönüm vergisi - 600 (ağça).
Tənbəki - 500 (ağça).
Gənəgərçək üşrü - 2 kile - dəyəri 200 (ağça).
Əkin yeri üçün tapu və dəştibani vergisi - 190 (ağça).
Yekun- 2.981 (ağça).

9. [NAXÇIVAN NAHİYƏSİNƏ] TABE OLAN

ZEYNƏDDİN KƏNDİ. KƏNDƏ HƏÇ KİM YAŞAMIR.

Arslanbəy bağçası - 1 qitə.

Dənli bitkilər, başqa yerdən gəlib (bu kəndin torpağından istifadə ediləndən alınan) vergi, əkin yeri üçün tapu, çift. dönüm, dəştibani və başqa vergilərdən (əldə edilən) gəlir -3.110 (ağça).

10. NAXÇIVAN NAHIYƏSİNƏ TABE OLAN UZUNOBA KƏNDİ

səh.27.

Məmmədqulu Orxan oğlu - kətxuda - bennak; Mir Həməzə Şirvan oğlu - bennak; İlyas Allahqulu oğlu - bennak; (İlyasın) oğlu Əvəz - subay; Xudaqulu Əli oğlu - bennak; Xalid Budaq oğlu - bennak; [58 - 59]

Yarım çift - 2

Bennak- 5

Subay - 1

Gəlir:

(Yarım) çift üçün vergi - 75 (ağça).

Bennak vergisi - 90 (ağça).

Subay vergisi - 6 (ağça).

Buğda - 20 kile - 600 (ağça).

Arpa - 12 kile - 240 (ağça).

Darı - 11 kile - 165 (ağça).

Sumax - 6 kile - 90 (ağça).

Bostan məhsulları üşrü - 500 (ağça).

Pambıq - 5 man - 375 (ağça).

Dönüm vergisi - 600 (ağça).

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.111 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi - hava - 1.200 (ağça)

Yekun: 5.042 (ağça)

11. [NAXÇIVAN NAHIYƏSİNƏ] TABE OLAN ŞEYX MAHMUD KƏNDİ

(30 qeyri-müsəlmanın siyahısı - *səh. 26-27.*)¹

[59 - 60]

səh. 28.

Gəlir:

İspəncə vergisi - 750 (ağça).

Buğda - 15 kile - 450 (ağça).

Arpa - 12 kile - 240 (ağça).

Darı - 5 kile - 90 (ağça).

Sumax - 5 kile - 75 (ağça).

Pambıq - 7 man - 525 (ağça).

¹ 1590-cı ildə bu kənddə yalnız bir erməni vergi mükəlləfiyyəti daşıyanın adı qeydə alınmışdır (Bax: İrevan əyalətinin müfəssəl dəftəri. N-633, c. 115). Ermənilər Şeyx Mahmud kəndinə türk-müsəlman əhali buranı tərk etdikdən sonra yerləşmişdilər. Sırf türk-müsəlman adı daşıyan kəndlərə yerləşən ermənilər, fikrimizcə, şah I Abbas tərəfindən Çuxursəd beylərbəyliyinə ölkənin içinə sürgün edilənlərin XVII əsrin ortalarından başlayaraq yenidən öz yerlərinə qayıdarkən Çuxursəd beylərbəyliyinə getməmiş və Naxçıvan sancağının türk-müsəlman əhalisinin tərk etdiyi kəndlərinə yerləşmişdilər. Naxçıvan sancağının ermənilər yerləşən kəndlərinin adı bir qayda olaraq türk-müsəlman mənşəlidir. Məsələn, Şeyx Mahmud, Qaraquş, Kəmə, Qurd Əmir, Dulus, Qızılca, Ərikli, Pul, Qalacıq, Ayısəsi və b. Ermənilərin Çuxursəd beylərbəyliyindən Naxçıvan sancağına (yeri gəlmişkən qeyd edək Gəncə - Qarabağ əyalətinə də!) gəlib yerləşmələri (yerləşən erməni əhalisinin sayının azlığına əsaslanaraq) hətta XVIII əsrin əvvəllərində də baş vermişdir.

Bostan məhsulları üşrü - 500 (ağça).
Dönüm vergisi - 600 (ağça).
Qoyun vergisi - 28 (ağça).
Axıl vergisi - 205 (ağça).
Tənbəki üşrü - 500 (ağça).
Kəlül - 2 kile - 36 (ağça).
Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.100 (ağça).
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça).
Badi - hava - 2.000 (ağça).
Yekun: 7.189 (ağça).

12. ŞEYX MAHMUD KƏNDİ TƏRƏFİNDƏ OLAN XƏLİL XARABASI MƏZRƏSİ¹

Bu məzrədə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib (buranın torpağından istifadə edilənlərdən alınan) vergi, çift, dönüm, tapu, dəştibani vergiləri, meyvə üşrü və başqa vergilərdən (əldə edilən) gəlir -2.900 (ağça). [60 - 61]

13. NAXÇIVAN [NAHIYƏSİNƏ] TABE OLAN DENDAVAR KƏNDİ, BAŞQA ADI DENDABADDIR.

Aşur İmamqulu oğlu - bennak; Həsən Məmməd oğlu - bennak; Hatəm Ocaqqulu oğlu - bennak;
Yanm çift - 2;
Bennak - 3;
1 dəyirman - yararsız haldadır.
Gəlir:
(Yanın) çift üçün vergi - 50 (ağça).
Bennak vergisi - 36 (ağça).
Buğda - 5 kile 150 (ağça).
Arpa - 3 kile - 60 (ağça).
Darı - 4 kile - 60 (ağça).
Sumax - 2 kile - 30 (ağça).
Pambıq - 7 man - 975 (ağça).
Qoyun vergisi - 20 (ağça).
Meyvə üşrü - 110 (ağça).
Dönüm vergisi - 700 (ağça).
Tənbəki üşrü - 200 (ağça).
Əkin yeri üçün tapu və dəştibani vergisi - 600 (ağça).
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça).
Badi - hava - 519 (ağça).
Yekun: 3.600 (ağça).

səh. 29.

14. NAXÇIVAN [NAHIYƏSİNƏ] TABE OLAN KÜLTƏPƏ KƏNDİ

(Kültəpə) kəndinin müsəlmanları.
Mehrali Şeyxi oğlu - bennak; Əvəz Kazım oğlu - bennak;
Gəlir:
Bennak vergisi - 36 (ağça). [61 - 62]

¹ Eyni dövrdə bu yer "İrəvan əyalətinin icmal dəftəri"ndə (Bakı, 1996, s., 138) "Xəlilxarabası kəndi" kimi qeyd olunmuşdur.

İspəncə vergisi - 75 (ağça).
Buğda - 15 kile - 450 (ağça).
Arpa - 11 kile - 220 (ağça).
Darı - 8 kile - 160 (ağça).
Pambıq - 6 man - 450 (ağça).
Kərəsnə - 11 kile - 165 (ağça).
Çəltik- 11 kile- 825 (ağça).
Dönüm vergisi - 900 (ağça).
Otlaq vergisi - 250 (ağça).
Dəyirman vergisi - 30 (ağça).
Üzümlük və bağların illik müqatəəsi - 200 (ağça).
Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.110 (ağça).
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça).
Badi - hava - 2.110 (ağça).
Tənbəki üşrü - 90 (ağça)
Yekun: 7.266 (ağça).

Varissiz ölənlərin mirasının satışından, qanuna görə saxlanılma müddəti bir ay olan itirilmiş mallar, sahibsiz və azmış heyvan, qaçmış qul və cariyələrin (sahiblərindən və ya saxlanma müddətindən sonrakı satışından) Naxçıvan nahiyəsi üzrə (əldə edilən gəlir) - ildə 58.000 (ağça) [62 - 63]

II. [NAXÇIVAN] SANCAĞINA TABE OLAN ƏLİNCƏ NAHIYƏSİ

1. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN BÖYÜK XAÇAPARAQ KƏNDİ

Əhməd Məmməd oğlu - bennak; Məmməd Əhməd oğlu -bennak; (Məmmədin) oğlu Bayram - bennak; Allahverdi Mahmud oğlu - bennak; Əvəz Niyaz oğlu - bennak;
Nurəli Əhməd oğlu - bennak; Sevdin Nurəli oğlu - bennak; (Sevdimin) oğlu Məmməd - bennak; Mirzəli Xatəmli oğlu -bennak; (Mirzəlinin) oğlu Ağəli - bennak;
Cəfərəli Heydər oğlu - bennak; Fəda Vəlixan oğlu - bennak; (Fədanın) oğlu Rəşid - bennak; Uluxan Cəlalxan oğlu -bennak; Məmməd Rizvan oğlu - bennak;
Qərib Həmzə oğlu - bennak; Qulu Həsənəli oğlu - bennak; (Qulunun) qardaşı Qurban - bennak; Soltan Məmməd oğlu -bennak; Məmməd Comərd oğlu - bennak;
(Məmmədin) qardaşı Rövşən - bennak; Hacı Məmməd Məmmədəmin oğlu - bennak; Abıxan İsmixan oğlu - bennak; Bayındır Musa oğlu - bennak; (Bayındırın) qardaşı İmamqulu -bennak;
Hacı Cəbi oğlu - bennak; İbrahim Ağaməmməd oğlu - bennak; Şərif Şəms oğlu - imam; (Şərifin) oğlu... - bennak; Dərviş Yaqub oğlu - bennak;
(Dərvişin) oğlu Yusif - bennak; Rəfi Musa oğlu - bennak; Piri Vəliməmməd oğlu - bennak; (Pirinin) qardaşı Ərməmməd - bennak; Xanməmməd Əlibəy oğlu - subay;
İsmayıl İbrahim oğlu - bennak; (İsmayılın) qardaşı Nuryağdı - bennak; Pirəhməd Yarəhməd oğlu - bennak; Tanrıverdi Hacı oğlu [63 - 64] - bennak; Dostəli Qoca oğlu - bennak;
(Dostəlinin) qardaşı Mirzəli - bennak; (Dostəlinin) başqa qardaşı Haqverdi - bennak; Murad Əhməd oğlu - bennak; Əbül-qasım Mərdəli oğlu - bennak; Rəcəb Süleyman oğlu - bennak;
Sevcəxan Sevdinxan oğlu - bennak; Gülüm Qurbanqulu oğlu - bennak; Mirzə Əbdiməmməd oğlu - bennak; Gülməmməd Novruz oğlu - bennak; (Gülməmmədin) qardaşı Dinməmməd - bennak;
Məmmədəli Dəli (?) oğlu - bennak; (Məmmədəlinin) oğlu Osman - bennak; Aydın Əmri oğlu - bennak; (Aydınin) qardaşı Məmməd - bennak; Ənvəri Əli oğlu - bennak;

səh.31

Səfi Sadıq oğlu; Bayram Güləhməd oğlu; (Bayramın) oğlu Pirəhməd; Mirzəli Əyyub oğlu; (Mirzəlinin) qardaşı Miri;
Allahxoca Abuyunus oğlu; (Allahxocanın) oğlu Osman; (Osmanın) qardaşı Həsən; Yusif Abuyunus oğlu; (Yusifin) oğlu Dövlətxoca;
(Dövlətxocanın) qardaşı Abuyunus; Əvəz Allahəli oğlu; (Əvəzin) qardaşı Əbdülxalıq; Sevindik Mustafa oğlu; Əhməd Bəyəhməd oğlu;
(Əhmədin) qardaşı Sultanvəli; (Əhmədin) başqa qardaşı Rza; Heyran Hacı oğlu; İmamqulu Dərviş oğlu; Rəfi Xatəm oğlu;
Qurban Əbülxan oğlu; (Qurbanın) qardaşı Fazil; Maqsud Heydər oğlu; Əli Şahin oğlu; (Əlinin) qardaşı Allahvedi;
Məmməd Dəli (?) oğlu; Maqsud Məsüməli oğlu; Nurəli Yəhya oğlu; Xaliq Əmirəhməd oğlu; Mahmud Seydiəhməd oğlu;
(Mahmudun) qardaşı Seydiməmməd; Dostqulu Bayraməli oğlu; (Dostqulunun) qardaşı Buyur; Yaradanqulu Cahan oğlu; (Yaradanqulunun) qardaşı İmamqulu;
Bərəkətqulu Aşur oğlu; Mirzəli Şirəli oğlu; Əli Xasməmməd oğlu; (Əlinin) qardaşı Əvəz; Xoca Hacı oğlu; [64 - 65]
Qərib Xanəli oğlu; (Qəribin) oğlu Maqsud; Əli Əbdürrəhman oğlu; (Əlinin) qardaşı Maqsud; Rəcəb Bayraməli oğlu;
(Rəcəbin) qardaşı Mahmud; Qaraxan Sayılmış oğlu; Əhməd Comərd oğlu; (Əhmədin) qardaşı Buyur (?); Ocaqulu Dəmir oğlu;

Kamil Xudu oğlu; Allahqulu Vəli oğlu; İmamqulu Məmmədqulu oğlu; İsmayıl Həbil oğlu; Ənbiya Övliya oğlu;

Haqqulu Ayət (?) oğlu; Cayılmış Mahmud oğlu; (Sayılmışın) qardaşı Piri; Əliverdi Allahverdi (oğlu); Şeyxəhməd Bayəzid oğlu;

Əhməd Təhmas oğlu; Murtuza Mehdi oğlu; Qulu Didar (?) oğlu; Gənci Sevdimali oğlu; Mir Cəbi Ərəstu oğlu;

Ərəstunun qardaşı Süleyman; (Ərəstunun) başqa qardaşı Fətəli; Cevindik İgidbəy oğlu; Məmməd Nurəli oğlu; (Məmmədin) qardaşı Əhməd;

Məmməd Köçəri oğlu; Əli Şahnəzər oğlu; Vəli Dərviş oğlu; (Vəlinin) qardaşı Etibar; Durmuş Mehdiqulu oğlu;

səh.32.

(Durmuşun) qardaşı Aşur; (Durmuşun) başqa qardaşı Xəndanqulu; (Durmuşun) başqa qardaşı Yaradanqulu; Əlif Mustafa oğlu; Sarxan Əlixan oğlu

Kələbi (?) Məmmədqulu oğlu; Bəhram Dəstəli oğlu; İmamverdi Qoca oğlu; Gülnəzər Şahvələd oğlu; Mövlaverdi Mehdi oğlu;

Bünyad Kələbi (?) oğlu; (Bünyadın) qardaşı Ocaqqulu; Coban Bayraməli oğlu; Əlirza İbrahim oğlu; Sevdim Yarməmməd oğlu;

Mərdəmali Haqqəli oğlu; Əliyar Qocabəy oğlu; (Əliyarın) qardaşı Hacı Bayram; Dostməmməd Nurəli oğlu; Məmməd Sayılmış oğlu;

Həmzə Dostməmməd oğlu; Yarqayıb Əhmədqoca oğlu; (Yarqayıbın) qardaşı Dövlət; (Yarqayıbın) başqa qardaşı Allahqulu; Teymur İbrahim oğlu; [65 - 66]

Cəbi Məcnun oğlu; (Cəbinin) qardaşı Əlmərdəli; Ramazan İman oğlu; Şaban Məmməd oğlu; Tağı Muxtarəli oğlu;

İmamverdi Qədim oğlu; Cəbi Budaq oğlu; Aşur Əli oğlu; Durmuş Haqnəzər oğlu; Məmməd Əhmədəli oğlu;

Əvəz İbrahim oğlu; (Əvəzin) qardaşı Piri; Oruc Şahverdi oğlu; Məmməd Dinməmməd oğlu; Cabbarəli Əli oğlu;

(Cabbarəlinin) qardaşı Məmməd; Xocəli Mərdəmali oğlu; (Xocəlinin) oğlu Şeyxəli; Əhməd Söhbət oğlu; (Əhmədin) qardaşı Məmməd;

Gülüməli Xudaverdi oğlu; Gəncəli Qocaəli oğlu; Gülüməlinin qardaşı Tanrıverdi; Nəqdəli Xudaverdi oğlu; Abdi Mustafa oğlu;

(Abdinin) qardaşı Fazil; (Abdinin) başqa qardaşı Məmmədsəfi; Əvəz Fərzəli oğlu; (Əvəzin) oğlu Lütəli; Rüstəm Rəşidqulu oğlu;

(Rüstəmin) qardaşı Xanmirzə; Məhəbbət Bayraməli oğlu; Sərdar Rzaxan oğlu; (Sərdarın) qardaşı Veyis; (Sərdarın) başqa qardaşı İsmayıl;

Müzəffər Mehdi oğlu; Piri Məmmədqulu oğlu; Yusifxan İsxan oğlu; (Yusifxanın) qardaşı Hafız; Pirhəmzə Miri oğlu;

(Pirhəmzənin) qardaşı Əvəz; (Pirhəmzənin) başqa qardaşı Yurdu (?); Dilənçi Natiq oğlu; (Dilənçinin) qardaşı Dünyamalı; Murad İsmi oğlu;

Nurəli Amil oğlu; (Nurəlinin) qardaşı Mirzəəli; Rəşid İsmi oğlu;

Çift- 14

Yarımm -[çift] - 43

Bennak - 172

Subay – 29

səh.33.

ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN KİÇİK XAÇAPARAQ KƏNDİ

Şərif Malik oğlu - bennak;

Nurəli Gülməmməd oğlu - bennak; [66 - 67] Əbusani (?) Malik oğlu - bennak; Mirzəəhməd Murad oğlu - bennak; Sadıq Muradxan oğlu- bennak;

Muradxan Məmməd oğlu - bennak; Dərviş Ağaxan oğlu -bennak; (Dərvişin) qardaşı Ağaxan - subay; (Dərvişin) başqa qardaşı Məmməd - bennak; Budaq Zülfüqar oğlu - bennak;
(Budağın) qardaşı Abbas - bennak; (Abbasın) oğlu Yarməmməd - bennak; Turxan İshaq oğlu - bennak; (Turxanın) oğlu Məmmədqulu - subay; Əvəz Hacıxan oğlu - bennak;
Əhməd Mustafa oğlu - bennak; Əsgər Vəli oğlu - bennak; (Əsgərin) qardaşı Qəzənfər - bennak; Həsən Əli oğlu - bennak; (Həsənin) qardaşı Hüseyin - bennak;
Məhdud Mövlaverdi oğlu - subay; Qədiməli Yarcəfayi oğlu - subay; Səfi Xanəhməd oğlu - bennak; Xasməmməd Yarməmməd oğlu - bennak; İmamqulu Qazavat (?) oğlu - bennak;
(İmam)qulunun qardaşı Muradqulu - subay; Səfər Xocaxan oğlu - bennak; Məmməd Səfixan oğlu - bennak; Məmmədhüseyn Behzad oğlu - bennak; Həsən Ağaxan oğlu - bennak;
(Həsənin) qardaşı Hüseyin - bennak; (Həsənin) başqa qardaşı Bərəkətqulu - bennak; Əvəz Hacı oğlu - bennak; Fərhad Dilənçi oğlu - bennak; Mirzəxan Behzad oğlu - bennak;
Bəyməmməd Sübhani oğlu - bennak; (Bəyməmmədin) qardaşı Qazi - bennak; Əli İsmayıl oğlu - subay.

Çift - 14

Yarım çift - 6

Bennak - 32

Subay - 6

Böyük və Kiçik Xaçaparaq kəndlərindən əldə edilən gəlir.

Çift vergisi - 700 (ağça)

Yarım (çift) üçün vergi - 1.225 (ağça)

Bennak vergisi- 3.600

Subay vergisi - 174 (ağça)

Buğda - 50 kile - 150 (ağça)

Arpa - 42 kile - 840 (ağça)

Dan - 28 kile - 420 (ağça)

Sumax - 11 kile - 165 (ağça) [67 - 68]

Kərdiyar - 12 kile - 252 (ağça)

Pərinc - 8 kile 168 (ağça)

Kəlül- 10 kile- 180(ağça)

Mərcimək - 5 kile - 90 (ağça)

Noxud - 2 kile -36 (ağça)

Qoyun vergisi - 6.000 (ağça)

Axıl vergisi - 200 (ağça)

Dönüm vergisi - 1.200 (ağça)

Tənbəki üşrtü - 1.500 - (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 600 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi - hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2190 (ağça)

Yekun: 19.650 (ağça)

səh. 34.

2. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN BƏNƏNYAR KƏNDİ

Həsən Vəli oğlu - bennak - kətxuda; Həsən Əmirxan oğlu - bennak; (Həsənin) qardaşı Qurban - bennak; Haqverdi Ağaməmməd oğlu - bennak; (Haqverdinin) oğlu Ağaməmməd -bennak;

(Ağaməmmədin) qardaşı Əli - bennak; (Ağaməmmədin) başqa qardaşı Əsgər - subay; Allahverdi Əli oğlu - bennak; Bala Mustafa oğlu - bennak; Əmiraslan Sarxan oğlu - bennak;

Hüseyn Qasım oğlu - subay; Bağır Dövlət oğlu - bennak; (Bağırın) qardaşı Həzrətqulu - bennak; Bərəkətqulu Həsən oğ-lu - bennak; Bayındır Bərəkətqulu oğlu - bennak;

Əli Allahverdi oğlu - bennak; Əmin Uğurlu oğlu - subay; Uğurlu Canbaz oğlu - bennak; (Uğurlunun) qardaşı Əli - subay; Əli Hüseyin oğlu - bennak;

İsabəy Qasım oğlu - bennak; Musaxan Teymurxan oğlu -bennak; İmamverdi Əmirxan oğlu - bennak; Əmirxan Xudaverdi oğlu [68 - 69] - bennak; Novruzəli Əli oğlu - subay;

(Novruzəlinin) qardaşı Əsgər - subay; Molla Əhməd Ramazan oğlu - bennak; Arslan Sərxan oğlu - bennak; Əmin Ağaxan oğlu - bennak; Teymurxan Əmirxan oğlu - bennak;
Həsən Bədir oğlu - bennak; Dünyamalı Uğurlu oğlu - subay; Allahverdi Rəhman oğlu - bennak;
(Allahverdinin) oğlu Səməd - bennak; Ramazan R.d.i.l.ə. oğlu - bennak;
(Ramazanın) qardaşı Muradsahib - subay; Əvəz Bədir oğlu - bennak; Əmir Haqverdi oğlu - bennak;
Haqverdi Budaq oğlu - bennak; Həzrətqulu Xudaverdi oğlu - bennak;
Baba Pir oğlu - bennak; İbrahim Şahməmməd oğlu - subay; İmaməli Güləli oğlu - bennak; Muradxan Mirim oğlu - bennak; (Muradxanın) oğlu Həsən - subay;
Həzrətqulu Sarxan oğlu - subay; Zeynal Yönelmiş (?) oğlu - bennak; Mirzə Ağavəli oğlu - bennak;
Allahverdi Mustafa oğlu - bennak; Hüseyin Həsən oğlu - bennak; Vələd Vəli oğlu - bennak;

Çift-4

Bennak - 43

Subay - 11

Yarım (çift) – 5

Katolik (Firəng) zimmiləri tayfasından olanlar. (89 nəfər qeyri - müsəlmanın siyahısı - *səh.* 34-36)

səh. 36.

Xaçaparaq kəndindən olan sərdar Hacı Məmmədin əlində olan əkin yeri. [Hacı Məmməd] üşrü və [basqa] vergiləri [xəzinəyə] ödəyir. [Əkin yerinin sahəsi] - yarım [çift].

(3 qeyri - müsəlmanın siyahısı)

1 dəyirman yarım il işləyir.

1 dəyirman yarım il işləyir.

1 dəyirman yarım il işləyir.

1 dəyirman yarım il işləyir. [69 - 70]

1 dəyirman yarım il işləyir.

Gəlir:

Çift vergisi - 200 (ağça)

Yarım (çift) üçün vergi - 125 (ağça)

Bennak vergisi - 456 (ağça)

Subay vergisi - 60 (ağça)

İspəncə vergisi - 2225 (ağça)

Buğda - 18 kile - 540 (ağça)

Arpa - 20 kile - 220 (ağça)

Darı - 5 kile - 70 (ağça)

Sumax - 7 kile - 105 (ağça)

Pambıq - 8 man - 600 (ağça)

Kərdiyar - 4 kile - 84 (ağça)

Pərinc - 3 kile 63 (ağça)

Gənəgərçək - 10 kile - 150 (ağça)

Mərcimək - 5 kile - 90 (ağça)

Noxud - 2 kile - 36 (ağça)

Kəlül - 6 kile - 108 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Çəltik üşrü - 500 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.999 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Bağ məhsulları müqatəəsi ildə - 1.200 (ağça)

Üzüm bağları müqatəəsi ildə - 2000 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.891 (ağça)

Dəyirman vergisi - 1.50 (ağça)

Yekun - 14.567 (ağça)

3. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN KİRNƏ KƏNDİ

Hüseyn Məmməd oğlu - bennak - kətxuda; Hacı İbrahim Ağəli oğlu - bennak; Ağəli Bünyad oğlu - bennak; Ramazan [70 - 71] Bayram oğlu - bennak; Cəfər Qulu oğlu - bennak;

Hüseyn Mirzə oğlu - bennak; Hüseyn Sadıq oğlu - bennak; (Hüseynin) qardaşı Səfər - bennak; Şəhidqulu Kazım oğlu - bennak; (Şəhidqulunun) oğlu Murad - bennak;

səh. 37.

Hatəm Məmmədziya oğlu - bennak; Səfi Vəli oğlu - bennak; (Səfinin) oğlu Nəcəf - bennak; Şərif Əhməd oğlu - bennak; (Şərifin) qardaşı Əliverdi - subay; Namazqulu Novruz oğlu - bennak;

Məmməd Ramazan oğlu - bennak; Xudaverdi Şeyxməmməd oğlu - bennak; Ocaqqulu Qulu oğlu - bennak; Amil Şamil oğlu - bennak; Səlim Uğurlu oğlu - bennak;

(Səlimin) qardaşı Şamil - subay; Əvəz Xalid oğlu - bennak; Turac (?) Xudaverdi oğlu - bennak; Məmməd Əvəz oğlu - bennak; Məmmədqulu Qulu oğlu - bennak;

Bayram Novruz oğlu - bennak; Baba Qubad oğlu - bennak; Əbülqasım Pirixan oğlu - bennak; Dərgahqulu Niyazqulu oğlu - bennak; (Dərgahqulunun) qardaşı Qaibqulu - bennak;

Mollaverdi Allahqulu oğlu - bennak; Əli Baba oğlu - bennak; İbrahim Mustafa oğlu - bennak; Amil Şeyxməmmədqulu oğlu - bennak; Əvəz Məmməd oğlu - bennak;

Həsən Gəncibəy oğlu - bennak; Bünyad Maqsud oğlu - bennak; (Bünyadın) qardaşı Hatəm - subay; Abdalxan Maqsud oğlu - bennak;

Rəsul Məmmədəli oğlu - bennak; Ağabəy Dərgahqulu oğlu - bennak; (Ağabəyin) qardaşı Keyhan - bennak; Əvəz Vəli oğlu - bennak; Rəsul Ələmqulu oğlu - bennak;

Qədiməli Nann (?) oğlu - bennak; (Qədiməlinin) qardaşı Bünyad - bennak; Əliqasım Əbülqasım oğlu - bennak; Məmmədqulu Əliqulu oğlu - bennak; Hüseynxan Qurban oğlu - bennak;

Lütvəli Allahverdi oğlu - bennak; Məhəbbətəli Ağah oğlu - bennak; (Məhəbbətəlinin) oğlu Kazım - bennak; Muradqulu [71 - 72] Əliqulu oğlu - bennak; Səlim İsaqulu oğlu - bennak;

Nəzər Xoca oğlu - bennak; (Nəzərin) qardaşı Səfi - bennak; İbrahim Qurban oğlu - bennak; Həsərət Xudaverdi oğlu - bennak; Əliqulu Gəncibəy oğlu - bennak; Mehdi Vəli oğlu - bennak;

Çift - 6

Bennak - 59

Subay - 3

səh. 37.

Saltaq kəndindən olan Səlim və Salehin əlində olan əkin yeri, Üşr və (başqa) vergiləri (xəzinəyə) təhvil verirlər.

(Əkin yerinin sahəsi) - 1 çift

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir

Gəlir:

Çift vergisi - 300 (ağça)

Bennak vergisi - 1.062 (ağça)

Subay vergisi - 18 (ağça)

Buğda - 22 kile - 660 (ağça)

Arpa - 25 kile - 500 (ağça)

Darı - 4 kile - 60 (ağça)

Sumax - 5 kile - 75 (ağça)

Bostan (məhsulları) üşrü - 200 (ağça)

Kərdiyər - 15 kile - 315 (ağça)

Pərinc - 12 kile - 252 (ağça)

səh. 38.

Kəlül - 4 kile - 72 (ağça)

Mərcimək - 3 kile - 44 (ağça)
 Noxud - 5 kile - 90 (ağça)
 Gənəgərçək - 11 kile - 65 (ağça)
 Dəştibani vergisi - 290 (ağça) [72 - 73]
 Əkin yeri üçün tapu - 800 (ağça)
 Bal vergisi - 200 (ağça)
 Pambıq - 10 man - 750 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Dəyirman vergisi - 60 (ağça)
 Bağ məhsulları müqatəsi - ildə 1.500 (ağça)
 Üzüm bağları müqatəsi - ildə 1.200 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 3.115 (ağça)
 Yekun - 10.960 (ağça)

4. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN SALTAQ KƏNDİ

Zaman Gülməmməd oğlu - bennak; Heydər Yusif oğlu - bennak; Kazım Gülməmməd oğlu - bennak; Bünyad Əli oğlu - bennak; (Bünyadın) oğlu Musa - bennak;
 Məmməd Əli oğlu - bennak; Cəbi Musaxan oğlu - bennak; Hüseyin Əbülhəsən oğlu - bennak; Cəfər Nəzər oğlu - bennak; (Cəfərin) oğlu Qulu - bennak;
 Səfi Tanrıverdi oğlu - bennak; Qara Çələbi oğlu - bennak; Əhməd Xəndan oğlu - bennak; Haşım Nəcəfqulu oğlu - bennak;
 Ocaqqulu Novruz oğlu - bennak; Mustafa Mustafa oğlu - bennak; Qulu Tağı oğlu - bennak; Şixəli Bəktaş oğlu - bennak; (Şixəlinin) qardaşı Fətəli - bennak;
 (Şixəlinin) başqa qardaşı Əli - subay; Məmmədəli Həsən oğlu - bennak; (Məmmədəlinin) qardaşı Əli - bennak; Həsən Ələkbər oğlu - bennak; (Həsənin) oğlu Əli - subay;
 Allahverdi İbrahim oğlu - bennak; (Allahverdinin) oğlu Asman - subay; Əhməd Aşurəli oğlu - bennak; (Əhmədin) qardaşı Əli - bennak; Tahir Murtuza oğlu - bennak;
 (Tahirin) qardaşı Abdulla - bennak; (Tahirin) başqa qardaşı Rəsul - subay; Süleyman Vəli oğlu - bennak; Rəcəb Sevdimali oğlu - bennak; Xudaverdi Əli oğlu - bennak;
 (Xudaverdinin) qardaşı Abı - bennak; Musa Qasım oğlu - [73 - 74] bennak; Novruz Söhbət oğlu - bennak; Nəsir Ağəli oğlu - bennak; (Nəsirin) oğlu Zaman - bennak;
 (Zamanın) qardaşı Lütfü - bennak; Sadıq Vəli oğlu - bennak; Maqsud Əhməd oğlu - bennak; (Maqsudun) qardaşı Ağəli - subay; Müslüm Saleh oğlu - bennak;
 Saleh Sadıq oğlu - bennak; (Salehin) qardaşı Tahir - bennak; Nəzər Cəfər oğlu - bennak; Ağəli Əli oğlu - bennak;
 Çift vergisi - 5 (ağça)
 Yarım (çift) - 4
 Bennak vergisi - 44
 Subay - 5

səh. 39.

Vəng zimmiləri tayfasından olanlar.

(5 nəfərin siyahısı).

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir

Gəlir:

Çift vergisi - 250 (ağça)

Yarım (çift) üçün vergi - 125 (ağça)

Bennak vergisi - 812 (ağça)

Subay vergisi - 30 (ağça)

İspəncə vergisi - 125 (ağça)

Buğda - 6 kile - 480 (ağça)

Arpa - 11 kile - 220 (ağça)
 Darı - 5 kile - 75 (ağça)
 Sumax - 3 kile - 45 (ağça)
 Kərdiyar- 6 kile - 126 (ağça)
 Pərinc - 7 kile - 147 (ağça)
 Mərcimək - 10 kile - 180 (ağça)
 Noxud - 2 kile - 36 (ağça)
 Kəlül- 15 kile- 270 (ağça)
 Tənbəki üşrü - 1.200 (ağça)
 Bal vergisi - 500 (ağça) [74 - 75]
 Axıl vergisi - 600 (ağça)
 Dönüm vergisi - 600 (ağça)
 Qoyun vergisi - 1 100 (ağça)
 Çəltik üşrü -110 (ağça)
 Bağ məhsulları müqatiəsi - ildə 1100 (ağça)
 Üzüm bağları müqatiəsi - ildə 950 (ağça)
 Əkin yeri üçün tapu və dəştibani vergisi - 2.110 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Dəyirman vergisi - 60 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi 1.999 (ağça)
 Yekun - 12.709 (ağça)

5. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN QARAKİLSƏ KƏNDİ, BAŞQA ADI ƏBRƏĞUNİSDİR.

Rəcəb Şahverdi oğlu - bennak - kətxuda; Məmmədqulu Sa-yılmış oğlu - bennak; Həsənxan Vəlixan oğlu - bennak; Nəqdəli Hüseyin oğlu - bennak; Uğurlu Əbülqasım oğlu - bennak;

Əvəz Miri oğlu - bennak; Məmmədəli Həzrətqulu oğlu -subay; Haşım Aşur oğlu - subay; Məmmədخان Həsən oğlu -bennak;

Yarım çift - 1

Bennak - 7

Subay -2

Kəndin qeyri müsəlmanları.

(14 nəfərin siyahısı).

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir.

Gəlir:

Çift vergisi - 25 (ağça)

Bennak vergisi - 162 (ağça)

Subay vergisi - 12 (ağça)

İspəncə vergisi - 250 (ağça) [75 - 76]

Buğda - 11 kile - 330 (ağça)

Arpa - 8 kile - 160 (ağça)

Darı - 5 kile - 75 (ağça)

Sumax - 3 kile - 45 (ağça)

Kərdiyar- 7 kile - 147 (ağça)

Pərinc - 6 kile - 126 (ağça)

Mərcimək - 2 kile - 36 (ağça)

Noxud - 2 kile - 36 (ağça)

Kəlül - 2 kile - 36 (ağça)

Paxla - 1 kile - 18 (ağça)

Bal üşrü - 600 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Bostan məhsulları üşrü - 60 (ağça)

Bağ məhsulları müqatəsi - ildə 110 (ağça)
Üzüm bağları müqatəsi - ildə 900 (ağça)
Kəndin kilsəsi - ildə 600 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.100 (ağça)
Yekun - 9.495 (ağça)

6. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN NORƏŞİN KƏNDİ

(33 qeyri-müsəlmanın siyahısı. - *səh.40-41.*)¹
[Kəndin müsəlmanları]

səh.41.

Vələd Haqverdi oğlu - subay; Baba Mirzə oğlu - bennak;
1 dəyirman - yarım il işləyir; [76 - 77]
Çift - 1
Bennak - 1
Subay - 1
(Qeyri - müsəlman - 33 nəfər)

Gəlir:

Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 18 (ağça)
Subay vergisi - 6 (ağça)
İspəncə vergisi - 725 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Arpa - 12 kile - 240 (ağça)
Darı - 5 kile - 75 (ağça)
Sumax - 10 kile - 150 (ağça)
Kərdiyar- 6 kile - 126 (ağça)
Pərinc - 9 kile - 189 (ağça)
Mərcimək - 4 kile - 72 (ağça)
Noxud - 3 kile - 54 (ağça)
Kəlül - 2 kile - 36 (ağça)
Tənbəki üşrü - 600 (ağça)
Bostan məhsulları üşrü - 119 (ağça)
Dönüm vergisi - 800 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Axıl vergisi - 219 (ağça)
Əkin yeri üçün tapu - 600 (ağça)
Dəştibani - 290 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Bağ məhsulları müqatəsi - ildə 210 (ağça)
Üzüm bağları müqatəsi - ildə 500 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi - hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.190 (ağça)
Yekun - 6.763 (ağça) [77 - 78]

7. YENİCƏ KƏNDİ.

¹ XVI əsrin sonunda bu kəndin əhalisi buranı tərk etmişdi. (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, N 633, s. 353) Ermənilər isə bu kəndə ehtimal ki, XVII əsrin ortalarında, yəni Sefəvi dövlətində əmin-amanlığın bərqərar olduğu dövrdə gəlib yerləşmişdilər.

[KƏNDƏ] HEÇ KİM YAŞAMIR.

Xoşkeşin və Kimə kəndlərinin əhalisi (Yenicə kəndinin torpaqlarından) əknçilik üçün istifadə edir. Dənli bitkilər, başqa yerdən gəlib (bu kəndin torpağından istifadə edənlərdən alınan) vergi, dönüm, əkin üçün ödənilən tapu, dəştibani və başqa vergilərdən (əldə edilən) gəlir - 3.000 (ağça)

səh. 42.

8. QURD MAHMUD ÇİFTLİYİ

Rəayası ətrafa dağıldığına görə hal-hazırda (bu çiftliyi) Böyük və Kiçik Xaçaparaq kəndlərinin əhalisi əkib - becərir.

(Çiftlik) Əlincə nahiyəsinə tabedir. (Buranın torpağından istifadə edənlərdən alınan) vergi, dönüm, əkin yeri üçün ödənilən tapu, çift və başqa vergilərdən (əldə edilən) gəlir - 3.000 (ağça)

9. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN XOŞKEŞİN KƏNDİ. BAŞQA ADI FİRƏNGÖYDÜR.

Kəndin müsəlmanları:

Xəlil Bayram oğlu - bennak; Qaraməmməd Məmmədqulu oğlu - bennak; Hacıəhməd Bayram oğlu - bennak; (Hacı Bayramın) qardaşı Vəli - bennak; Heydər Yusif oğlu - subay;

Şahəziz (?) Sayılan oğlu - bennak; Piri Teymur oğlu - subay; Xudaverdi Narın oğlu - bennak; Məmməd Hacıməmməd oğlu - bennak;

Çift - 1

Yarım (çift) – 3

Bennak- 7 [78 - 79]

Subay - 2

Kəndin qeyri-müsəlmanları.

(41 qeyri-müsəlmanın siyahısı)

səh. 43.

Gəlir:

Çift vergisi - 50 (ağça)

Yarım (çift) üçün vergi - 75 (ağça)

Bennak vergisi - 126 (ağça)

Subay vergisi - 12 (ağça)

İspəncə vergisi - 925 (ağça)

Buğda - 12 kile - 360 (ağça)

Arpa - 10 kile - 200 (ağça)

Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)

Kərdiyar- 7 kile - 147 (ağça)

Pərinc - 6 kile - 126 (ağça)

Sumax - 4 kile - 60 (ağça)

Mərcimək - 3 kile - 54 (ağça)

Noxud - 2 kile - 36 (ağça)

Kəlül- 11 kile- 198 (ağça)

Bal üşrü - 150 (ağça)

Bağ məhsulları müqatiəsi - ildə 100 (ağça)

Üzüm bağları müqatiəsi - ildə 290 (ağça)

Tapu və dəştibani vergisi - 2.000 (ağça)

Qoyun vergisi - 1.200 (ağça)

Axil vergisi - 500 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə kəməzlərin sərbəstlik almaları üçün vergi - 3.110 (ağça)
Yekun-9.814 (ağça) [79 - 80]

10. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN GAL KƏNDİ

(59 qeyri-müsəlmanın siyahısı – səh.43-44.)

səh. 44.

Gəlir:

İspəncə vergisi - 1.300 (ağça)

Buğda - 10 kile - 300 (ağça)

Arpa - 8 kile - 160 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Axil vergisi - 120 (ağça)

Kərdiyər - 5 kile - 105 (ağça)

Pərinc - 9 kile - 189 (ağça)

Kərəsnə - 4 kile - 60 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Bal üşrü - 120 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi -1.210 (ağça)

Üzüm bağları müqatəəsi - ildə 500 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kəməzlərin sərbəstlik almaları üçün vergi - 2.999 (ağça)

Yekun: 6.228 (ağça)

11. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN ŞURUT KƏNDİ

Kəndin müsəlmanları:

Hacı Əhməd Hüseyn oğlu - bennak; (Hacı Əhmədın) qardaşı Mirzə - bennak; Bayram Allahqulu oğlu - bennak; Ərdəm Hüseyn oğlu - bennak; Səfi Baba oğlu - bennak;

Qasım Bağır oğlu - bennak; Rəsul Xəlil oğlu - bennak; (Rəsulun) qardaşı Süleyman - bennak;

Məmmədəli Dərgahqulu oğ-lu - bennak; (Məmmədəlinin) qardaşı İmaməli - bennak; [80 - 81]

səh.45.

Hüseyn Mustafa oğlu - bennak; Abuzər Zaman oğlu - bennak; Süleyman Qulu oğlu - bennak; Amin S.a.l.s. (?) oğlu - bennak; Mir Hacı Qurban oğlu - bennak;

Tahir Əlibəy oğlu - bennak; (Tahirin) qardaşı Abbas - bennak; Bünyad Hacı Mirzə oğlu - bennak; Ziyad Təhmas oğlu -bennak; Bayram Qulu oğlu - bennak;

(Bayramın) qardaşı Yusif - bennak; (Bayramın) başqa qardaşı Məmməd - bennak; Rza Əli oğlu bennak; Kazım Xudaverdi oğlu - bennak; (Kazımın) oğlu Hüseyn - subay;

Hacı Əvəz Mehdi oğlu - bennak; (Hacı Əvəzin) qardaşı İsmayıl - bennak; Mehdi Hacı Əvəz oğlu - subay; Nəbi İsmayıl oğlu - bennak; (Nəbinin) qardaşı Saleh - bennak;

Adilbəy Qasım oğlu - bennak; Hacı Qubad Məmməd oğlu - bennak; (Hacı Qubadın) qardaşı Hacı Murad - bennak; (Hacı Qubadın) başqa qardaşı Hacı Hüseyn - bennak; (Hacı Qubadın) başqa qardaşı Hacı Əli - bennak;

Məmmədəli Qubad oğlu - subay; Kazım İbrahim oğlu -bennak;

Çift - 3

Yarım [çift] - 1

Bennak - 34

Subay -3

Kəndin qeyri-müsəlmanları
(153 nəfərin siyahısı - səh. 45-47).

səh.47.

Gəlir:

Çift vergisi - 150 (ağça)

Yarım [çift] üçün vergi - 25 (ağça)

Bennak vergisi - 792 (ağça)

Subay vergisi - 18 (ağça)

İspəncə vergisi - 2.110 (ağça) [81 - 82]

Buğda - 55 kile - 1.650 (ağça)

Arpa - 25 kile - 500 (ağça)

Kərdiyar- 15 kile - 215 (ağça)

Pərinc - 16 kile - 336 (ağça)

Mərcimək - 8 kile - 224 (ağça)

Noxud - 6 kile - 108 (ağça)

Kəlül - 5 kile - 90 (ağça)

Kərəsnə - 3 kile - 45 (ağça)

Tapu və dəştibani vergisi - 2.999 (ağça)

Dönüm vergisi - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Bağ məhsulları müqatiəsi - ildə 1.100 (ağça)

Üzüm bağları müqatiəsi - ildə 500 (ağça)

Qoyun vergisi - 1.800 (ağça)

Bal üşrü - 900 (ağça)

Axil vergisi - 990 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kenizlərin sərbəstlik almaları üçün vergi - 13.899 (ağça)

Yekun- 29.941 (ağça)

Adları çəkilən şəxslər üşr və vergiləri (rüsüm) həmin kəndin zabitinə vermək şərtilə dəftərdə qeyd olundular.

səh. 48.

Şurut kəndindəki Nurküt monastırı. Savraz Arakel - keşiş.

Bu şəxsin adı üşr və vergini (rüsümü) torpaq sahibinə (sahibi-ərz) verməsi şərtilə [dəftərə] yazıldı.

Adı yuxarıda qeyd edilən kənddəki qızlar kilsəsi.¹ Burada yaşayan təqribən yüz nəfər zina tayfası özlərinin yanlış düşüncəsinə görə tərki dünyalıq edib, xalqın sədəqəsiylə dolandıqlarını [82 - 83] kənd əhalisi xəbər vermişdir. Bu vəziyyət [nəzərə alınaraq] dəftərdə qeyd olundu.

12. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN CIRACUR KƏNDİ

Xanqulu Vəli oğlu - bennak; Xəlil Məməd oğlu - bennak; Allahyar Xocaverdi oğlu - bennak; Məmməd Yusif oğlu - subay.

Bennak - 3

Subay - 1

Gəlir:

Bennak vergisi- 44 (ağça)

Subay vergisi - 6 (ağça)

¹ Naxçıvan sancağında qeyd olunmuş kilsələrin heç biri XVI əsrin sonunda mövcud olmamışdır. Əks təqdirdə 1590-cı il tarixli "İrevan əyalətinin müfəssəl dəftəri"ndə onlar haqqında məlumat verilərdi. Arakel Davrijetsinin məlumatına görə bu kilsələr XVII əsrdə katolikos Filippusun dövründə tikilmişdilər. (Вах:А. Давриджетци. Книга историй. Москва, 1973, s. 281)

Buğda - 5 kile - 150 (ağça)
Arpa 3 kile - 90 (ağça)
Kəlül - 4 kile - 72 (ağça)
Bal üşrü - 120 (ağça)
Mərcimək - 2 kile - 36 (ağça)
Noxud - 1 kile - 36 (ağça)
Dönüm vergisi - 900 (ağça)
Tapu və dəştibani vergisi - 1.200 (ağça)
Badi-hava - 1.294 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun: - 3.900 (ağça)

13. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN PARADAŞ KƏNDİ²

(13 qeyri-müsəlmanın siyahısı).

Gəlir:

[83 - 84]

səh. 49.

İspəncə vergisi - 300 (ağça)
Buğda - 8 kile - 240 (ağça)
Arpa - 6 kile - 120 (ağça)
Kərdiyər - 5 kile - 105 (ağça)
Pərinç - 2 kile - 42 (ağça)
Kərəsnə - 1 kile - 15 (ağça)
Kəlül - 4 kile - 72 (ağça)
Bal üşrü - 100 (ağça)
Qoyun vergisi - 12 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Tapu və dəştibani vergisi - 800 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun: - 3.892 (ağça)

14. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN XANƏGAH KƏNDİ

Rəcəb Hüseyn oğlu - bennak; Kazım Şamil oğlu - bennak; Şərif Abi oğlu - bennak; (Şərifin) oğlu Natiqəli - subay; Rizvan Əli oğlu - bennak;

Məmmədrza Əsgər oğlu - bennak; Hüseyn Molla Seyid oğlu - imam; Vəli Bədrəli oğlu - bennak;

Kazım Tağı oğlu - subay; Abdulla Sübhanqulu oğlu - bennak; Rəfi Əli oğlu - subay; Molla Tağı Durmuş oğlu - bennak; Hüseyn Əli oğlu subay;

Mustafa Ramazan oğlu - bennak;

(Xoşkeşin kəndindən olan 5 qeyri-müsəlmanın əkin yeri -2,5 çift)

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir

Çift - 5

Yarım (çift) – 4 [84 - 85]

Bennak – 11

Subay – 4

Gəlir:

² XVI əsrin sonunda "Püredaşt" adlanan bu kəndin əhalisi öz yerlərini tamamilə tərk etmişdi. (Bax: İrevan əyalətinin müfəssəl dəftəri, N 633, s.354). Ermənilər bu kəndə ehtimal ki, XVII əsrin II yarısında gəlib yerləşmişdilər.

Çift vergisi - 250 (ağça)
Yarım (çift) üçün vergi - 100 (ağça)
Bennak vergisi - 198 (ağça)
Subay vergisi - 24 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Arpa - 15 kile - 300 (ağça)
Darı - 5 kile - 75 (ağça)
Sumax - 4 kile - 60 (ağça)
Kərdiyar- 9 kile - 189 (ağça)
Pərinc - 8 kile - 168 (ağça)

səh. 50.

Kəlül- 12kile-216(ağça)
Bal üzrü - 120 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Əkin yeri üçün tapu və dəstibani vergisi - 1.116 (ağça)
Qoyun vergisi - 40 (ağça)
Axil vergisi - 500 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bağ məhsulları müqatəsi - ildə 900 (ağça)
Üzüm bağları müqatəsi - ildə 1200 (ağça)
Dəyirman vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 3.190 (ağça)
Yekun- 9.751 (ağça)

16. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN ƏLİNCƏ QALASI

Məmməd Ağəli oğlu - bennak - kətxuda; Əhməd Əxixan oğlu - bennak; Molla Ağa Rəhman oğlu - bennak; Yunis Vəli [85 - 86] oğlu - bennak; Allahverdi Hacı oğlu - bennak;
Hacı Məmməd oğlu - bennak; Məmməd Əlixan oğlu - subay; Hacı Məmməd Allahverdi oğlu - subay;
Məmməd Əhməd oğlu - subay; Məmməd Teymur oğlu - bennak;
Noreşin kəndindən olan keşiş Məvsəsin^{1,2,3,4} əkin yeri - yarım [çift]
Həmin kənddən olan Yedigərin əkin yeri - yarım [çift]
Həmin kənddən olan Avanesin² əkin yeri - yarım [çift]
Həmin kənddən olan Parsamın³ əkin yeri - yarım [çift]
Həmin kənddən olan Malikin⁴ əkin yeri - yarım [çift]
Xaçaparaq kəndindən olan Məmmədin əkin yeri - yarım [çift]
Xaçaparaq kəndindən olan Baqinin üzüm bağı - 1 qitə
Qahabh kəndindən olan Hacı Əlinin üzüm bağı - 1 qitə
Həmin Hacı Əlinin əkin yeri -yanm [çift]
Surəmərc kəndindən olan Mürşüdün əkin yeri - yarım [çift]
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
Yarım çift - 4
Bennak - 7
Subay - 3
Gəlir:
Yarım çift üçün vergi - 100 (ağça)

^{1,2,3,4} Ermənilər Əlincə qalasında heç vaxt yaşamamışdılar. Lakin sonradan buraya yerləşə bilmələri üçün, onlar ilk növbədə əkin sahələri alırdılar. Аyrı-аyrı şəxslərlə yanaşı bu üsuldан erməni katolikoslari da geniş istifadə etmişdilər. (Ətraflı bax: С. А. Мамедов, Азербайджан по источникам XV - первой половины XVIII в. Баку, 1993, с.46-53.)

Bennak vergisi - 126 (ağça)
Subay vergisi - 18 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Arpa - 9 kile - 180 (ağça) [86 - 87]

səh. 51

Darı - 3 kile - 45 (ağça)
Sumax - 2 kile - 30 (ağça)
Kərdiyar- 22 kile - 462 (ağça)
Pərinc - 6 kile - 126 (ağça)
Kəlül - 4 kile - 72 (ağça)
Bal üzrü - 120 (ağça)
Qoyun vergisi - 30 (ağça)
Axil vergisi - 300 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Əkin yeri üçün tapu və dəştibani vergisi - 500 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bağ məhsulları müqatiəsi - ildə 120 (ağça)
Üzüm bağları müqatiəsi - ildə 290 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kəməzlərin sərbəstlik almaları üçün vergi - 2.950 (ağça)
Yekun - 6.449 (ağça)

17. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN AŞAĞI ANZOR KƏNDİ

(17 qeyri - müsəlmanın siyahısı)

Gəlir:
İspəncə vergisi - 425 (ağça)
Buğda - 12 kile - 360 (ağça)
Arpa - 15 kile - 300 (ağça)
Darı - 5 kile - 75 (ağça)
Sumax - 3 kile - 45 (ağça)
Kərdiyar- 8 kile - 168 (ağça)
Pərinc - 9 kile - 189 (ağça)
Kəlül - 2 kile - 36 (ağça)
Bal üzrü - 210 (ağça) [87 - 88]
Dönüm vergisi - 800 (ağça)
Bağ məhsulları müqatiəsi - ildə 600 (ağça)
Üzüm bağları müqatiəsi - ildə 500 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kəməzlərin sərbəstlik almaları üçün vergi - 1.199 (ağça)
Yekun - 5.796 (ağça)

səh. 52

18. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN BETEVAS KƏNDİ

(9 qeyri-müsəlmanın siyahısı).

Gəlir:
İspəncə vergisi - 250 (ağça)

Buğda - 5 kile - 150 (ağça)
Arpa - 10 kile - 200 (ağça)
Sumax - 4 kile - 60 (ağça)
Qoyun vergisi - 20 (ağça)
Bal üşrü - 120 (ağça)
Kəlül - 2 kile - 36 (ağça)
Kərdiyar- 3 kile - 63 (ağça)
Pərinç - 7 kile - 127 (ağça)
Badi-hava - 1.190 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 1.200 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Yekun - 4.125 (ağça) [88 - 89]

19. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN YUXARI ANZOR KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı).

Dənli bitkilər, ispəncə, dönüm, badi-hava, əkin yeri tapusu, dəştibani və başqa vergilərdən (əldə edilən gəlir) - 3.990 (ağça)

20. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN ORTA ANZOR KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı).

səh.53.

(Şurut, Aşağı Anzor, Qazançı və Berdik kəndlərindən olan 8 qeyri-müsəlmanın 4 (çift) əkin yeri.)

Gəlir:
İspəncə vergisi - 150 (ağça)
Buğda - 5 kile - 150 (ağça)
Arpa - 20 kile - 400 (ağça)
Sumax - 6 kile - 90 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Bal üşrü - 200 (ağça)
Dönüm vergisi - 800 (ağça)
Kərdiyar- 10 kile - dəyəri 210 (ağça)
Pərinç - 2 kile - 42 (ağça)
Kəlül - 3 kile - 54 (ağça)
Tapu və dəştibani vergisi - 1.250 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.900 (ağça)
Yekun - 6.176 (ağça) [89 - 90]

21. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN MİKAYIL MƏZRƏƏSİ

(4 qeyri-müsəlmanın siyahısı).

Yuxarı Anzor kəndindən olan bir qeyri-müsəlmanın yarım (çift) əkin yeri.

1 dəyirman - yarım il işləyir

1 dəyirman - yarım il işləyir.

Gəlir:

İspəncə vergisi - 100 (ağça)

Buğda - 5 kile - 150 (ağça)
Arpa - 4 kile - 80 (ağça)
Sumax - 2 kile - 30 (ağça)
Darı - 3 kile - 45 (ağça)
Kərəsnə vergisi - 6 kile - 90 (ağça)
Otlaq vergisi - 500 (ağça). Kənardan gəlib (buranın otlagından istifadə edənlərdən alınır.)
Dönüm vergisi - 800 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Qoyun vergisi - 100 (ağça)

səh. 54.

Tapu və dəştibani vergisi - 1.200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.000 (ağça)
Yekun - 3.945 (ağça)

səh.54.

22. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN BERDİK KƏNDİ

(4 qeyri-müsəlmanın siyahısı).

[90 - 91]

Qazançı kəndindən olan 2 qeyri-müsəlmanın dəyirmanı. (Dəyirman) yarım il işləyir;
Qazançı kəndindən olan 2 qeyri-müsəlmanın əkin yeri - yarım (çift)

Gəlir:

İspəncə vergisi - 100 (ağça)
Buğda - 6 kile - 180 (ağça)
Arpa - 4 kile - 80 (ağça)
Sumax - 3 kile - 45 (ağça)
Dönüm vergisi - 800 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Qoyun vergisi - 200 (ağça)
Kərđiyar- 7 kile - 200 (ağça)
Meyvə üşrü - 100 (ağça)
Tapu və dəştibani vergisi - 399 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.200 (ağça)
Yekun - 3.201 (ağça)

23. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN QAZANÇI KƏNDİ

(246 qeyri-müsəlmanın siyahısı - *səh.54-58*)

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsızdır.
1 dəyirman - yararsızdır.
1 dəyirman - yararsızdır.
1 dəyirman - yararsızdır.
1 dəyirman - yararsızdır.
1 bəzixana - yararsızdır. [91 - 92]

Gəlir:
 İspəncə vergisi - 6.150 (ağça)
 Buğda - 25 kile - 750 (ağça)
 Arpa - 40 kile - 800 (ağça)
 Darı - 11 kile - 165 (ağça)
 Sumax - 12 kile - 180 (ağça)
 Qoyun vergisi - 1.200 (ağça)
 Axıl vergisi - 590 (ağça)
 Üzüm bağları üşrü - 600 (ağça)
 Bağ məhsullarının üşrü - 800 (ağça)
 Dönüm vergisi - 1.890 (ağça)
 Bal üşrü - 300 (ağça)
 Dəyirman vergisi - 150 (ağça)
 Kərdiyar- 13 kile - 273 (ağça)
 Pərinç - 12 kile - 252 (ağça)
 Çovdar üşrü - 1 kile - 15 (ağça)
 Kəlül - 5 kile - 90 (ağça)
 Tapu və dəştibani vergisi - 2.915 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 80 (ağça)
 Mərcimək - 4 kile - 54 (ağça)
 Bəzixana vergisi - ildə 120 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 3.980 (ağça)
 (Yekun) - 21.164 (ağça) (8 qeyri-müsəlmanın siyahısı).
 Şəriət üşrünü və ürfi vergiləri torpaq sahibinə (sahibi-ərz) verələr deyə, yuxarıda qeyd edilənlərin (adları) dəftərə yazıldı.

24. ƏLİNCƏ [NAHİYƏSİNƏ] TABE OLAN CƏMALƏDDİN KƏNDİ

Bennak Kəlbəlinin əkin yeri.
 Bennak Həzrətqulunun əkin yeri.
 Bennak Əliqulunun əkin yeri.
 Bennak Məmməd Məsumun əkin yeri. [92 - 93]
 1 dəyirman - yarasızdır.
 Çift - 2
 Yarım (çift)- 2
 Bennak- 4
 Gəlir:

səh.59.

Çift vergisi - 100 (ağça)
 Yarım (çift) üçün vergi - 50 (ağça)
 Bennak vergisi - 72 (ağça)
 Buğda - 11 kile - 330 (ağça)
 Arpa - 8 kile - 160 (ağça)
 Darı - 2 kile - 30 (ağça)
 Sumax- 4 kile - 60 (ağça)
 Kərəsnə - 2 kile - 30 (ağça)
 Bostan məhsulları üşrü - 590 (ağça)
 Qoyun vergisi - 10 (ağça)
 Bağ məhsulları müqatiəsi - ildə 300 (ağça)
 Üzüm bağları müqatiəsi - ildə 201 (ağça)
 Tapu və dəştibani vergisi - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.000 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Yekun - 4.823 (ağça)

25. ƏLİNCƏ [NAHİYƏSİNƏ] TABE OLAN KÜRƏKÜSYAR KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, kənardan gəlib (bu kəndin torpağından, otlığından istifadə edənlərdən alınan) vergi, çift, dönüm, tapu, dəstibani vergiləri, meyvə üşrü, gəlinlik vergisi və başqa vergilərdən [əldə edilən] gəlir -2.990 (ağça). [93 - 94]

26. ƏLİNCƏ [NAHİYYƏSİNƏ] TABE OLAN ƏRƏZİN KƏNDİ

Dağan (?) Qulu oğlu -bennak; (Dağanın) oğlu Ağadin - subay; Qulu İskəndər oğlu- bennak; (Qulunun) oğlu Məmməd -subay; Piri İskəndər oğlu - bennak;
Yusif Məlik oğlu - bennak; Vəli Allahqulu oğlu- bennak; Qurban Əvəz oğlu -subay; Çavuş Nəzər (oğlu) - bennak; (Çavuşun) oğlu Nəzər - bennak;
Kələntər Məmməd oğlu - bennak; (Kələntərin) oğlu Allahverdi - subay; Murtuzqulu Qurbanqulu oğlu - bennak; Əmirseyid Pirqulu oğlu - bennak; Həsən Qələm oğlu - bennak;
Abbas Ağaməmməd oğlu - bennak; Tağı Sevindik oğlu -bennak; Qurban Novruz oğlu - bennak;
(Qurbanın) qardaşı Nəsir - bennak; Yusif Əvəz oğlu - bennak;
İmamverdi Əlimədət (oğlu) - subay; Məmməd Pırhəsən oğlu - bennak; (Məmmədin) qardaşı Tağı - subay; İsmixan Piri oğlu - bennak; (İsmixanın) qardaşı Kazım - bennak;
İsmayıl Əlixan oğlu - bennak; Novruz Qurban oğlu - bennak; Behbudxan Məlik oğlu - bennak;
(Behbudxanın) oğlu Əlif - subay; Allahverdi Hüseyn oğlu - bennak;

səh.60.

Allahverdi Mənsur oğlu - bennak; (Allahverdinin) oğlu Mənsur - subay; Məmməd Məlik oğlu - bennak;
Ramazan Qulu oğlu - bennak; (Ramazanın) qardaşı Əli - bennak;

Cumi (?) Murtuza oğlu - subay.

Çift- 2

Yarım (çift) - 1 Bennak - 27 Subay - 9

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir. [94 - 95]

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir.

Gəlir:

Çift vergisi - 100 (ağça).

Yarım (çift) üçün vergi - 25 (ağça).

Bennak vergisi - 486 (ağça).

Subay vergisi - 54 (ağça).

Buğda - 25 kile - 750 (ağça).

Arpa - 13 kile - 260 (ağça).

Sumax - 5 kile - 500 (ağça).

Pambıq - 10 man - 750 (ağça).

Bostan məhsulları üşrü - 510 (ağça).

Meyvə üşrü - 1.200 (ağça).

Ot üşrü - 130 (ağça).

Qoyun vergisi - 230 (ağça).

Qışlaq vergisi - 600 (ağça).
Gəlib (bu kənddə qışı keçirənlərdən) alınır.
Tapu və dəstibani vergisi - 373 (ağça).
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça).
Düyü - 9 kile - 135 (ağça).
Bağ məhsulları müqatəəsi - ildə 1.200 (ağça).
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi - 1.979 (ağça).
Dəyirman vergisi - 360 (ağça).
Yekun- 9.721 (ağça).

27. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN GÜZNÜD MƏZRƏSİ

(Məzrəə) Ərezin (kəndinin) yaxınlığındadır (Ərəzin) və Nehrəm kəndləri əhalisinin əkinliyidir.
1 dəyirman - il boyu işləyir.
1 dəyirman - yararsızdır. [95 - 96]
1 dəyirman - yararsızdır. Gəlir:
Buğda - 12 kile - 360 (ağça).
Arpa - 15 kile - 300 (ağça).
Darı - 6 kile - 90 (ağça).
Sumax - 5 kile - 75 (ağça).
Bostan məhsulları üşrü - 201 (ağça).
Ot üşrü - 120 (ağça).
Pambıq - 5 man - 370 (ağça).
Otlaq vergisi - 600 (ağça). Kənardan gəlib (bu kəndin otlığından istifadə edənlərdən) alınır.
Tapu və dəstibani vergisi - 800 (ağça).

səh. 61.

Dəyirman vergisi - 30 (ağça).
Mərcimək - 2 kile - 36 (ağça).
Noxud - 1 kile - 8 (ağça).
Yekun - 3.065 (ağça).

28. ƏLİNCƏ [NAHIYƏSİNƏ] TABE OLAN LƏKƏTAQ KƏNDİ

1 dəyirman - yararsızdır.
Gəlir:
Dənli bitkilər, kənardan gəlib (bu kəndin torpağından istifadə edənlərdən alınan) vergi, çift, dönüm, tapu, dəstibani, dəyirman, gəlinlik vergisi və başqa vergilərdən [əldə edilən] gəlir - 3.990 (ağça).
Varissiz ölənlərin mirasının satışından, qanuna görə saxlanılma müddəti (bir ay olan) itirilmiş mallar, sahibsiz və azmış heyvan, qaçmış qui və cariyələrin (sahiblərindən və ya saxlan-ma müddətindən sonrakı satışından sonra) Əlincə nahiyəsi üzrə (əldə edilən) gəlir - ildə 21.000 (ağça)

səh. 62.

[96 - 97]

III. [NAXÇIVAN] SANCAĞINA TABE OLAN SAİR MƏVAZİ NAHIYƏSİ¹

1 [SAİR MƏVAZİ NAHIYƏSİNƏ] TABE OLAN GÖYNÜK KƏNDİ

Bayram Xəlil oğlu - bennak - kətxuda; Əliqulu Əli oğlu - bennak; Mustafa Mahmud oğlu - bennak;
Əhməd Əmirşeyx oğlu - bennak;
Əhməd Şeyx Əhməd oğlu - bennak; Əli Tapdıq oğlu - bennak; Ağaəli İsmayıl oğlu - bennak; Məmməd
Əli oğlu - bennak; Naqdəli Həzrətqulu oğlu - bennak;
Mірhəsən Bəkir oğlu - bennak; Qazi Süleyman oğlu - subay; Allahverdi Haqverdi oğlu - subay; İsmayıl
Seyid oğlu - subay;
Çift - 8
Yarım (çift) - 2
Bennak - 11
Subay - 3
Gəlir:
Çift vergisi - 200 (ağça)
Yarım (çift) üçün vergi - 50 (ağça)
Bennak vergisi - 198 (ağça)
Subay vergisi - 18 (ağça)
Buğda - 12 kile - 360 (ağça)
Arpa - 10 kile - 200 (ağça)
Bağ məhsulları üşrü - 500 (ağça)
Üzüm üşrü - 200 (ağça)
Dönüm vergisi - 600 (ağça) [97 - 98]
Darı - 2 kile - 30 (ağça)
Sumax - 3 kile - 45 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bal üşrü - 150 (ağça)
Qoyun vergisi - 900 (ağça)
Tapu və dəştibani vergisi - 1.200 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi -
2.980 (ağça) Yekun: - 7.921 (ağça)

2. SAİR MƏVAZİ [NAHIYƏSİNƏ] TABE OLAN ZƏVALƏ KƏNDİ, BAŞQA ADI ZƏVALIQDIR.

Allahqulu Ocaqqulu - oğlu - bennak; Mövlaverdi Həsənxan oğlu - bennak; Rza Muradqulu oğlu -
bennak; Zorqaya (?) Əliqulu oğlu - bennak; Nurəli Dərviş oğlu - bennak;
Adilxan Ağa oğlu - bennak; (Adilxanın) oğlu Əlixan - bennak; Kəlbə İsmayıl oğlu - subay;
Çift - 4
Yarım (çift) - 1
Bennak - 7
Subay - 1

səh.63.

¹ Bu nahiyə XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olan kəndlərin hesabına yaranmışdır (Bax İravan əyalətinin müfəssəl dəftəri, N 633, s.117, 120-123).

Gəlir:
Çift vergisi - 200 (ağça)
Yarım (çift) üçün vergi - 25 (ağça)
Bennak vergisi - 126 (ağça)
Subay vergisi - 6 (ağça)
Buğda - 9 kile - 270 (ağça)
Arpa - 5 kile - 100 (ağça)
Meyvə üşrü - 100 (ağça)
Sumax - 3 kile - 45 (ağça)
Kərəsnə - 4 kile - 60 (ağça) [98 - 99]
Noxud - 2 kile - 36 (ağça)
Mərcimək - 3 kile - 54 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Qoyun vergisi - 198 (ağça)
Tapu və dəştibani vergisi - 100 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.090 (ağça)
Yekun: 3.000 (ağça)

3. [SAİR MƏVAZİ NAHİYƏSİNƏ] TABE OLAN ƏRƏFSAQ KƏNDİ. BAŞQA ADI ƏRƏFSADIR.

Allahqulu Zaman oğlu - bennak; Hacı Məmməd Abbas oğlu - bennak; Məsum Əli oğlu - bennak;
Abdulla Xəlil oğlu - bennak; Aləmqulu Murad oğlu - bennak;

Əhməd Hacı Əhməd oğlu - bennak; Mustafa Maqsud oğlu - bennak; Xəlil Səfiulla oğlu - bennak;
Allahverdi Ağacıq (?) oğlu - bennak; İsmayıl Habil oğlu - bennak; Abdulla Vəli oğlu - bennak;

1 dəyirman yararsızdır.

1 dəyirman yararsızdır.

Çift- 5

Yarım (çift) - 4

Bennak - 11 Gəlir:

Çift vergisi - 250 (ağça)

Yarım (çift) üçün vergi - 100 (ağça)

Bennak vergisi - 198 (ağça)

Buğda - 20 kile - 600 (ağça)

Arpa - 11 kile - 220 (ağça)

Düyü - 3 kile - 45 (ağça)

Sumax - 2 kile - 30 (ağça)

Dönüm vergisi - 100 (ağça)

Bal üşrü - 180 (ağça)

Qoyun vergisi - 150 (ağça) [99 - 100]

Tapu və dəştibani vergisi - 1.210 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 200 (ağça)

Yekun: 5.673 (ağça)

səh.64.

4. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN İSLAM KEÇİDİ KƏNDİ

Kənddə heç kim yaşamır. Kənd Zəvalə kəndi tərəfdədir.

Dənli bitkilər, kənardan gəlib (bu kəndin torpağından istifadə edənlərdən alınan) vergi, çift, dönüm, tapu və dəştibani, gəlinlik vergisi və başqa vergilərdən (əldə edilən) gəlir - 2.981 (ağça)

5. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN

BABALI KƏNDİ

Əhməd Maqsudəli oğlu - bennak; Ədhəm Saleh oğlu - bennak; Əhməd Kubar oğlu - bennak; (Əhmədin) qardaşı Bayram -bennak; Mahmud Nərməmməd oğlu - bennak; Mahmudun (oğlu) Allahverdi - subay; Əlifxan Məmməd oğlu - subay; Məmməd Məlikməmməd oğlu - imam.

1 dəyirman yarım il işləyir.

1 dəyirman yarım il işləyir.

Çift-2

Yarım (çift) - 2

Subay - 2

Bennak- 5

Gəlir:

Çift vergisi - 100 (ağça)

Yarım (çift) üçün vergi - 50 (ağça)

Bennak vergisi - 90 (ağça)

Subay vergisi - 12 (ağça) [100 - 101]

Buğda - 6 kile - 180 (ağça)

Arpa - 4 kile - 80 (ağça)

Darı - 11 kile - 165 (ağça)

Sumax - 3 kile - 45 (ağça)

Bal üşrü - 20 (ağça)

Qoyun vergisi - 15 (ağça)

Dönüm vergisi - 800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.200 (ağça)

Badi-hava - 1.0(10) (ağça)

Dəyirman vergisi - 60 (ağça)

Yekun: - 3.907 (ağça)

6. [SAİR MƏVAZİ NAHIYƏSİNƏ] TABE OLAN NƏHACUR KƏNDİ

(21 qeyri-müsəlmanın siyahısı - səh. 64-65)

səh.65.

Gəlir:

İspəncə vergisi - 525 (ağça)

Buğda - 15 kile - 450 (ağça)

Arpa - 11 kile - 220 (ağça)

Darı - 5 kile - 75 (ağça)

Sumax - 3 kile - 45 (ağça)

Kərəsnə - 6 kile - 90 (ağça)

Mərcimək - 2 kile - 36 (ağça)

Kəlül - 10 kile- 180(ağça)

Bağ məhsulları və üzüm üşrü - 591 (ağça)

Qoyun vergisi - 400 (ağça)

Dönüm vergisi - 500 (ağça)

Bal üşrü - 120 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.200 (ağça) [101 - 102]

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 3.811 (ağça)

Yekun:- 8.333 (ağça)

7. [SAİR MƏVAZİ NAHIYƏSİNƏ] TABE OLAN

HORNİ KƏNDİ

Məmmədخان Yusifخان oğlu - bennak- kətxuda; Comərd-verdi İsfəndiyar oğlu - bennak; Allahverdi Xan oğlu - bennak; Abdulla Tanrıverdi oğlu - subay; Əhməd Təhmas oğlu - bennak;

Çift - 2

Yarım (çift) - 2

Bennak - 4

Subay - 1

Gəlir:

Çift vergisi - 100 (ağça)

Yarım (çift) üçün vergi - 50 (ağça)

Bennak vergisi - 72 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 6 kile - 180 (ağça)

Arpa - 7 kile - 140 (ağça)

Sumax - 10 kile 150 (ağça)

Kərəsnə - 2 kile - 30 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

səh.66.

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.900 (ağça)

Badi-hava - 1.900 (ağça)

Bal üşrü - 82 (ağça)

Yekun: - 5.000 (ağça) [102 - 103]

8. [SAİR MƏVAZİ NAHIYƏSİNƏ] TABE OLAN SERAV KƏNDİ, BAŞQA ADI SİRABDIR.¹

Əhməd Novruz oğlu - bennak; Əli Fərəc oğlu - bennak; Məmməd Əhməd oğlu - bennak; Məmməd Gəncibəy oğlu - bennak; Qələndər Qaraxan oğlu - bennak;

Heydər Xudayi (?) oğlu - bennak; Həsən Budaq oğlu - bennak; Qoçəli Əminəli oğlu - bennak; Əkbər Cəfər oğlu - bennak; (Əkbərin) oğlu Molla Vəli - subay;

Nəcəf Dərviş oğlu - bennak.

Çift- 5

Yarım çift - 8

Bennak - 13

Subay - 1

Kəndin seyidləri.

Seyid Məmməd Seyid Hüseyn oğlu - imam; Seyid Haşım Seyid Məmməd oğlu; Seyid Tanrıverdi Seyid Məmməd oğlu; Seyid Qulu Hacı Məmməd oğlu; Seyid Ocaq Qaraxan oğlu;

Seyid Şərif Seyid Əli oğlu; Seyid Tağı Seyid Məmməd oğlu; Seyid Natiq Seyid Məmməd oğlu; Seyid Tahir Seyid Mirzə oğlu; Seyid Məmməd Seyid Əhməd oğlu;

Seyid Əbdülhüseyn Seyid İsmayıl oğlu; Seyid İsmayıl Seyid İbrahim oğlu; Seyid İnayət Seyid Məmməd oğlu; Seyid Cəfər Seyid Məmməd oğlu;

(Yekun) - 14 nəfər²

Gəlir:

Çift vergisi - 250 (ağça)

Yarım (çift) üçün vergi - 200 (ağça)

Bennak vergisi - 234 (ağça)

¹ XVI əsrdə də seyidlərin yaşadığı bu kəndin adı "Sirav seyidləri/Şeyyidi-Sirav" olmuşdu. (Bax: İrevan əyalətinin müfəssəl dəftəri. N 633 c.122). Seyidlər vergilərdən azad idilsr.

² Mətdə 11 nəfərin adı çəkilmişdir.

Subay vergisi - 6 (ağça)
Buğda - 21 kile - 630 (ağça) [103 - 104]
Arpa - 15 kile - 300 (ağça)
Pambıq - 5 man - 375 (ağça)
Dönüm vergisi - 690 (ağça)
Darı - 8 kile - 120(ağça)
Sumax - 5 kile - 75 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Bal üşrü - 121 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Bostan məhsulları üşrü - 290 (ağça)
Çəltik - 2 kile - 150 (ağça)
Tapu və dəştibani vergisi - 1.299 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 80 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -
2.951 (ağça)
Yekun: 8.021 (ağça)

səh.67.

9. [SAİR MƏVAZİ NAHIYƏSİNƏ] TABE O LAN YUXARI VƏ AŞAĞI SURƏMƏRC KƏNDİ

Məmməd Məmmədəli oğlu - imam; Naqdəli Bədirəli oğlu - bennak; (Naqdəlinin) qardaşı Hüseyn - subay; İsmayıl Məmməd oğlu - bennak; (İsmayılın) qardaşı Əli - bennak;
(Əlinin) oğlu Kəlbə Rza - bennak; Musa Məmməd oğlu -bennak; Sevdin Cərdar oğlu - bennak;
Əbülhəsən Mirim oğlu -bennak; Həzrətqulu Şahhüseyn oğlu - bennak;
Mövləverdi Məmmədqulu oğlu - bennak; Qurban Şahverdi oğlu - bennak; İbrahim Məhəd oğlu - bennak;
Məmməd Əhməd oğlu - subay; Abbas Məlikulla oğlu - bennak;
Mustafa Heydər oğlu - bennak; Arslan Raifqulu oğlu - bennak; Mürşüd Qocaağa oğlu - bennak - kətxuda;
Xansuvar Nəbi oğlu - bennak; Mehdiəli Məmməd oğlu - bennak;
Rüstəm Allahqulu oğlu - bennak.
Çift- 8 [104 - 105]
Yarım (çift) - 6
Bennak - 18
Subay - 2
İmam – 1
Gəlir:
Çift vergisi - 400 (ağça)
Yarım (çift) üçün vergi - 100 (ağça)
Bennak vergisi - 324 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 15 kile - 450 (ağça)
Arpa - 19 kile - 380 (ağça)
Qoyun vergisi - 200 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Kəlül - 5 kile - 90 (ağça)
Bal üşrü - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 600 (ağça)
Badi-hava- 1.200 (ağça)
Yekun: 4.616 (ağça)

10. [SURƏMƏRCƏ] TABE VƏ ALAGÖZ MƏZRƏƏSİ YAXINLIĞINDA OLAN DADYAN MƏZRƏƏSİ

Çiftlik – 20
Dənli bitkilər, çəltik üşrü, əkin yeri tapusu və dəştibani vergisi və başqa vergilərdən [əldə edilən] gəlir - 3.090 (ağça).

II. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN NAXÇEDENİZ KƏNDİ¹

Hüseyn Dəlixan (?) oğlu - bennak; (Hüseynin) qardaşı Nəqdəli - bennak; Məmməddağı Mustafə oğlu - bennak; Mirhüseyn [105 - 106] Pirhüseyn oğlu - bennak; Mənsur Rəsul oğlu - bennak; Əhməd Qocaşeyx oğlu - bennak; Əhmədəli Niyaz oğlu - bennak.

Yarım çift – 5

Bennak – 7

1 dəyirman - su ilə işləyir.

Gəlir:

Yarım [çift] üçün vergi - 120 (ağça)

Bennak vergisi - 126 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Sumax - 11 kile - dəyəri 165 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəyirman vergisi - 75 (ağça)

Tapu və dəştibani vergisi - 1.890 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.190 (ağça)

Yekun: - 4.411 (ağça)

12. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN ZƏRNATUN (?) KƏNDİ

Zülfuqar Mirəli oğlu - bennak- kətxuda; Bərəkətqulu Şahhüseyn oğlu - bennak; Muradəli Səfərəli oğlu - bennak; Bayramqulu Əli oğlu - subay;

Novruz Nəqdi oğlu - bennak.

Bennak - 5

Subay - 1

1 dəyirman - yararsızdır.

Gəlir:

Bennak vergisi - 90 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 11 kile - 330 (ağça)

Arpa - 9 kile - 180 (ağça)

Sumax - 4 kile - 60 (ağça) [106 - 107]

Dönüm vergisi - 600 (ağça)

Dəştibani vergisi - 1.200 (ağça)

Əkin yeri üçün tapu - 1.900 (ağça)

Qoyun vergisi - 121 (ağça)

Ot üşrü - 120 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava- 1.700 (ağça)

Yekun:- 4.000 (ağça)

13. [SAİR MƏVAZİ NAHİYƏSİNƏ] TABE OLAN

¹Bu kəndin adı sonralar "Nəxşinərgiz" şəklini almışdı. Bu kəndin mineral suları haqqında bax: K. A. .Никитин. Город Нахичевань и Нахичеванский уезд -СМОМПИК, вып.2,1882, с. 137.

VAYXIR KƏNDİ

Fərəc Bədəl oğlu - bennak; Qasım Rəhimxan oğlu - bennak; Rəhim Abdulla oğlu - bennak; Allahverdi Əmirgün (?) oğlu - bennak; Güləli Məmmədqulu oğlu - bennak.

səb.69.

1 dəyirman - yararsızdır.

Yarım çift - 4

Bennak - 5

Gəlir:

Yarım (çift) üçün vergi - 100 (ağça)

Bennak vergisi - 90 (ağça)

Buğda - 11 kile - 330(ağça)

Arpa - 21 kile - 420 (ağça)

Darı - 2 kile - 30 (ağça)

Sumax - 3 kile - 45 (ağça)

Kərəsnə - 4 kile - 60 (ağça)

Qoyun vergisi - 90 (ağça)

Pambıq - 8 man - 530 (ağça)

Kərdiyar - 6 kile - 126 (ağça)

Pərinc - 5 kile - 105 (ağça)

Kəlül-2 kile - 36 (ağça)

Dönüm vergisi - 700 (ağça) [107 - 108]

Tapu və dəştibani vergisi - 1.800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.500 (ağça)

Yekun:- 6.862 (ağça)

14. [SAİR MƏVAZİ NAHİYƏSİNƏ] TABE OLAN ALAGÖZ MƏZRƏSİ

Zaman Heydər oğlu - bennak; Məsuməli Kamran oğlu -bennak; Bennak Kəlbə Rzanın əkin yeri - 2 çift;

Lələ Səfinin üzüm bağı - 1 qitə.

Babanın üzüm bağı - 1 qitə.

1 dəyirman yararsızdır.

Bennak-3

Çift – 2

Gəlir:

Çift vergisi - 100 (ağça)

Bennak vergisi - 54 (ağça)

Buğda - 9 kile - 270 (ağça)

Arpa - 5 kile - 100 (ağça)

Sumax - 2 kile -30 (ağça)

Pambıq - 5 man - 370 (ağça)

Meyvə üşrü - 200 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Dönüm vergisi - 500 (ağça)

Tapu və dəştibani vergisi - 900 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava- 1.200 (ağça)

Darı -1 kile - dəyəri 5 (ağça)

Yekun:- 3.954 (ağça) [108 - 109]

15. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN MORAŞAH KƏNDİ

səh. 70.

Bahadır Məmmədqulu oğlu - bennak; Niyaz Davud oğlu bennak; Şeyx Əhməd Rəcəb oğlu - bennak;
İmamqulu Xocam verdi oğlu - bennak; (İmamqulunun) qardaşı Mövlaverdi - bennak;
Bennak Tanrıqulunun əkin yeri - yarım [çift]
Bennak Rayifin əkin yeri - yarım [çift]
Naxçıvan şəhərindən olan Seyidin əkin yeri - 4 çift.
Çift - 2
Bennak- 8
Gəlir:
Çift vergisi - 100 (ağça)
Bennak vergisi - 144 (ağça)
Buğda - 6 kile - 180 (ağça)
Arpa - 3 kile - 60 (ağça)
Darı - 11 kile - 165 (ağça)
Sumax - 2 kile - 36 (ağça)
Pambıq - 5 man - 375 (ağça)
Meyvə üşrü - 300 (ağça)
Kərdiyər - 11 kile - 231 (ağça)
Pərinc - 9 kile - 189 (ağça)
Kəlül - 5 kile- 90 (ağça)
Mərcimək - 3 kile - 54 (ağça)
Noxud - 2 kile - 36 (ağça)
Bostan məhsulları üşrü - 500 (ağça)
Bal üşrü - 120 (ağça)
Tapu və dəştibani vergisi - 800 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.290 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Yekun: - 5.359 (ağça) [109 - 110]

16. SAİR MƏVAZİ [NAHİYƏSİNƏ] TABE OLAN QAHAB KƏNDİ

Qulu Habil oğlu - kətxuda; (Qulunun) qardaşı Səhamqulu (?) - bennak; Kəlbə Rza Fərəhşad oğlu
bennak; Ağaxan Hacı-şahqulu oğlu - bennak; Məmməd Mahmud oğlu - bennak;
Həzrətqulu İmam oğlu - bennak; (Həzrətqulunun) qardaşı Divanəqulu - bennak;
Yarım çift – 3
Bennak – 7
Gəlir:
Yarım [çift üçün vergi] - 75 (ağça)
Bennak vergisi - 126 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Arpa - 8 kile - 160 (ağça)
Düyü - 3 kile - 45 (ağça)
Sumax - 2 kile - 30 (ağça)
Pambıq - 6 man - 450 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bal üşrü - 45 (ağça)
Kəlül - 7 kile - 126 (ağça)
Gənəgərçək - 2 kile - 30 (ağça)
Mərcimək - 3 kile - doyəri 54 (ağça)
Bostan məhsulları üşrü - 120 (ağça)
Noxud - 1 kile - 8 (ağça)

Badi-hava - 1.999 (ağça)
Yekun:- 4.213 (ağça)

səh. 71.

Varissiz önlərin mirasının satışından, qanuna görə saxlanma müddəti başa çatmış itirilmiş mallar, sahibsiz və azmış heyvan, qaçmış qul və cariyələrin sahiblərindən və ya sahibi bəlli olmayıb, satıldıqdan sonra Sair Məvazi nahiyəsi üzrə [əldə edilən] gəlir - ildə 72.000 (ağça).[110 - 111]

IV. [NAXÇIVAN] SANCAĞINA TABE OLAN DƏRƏŞAHBUZ NAHIYƏSİ

1. [DƏRƏŞAHBUZ NAHIYƏSİNƏ] TABE OLAN ŞAHBUZ KƏNDİ VƏ DƏRƏALTAQ MƏZRƏSİ

Müsəlmanlar.

Səfi Əli oğlu - bennak; Haşım Məmməd oğlu - bennak; Bərbər Vəli (?) Əli oğlu - bennak; Vəli Gülü oğlu - bennak; Məmməd Osman oğlu - bennak;

Əbdürrəhman Qulu oğlu - bennak; Xəlifəqulu Məmməd oğlu - bennak; Tanrıqulu Abdulla oğlu - bennak; Məmməd Əli oğlu - bennak; Qulu Nəzər oğlu - bennak;

Murad Səfi oğlu - bennak; Həsən Xocamverdi oğlu - bennak; Hacı Hüseyin Əvəz oğlu - bennak; Məmməd Pirverdi oğlu - bennak; Vəli Məmməd oğlu - bennak;

Qədim Məmməd oğlu - bennak; Qulu Cəbi oğlu - imam; (Qulunun) qardaşı Əbdülhüseyn - subay; Nəzərəli Qulu oğlu - bennak; Qulu Murad oğlu - bennak;

Çift-4

Yarım [çift] - 6

Bennak - 14 Subay - 1

Qeyri-müsəlmanlar

(4 nəfərin siyahısı).

1 dəyirman - yararsızdır.

1 dəyirman - yarım il işləyir.

Gəlir:

Çift vergisi - 200 (ağça)

Yarım [çift] vergisi - 150 (ağça)

Bennak vergisi - 324 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 12 kile - 360 (ağça) [111 - 112]

İspəncə vergisi - 100 (ağça)

Arpa - 9 kile - 180 (ağça)

Darı - 5 kile - 75 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Sumax - 2 kile - 30 (ağça)

Pambıq - 4 man - 30 (ağça)

Kərəsnə - 4 kile - 60 (ağça)

Mərcimək - 3 kile - 54 (ağça)

Ot üşrü - 120 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Tapu və dəştibani vergisi - 2.980 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Bağ məhsulları və üzüm üşrü - 590 (ağça)

Üzüm bağları müqatəsi ildə - 499 (ağça)

Badi-hava - 3.190 (ağça)

Yekun: - 9.938 (ağça)

səh. 73.

2. DƏRƏŞAHBUZ [NAHIYƏSİNƏ] TABE OLAN KÜLÜS KƏNDİ

[Kəndin] müsəlmanları.

Sadir (?) Dolxan oğlu - bennak; Mirzə Cəbi oğlu - bennak; Məmmədəli Abdulla oğlu - bennak;
Çift - 1
Bennak -3
[Kəndin] qeyri-müsəlmanları. (19 nəfərin siyahısı).

Gəlir:

Yarım [çift] vergisi - 25 (ağça)

Bennak vergisi - 54 (ağça)

İspəncə vergisi - 800 (ağça)

Buğda - 11 kile - 330 (ağça) [112 - 113]

Arpa - 8 kile - 160 (ağça) S

Sumax - 4 kile - 60 (ağça)

Darı - 2 kile - 30 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.119 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Bal üşrü - 120 (ağça)

Kəlül - 2 kile- 36 (ağça)

Mərcimək - 3 kile - 54 (ağça)

Bostan məhsullan üşrü - 150 (ağça)

Bağ məhsulları müqatəsi ildə - 610 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -
2.598 (ağça)

Yekun:- 7.627 (ağça)

3. [DƏRƏŞAHBUZ NAHIYƏSİNƏ] TABE OLAN ZİMMİ KEÇİDİ KƏNDİ¹

(40 qeyri-müsəlmanın siyahısı - sah. 73-74).

Gəlir:

İspəncə vergisi - 962 (ağça)

Buğda - 16 kile - 480(ağça)

Arpa - 12 kile - 240 (ağça)

Düyü - 11 kile - 165(ağça)

Sumax - 5 kile -75 (ağça)

Bal üşrü - 200(ağça)

Qoyun vergisi - 290(ağça)

Kəlül - 3 kile- 54 (ağça)

Kərdiyər - 2 kile - 42 (ağça)

Pərinc - 6 kile - 126 (ağça) [113 - 114]

Mərcimək - 4 kile - 72 (ağça)

Noxud- 3 kile - 54 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.190 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -
1.985 (ağça)

Yekun:- 6.737 (ağça)

4. [DƏRƏŞAHBUZ NAHIYƏSİNƏ] TA BE OLAN

¹ XVI əsrin sonunda Naxçıvan sancağına bu adda kənd olmamışdır. Ehtimal ki, bu kənd şah I Abbas tərəfindən Çuxursəd bəylərbəyliyindən sürgün olunmuş ermənilərin XVII əsrin II yarısında sürgündən dönərkən öz yerlərinə deyil, Naxçıvan sancağında məskunlaşması nəticəsində yaranmışdı.

NURS KƏNDİ

(Kəndin) müsəlmanları.

Ocaqqulu mirzə oğlu - bennak; (Ocaqqulunun) oğlu Mirzə - bennak; Məmmədbağır Qurban oğlu - bennak;

Bennak- 3

Kəndin qeyri-müsəlmanları

səh. 75.

(14 nəfərin siyahısı)

Bennak vergisi - 54 (ağça)

İspəncə vergisi - 350 (ağça)

Buğda - 15 kile - 450 (ağça)

Arpa - 14 kile - 280 (ağça)

Darı - 3 kile 45 (ağça)

Sumax - 2 kile - 30 (ağça)

Kəlül - 8 kile- 144 (ağça)

Mərcimək - 2 kile - 36 (ağça)

Paxla - 3 kile - 45(ağça)

Ot üşrü - 20 (ağça)

Dönüm vergisi - 600 (ağça) [114 - 115]

Kərəsnə - 5 kile - 75 (ağça)

Bağ məhsullan və üzüm bağları müqatəsi ildə - 310 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.900 (ağça)

Badi-hava - 1.800 (ağça)

Yekun: -6.279 (ağça)

5. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏYRƏK KƏNDİ

Kənddə heç kim yaşamır. Külüs kəndinin əhalisi burada əkib-becərməklə məşğuldur.

Dənli bitkilər, kənardan gəlib (bu kəndin torpağından istifadə ediləndən alınan) vergi, çift, dönüm, tapu, dəştibani, gəlinlik vergisi və başqalarından [əldə edilən] gəlir - 3.000 (ağça).

6. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN HURCEŞİN KƏNDİ¹

(7 qeyri-müsəlmanın siyahısı).

səh. 76.

1 dəyirman - yararsızdır.

Gəlir:

İspəncə vergisi - 175 (ağça)

Buğda - 4 kile - 120 (ağça)

Arpa - 3 kile - 60 (ağça)

Sumax - 5 kile - 75 (ağça)

Paxla - 6 kile - 90 (ağça)

Bal üşrü - 410 (ağça)

Meyvə üşrü - 200 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Dönüm vergisi - 500 (ağça) [115 - 116]

Tapu və dəştibani vergisi - 1.060 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.100 (ağça)

Yekun:- 4.000 (ağça)

¹ Əhalisinin az olmasına görə, görünür bu kənd XVIII əsrin əvvəllərindən ermənilərin buraya yerləşməsindən sonra yaranmışdı.

7. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN KÜKÜ KƏNDİ

(6 qeyi-müsəlmanın siyahısı)²

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yararsızdır.

Gəlir:

Subay vergisi - 6 (ağça)

İspəncə vergisi - 150 (ağça)

Buğda - 11 kile - 330 (ağça)

Arpa - 5 kile - 100 (ağça)

Sumax - 3 kile - 45 (ağça)

Paxla - 2 kile - 30 (ağça)

Bal üşrü - 180 (ağça)

Meyvə üşrü - 190 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Qoyun vergisi - 150 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.690 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.850 (ağça)

Yekun: - 5.141 (ağça) [116 - 117]

8. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN KÖMÜR KƏNDİ¹⁻²

(2 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - yararsızdır.

səh. 77.

Gəlir:

İspəncə vergisi - 50 (ağça)

Buğda - 2 kile - 60 (ağça)

Arpa - 3 kile - 60 (ağça)

Sumax - 2 kile - 30 (ağça)

Paxla - 1 kile - 15 (ağça)

Bal üşrü - 120 (ağça)

Meyvə üşrü - 51 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.150 (ağça)

Badi-hava - 1.980 (ağça)

Yekun: - 4.126 (ağça)

9. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN KEÇƏZOR KƏNDİ²

(12 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - su ilə işləyir.

1 dəyirman - yararsızdır.

² Bu kənddə XVI əsrin sonunda ermənilər yaşamamışdır. Onların buraya yerləşməsi, ehtimal ki, XVIII əsrin əvvəllərinə aiddir.

¹⁻² Ermənilər bu kəndlərə görünür, XVIII əsrin əvvəllərində yerləşmiş ola bilərlər.

Gəlir:
İspəncə vergisi - 300 (ağça)
Buğda - 11 kile - 330 (ağça)
Arpa - 5 kile - 100 (ağça) [117 - 118]
Darı - 3 kile - 45 (ağça)
Sumax - 2 kile - 30 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Bostan məhsulları üşrü - 100 (ağça)
Dönüm vergisi - 510 (ağça)
Tapu və dəştibani vergisi - 1.230 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 2.980 (ağça)
Dəyirman vergisi - 15 (ağça)
Yekun: - 5.850 (ağça)

10. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN DAĞ MƏZRƏSİ

Burada heç kim yaşamır.
1 dəyirman - yararsızdır.
İbrahimin əkin yeri - yarım [çift]
Dənli bitkilər, başqa yerdən gəlib (bu məzrənin torpağından istifadə edənlərdən alınan) vergi, çift, dönüm, tapu, dəştibani vergisi, meyvə üşrü, dəyirman vergisi və başqa vergilərdən [əldə edilən] gəlir- 2.910 (ağça).

səh. 78.

11. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN PENCİK KƏNDİ

Kənddə heç kim yaşamır.
1 dəyirman - yararsız haldadır.
Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça). [118 - 119]

12. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN TAQTAQ KƏNDİ

Kənddə heç kim yaşamır.
Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, əkin yeri tapusu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

13. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN MUĞAN KƏNDİ

Kənddə heç kim yaşamır. Bu kənddə otlaq var.
Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani, otlaq vergisi və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

14. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN XINZİRƏK KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştbani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

15. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN ŞADAQ KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştbani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

16. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN QARABOYALIQ KƏNDİ

Kənddə heç kim yaşamır. [119 - 120]

(1 qeyri-müsəlmanın əkin yeri - 1 çift.)

Narın yaylağı.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, yaylaq, tapu, dəştbani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.889 (ağça).

17. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN MAHMUDABAD KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştbani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

18. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏRİNC KƏNDİ

Kənddə heç kim yaşamır.

İmamqulunun əkin yeri - yarım (çift)

1 dəyirman - yararsız haldadır.

səh. 79.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm vergiləri, meyvə üşrü, tapu, dəştbani və başqa vergilərdən [əldə edilən] gəlir -3.000 (ağça).

19. DAYLAQLI MƏZRƏSİ DAXİL OLMAQLA DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN CƏLƏSÜZ KƏNDİ, BAŞQA ADI GÜLYAZIDIR.

Vəli Zeynal oğlu - subay; Məmməd Bayram oğlu - bennak; Səfi Quluxan oğlu - subay;

Tirkəş kəndindən olan Xəlifəqulunun əkin yeri - 1 çift. [120 - 121]

Tirkəş kəndindən olan Çələbinin əkin yeri - yarım (çift).

Subay - 2

Bennak - 1

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, tapu, dəştbani, gəlinlik vergisi, meyvə üşrü və başqa vergilərdən [əldə edilən] gəlir - 4.000 (ağça).

20. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN BADAMLI KƏNDİ

[Kəndin] müsəlmanları.

Məmmədtahir Məmmədtahir oğlu - bennak; Vəliqulu Əli-qulu oğlu - bennak;

Yarım çift -1

Bennak- 2

Kəndin qeyri-müsəlmanları.

(10 nəfərin siyahısı).

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

Bu dəyirmanlar su ilə işləyirlər.

Gəlir:

Yarım [çift] - 25 (ağça)

Bennak vergisi - 36 (ağça)

İspəncə vergisi - 250 (ağça)

Buğda - 12 kile - dəyəri 360(ağça)

Arpa - 14 kile - dəyəri 280 (ağça)

Darı - 9 kile - dəyəri 135 (ağça)

Sumax - 5 kile - dəyəri 75 (ağça)

Bal üşürü - 500 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Noxud - 3 kile - 45 (ağça) [121 - 122]

Kərəsnə - 2 kile- dəyəri 30 (ağça)

Bağ məhsulları müqatiəsi ildə - 150 (ağça)

Üzüm bağları müqatiəsi ildə - 291 (ağça)

Dəştibani vergisi - 200 (ağça)

Əkin yeri tapusu - 310 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzələrin sərbəstlik almaları üçün vergi - 2.999 (ağça)

Yekun:- 5.927 (ağça)

səh.80.

21. DƏRƏŞAHBUZ [NAHİYƏSİNƏ] TABE OLAN TİRKƏŞ KƏNDİ

Abdulla İmamqulu oğlu - imam; Abdal Səfixan oğlu - bennak; Xəlifəqulu Xəlil oğlu - bennak;
(Xəlifəqulunun) oğlu Vəli - bennak; Haqverdi Novruz oğlu - bennak;

Əli Şahverdi oğlu - bennak; Çələbi Bala oğlu - bennak; Bayram Əhməd oğlu - bennak; Həsən Əli oğlu - bennak;

Çift - 4

Yarım [çift] – 3

Bennak - 8

1 dəyirman - su ilə işləyir.

Gəlir:

Çift vergisi - 200 (ağça)

Yarım [çift] - 75 (ağça)

Bennak vergisi - 200 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 20 kile - dəyəri 400 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça)

Kərəsnə - 4 kile- dəyəri 60 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça) [122 - 123]

Noxud - 2 kile - dəyəri 36 (ağça)

Kəlül - 5 kile - dəyəri 90 (ağça)
Qoyun vergisi - 500 (ağça)
Ot üşrü - 200 (ağça)
Meyvə üşrü - 150 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəyirman vergisi - 15 (ağça)
Tapu və dəştibani vergisi - 2.000 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -
3.000 (ağça)
Yekun:- 6.239 (ağça)
Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahibsiz və azmış heyvanlar üçün ödənilən
verglərdən [əldə edilən] gəlir- 15.000 (ağça)

səh. 81 - boşdur. [123 - 124]

**V. [NAXÇIVAN] SANCAĞINA
TABE OLAN
MÜLKİ-ARSLAN NAHIYƏSİ**

**1. [MÜLKİ-ARSLAN NAHIYƏSİNƏ] TABE OLAN
ŞEYX YUSİFLİ KƏNDİ**

Əli Möhsün oğlu - imam; Əli Qulu oğlu - bennak; İsmayıl İbrahim oğlu - bennak; Yusif Qulu oğlu - bennak; İmamqulu Vəli oğlu - bennak;

Əli Fərzəli oğlu - bennak; Haşım Yusif oğlu - bennak; Fəzli Fəzli oğlu - bennak;

Xəndanqulu Sayılmış oğlu - bennak; Məmməd Vəli oğlu - bennak; (Məmmədin) qardaşı Allahverdi - subay; Əli İsa oğlu - subay; Şahməmməd Əliqulu oğlu - subay.

1 dəyirman - yararsız haldadır.

Çift - 7

Bennak - 11

Subay - 3

Gəlir:

Çift vergisi - 350 (ağça)

Bennak vergisi - 198 (ağça)

Subay vergisi - 18 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 10 kile - dəyəri 200 (ağça)

Darı - 8 kile - dəyəri 120 (ağça)

Sumax - 5 kile - dəyəri 75 (ağça)

Kərəsnə - 5 kile - dəyəri 30 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça) [124 - 125]

Qoyun vergisi - 200 (ağça)

Meyvə üşrü - 150 (ağça)

Bal üşrü - 120 (ağça)

Dönüm vergisi - 800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.889 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.550 (ağça)

Yekun:- 7.534 (ağça)

**2. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN
PAYIZ KƏNDİ**

Rza Ağa oğlu - imam; Zeynal Niyazsahib oğlu - bennak; Hacı Ağa oğlu - bennak; Qurban İbrahim oğlu - bennak; Bağır Abdal oğlu - bennak;

səh. 83.

Əli Yunis oğlu - bennak; Məmməd Ağalı oğlu - bennak; Əvəz Mürşüd oğlu - bennak; Əliməmməd Hacım (?) oğlu - bennak; Rövşən Məmmədəli oğlu subay.

1 dəyirman - yarım il işləyir.

Yarım çift - 4

Bennak - 8

Subay - 1

Gəlir:

Yarım [çift üçün vergi] - 100 (ağça)

Bennak vergisi - 200 (ağça)

Cubay vergisi - 6 (ağça)
 Buğda - 11 kile - dəyəri 330 (ağça)
 Arpa - 5 kile - dəyəri 100 (ağça)
 Sumax - 15 kile - dəyəri 225 (ağça)
 Darı - 4 kile - dəyəri 60 (ağça)
 Kərəsnə - 2 kile- dəyəri 30 (ağça) [125 - 126]
 Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
 Noxud - 2 kile - 36 (ağça)
 Gənəgərçək - 2 kile - dəyəri 30 (ağça)
 Kəlül - 3 kile - dəyəri 54 (ağça)
 Pambıq - 8 man - 600 (ağça)
 Meyvə üşrü - 180 (ağça)
 Dəyirman vergisi - 30 (ağça)
 Bal üşrü - 150 (ağça)
 Qoyun vergisi - 500 (ağça)
 Tənbəki üşrü - 210 (ağça)
 Dönüm vergisi - 600 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Tapu və dəştibani vergisi - 1.290 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qui, cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi - 4.000 (ağça) Yekun:- 8.475 (ağça)

3. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN CƏHRİ KƏNDİ

Kəndin müsəlmanları.

Allahvəli Nəbi oğlu - imam; Kətxuda Nəcəf Bayındır oğlu - bennak; Əli Murtuzaqulu oğlu - bennak;
 Əliverdi Vəli oğlu - bennak; Hüseyn Ramazan oğlu - bennak;
 Məmməd Rizvan oğlu - bennak; Allahverdi Vəli oğlu - bennak; Fəzayıl Mayıl oğlu - bennak;
 Məmmədcəfər Habil oğlu - bennak; İmran Hicran oğlu - bennak;
 Musa Əbülqasım oğlu - bennak; Quluəli Murtuzaqulu oğlu - bennak; İmamverdi Murtuzaqulu oğlu - bennak;
 (İmamverdinin) qardaşı Şuhqulu - subay; Seyidməmməd Yaradanqulu oğlu - bennak;
 Behbud (?) Yusif oğlu - subay; Xudaverdi Xudu oğlu - bennak; İsa İsa Abdulla oğlu - bennak;
 Mustafa Novruz oğlu - bennak; Bayram Əliqulu oğlu - bennak;
 Cahangir Məhərrəm oğlu - bennak; (Cahangirin) qardaşı [126 - 127] Həsənxan - subay; Həzrətqulu
 Mirzəxan oğlu - bennak; (Həzrətqulunun) qardaşı Ələsgər - bennak; (Həzrətqulunun) başqa qardaşı Məmmədrza
 - bennak.

səh. 84.

Kəlbə Əli Nəbi oğlu - bennak; Nağı Nağı oğlu - bennak; Mirzəəhməd İsmayıl oğlu - bennak; Tanrıqulu
 Yaradanqulu oğlu - bennak; (Tanrıqulunun) qardaşı Heydər - bennak;
 Ocaqqulu Oruc oğlu - bennak; (Ocaqqulunun) qardaşı Lələ - bennak; (Ocaqqulunun) başqa qardaşı
 Məhərrəm - bennak; Əkbər Bəxşi oğlu - bennak; (Əkbərin) qardaşı Umudəli (?) - bennak;
 İbrahim Ağaxan oğlu - bennak; (İbrahimin) oğlu Allahverdi - bennak; Muradsahib Səfiəli oğlu -
 bennak; Ocaqqulu İlyas oğlu - bennak; İmruz (?) Həsənxan oğlu - subay;
 (İmruzun) qardaşı Nəzər - subay; İsa Tanrıverdi oğlu - subay; Yolçu Bayraməli oğlu - bennak;
 Mövlaqulu Xocaverdi oğlu - bennak; Abidqulu ...qulu oğlu - bennak;
 Məmmədzaman İmamqulu oğlu - bennak; (Məmmədzamanın) qardaşı Cənabqulu - bennak; Qayıbəli
 Məhərrəm oğlu - bennak; Əhməd Bayındır oğlu - bennak; Sevdiməli Əlixan oğlu - bennak;
 (Sevdiməlinin) qardaşı Gənciməli - bennak; Süleyman Salman oğlu - bennak; Əli Bala oğlu - bennak;
 (Əlinin) oğlu Səfər - bennak; (Səfərin) qardaşı Nağı - subay;
 (Səfərin) başqa qardaşı Məmməd - subay; Talib Mustafə oğlu - subay; Şahbaz Zülfiiqar oğlu - bennak;
 (Şahbazın) oğlu Əlimərdan - subay; Xansuvar Xanyar oğlu - bennak; (Balanın) qardaşı Haqbulaq - bennak;
 Yaqub Əvəz oğlu - bennak; (Yaqubun) qardaşı Seyidəli - bennak; Murtuzaqulu Bayındır oğlu - bennak;
 (Murtuzaqulunun) oğlu Bünyadəli - bennak; Seydi Sadirxan oğlu - subay;

Şahmirzə Çələbi oğlu - bennak; Bayram Əli oğlu - bennak; Mirzəqulu Bayındır oğlu - bennak; Şamil Yadigar oğlu - bennak; [127-128](Şamilin) qardaşı Ocaqqulu - subay;
Baba İmamqulu oğlu - bennak; Övliyaqulu Baba oğlu -bennak; Sayalmış Vəli oğlu - bennak; Abidqulu Ağa oğlu - bennak; Məmmədhüseyn Ərkanqulu oğlu - bennak;
Niyaz Mirzəqərib oğlu - bennak; Əvəz Bala oğlu - bennak; Niyaz Əli oğlu - bennak; Xudu Mustafa oğlu - bennak; (Xudunun) qardaşı Ocaqqulu - bennak;
Əli Ocaqqulu oğlu - bennak; Dünyamalı Rayıfqulu oğlu -bennak; Məcnunxan Əhməd oğlu - bennak; (Məcnunxanın) oğlu Ağa; Abdal Qoçu oğlu - bennak;
Əvəzəli Raifqulu oğlu - bennak; Əbülqasım İbrahim oğlu -bennak; Fətəli Bayraməli oğlu - bennak; Haqnəzər Vəli oğlu -bennak; Əli Vəli oğlu - bennak;
(Əlinin) qardaşı Keyhan -subay; Murtuzaqulu Məmməd oğlu - bennak; Ağa Mehdi oğlu - bennak; Xudu Bayram oğlu -bennak; Rayif Əliqulu oğlu - bennak;

səh.85.

(Rayifin) qardaşı Yunis - bennak; Keyhan (?) Məmməd oğlu - bennak; Mövlaqulu Baba oğlu - bennak; Bahadır Budaq oğlu - bennak; Bədəl Abbas oğlu - bennak;
(Bədəlin) qardaşı Əliməmməd - bennak; Qubad Allahverdi oğlu - bennak; (Qubadın) qardaşı Süleyman - bennak; Məmməd - subay - müsəlmanlığı yenidən qəbul edib.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

Çift - 22

Yarım [çift] - 2

Bennak - 91

Subay - 17

İmam - 1

Məmmədin üzüm bağı - 1 qitə [128 - 129]

Hüseynin üzüm bağı - 1 qitə

Fəzayılın üzüm bağı - 1 qitə

İmranın üzüm bağı - 1 qitə

Musanın üzüm bağı - 1 qitə

Seyidməmmədin üzüm bağı - 1 qitə

Xudaverdinin üzüm bağı - 1 qitə

Mustafanın üzüm bağı - 1 qitə

Cahangirin üzüm bağı - 1 qitə

Həzrətqulunun üzüm bağı - 1 qitə

Mirzəməmmədin üzüm bağı - 1 qitə

Tarıqulunun üzüm bağı - 1 qitə

Ocaqqulunun üzüm bağı - 1 qitə

Əkbərin üzüm bağı - 1 qitə

İlyas oğlu Ocaqqulunun üzüm bağı - 1 qitə

Mövlaqulunun üzüm bağı - 1 qitə

Məmmədzamanın üzüm bağı - 1 qitə

Əhmədin üzüm bağı - 1 qitə

Sevdiməlinin üzüm bağı - 1 qitə

Süleymanın üzüm bağı - 1 qitə

Əlinin üzüm bağı - 1 qitə

Talibin üzüm bağı - 1 qitə

Şahbazın üzüm bağı - 1 qitə

Xansuvarın üzüm bağı - 1 qitə Aləmsəfanın üzüm bağı - 1 qitə Balanın üzüm bağı - 1 qitə

Yaqubun üzüm bağı - 1 qitə

Seydinin üzüm bağı - 1 qitə

Murtuzaqulunun üzüm bağı - 1 qitə

Bayramın üzüm bağı - 1 qitə

Mirzəqulunun üzüm bağı - 1 qitə
Sahilin üzüm bağı - 1 qitə
Babanın üzüm bağı - 1 qitə
Sayılınışın üzüm bağı - 1 qitə
Məmmədhüseynin üzüm bağı - 1 qitə
Bünyadın üzüm bağı - 1 qitə [129 - 130]
Əvəzin üzüm bağı - 1 qitə
Niyazın üzüm bağı - 1 qitə
Xudunun üzüm bağı - 1 qitə
Əlinin üzüm bağı - 1 qitə
Məcnunxanın üzüm bağı - 1 qitə
Abdalın üzüm bağı - 1 qitə
Haqəlinin üzüm bağı - 1 qitə
Əbülqasımın üzüm bağı - 1 qitə
Fətəlinin üzüm bağı - 1 qitə
Haqnəzərin üzüm bağı - 1 qitə
Əlinin üzüm bağı - 1 qitə
Ağanın üzüm bağı - 1 qitə
Xudunun üzüm bağı - 1 qitə
Rayifin üzüm bağı - 1 qitə
Keyhanın üzüm bağı - 1 qitə
Mövlaqulunun üzüm bağı - 1 qitə
Əliməmmədin üzüm bağı - 1 qitə
Qubadın üzüm bağı - 1 qitə
Süleymanın üzüm bağı - 1 qitə
Şahsuvarın üzüm bağı - 1 qitə
Əlinin bağçası - 1 qitə
Baburun bağçası - 1 qitə
İsaverdinin bağçası - 1 qitə
Qayıbəlinin bağçası - 1 qitə

səh. 86.

Dünyaməlinin bağçası - 1 qitə
Bahadırın bağçası - 1 qitə
Kəndin qeyri-müsəlmanları. (60 nəfərin siyahısı). 2 bəzixana.
Adı yuxarıda çəkilən kəndin firəng tayfası. (81 nəfərin siyahısı). [130 - 131]

səh. 88.

Üzüm bağı - 2 qitə.
Meyvə ağacları və başqa ağac bitən bağ - 1 qitə.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
[Yekun] - 5 nəfər.

Bu üzümlük, bağ və dəyirmanlar monastırın papasının ixtiyarındadır. Qanuna görə üsr və başqa vergilərini verdikdən sonra, toplanmış məhsulun yerdə qalanı monastır işçiləri arasında bölüşdürülməsi şərti [dəftərə] qeyd olundu.

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
(Qeyri-müsəlmanların 5 bağçası və 34 üzüm bağı).
Erməni kilsəsi məhəlləsi.
(126 nəfərin siyahısı - *səh.88-90*).
Bəzixana - 4
1 dəyirman - yarım il işləyir. (Qeyri-müsəlmanların 70 üzüm bağı - *səh. 90*).

səh. 91.

Çift - 22
Yarım (çift) –
2 Bennak – 91
Subay - 17
İmam - 1
Qeyri-müsəlmanlar - 268
Gəlir:
Çift vergisi - 1.100 (ağça)
Yarım (çift) vergisi - 50 (ağça)
Bennak vergisi - 1.628 (ağça)
Subay - 102 (ağça)
Buğda - 25 kile - dəyəri 750 (ağça) [131 - 132]
Arpa - 19 kile - dəyəri 380 (ağça)
Darı - 20 kile - dəyəri 300 (ağça)
İspəncə vergisi - 6.700 (ağça)
Mərcimək - 5 kile - dəyəri 90 (ağça)
Noxud - 9 kile - 162 (ağça)
Kərəsnə - 15 kile- dəyəri 225 (ağça)
Paxla - 18 kile dəyəri 250 (ağça)
Gənəgərçək - 21 kile - dəyəri 315 (ağça)
Kəlül - 28 kile - dəyəri 504 (ağça)
Pambıq - 10 man - 750 (ağça)
Çəltik üşrü - 2.110 (ağça)
Ot üşrü - 200 (ağça)
Bağ məhsulları üşrü - 5.980 (ağça)
Üzüm bağları üşrü - 7.100 (ağça)
Qoyun vergisi - 5.990 (ağça)

səh. 92.

Axil vergisi - 600 (ağça)
Dönüm vergisi - 700 (ağça)
Dəyirman vergisi - 210 (ağça)
Çaxır bacı - 1.200 (ağça)
Kərdiyər - 3 kile - 63 (ağça)
Pərinc - 7 kile - 147 (ağça)
Tənbəki üşrü - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 5.880 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 8.000 (ağça) Bəzixana üçün vergi - 960 (ağça) Qızılboğazda alınan keçid bacı - ildə 8.0(X) (ağça) Yekun:- 52.456 (ağça) [132 - 133]

4. ICƏHRİ] KƏNDİ ƏRAZİSİNDƏKİ İSFƏNDİYAR ZAVİYƏSİNİN VƏQFİ

Bu zaviyə İbadullanın ziyarətgahıdır. Yay günləri buraya qurbanlıq gətirilib kəsilərək, kasıb camaata sədəqə edildiyini (kənd) əhalisi xəbər verdi. Bu qayda dəftərdə qeyd olundu.

5. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN KƏRƏM ÇATAĞI KƏNDİ

Allahverdi Bala oğlu - bennak.

Dənli bitkilər, bennak, çift, dönüm, tapu, dəştibani vergisi, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi və başqa vergilərdən [əldə edilən] gəlir - 2.110 (ağça)

6. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN CANI QIŞLAĞI KƏNDİ

Naqdəli Muradverdi oğlu - bennak; (Naqdəlinin) qardaşı Tağı - bennak; Gülməmməd Yarməmməd oğlu - imam; (Gülməmmədin) oğlu Vəliməmməd - bennak; Məmməd İsaveydi oğlu - bennak; (Məmmədin) qardaşı Əbdülqəni - bennak.

Yarım çift - 4

Bennak - 5

Gəlir:

Yarım (çift) vergisi - 100 (ağça)

Bennak vergisi - 90 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 6 kile - dəyəri 160 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Kəlül - 5 kile - dəyəri 150 (ağça)

Bal üşrü - 120 (ağça) [133 - 134]

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.501 (ağça)

səh. 93

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.200 (ağça)

Yekun:- 4.226 (ağça)

7. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN BUZĞAV KƏNDİ

Tağı Muradverdi oğlu - bennak; Naqdəli Raifqulu oğlu-imam; (Naqdəlinin) qardaşı Vəliməmməd - bennak; Tannverdi Seyidəli oğlu - bennak;

Yolçu Xəlil oğlu - bennak; Məmməd Haqverdi oğlu - bennak; Bədəl Yusif oğlu - bennak;

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

Çift - 1

Yarım [çift] - 4

Bennak - 7

İmam - 1

Gəlir:

Çift vergisi - 50 (ağça)

Yarım çift üçün vergi - 100 (ağça)

Bennak vergisi - 126 (ağça)

Buğda - 6 kile - dəyəri 180 (ağça)

Arpa - 11 kile - dəyəri 220 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Sumax - 8 kile - dəyəri 120 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Dönüm vergisi - 800 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça) [134 - 135]

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi

Tapu və dəştibani vergisi - 1.590 (ağça)

Badi-hava - 1.200 (ağça)
Bal üşrü - 130 (ağça)
Yekun:- 4.965 (ağça)

8. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN LİZBERD KƏNDİ

Vəliqulu Əlibəy oğlu - bennak; Dostəli Hüseynəli oğlu bennak.

Çift - 1

Bennak- 2

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 36 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

səh. 94.

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 2 kile - dəyəri 36

Qoyun vergisi - 200 (ağça)

Dönüm vergisi - 500 (ağça)

Tapu və dəştibani vergisi - 1.800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.550 (ağça)

Yekun: 4.487 (ağça) [135 - 136]

9. MÜLKİ-ARSLAN [NAHIYƏSİNƏ] TABE OLAN QARAQUŞ KƏNDİ¹

(8 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - yararsız haldadır.

Kəndin kilsəsi.

Gəlir:

İspəncə vergisi - 200 (ağça)

Buğda - 6 kile - 180 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Qoyun vergisi - 130 (ağça)

Bal üşrü - 180 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.990 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.500 (ağça)

Yekun: 5.080 (ağça)

səh. 95 - boşdur. [136-137]

¹ XVI əsrin sonunda ermənilərin yaşamadığı bu kəndə onlar, ehtimal ki, XVIII əsrin əvvəllərində yerləşmişdilər. Ümumiyyətlə, bu qayda ilə ermənilərin yerləşdikləri kəndlərin adı əsasən türk-müsəlman adı olmuşdu.

VI. MƏVAZİYİ-XATUN NAHIYƏSİ

1. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABƏ OLAN LİVİS KƏNDİ

(13 qeyri-müsəlmanın siyahısı).

Gəlir:

İspəncə vergisi - 325 (ağça)

Buğda - 21 kile - dəyəri 630 (ağça)

Arpa - 18 kile - dəyəri 260 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Sumax - 8 kile - dəyəri 120 (ağça)

Bal üşrü - 18 (ağça)

Paxla - 6 kile - dəyəri 90 (ağça)

Kəlül - 15 kile - dəyəri 270 (ağça)

Kərdiyər - 9 kile - dəyəri 162 (ağça)

Pərinc - 2 kile - dəyəri 36 (ağça)

Dönüm vergisi - 510 (ağça)

Tapu və dəştibani vergisi - 381 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Yekun:- 2.966 (ağça)

2. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABƏ OLAN İTQIRAN KƏNDİ

Məhərrəm Etibar oğlu - bennak; (Məhərrəmin) qardaşı Məmməd - bennak; Qazıməmməd Budaq oğlu - bennak; Məmmədəli Hacı oğlu - bennak; Dərviş Bəyəli oğlu - subay;

Kərimqulu Aşur oğlu - bennak;

1 dəyirman - yararsızdır.

Yarım çift - 3

Bennak – 5 [137 - 138]

Subay - 1 Gəlir:

Yarım çift üçün vergi - 75 (ağça)

Bennak vergisi - 6 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 12 kile - dəyəri 240 (ağça)

Bal üşrü - 500 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Dönüm vergisi - 900 (ağça)

Tapu və dəştibani vergisi - 600 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 649 (ağça)

Yekun: 3.600 (ağça)

3. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABƏ OLAN DEĞİN KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.000 (ağça)

4. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN OĞBİN KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəstibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.910 (ağça)

5. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN SAS KƏNDİ

Kənddə heç kim yaşamır. [138 - 139]

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəstibani və başqa vergilərdən [əldə edilən] gəlir - 1.000 (ağça)

6. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN ALMALI KƏNDİ¹

Əli Sadıq oğlu - bennak; Məhərcəm Əhməd oğlu - bennak. Bennak - 2.

1 dəyirman - yararsız haldadır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, bennak, çift, dönüm, tapu, dəstibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça)

səh. 98.

7. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN KÜRƏDİZ KƏNDİ²

(6 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - yarım il işləyir.

İspəncə vergisi - 150 (ağça)

Buğda - 20 kile - dəyəri 660 (ağça)

Arpa - 11 kile - dəyəri 220 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Sumax - 8 kile - dəyəri 120 (ağça)

Qoyun vergisi - 250 (ağça)

Meyvə üşrü - 200 (ağça)

Dönüm vergisi - 600 (ağça) [139 - 140]

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Tapu və dəstibani vergisi - 1200 (ağça)

Badi-hava - 2.190 (ağça)

Yekun: 4.785 (ağça)

8. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN AĞXAÇ KƏNDİ³

(8 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - yararsız haldadır.

Gəlir:

¹ XVI əsrin sonunda bu kəndin adı Almalıq olmuşdur. (Bax: İrevan əyalisinin müfəssəl dəftəri, N 633, s. 133)

² Ermənilərin yaşamadığıları bu kəndə onlar XVIII əsrin əvvəllərində yerləşmiş ola bilərlər.

³ Ermənilərin yaşamadığıları bu kəndə onlar XVIII əsrin əvvəllərində yerləşmiş ola bilərlər.

İspəncə vergisi - 200 (ağça)
Buğda - 21 kile - dəyəri 630 (ağça)
Arpa - 6 kile - dəyəri 120 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Sumax - 8 kile - dəyəri 120 (ağça)
Meyvə üşrü - 250 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 2.100 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi -
1.995(ağça)
Yekun: 6.170 (ağça)

9. MƏVAZİYİ-XATUN [NAHIYƏSİNƏ] TABE OLAN SULTANBƏY KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı).

Adı yuxarıda qeyd edilən kəndin rəayası olan Antonun əkin yeri - [yarım çift]. [140 - 141]

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 175 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça)

Meyvə üşrü - 70 (ağça)

Qoyun vergisi - 190 (ağça)

Otlaq vergisi - 200 (ağça) - başqa yerdən gəlib [buranın otlağından istifadə edənlərdən] alınır.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 300 (ağça)

Badi-hava - 200 (ağça)

Yekun: 2.000 (ağça)

Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahıbsız və azmış heyvan, qaçmış qul və cariyələrin [sahıblərindən] və saxlanma müddətindən sonrakı satışından Məlik Arslan və Məvaziyi-Xatun nahiyələri üzrə əldə edilən gəlir - ildə 15.000 (ağça). [141 - 142]

NAXÇIVAN SANCAĞINA TABE OLAN QARABAĞ NAHIYƏSİ

1. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN QARABAĞ KƏNDİ

Əvəzəli Tanrıverdi oğlu - bennak; Ağa Çələbi oğlu - bennak; Pirverdi Əli oğlu - bennak; Qoca Oruc oğlu - subay; Zeynal Mövcudəli oğlu - bennak;

Məmmədəli Novruz oğlu - bennak; Tanrıqulu Yaradanqu-lu oğlu - bennak; Zal Məmmədqulu oğlu - bennak; İbrahim Baba oğlu - bennak; Tanrıqulu Əbdüləli oğlu - bennak;

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

Karvansara.

Çift- 2

Yarım [çift] - 2

Bennak - 9

Subay - 1

Gəlir:

Çift vergisi - 100 (ağça)

Yarım (çift) vergisi - 50 (ağça)

Bennak vergisi - 162 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 10 kile - dəyəri 300 (ağça) [142 - 143]

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Sumax - 4 kile - dəyəri 60 (ağça)

Pambıq - 8 man - 600 (ağça)

Bostan məhsulları üşrü - 150 (ağça)

Kəlül - 2 kile- dəyəri 36 (ağça)

Tənbəki üşrü- 110 (ağça)

Ot üşrü - 500 (ağça)

Meyvə üşrü - 165 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.951 (ağça)

Yekun: 7.515 (ağça)

2. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN BİLƏCİ QIŞLAĞI

Qışlaqda heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000(ağça).

səh. 101.

3. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN ƏZNƏBERD KƏNDİ

Kəndin müsəlmanları.

İmamqulu Abdulla oğlu - imam - bennak; (İmamaqulunun) qardaşı İsmayıl - bennak; Allahverdi Abdulla oğlu - bennak; Kərim Heydər oğlu - bennak; Nəcəf Abdulla oğlu - bennak;

Cəfər Abdulla oğlu - bennak; Yarməmməd Abdulla oğlu - [143 - 144] bennak; Allahverdi Abdulla oğlu - bennak; Məmmədəli Abdulla oğlu - bennak; Məmməd Abdulla oğlu - bennak.

Çift-2

Bennak - 10

Kəndin qeyri-müsəlmanları.

(72 nəfərin siyahısı - səh. 101-102).

səh.102

1 dəyirman – yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

Gəlir:

Çift vergisi - 100 (ağça)

Bennak vergisi - 180 (ağça)

İspəncə vergisi - 1.800 (ağça)

Buğda - 21 kile - dəyəri 630 (ağça)

Arpa - 25 kile - dəyəri 500 (ağça)

Darı - 11 kile - dəyəri 165 (ağça)

Sumax - 9 kile - dəyəri 135 (ağça)

Pambıq - 8 man - 600 (ağça)

Kəlül - 5 kile - dəyəri 90 (ağça)

Mərcimək - 6 kile - dəyəri 108 (ağça)

Noxud - 3 kile - 54 (ağça)

Kərdiyər - 12 kile - dəyəri 252 (ağça)

Pərinc - 15 kile- dəyəri 315 (ağça)

Bal üşrü - 120 (ağça) [144 - 145]

Tənbəki üşrü - 500 (ağça)

Qoyun vergisi - 2.100 (ağça)

Bağ məhsulları müqatiəsi ildə - 1.200 (ağça)

Üzüm bağları müqatiəsi ildə - 2.900 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəyirman vergisi - 240 (ağça)

Tapu və dəştibani vergisi - 2.950 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) [Bu vergi] 4 nəfərdən alınacaq.

Q.a.c(ç).l. (?) məhsulu - 250 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi - 3.900 (ağça)

Yekun: 19.869 (ağça)

4. DUZ KƏSƏNLƏR. HAL-HAZIRDA ÜÇ OCAQDAN İBARƏTDİRLƏR

Bu ocaqlara duz kəsmək üçün yüksək göstəriş verildiyi halda, onlar başqa yerə köç edib, yeni ocaq yaradaraq, orada duz kəsməkdə davam edirlər. Ona görə, əvvəlki vəziyyət nəzərə alınaraq, [dəftərdə] qeyd olundu. Gəlir - 210.000 (ağça).

səh. 103.

5. QARABAĞ [NAHİYƏSİNƏ] TABE OLAN XINCAV KƏNDİ

Şahqulu Yarməmməd oğlu - bennak - kətxuda; Mövlaqulu Məmmədqulu oğlu - bennak; Mövlaqulunun) oğlu Xandəngulu- bennak; Səfərqulu Məmmədqulu oğlu - bennak; İmamqulu Allahverdi oğlu - bennak; (İmamqulunun) oğlu Novruz - bennak; (Novruzun) qardaşı Şahgəldi - subay; Qasım Allahverdi oğlu - bennak; (Qasımın) qardaşı İsxan - subay; Qaraxan Kazım oğlu - bennak;

Bədrhəsən Musa oğlu - bennak; Məsuməli Bayraməli oğlu – [145 - 146] bennak; Qasım Xatəm oğlu - bennak; (Qasımın) qardaşı Abıxan - bennak; (Qasımın) başqa qardaşı İsmixan - bennak.

Çift- 1

Yarım (çift) - 6

Bennak - 13

Subay - 2

Gəlir:

Çift vergisi - 50 (ağça)

Yarım (çift) vergisi - 150 (ağça)

Bennak vergisi - 234 (ağça)

Subay vergisi - 12 (ağça)

Buğda - 12 kile - dəyəri 360 (ağça)

Arpa - 9 kile - dəyəri 180 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Meyvə üşrü - 200 (ağça)

Ot üşrü - 120 (ağça)

Qoyun vergisi - 150 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Əkin yeri tapusu və dəştibani vergisi - 1.500 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1000 (ağça)

Yekun: 4.811 (ağça)

6. QARABAĞ [NAHİYƏSİNƏ] TABE OLAN QIRDƏŞ (?) KƏNDİ

Kənddə heç kim yaşamır. 1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

Buğda, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.000 (ağça). [146 - 147]

7. QARABAĞ [NAHİYƏSİNƏ] TABE OLAN QARABULAQ KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə ediləndən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.190 (ağça).

səh. 104.

8. XÖK KƏNDİ

Kənddə heç kim yaşamır. Bu yerlərə həmsərilər gəlib yerləşərək, üşr və rüsumların [Xök] kəndinin zabitinə verdiklərini əhalinin özü xəbər verdi. Bu qayda qəbul edildi.

9. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN QIVRAQ KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə ediləndən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça).

10. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN TÜQAVİL KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə ediləndən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça). [147 - 148]

11. [TÜQAVİL KƏNDİNƏ] TABE OLAN QIŞLAQ

Sünkam (kəndi?) qışlaqçıları burada qışlayırlar.

(Gəlir): - 2.900 (ağça).

12. [TÜQAVİL KƏNDİNƏ] TABE OLAN QIŞLAQ

Ərəfsa (kəndinin) qışlaqçıları burada qışlayırlar. (Gəlir) -1.995 (ağça).

13. [TÜQAVİL KƏNDİNƏ] TABE OLAN QIŞLAQ

Xoşlu (kəndinin) qışlaqçıları burada qışlayırlar. (Gəlir) -3.100 (ağça).

Yekun: - 7.995 (ağça).

Bu qışlaqların qışlaqçıları keçmiş zamanlardan bəri vergilərini, qoyun vergisini və əkinçiliklə məşğul olaraq əldə etdikləri dənli bitkilərin şəriət üşrünü Naxçıvan zabitinə ödədiklərini [yerli] əhali xəbər vermişdir.

Bu qayda üzrə [vergilərin ödənilməsi] şərti qəbul edildi.

14. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN QARAÇUQ KƏNDİ

Fəzail İmam Cəfər oğlu - subay - imam; Məmmədəmin Şirzad oğlu - bennak - kətxuda; Tahir Tağı oğlu - bennak; Məmmədəli Oruc oğlu - bennak; (Məmmədəlinin) oğlu Bayrambəy - bennak;

Hacı Məmməd Mustafa oğlu - bennak; (Hacı Məmmədin) oğlu Əliməmməd - bennak; (Əliməmmədin) qardaşı Abdulla -subay; Möhsün Mahmud oğlu - bennak; (Möhsünün) oğlu Mirzəhüseyn - bennak; [148 - 149]

(Mirzəhüseyniri) qardaşı Çoban (?) - bennak; Əliqulu Məmmədüseyn oğlu - bennak; (Əliqulunun) qardaşı Vəliqulu - bennak; Rüstəm Allahverdi oğlu - bennak; Həsən İsmayıl oğlu - bennak;

Mahmud Bayram oğlu - bennak; Gülməmməd Dinar oğlu -bennak; Kərim Nəcəf oğlu - bennak; İsmayıl İbrahim oğlu -bennak; Süleyman Musaqlu oğlu - bennak;

səh. 105.

Nurəli Uğurqlu oğlu - bennak; Qədiməli Əmirbəy oğlu -bennak; Sübhan Qurban oğlu - bennak; Seyidəli Gülüm oğlu -bennak; Nəzər Qurban oğlu - bennak;

Mirzəxan Qəhrəman oğlu - bennak; Dərviş Gurəli oğlu -bennak; Seydi Dərviş oğlu - bennak; Yarməmməd Saleh oğlu -bennak; Məhəmməd Hüseyin Əlixan oğlu - bennak;

Nağı Aləmqlu oğlu - bennak; Rəsul Sərxan oğlu - bennak; (Rəsulun) qardaşı Abdal - subay; Ulubəy Haqverdi oğlu - bennak; Xanmahmud Bayram oğlu - bennak;

(Xanmahmudun) qardaşı Dərgah - bennak; Millətخان (?) Əmirخان oğlu - bennak; (Millətخان - ?) qardaşı Vəliməmməd - bennak; Tərkin (?) Bayram oğlu - bennak; (Tərkinin - ?) qardaşı Allahverdi - bennak; Məmmədəli Nəcəf oğlu - bennak; Tərkin (?) Kazım oğlu -bennak; (Tərkinin - ?) oğlu Təhmas - subay; Bayram İbrahim oğlu - bennak; Əli Oruc oğlu - bennak;

(Əlinin) oğlu Xanməmməd - bennak; Mərdəli Əhməd oğlu - bennak; (Mərdəlinin) oğlu Qasım - bennak; (Qasımın) qardaşı Çoban - bennak; Həsən Nağı oğlu - bennak;

İsmixan Nəzirخان oğlu - bennak; Rza Muradxan oğlu - bennak; Hüseyinخان Mahmud oğlu - bennak; Bayram Yaqub oğlu -bennak; Baba Sevdiməli oğlu - bennak;

Nağı İbrahim oğlu - bennak; Hacı Ağah Hasil oğlu - bennak; (Hacı Ağalının) oğlu Kərim- bennak; (Kərimin) qardaşı Hacı Piri - subay; Sayılmış Qazi oğlu - bennak; [149 - 150] (Sayılmışın) oğlu Qazi - bennak; Haşım Yaradanqlu oğlu - bennak; Nuru Bünyad oğlu - bennak; Nuru Bünyad oğlu - subay; Əliqlu Yolqlu oğlu - bennak; (Əliqlunun) oğlu Vəli -bennak;

Mirzə Vəli oğlu - subay; (Mirzənin) qardaşı Haşım -bennak; Raifqlu Məmməd oğlu - subay; Nəcəf Bayram oğlu - bennak; (Nəcəfin) oğlu Sadıq - bennak;

Əli Qasım oğlu - bennak; Hüsəm Budaq oğlu - bennak; Bünyad Dünyamalı oğlu - bennak; (Bünyadın) oğlu subay; Rəşid (?) Xocaməli oğlu - bennak;

Sərxan Oruc oğlu - bennak; (Cərxanın) oğlu Haşım - bennak; (Haşımın) qardaşı Məmmədəli - bennak; Mehdixan Qazi oğlu - bennak; (Mehdixanın) oğlu Əhməd - bennak;

(Əhmədin) qardaşı Kazım - subay; Həsənəli Əvəzəli oğlu - bennak; Hilal (?) Səfi oğlu - bennak; (Hilalın) qardaşı Qasım -subay; Mirhacı (?) Yaqub oğlu - bennak;

(Mirhacının- ?) oğlu Əli - bennak; Murtuza Mehdiqlu oğlu - bennak; Haqverdi Nuru oğlu - bennak; Nəzər Ağababa oğlu - bennak; Qorçuəli İbrahim oğlu - bennak;

(Qorçuəlinin) oğlu Tağı - subay; Murtuzaqlu Bəyəli oğlu - subay; (Murtuzaqlunun) qardaşı Rəşid - subay; Səfi Qazi oğlu - bennak; Məmməd Zişan oğlu - bennak;

səh. 106.

Vəliməmməd Qurumخان oğlu - bennak; Bayram Rzaəli oğlu - bennak; Əvəz Əli oğlu - bennak; İmamqlu Mehdiqlu oğlu - bennak; Adıgözəl Dərviş oğlu - bennak;

Bünyad Şirzad oğlu - bennak; İbrahim Bayram oğlu - bennak; İsmayıl İbrahim oğlu - bennak;

Çift - 5

Yarım [çift] - 19

Bennak - 93

Subay – 10 [150 - 151]

Gəlir:

Çift vergisi - 250 (ağça)

Yarım (çift) vergisi - 375 (ağça)

Bennak vergisi - 1.654 (ağça)

Subay vergisi - 60 (ağça)

Buğda - 22 kile - dəyəri 660 (ağça)

Arpa - 25 kile - dəyəri 500 (ağça)

Pambıq - 9 man - 675 (ağça)

Darı - 5 kile - dəyən 75 (ağça)

Sumax - 3 kile - dəyəri 45 (ağça)

Kəlül - 6 kile - dəyəri 108 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
 Noxud - 2 kile - 36 (ağça)
 Kərdiyər - 11 kile - dəyəri 231 (ağça)
 Pərinc - 13 kile - dəyəri 272 (ağça)
 Gənəgərçək - 4 kile - dəyəri 60 (ağça)
 Tənbəki üşrü - 650 (ağça)
 Bostan məhsulları üşrü - 500 (ağça)
 Qoyun vergisi - 280 (ağça)
 Kərəsnə - 3 kile- dəyəri 45 (ağça)
 Paxla - 8 kile - dəyəri 120 (ağça)
 Bal üşrü - 250 (ağça)
 Dönüm vergisi - 1.000 (ağça)
 Tapu və dəştibani vergisi - 1.900 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 180 (ağça). Bu vergi 4 nəfərdən alınacaq.
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kəndlilərin sərbəstlik almaları üçün vergi -
 2.880 (ağça)
 Yekun:- 12.751 (ağça)

15. QARABAĞ [NAHIYƏSİNƏ] TABE OLAN BULĞAN KƏNDİ

Qayaxan Ağabecə oğlu - imam; Məmməd Məmməd oğlu -bennak; Novruzxan Qoçuxan oğlu - bennak;
 Dərviş Vəlixan oğlu [151 - 152] - bennak;
 Allahqulu İmamverdi oğlu - bennak; Rza Aləmqulu oğlu -bennak; Dostu Əlixan oğlu - bennak;
 Allahverdi Mövlaverdi oğlu- subay; İmamverdi Allahverdi oğlu - subay;
 İbrahim Kərim oğlu - bennak; Bayındır Aydın oğlu - subay; Niyaz Əmirqulu oğlu - subay; Raifəli
 Muradəli oğlu - subay; Tağı Əli oğlu - bennak;
 Əvəz Cəfər oğlu - bennak; Yavəri Mehdi oğlu - bennak; Orucqulu Yavəri oğlu - subay; Həzrətqulu Əli
 oğlu - subay; Piri Həsən oğlu - subay;

səh. 107.

Murtuzaqulu Vəlixan oğlu - bennak; Əli Teymurtaş oğlu -bennak; Zikrxan Zikrxan oğlu - bennak;
 Qubad Novruzəli oğlu - bennak; Mövlaverdi Haqverdi oğlu - bennak;
 Mirqasım Əbülqasım oğlu - subay; Qurban Mirzə oğlu -bennak; Məcnun Ağah oğlu - bennak; Şahin
 Sərxan oğlu - bennak; (Şahinin) qardaşı Rəhim - bennak;
 Əsgər Novruzəli oğlu - bennak; Məmmədqulu Mirzəqulu oğlu - bennak; Rəcəb Xudu oğlu - bennak; Əli
 Mirnatiq oğlu -bennak; Əvəz Mirzə oğlu - subay;
 Bayram Cəfər oğlu - subay; Vəlixan Şeyxhəsən oğlu - bennak; Həzrətqulu Bədrqulu oğlu - bennak;
 Çift - 13
 Bennak - 26
 Subay - 11
 Gəlir:
 Çift vergisi - 650 (ağça)
 Bennak vergisi - 468 (ağça)
 Subay vergisi - 66 (ağça)
 Buğda - 15 kile - dəyəri 450 (ağça)
 Arpa - 10 kile - dəyəri 200 (ağça)
 Darı - 5 kile - dəyəri 75 (ağça) [152 - 153]
 Sumax - 2 kile - dəyəri 30 (ağça)
 Pambıq - 5 man - 375 (ağça)
 Bostan məhsulları üşrü - 250 (ağça)
 Kərəsnə - 4 kile- dəyəri 60 (ağça)
 Mərcimək - 6 kile - dəyəri 108 (ağça)
 Noxud - 4 kile - 72 (ağça)
 Kərdiyər - 12 kile - dəyəri 252 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Tənbəki üşrü - 190 (ağça)
Qoyun vergisi - 1.200 (ağça)
Dönüm vergisi - 800 (ağça)
Tapu və dəştibani vergisi - 1.890 (ağça)
Bulğan kəndi ərazisində olan iskülə - 1.200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənizlərin sərbəstlik almaları üçün vergi -
2.591 (ağça)
Yekun: 10.119 (ağça).

16. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahibsiz və azmış heyvan, qaçmış qul və cariyələrin sahiblərindən və ya saxlanılma müddətindən sonrakı satışından Qarabağ (nahiyəsi) üzrə [əldə edilən] gəlir - ildə 5.180 (ağça) [153 - 154]

VIII. QIŞLAĞAT NAHIYƏSİ

1.QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN YEMXANA KƏNDİ

Əli Salman oğlu - imam; Məmməd Nəzir oğlu - bennak; Əvəz Yusif oğlu - bennak; (Əvəzin) oğlu Əlirza - subay; Hicran Fəraş oğlu - bennak;

Ağalı Həsən oğlu - bennak; Əli Budaq oğlu - bennak; Əli Raifqulu oğlu - bennak; Sevdiməli Rza oğlu - bennak; Kəlbə Şahnəzər oğlu - bennak;

Rəfi Budaq oğlu - bennak; Əli Şirin oğlu - bennak; Qədiməli Qaibəli oğlu - bennak; Muradəli Haqverdi oğlu - bennak; Əhməd Tağı oğlu - bennak;

Məmməd Nann oğlu - bennak; Şərəf Bağırəli oğlu - bennak; Qulu Budaq oğlu - bennak; İsmayıl İbrahim oğlu - bennak; İsmayıl Piri oğlu - bennak;

Rüstəm Həsənخان oğlu - bennak; Əbülqasım Baba oğlu - bennak; Məmmədəli Rzaqulu oğlu - bennak; Mövlaverdi Xoca oğlu - bennak; Nəzər Əmir oğlu - bennak;

Şahnəzər Dost oğlu - bennak;

Astadurun əkin yeri – yarım [çift]

Ağazlının əkin yeri - yarım [çift]

Sərdarın əkin yeri - yarım [çift]

Muradın əkin yeri - yarım [çift]

1 dəyirman - yarım il işləyir.

Çift- 6

Yarım [çift] - 6

Bennak - 23

Subay - 2

Gəlir:

Çift vergisi - 300 (ağça) [154 - 155]

Yarım çift üçün vergi - 150 (ağça)

Bennak vergisi - 414 (ağça)

Subay vergisi - 12 (ağça)

Buğda - 22 kile - dəyəri 660 (ağça)

Arpa - 28 kile - dəyəri 588 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 19 kile - dəyəri 342 (ağça)

Mərcimək - 5 kile - dəyəri 90 (ağça)

Noxud - 4 kile - 72 (ağça)

Kərdiyər- 25 kile - dəyəri 525 (ağça)

Pərinc - 23 kile - dəyəri 482 (ağça)

Pambıq - 10 man - 750 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Ot üşrü - 200 (ağça)

Tənbəki üşrü - 20 (ağça)

Bal üşrü - 150 (ağça)

Qoyun vergisi - 20 (ağça)

Bağ məhsulları üşrü - 150 (ağça)

Üzüm bağları müqatiəsi ildə - 500 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi -2.110 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə kənzlərin sərbəstlik almaları üçün vergi - 2.190 (ağça)
Yekun:- 10.820 (ağça)

2. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN TUMBUL KƏNDİ

Məmməd Əmin oğlu - bennak - kətxuda; Fərəhəli Əmirəli [155 - 156] oğlu - bennak; Qurbanəli Əmirəli oğlu - subay; Nurəli Minnətxan oğlu - bennak; Kəlbəli Bünyad oğlu - subay;

Hüseynqulu Məmmədqulu oğlu - subay;

Məmmədhüseynin əkin yeri - yarım [çift]

Qaraçuq kəndindən olan Məmmədəlinin əkin yeri - yarım [çift]

Bilqeyisin (?) əkin yeri - yarım [çift]

Hacı Mehдинin əkin yeri - yarım [çift]

Həmin Hacı Mehдинin üzümlüyü - 1 qitə

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

Yarım çift - 2

Bennak- 3

Subay - 3

Gəlir:

Yarım çift üçün vergi - 50 (ağça)

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 18 (ağça)

Buğda - 11 kile - dəyəri 33 (ağça)

Arpa - 12 kile - dəyəri 252 (ağça)

Sumax - 3 kile - dəyəri 45 (ağça) Darı - 2 kile - dəyəri 30 (ağça)

Pambıq - 8 man - dəyəri 600 (ağça)

Mərcimək - 5 kile - dəyəri 90 (ağça)

Noxud - 4 kile - 64 (ağça)

Kəlül - 11 kile- dəyəri 198 (ağça)

Kərəsnə - 20 kile- dəyəri 300 (ağça)

Tənbəki üşrü - 150 (ağça)

Bal üşrü - 200 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Tapu və dəştibani vergisi - 1.290 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 180 (ağça) -[bu vergi] 4 nəfərdən alınacaq.

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə [156 - 157] və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.890 (ağça)

Yekun:- 7.321 (ağça)

3. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN KİÇİK TUMBUL KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, başqa yerdən gəlib [bu qışlağın torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.900 (ağça).

səh. 110.

4. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN YEZDABAD KƏNDİ

Müsəlman məhəlləsi.

Səfi Əli oğlu - bennak; (Səfinin) oğlu Cəfər - subay; Sadıq Mustafa oğlu - bennak; (Sadığın) qardaşı Əli - bennak; (Əlinin) oğlu Məmməd - subay;

Şahverdi Allahverdi oğlu - bennak; Cəfər - müsəlmanlığı yenicə qəbul edib¹ - bennak; Həmzə Abdulla oğlu - bennak; Abdulla - müsəlmanlığı yenicə qəbul edib - bennak; (Abdullanın) oğlu Əsgər - subay;

Veyis - müsəlmanlığı yenicə qəbul edib - bennak; Allahverdi Əsgər oğlu - bennak; Rəhim - müsəlmanlığı yenicə qəbul edib - bennak; Allahverdi Bican oğlu - kordur; Hüseyin Abdulla oğlu - bennak; [157 - 158]

Mustafa Davud oğlu - bennak; Dilək - müsəlmanlığı yenicə qəbul edib - subay; Bərxudar - müsəlmanlığı yenicə qəbul edib - bennak; Məmməd Vəli oğlu - bennak; Məmməd oğlu - bennak;

Kazım Qasım oğlu - subay; Nəzər Abdulla oğlu - bennak; (Nəzərin) oğlu Hüseyin - subay; Zaman - müsəlmanlığı yenicə qəbul edib - subay; Novruz İsmayıl oğlu - subay;

(Novruzun) qardaşı Mürşüd - subay; (Novruzun) başqa qardaşı Əyyub (?) - subay; Səfi Bayram oğlu - subay; Əyyub Allahverdi oğlu - bennak; Məmməd -müsəlmanlığı yenicə qəbul edib - bennak;

Həmzə Abdal oğlu - bennak; Salman Abdulla oğlu - bennak; Sarı Məmmədqulu oğlu - subay; Məmmədəmin - müsəlmanlığı yenicə qəbul edib - bennak; (Məmmədəminin) oğlu Yusif - subay;

Əliqulu Abdulla oğlu - bennak; (Əliqulunun) oğlu Məmmədqulu - subay;

Çift - 5

Bennak -22

Subay - 14

Sadıq və onun şəriklərinin əlində olan bağça və üzüm bağı - 3 qitə; üzüm bağı- 2 qitə, bağça - 1 qitə;

Abdullanın üzüm bağı - 1 qitə

Veysin üzüm bağı - 1 qitə

Allahverdinin bağçası və üzüm bağı - 2 qitə; üzüm bağı -1 qitə, bağça - 1 qitə.

Hüseyin Allahverdi oğlunun bağçası - 1 qitə

Məmməd ... oğlunun bağçası - 1 qitə

Novruz İsmayıl oğlunun üzüm bağı - 2 qitə

Səfi Bayram oğlunun üzüm bağı - 2 qitə

Məmməd Abdulla oğlunun üzüm bağı - 1 qitə

Sarı Məmmədqulu oğlunun üzüm bağı - 1 qitə

Məhəllənin qeyri-müsəlmanları. (3 nəfərin siyahısı). [158 - 159]

Kəndin qeyri müsəlmanları.²

(159 nəfərin siyahısı - səh. 110-113).

səh. 113.

Xaçım məhəlləsi.

(176 nəfərin siyahısı - səh. 113-115).

səh.115.

Poqos məhəlləsi

(57 nəfərin siyahısı - səh. 115-116)

¹ XVI-XVIII əsrlərdə ermənilərin müsəlmanlığa keçmələri (ihtida) etiqad və əqidə ilə yanaşı, onların merkantil maraqları ilə də sıx əlaqəli olmuşdu. XVII əsrin müəllifi Zakariya Kanakertsinin məlumatına görə, ermənilərdə ihtida məsələsi əsasən miras bölgüsü ərəfəsində meydana çıxırdı. Müsəlmanlığa keçmiş adamın mirasın əsas hissəsinə yiyələnmə bilməsi, həmin şəxsin xristian qohumları arasında ciddi narazılıq yaradırdı. Miras bölgüsündən sonra ihtida etmiş şəxs yenidən xristianlığa keçə bilərdi. Bu haqda ətraflı bax: Закария Канакерци. Хроника. Москва, 1969.

² XVI əsrin sonunda Yezdabad kəndində vergi mükəlləfiyyəti daşıyan 164 nəfər var idi. (Bax: İrevan əyalətinin müfəssəl dəftəri, N 633, s.124-126). Lakin 1727-ci ildə burada 1.662 vergi mükəlləfiyyəti daşıyanın qeydə alınması (dolayısı ilə əhalinin sayında təqribən 10 dəfə artımın olması), siyasi sabitliyin olmadığı, ölkədaxili sürgünlərin edildiyi və nəhayət, Osmanlı imperiyası ilə XVII əsrin ortalarına qədər fasilələrlə müharibələrin davam etdiyi bir dövrdə, Yezdabad kəndinin qeyri-müsəlmanlarının sayında bu qədər böyük artımın olmasını təbii artım kimi dəyərləndirmək düzgün olmazdı. XVII əsrin II yarısında isə ölkədə siyasi sabitliyin hökm sürdüyü şəraitdə digər yerlərdə olduğu kimi Yezdabadın da ticarət heyatında xüsusi canlanma müşahidə olunur. Fikrimizcə, bu dövrdən başlayaraq Yezdabad kəndinə ermənilərin, xüsusilə tacirlərin kütləvi axını başlamışdı. Yezdabad kəndində yerləşən ermənilərin arasında Çuxursəd bəylərbəyliyiindən sürgün olunan ermənilərin də sürgündən geri dönərkən buraya yerləşdiyini ehtimal etmək olar.

səh. 116. Ovset məhəlləsi

(1267 nəfərin siyahısı - *səh.116-133*). (Qeyri - müsəlmamların 15 bağçası və 582 üzüm bağı - *səh. 133-142*).

səh. 142.

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir. [159 - 160]
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
Bəzixana - 2
Ding - 1
Boyaqxana - 1
Şamxana - 1
Gəlir:
Çift vergisi - 250 (ağça)
Bennak vergisi - 378 (ağça)
Subay vergisi - 72 (ağça)
İspəncə vergisi - 36.590 (ağça)
Buğda - 20 kile - dəyəri 600 (ağça)

səh. 143.

Arpa - 10 kile - dəyəri 200 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Kərdiyər - 25 kile - dəyəri 225 (ağça)
Pərinc - 26 kile - dəyəri 446 (ağça)
Paxla - 5 kile - dəyəri 75 (ağça)
Mərcimək - 11 kile - dəyəri 198 (ağça)
Noxud - 15 kile - 270 (ağça)
Kərəsnə - 9 kile - dəyəri 135 (ağça)
Kəlül - 7 kile - dəyəri 126 (ağça)
Kəkül üşrü - 1000 (ağça)
Pambıq - 8 man - 600 (ağça)
Qayıq vergisi - 1200 (ağça)
Bostan məhsullan üşrü - 1.500 (ağça) [160 - 161]
Bal üşrü - 250 (ağça)
Qoyun vergisi - 1.900 (ağça)
Şamxana üçün vergi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bazar bacı - ildə 1.200 (ağça)
İhtibas və ihzaiyyə vergiləri - 1.000 (ağça)
Dəştibani və əkin yeri üçün tapu - 5.910 (ağça)
Dəyirman vergisi - 630 (ağça)
Ding vergisi - 120 (ağça)
Boyaqxana üçün vergi - 240 (ağça)
Bəzixana üçün vergi - 360 (ağça)
Dönüm vergisi - 5.900 (ağça)
Rahdari vergisi - 12.000 (ağça)

Bağ məhsulları üçün vergi və üzüm üşrü - 8.000 (ağça)
"Bez damğası" (tamğayi-kirbas) vergisinin müqatəsi - 200 (ağça)
Varissiz ölənlərin mirasının satışından itirilmiş mallar, azmış heyvan və qaçmış qul, cariyələrin qanun üzrə [saxlanma] müddəti tamam olduqdan [sonrakı satışından əldə edilən gəlir] - 6.900 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.000 (ağça)
Yekun:- 90.305 (ağça)

5. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN NEHRƏM KƏNDİ

Əli Rza oğlu - bennak; (Əlinin) qardaşı Rza - bennak; Tağı İsmayıl oğlu - bennak; (Tağının) qardaşı Məmməd - bennak; Məmmədخان Dərviş oğlu - bennak;
(Məmmədخانin) qardaşı Dərviş - subay; Xəlil Məmməd oğlu - bennak; (Xəlilin) qardaşı Əhməd - bennak; Əsgər Ənvər oğlu - bennak; (Əsgərin) qardaşı Kəbir - bennak;
Qara Hacı Rüstəm oğlu - bennak; Qasım Nasir oğlu - subay; Nasir Kərim oğlu - bennak; Mövcudəli Hacı Nuru oğlu – [161 - 162] bennak; Talib Nəzəri oğlu - bennak;
Şeyx Əmir Hacı Nuru oğlu - bennak;.....Şeyx Əmir oğlu - bennak; Əli Abbas oğlu - bennak; Kəlbəli Gülabı oğlu - bennak; (Əlinin) oğlu Gülabı - bennak;
(Gülabının) qardaşı Əmirəli - bennak; Nəzər Fərman oğlu - bennak; (Nəzərin) qardaşı Şahım - bennak; (Nəzərin) başqa qardaşı Hatəm - bennak; Aşur Haşım oğlu - bennak;

səh. 144

(Aşurun) oğlu Abdulla - bennak;
Sadıq Mürşüd oğlu - bennak; (Sadığın) qardaşı Saleh - bennak; (Sadığın) başqa qardaşı Kərim - bennak; Ələkbər Cəbi oğlu - bennak; (Ələkbərin) qardaşı Əmin - bennak; Allahverdi Niyazqulu oğlu - bennak; Şahməmməd Allahverdi oğlu - bennak;
(Şahməmmədin) oğlu Əbdülkərim - bennak; Məmməd İsmixan oğlu - bennak;
İbrahim Tanrıqulu oğlu - bennak; Əli Şahsuvar oğlu - bennak; Abbas Haqverdi oğlu - bennak; (Abbasın) oğlu Allahverdi - subay; (Allahverdinin) qardaşı Bərəkət - bennak;
Haqverdi Haqverdi oğlu - bennak; (Haqverdinin) oğlu Aşur - bennak; (Aşurun) qardaşı Teymur - subay; Həzrətqulu Musa oğlu - bennak; (Həzrətqulunun) qardaşı Ocaqqulu - bennak;
(Ocaqqulunun) oğlu Qulu - subay; (Qulunun) qardaşı İsmayıl - subay; (Qulunun) başqa qardaşı Mahmud - subay; Məmməd Oruc oğlu - bennak;
Əli Cəlil oğlu - subay; Məmməd Astam (?) oğlu - bennak; Tağı Məmməd oğlu - bennak; (Tağının) oğlu Haşım - subay; Tanrıqulu Kazım oğlu - bennak;
(Tanrıqulunun) qardaşı Yarqulu - bennak; Zal Quhı oğlu - bennak; (Zalın) qardaşı Hacı - bennak; Dərgahqulu Qulu oğlu - bennak; Uğurlu İbrahim oğlu - bennak;
Novruz İshaq oğlu - bennak; Qulu İsmayıl oğlu - bennak; (Qulunun) oğlu Cəfər - subay; Əlixan Dəmirdaş oğlu - bennak; [162 - 163]
(Əlixanın) qardaşı Mövcudəli - bennak;
Ulubəy Amil oğlu - bennak; (Ulubəyin) qardaşı Ələkbər - bennak; Əlibəy İlyas oğlu - bennak; Məmmədrəfi İmamverdi oğlu - bennak; (Məmmədrəfinin) qardaşı Haşım - subay;
Şahverdi Tanrıverdi oğlu - bennak; Fərəc Qulu oğlu - bennak; Məmməd Amil oğlu - subay; (Məmmədin) qardaşı Əsgər - subay; Mövlaqulu Mürşüd oğlu - bennak;
(Mövlaqulunun) qardaşı Məmməd - subay; İnal Əli oğlu - bennak; (İnalın) qardaşı İnal - bennak; Əli Comərd oğlu - bennak; (Əlinin) qardaşı Həmzə - bennak;
Əli Əliyar oğlu - bennak; Tağı Mirzəli oğlu - subay; Bayram Rövqanqulu (?) oğlu - bennak; İbrahim Aşur oğlu - subay; Əli Tanrıqulu oğlu - bennak;
(Əlinin) qardaşı Məmməd - bennak; Maqsud Qulu oğlu - bennak; (Maqsudun) qardaşı Murtuza - bennak; Ocaqqulu Dəmçulu (?) oğlu - bennak; (Ocaqqulunun) oğlu Mirzə - subay;
Qulu Məmməd oğlu - subay; (Qulunun) qardaşı Cəfər - bennak; Əli Təyinəli oğlu - bennak; (Əlinin) oğlu Xoca - subay; Məmməd oğlu Məmməd - bennak;

(Məmmədin) qardaşı Əsgər - subay; Mehdi Nəqdəli oğlu - bennak; (Mehdinin) oğlu Qasım - bennak; Yadigar Qulu oğlu - bennak; (Yadigarın) oğlu Məmməd - subay;

səh. 145

İbrahim Maqsud oğlu - subay; Maqsud - bennak; Nağı ... oğlu - subay; (Nağının) qardaşı Həbib - bennak; Bəşir Zəhmət oğlu - bennak;

(Nəsirin) qardaşı Əli - subay; Əli Bayram oğlu - bennak; (Əlinin) qardaşı Fazil - subay; Dərviş Hüseynxan oğlu - bennak; (Dərvişin) qardaşı Mürşüd - subay;

Məmməd Qulu oğlu - bennak; Yasin Rəhiməli oğlu - bennak; Əkbər Əli oğlu - bennak; (Əkbərin) qardaşı Məmməd - bennak; Nəqdi Keyan oğlu - bennak;

(Nəqdinin) oğlu Zeynal - subay; Haşım Keyhan oğlu - bennak; [163 - 164] (Haşımın) qardaşı Əli - subay; Məmməd Ümid oğlu - bennak; (Məmmədin) qardaşı Fərman - bennak;

Tanrıqulu Sevdin (?) oğlu - bennak; (Tanrıqulunun) oğlu İsmayıl - subay; Həzrətqulu Güvəndik oğlu - bennak; (Həzrətqulunun) qardaşı Sevindik - subay; Qasım Rzaəli oğlu - bennak;

Pza - bennak; Hüseyn Məmməd oğlu - bennak; Məsum Dünyamalı oğlu - bennak; (Məsumun) qardaşı Yoluməli (?) - subay; Tağı Əmir oğlu - bennak;

Əli Oruc oğlu - bennak; Xudaverdi Əli oğlu - bennak; Əli - bennak; Mürşüdəli - bennak; Səfixan Comərd oğlu - bennak;

Tanrıqulu İskəndər oğlu - bennak; (Tanrıqulunun) qardaşı Əli - bennak; İbrahim İsmayıl oğlu - bennak; Əli Bədir oğlu - subay; (Əlinin) qardaşı Həsən - subay;

Kazım Talib oğlu - bennak; Əhməd Haşım oğlu - subay; Məmməd Tanrıqulu oğlu - subay; Məmməd Məti (?) oğlu - bennak; (Məmmədin) qardaşı Məmməd - subay;

Pirvəli Məmməd oğlu - bennak; (Pirvəlinin) qardaşı Namaz - subay; Veyis Salamət oğlu - bennak; (Veyisin) qardaşı Mürşüd - subay; Qulu Vəli oğlu - bennak;

(Qulunun) oğlu Məmməd - subay; (Məmmədin) qardaşı Əli - subay; Qasım Faiz (?) oğlu - bennak; Əbdülcabbar Ağəli oğlu - bennak;

(Əbdülcabbarın) qardaşı Baba - bennak; (Babanın) oğlu Fərman - subay; İsmayıl Murad oğlu - bennak; Həsən Raif oğlu - bennak; (Həsənin) oğlu Raif - subay;

İmamverdi Hüseyn oğlu - bennak; Namaz Dərviş oğlu - bennak; (Namazın) qardaşı Rəcəb - bennak; Bürcəli Raif oğlu - bennak; Mustafa Qulu oğlu - bennak;

Əhməd Məmməd oğlu - bennak; Əli Virab (?) oğlu - bennak; Əvəz Qulu oğlu - bennak; Qodim Bəsit oğlu - bennak; (Qə-dimin) oğlu Qulu - subay;

Dəməli (?) Erkən oğlu - bennak; Tannqulu Emin oğlu - bennak; (Tanrıqulunun) oğlu Amil - subay; Vəsməli oğlu - bennak; oğlu Məmməd - subay; [164 - 165]

səh. 146,

Niyazqulu Qədir oğlu - bennak; (Niyazqulunun) oğlu Qədir - subay; Vəli Məsum oğlu - bennak; Qulu Əli oğlu - bennak; (Qulunun) qardaşı Cüleyman - bennak;

Ənvər Nəqdəli oğlu - bennak; (Ənvərin) qardaşı Bağır - subay; Nəqdəli - bennak; Qulu Cəfər oğlu - bennak; Cəfər - bennak;

Əli Hüseyn oğlu - bennak; Rəhim Kəlbəli oğlu - bennak; Şahverdi Əli oğlu - bennak; Məmmədbağır Mehdi oğlu - bennak; (Məmmədbağırın) oğlu Məmməd - subay;

Xoca Ağəli oğlu - subay; Qədim Mövlaqulu oğlu - bennak; Allahverdi Qulu oğlu - bennak; Namaz Murad oğlu - bennak; Məmmədtağı Sanılmış oğlu - bennak;

Sanılmış - bennak; Gülabı Budaq oğlu - bennak; Gurəli Məmməd oğlu - subay; Şahverdi Qarabəy oğlu - subay; Baba Keyhan oğlu - bennak;

Ocaqqulu Məmməd oğlu - bennak; Məmmədrza Ocaqqulu oğlu - bennak; (Məmmədrzanın) oğlu Əliverdi - bennak; Ələkbər Qulu oğlu - subay; (Ələkbərin) qardaşı Mürşüd - bennak;

İbrahim Əli oğlu - bennak; Mirzə Qərib oğlu - bennak; (Mirzənin) oğlu Piri - subay; Fərman Səfi oğlu - bennak; Xəndan oğlu - subay;

Keyan Məmməd oğlu - bennak; (Keyanın) oğlu Rəfi - subay; Cəfər ... oğlu - bennak; (Cəfərin) oğlu Tağı - bennak; Rəsul Raif oğlu - bennak;

(Rəsulun) qardaşı Tağı - bennak; Əmirniyyət Niyazqulu oğlu - bennak; (Əmirniyyətin) oğlu Əhməd - subay; Əli Həsən oğlu - bennak; (Əlinin) oğlu Məmməd - subay;

İmanqulu Nəzər oğlu - bennak; Sevdiməli Yəhya oğlu -bennak; (Sevdiməlinin) qardaşı Əlirza - bennak; Sərdar Aşur oğlu - bennak; Nəbi Talib oğlu - bennak;

Qasım Əbüi (?) oğlu - bennak; (Qasımın) qardaşı Kazım - subay; Qasım Talib oğlu - bennak;... Qulu Ocaqqulu oğlu - bennak; Novruz İsmayıl oğlu - bennak; [165 - 166]96

Aşur Abbas oğlu - bennak; (Aşurun) qardaşı Keyan - bennak; Teymur Lələ oğlu - bennak;

Çift- 18

Bennak - 177

Subay - 57

Gəlir:

Çift vergisi - 900 (ağça)

Bennak vergisi - 3.196 (ağça)

Subay vergisi - 342 (ağça)

Buğda - 30 kile - dəyəri 900 (ağça)

Arpa - 50 kile - dəyəri 1.000 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Darı - 29 kile - dəyəri 435 (ağça)

Kərdiyər - 42 kile - dəyəri 882 (ağça)

Pərinc - 18 kile - dəyəri 378 (ağça)

Mərcimək - 12 kile - dəyəri 216 (ağça)

səh. 147.

Noxud - 15 kile - 270 (ağça)

Kərəsnə - 52 kile- dəyəri 770 (ağça)

Paxla - 5 kile - dəyəri 75 (ağça)

Kəlül - 20 kile - dəyəri 360 (ağça)

Gənəgərçək - 15 kile - dəyəri 225 (ağça)

Pambıq - 8 man - 600 (ağça)

Bostan məhsulları üşrü - 291 (ağça)

Otüşrü- 1.580 (ağça)

Bağ məhsulları və üzüm üşrü - 2.999 (ağça)

Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.858 (ağça)

Dönüm vergisi - 900 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Qoyun vergisi - 1.950 (ağça)

Axil vergisi - 500 (ağça)

Maş - 1 kile - 15 (ağça)

Qışlaq vergisi - 2.550 (ağça) başqa yerdən gəlib [bu kənddə [166–167] qış keçirənlərdən] ahnır.

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2519 (ağça)

Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, azmış heyvan, qaçmış quli və cariyələrin [saxlanma sahiblərindən və müddəti tamam olduqdan sonra satışından əldə edilən] gəlir - 8.950 (ağça)

Yekun: 35.141 (ağça)

6. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN DENDABAD KƏNDİ

Həsən Əhməd oğlu - bennak; 1 dəyirman - yarım il işləyir: Qulu İmam oğlu - bennak; (Qulunun) qardaşı Hüseyin - subay; İsmi Ocaqqulu oğlu - bennak;

Çift- 1

Bennak - 3

Subay - 1

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Pambıq - 10 man - 750 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Kərəsnə - 3 kile- dəyəri 45 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 3 kile - 54 (ağça)
Maş - 2 kile - 30 (ağça)
Bostan məhsulları üşrü - 210 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Qoyun vergisi - 280 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Tapu və dəştibani vergisi - 1.200 (ağça) [167 - 168]
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.205 (ağça)
Yekun: 4.310 (ağça)

7. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN UZUNOBA KƏNDİ

Kənddə heç kim yaşamır.
Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir 1.299 (ağça)

səh. 148

8. NAXÇIVAN ŞƏHƏRİNİN YAXINLIĞINDA OLAN MOLLA HƏMDİ MƏZRƏSİ. [MƏZRƏƏ] QIŞLAĞAT NAHIYƏSİNƏ TABEDİR

Gəlir: 2.200 (ağça)

9. QIŞLAĞAT NAHIYƏSİNİN TABELİYİNDƏ VƏ NEHRƏM KƏNDİNİN YAXINLIĞINDA OLAN HOCAMVERDİ MƏZRƏSİ

Gəlir: 3.520 (ağça)

10. QIŞLAĞAT NAHIYƏSİNƏ TABE OLAN QIYASLI KƏNDİ

Kənddə heç kim yaşamır.
Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir 3.111 (ağça) [168 - 169]

11. QIŞLAĞAT NAHIYƏSİNİN TABELİYİNDƏ VƏ QIYASLI KƏNDİNİN YAXINLIĞINDA OLAN QARACA KƏNDİ

Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.999 (ağça)

12. QIŞLAĞAT NAHIYƏSİNƏ TABE OLAN A.Ğ.S.N.C.Ə. (?) MƏZRƏSİ

Gəlir: 1.200 (ağça)

13. QIŞLAĞAT NAHIYƏSİNƏ TABE OLAN

QIZILCA QIŞLAQ

İmamverdi Nurəhməd oğlu - bennak; (İmamverdinin) oğlu Qulamverdi - subay; Dostuməli Şahverdi oğlu - bennak; (Dostuməlinin) qardaşı Yardım - subay; Allahverdi Xəlifəqulu oğlu - bennak;

(Allahverdinin) oğlu Verdi - bennak; Əlixan Xəlifəqulu oğlu - bennak; (Əlixanın) oğlu Piri - subay; Allahqulu Qılıç oğlu - bennak; (Allahqulunun) oğlu Şərəf (?) - subay;

Bünyadəli Qılıç oğlu - bennak; (Bünyadəlinin) oğlu Əli - subay; Ələmqulu (?) Fərman oğlu - subay; Əlimərdan Şahəli oğlu - bennak; Səhənd (?) Cəmərəd oğlu - subay;

(Səhəndin) qardaşı Əqdi (?) - subay; Ocaqqulu Yusif oğlu - bennak; (Ocaqqulunun) qardaşı Qələndar - bennak; Pirqulu Ocaqqulu oğlu - subay; (Yadigarın) oğlu Qədir - bennak; Abdulla Durna (?) oğlu - subay; Abbas Divanə oğlu - bennak; (Abbasın) qardaşı Hüseyin - subay;

Murtuza... (oğlu) - subay; Rəhim Murad oğlu - bennak; (Rəhimin) qardaşı Tanrıverdi - bennak; Bayram Xansuvar oğlu - bennak;

Əli Allahverdi oğlu - bennak; (Əlinin) oğlu Veyis - bennak; Əvəz Qurban oğlu - bennak; (Əvəzin) qardaşı Qurban - subay; [169 - 170] Əli Dərviş oğlu - bennak;

(Əlinin) oğlu Daşdəmir - subay; Dostu Xanməmməd oğlu - bennak; Qurbanəli Mirzəqulu oğlu - bennak; (Qurbanəlinin) oğlu Mirzəqulu - bennak; Şahımqulu ... oğlu - bennak;

Əsgər İsmayıl oğlu - bennak; (Əsgərin) qardaşı Məmməd - bennak; İmamverdi Fərdani (?) oğlu - bennak; (İmamverdinin) oğlu Kərim - bennak; Niyazqulu Allahverdi oğlu - bennak;

səh. 149.

(Niyazqulunun) oğlu Əli - subay; Vəli Pirqasım oğlu - bennak; (Vəlinin) oğlu Pirqasım - subay; Şahəli Əlimərdan oğlu - subay;

Çift- 1

Bennak - 29

Subay - 20

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 522 (ağça)

Subay vergisi - 120 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 19 kile - dəyəri 380 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Maş - 1 kile - 15 (ağça)

Kərdiyər - 2 kile- dəyəri 42 (ağça)

Kərəsnə - 2 kile- dəyəri 30 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Axil vergisi - 300 (ağça)

Dönüm vergisi - 220 (ağça)

Tapu və dəştibani vergisi - 1.100 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Qışlaq vergisi - 520 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır. [170-171]

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət və başqa vergilərdən [əldə edilən] gəlir - 1.500 (ağça)

Yekun: 5.641 (ağça)

14. QIŞLAĞAT [NAHİYƏSİNƏ] TABE OLAN KOLANI KƏNDİ

Hüseyin Əliqulu oğlu - bennak; (Hüseyinin) qardaşı Nəcəf-bennak; (Nəcəfin) oğlu Qulu - bennak; (Qulunun) qardaşı Məmməd - subay; Əliməmməd ... oğlu - bennak;

(Əliməmmədin) oğlu Cofər - bennak; Qulu Amil oğlu - bennak; (Qulunun) qardaşı Allahqulu - bennak; Maqsud Arslan oğlu - bennak; (Maqsudun) qardaşı Dərgahqulu - bennak;

Nəzər Adıgözəl oğlu - bennak; (Nəzərin) oğlu Cabbar - subay; (Cabbarın) oğlu Murad - subay; Övliyaqulu Ocaqqulu oğlu - bennak; (Övliyaqulunun) qardaşı Mahmud - bennak; (Övliyaqulunun) qardaşı Amil - subay; Fərəcəli Məmmədli oğlu - bennak; (Fərəcəlinin) qardaşı Mövlaverdi - bennak; Əli Bayram oğlu - bennak; Bədəl Dostu oğlu - bennak; Nəsir Murad oğlu - bennak; Mehdi Daim (?) oğlu - bennak; Həsən Piri oğlu - bennak; Xəlil Xəndan oğlu - bennak; (Xəlilin) oğlu Murad - subay; Əvəz Dəmirdaş oğlu - bennak; Mirəli Kərəməli oğlu - bennak; İsmixan Həzrətqulu oğlu - bennak; Nəqdəli Məlikverdi oğlu - bennak; Mirzəbəy Mehmanşah oğlu - bennak; Rəhimqulu Xəldəmqulu (?) oğlu - bennak; Kərəməli Kərəməli oğlu - bennak; Bennak- 27
Subay – 5

səh. 150

Kolani kəndinin əkinə yararlı torpağı olmadığına görə üşr yazılmadı.
Bennak vergisi - 486 (ağça) [171 - 172]
Subay vergisi - 30 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 2.190 (ağça)
Qoyun vergisi - 800 (ağça)
Axil vergisi - 500 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan golib bu kənddə qışı keçirənlərdən alınır.
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul cariyə və kənzilərin sərbəstlik almaları üçün vergi - 1.995 (ağça)
Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri -350 (ağça)
Yekun - 7.041 (ağça)

15. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN BADAMQAYA KƏNDİ

Namdar Çanaq (?) oğlu - bennak; (Namdarın) qardaşı Əli -bennak; (Namdarın) başqa qardaşı Dövlət - subay; Bayraq Allahqulu oğlu - bennak; (Bayraqın) oğlu Xəlil - bennak; Nərəli Bünyad oğlu - bennak; (Nərəlinin) oğlu Əlirza -bennak; (Əlirzanın) qardaşı Bünyad - subay; Məcnun Bünyad oğlu - bennak; (Məcnunun) qardaşı Kazım - subay; (Məcnunun) oğlu Əkbər - subay; Asəf Raif oğlu - bennak; (Asəfin) qardaşı Əlixan - subay; Mehdi Raif oğlu - subay; Yaradanqulu Dövlət oğlu - bennak; (Yaradanqulunun) oğlu Murtuza - bennak; Pirqulu Dilək oğlu - bennak; (Pirqulunun) oğlu Qulu - bennak; Xanqulu Dilək oğlu - bennak; (Xanqulunun) oğlu Baba - bennak; Fərəcxan Qaraxan oğlu - bennak; (Fərəcxanın) oğlu Əlif -bennak; (Əlifin) qardaşı Zövraq (?) - bennak; (Zövraqın ?) qardaşı Əyyub - subay; Ata (?) Əmirbəy oğlu - bennak; Əmirbəy - bennak; Əlimirzə Xıdır oğlu - bennak; (Əlimirzənin) oğlu İmamqulu - bennak; İbrahim İsmayıl oğlu - bennak; (İbrahimin) qardaşı Mais - bennak; Əliqulu Xocamverdi oğlu - bennak; (Əliqulunun) oğlu Əbul [172 - 173] (?) - bennak; (Əbulun - ?) qardaşı Cabbar - bennak; Dövlət Kiçik oğlu - bennak; (Dövlətin) oğlu Hüseyn - subay; Qaya Ağamir oğlu - bennak; Qoca Nəzər oğlu - bennak; Cəlal Camal oğlu - bennak; Uluxan Dəmirxan oğlu - bennak; Ağəli Qurban oğlu - bennak; (Ağəlinin) oğlu Mənsur - bennak; Dərgahqulu Əli oğlu -bennak; (Dərgahqulunun) oğlu Məzlum - bennak; (Məzlumun) qardaşı Peyami - subay; Şahqulu Qurdəli oğlu - bennak;

səh. 151

Oruc Qədim oğlu - bennak; (Orucun) oğlu Qədim - bennak; Mövlaverdi Cabbar oğlu - bennak; Məmmədli Mövlaqulu oğlu - bennak; Mövlaqulu Hüseynqulu oğlu - bennak; (Mövlaqulunun) qardaşı Mirzə - bennak; Əmin Təhmas oğlu - subay; (Əminin) qardaşı Qulam - bennak; (Əminin) başqa qardaşı Əlixan - bennak; Xəlil Oruc oğlu - bennak; Qubad Yolçu oğlu - bennak; (Qubadın) qardaşı Əli - bennak; Vəli Nəcəf oğlu - bennak; (Vəlinin) başqa qardaşı Əlixan - subay; (Vəlinin) qardaşı Hüseyn - bennak;

Raif Yolçu oğlu - bennak; (Raifin) oğlu Həsən - subay; Əsgər Qaya oğlu - bennak; (Əsgərin) oğlu Zaman - subay; Əlif Batıxan oğlu - bennak;
 (Əlifin) qardaşı Bayram - subay; Xocam imamverdi oğlu -bennak; (Xocamın) qardaşı Xəlifə - bennak; İskəndər Mövlaqulu oğlu - bennak; (İskəndərin) qardaşı Rza - subay;
 Camal Bərəkət oğlu - bennak; (Camalın) qardaşı Hüseyin -bennak; Barat Dərviş oğlu - bennak; (Baratın) qardaşı Kəlbə -bennak; Murtuza Mövlaverdi oğlu - bennak;
 Təyin Allahverdi oğlu - bennak; Oruc Əhməd oğlu - bennak; (Orucun) oğlu Əli - bennak; (Əlinin) qardaşı Veyis - bennak; Adı (?) Raif oğlu - bennak;
 (Adının) qardaşı Camal - bennak; Təyinəli Məmməd oğlu - bennak; (Təyinəlinin) qardaşı Məhəbbət - subay; (Təyinəlinin) başqa qardaşı Həsən - bennak; İsmayıl oğlu - bennak; [173 - 174]
 Bədəl Dilək oğlu - bennak; Əli Allahverdi oğlu - bennak; (Əlinin) qardaşı Əli - bennak; Şəkər Məmməd oğlu - bennak; (Şəkərin) qardaşı Namaz - bennak;
 Kərim Sənvər oğlu - bennak; (Kərimin) qardaşı Qasım -subay; (Kərimin) başqa qardaşı Raif - subay; Sarı Murad oğlu -bennak; Əcəm Abbas oğlu - bennak;
 (Əcəmin) qardaşı Kərəm - bennak; Zövrəq Vəsməli oğlu -bennak; Abdal Yusif oğlu - bennak; (Abdalın) qardaşı ... - subay; Dəmir Abdal oğlu - bennak;
 Piri Xoca (?) oğlu - bennak; İsmayıl Heydər oğlu - bennak; (İsmayılın) qardaşı Fərəcəli - subay; Həsən Piriməli oğlu - bennak; (Həsənin) qardaşı Qasım- subay;
 Məmməd Əli oğlu - bennak; (Məmmədin) qardaşı Əli - subay; Seyfi Bayram oğlu - bennak;
 Çift-3
 Bennak - 86
 Subay - 33
 Gəlir:
 Çift vergisi - 150 (ağça)
 Bennak vergisi - 1.548 (ağça)
 Subay vergisi - 132 (ağça)
 Buğda - 21 kile - dəyəri 630 (ağça)
 Arpa - 23 kile - dəyəri 500 (ağça)

səh. 152

Kərdiyər - 9 kile - dəyəri 189 (ağça)
 Pərinc - 12 kile - dəyəri 152 (ağça)
 Kəlül - 6 kile - dəyəri 108(ağça) ərcimək 5 kile - dəyəri 90 (ağça)
 Noxud - 8 kile - dəyəri 144 (ağça)
 Paxla 12 kile - dəyəri 180 (ağça)
 Maş - 3 kile - dəyəri 45 (ağça)
 Qoyun vergisi - 1.500 (ağça)
 Dönüm vergisi - 200 (ağça) [174-175]
 Tapu və dəştibani vergisi - 1.880 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Qışlaq vergisi - 1.200 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qui, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.320 (ağça)
 Yekun: - 11.058 (ağça)

16. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN ABDALLI KƏNDİ

Əliməmməd Əmir oğlu - bennak; Hasil Xocam oğlu - bennak; (Hasilin) qardaşı Həsən - bennak; Cabbar Ağacıq oğlu -bennak; İsmi Abdal oğlu - bennak;
 Xoca Xeyri oğlu - bennak; Rza ... oğlu - bennak; Tanrıverdi Mirzə oğlu - bennak; Təhmas Çələbi oğlu - bennak; (Təhmasın) oğlu Əsgər - bennak;
 Pırخان Vəlixan oğlu - bennak; (Pırخانın) oğlu Səfər - bennak; Camal Zaman oğlu - bennak; Əmin Əliqulu oğlu - bennak; (Əminin) qardaşı Əliqulu - bennak;

Olmuş Durdu oğlu - bennak; (Olmuşun) qardaşı Mürşüd -bennak; Allahəli Şahmurad oğlu - bennak;
Nəzərəli Cabbarxan oğlu - bennak;
Sənvər Mais oğlu - bennak; Qurban Əlixan oğlu - bennak;
Çift- 2 Bennak –
21 Gəlir:
Çift vergisi - 100 (ağça)
Bennak vergisi - 3 78 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Kərdiyər - 5 kile- dəyəri 105 (ağça)
Pərinc - 7 kile - dəyəri 147 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 3 kile - dəyəri 54 (ağça) [175 - 176]
Kərəsnə - 12 kile- dəyəri 180 (ağça)
Pambıq - 10 man - 750 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Qoyun vergisi - 300 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Dönüm vergisi - 500 (ağça)
Tapu və dəstibani vergisi - 1.200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 2.950 (ağça)
Varissiz ölənlərin mirasının satışından xəzinənin gəliri -120 (ağça)
Yekun: 8.202 (ağça)

17. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN ŞEYX HƏMŞƏLİ KƏNDİ

Bəhlul Muxtar oğlu - bennak; (Bəhlulun) qardaşı Yarxan -bennak; (Yarxanın) oğlu Polad - subay;
Namaz Allahverdi oğlu - bennak; Mənsur ... oğlu - bennak;
(Mənsurun) oğlu Zövraq - bennak; Qulu Rəcəb oğlu - bennak; (Qulunun) qardaşı Abdin - bennak;
Tanrıverdi Nəcəf oğlu - bennak; Şahbudaq Mirəli oğlu - bennak;
Şikari Məcid oğlu - bennak; (Şikarinin) oğlu Mehdi - bennak; Şahbaz Əliqulu oğlu - bennak; (Şahbazın)
oğlu Xangəldi -subay; (Xangəldinin) qardaşı Əliyar - subay;
(Xangəldinin) başqa qardaşı Əlhəsən - subay; Zaman Əlibaba oğlu - bennak; (Zamanın) qardaşı Bala -
bennak; Adış Pirməmməd oğlu - bennak;
Saleh Arzuman oğlu - bennak; Nəqdi Övliyaqulu oğlu - bennak; (Nəqdinin) oğlu Mustafa - bennak;
Camal Şəkər oğlu -bennak; Xəndanqulu Qoca oğlu - bennak;
İsmiqulu Vəli oğlu - subay; (İsmiqulunun) qardaşı Bayram - subay; Kəlbəli Mehdiəli oğlu - bennak;
(Kəlbəlinin) qardaşı Xan - bennak; (Kəlbəlinin) başqa qardaşı Şahqulu - subay; [176 - 177]
Hacı Murtuza oğlu - bennak; Abbasəli Qasım oğlu - bennak; (Abbasəlinin) oğlu Mövlaverdi - bennak;
(Mövlaverdinin) oğlu Fətəli - subay; Kəlbəxan Ataxan oğlu - bennak;
(Kəlbəxanın) qardaşı Şəhdi - bennak; (Kəlbəxanın) başqa qardaşı Rza - bennak; (Rzanın) oğlu Məmməd
- subay; Əli - subay; İslam Ağa oğlu - subay;
Dəmquqlu Raifquqlu oğlu - bennak; (Dəmquqlunun) qardaşı Xıdır - subay; Pənah Mövlaquqlu oğlu -
bennak; (Pənahın) oğlu Gülbədən - bennak; (Gülbədəninin) qardaşı Tağı - subay;
(Gülbədəninin) başqa qardaşı Abdulla - subay;
Çift - 5
Bennak - 31
Subay - 15
Gəlir:
Çift vergisi - 250 (ağça)
Bennak vergisi - 558 (ağça)
Subay vergisi - 90 (ağça)
Buğda - 8 kile - dəyəri 240 (ağça)
Arpa - 21 kile - dəyəri 420 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)
Pambıq - 8 man - 600 (ağça)
Bostan məhsullan üşrü - 210 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Axil vergisi - 3(Ю (ağça)
Qışlaq vergisi - 250 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 1.200 (ağça)

səh. 154.

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət və başqa vergilərdən (əldə edilən) gəlir - 2.000 (ağça)
Varissiz önlərin mirasının satışından xəzinənin gəliri – [177 - 178] 250 (ağça)
Yekun: 8.048 (ağça)

18. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN QALACIQ KƏNDİ

Camal Bünyad oğlu - bennak; (Camalın) oğlu Səbuhi - bennak; Həsən Baba oğlu - bennak; (Həsənin) qardaşı Baba - bennak; İsmi Yenixan oğlu - subay;
Yarməmməd Camal oğlu - bennak; Bünyad Zaman oğlu - bennak; Səfər Zaman oğlu - bennak; (Səfərin) oğlu Qasım - subay; Fətəli Zaman oğlu - bennak;
Ataxan Soltan oğlu - bennak; Əli Həsən oğlu - bennak; (Əlinin) qardaşı Allahqulu - subay;
Ocaq Yaqub oğlu - subay; Mirzə Vəli oğlu - bennak; (Mirzənin) oğlu Əli - bennak; (Əlinin) qardaşı Əlif - bennak; Əliqulu Oruc oğlu - subay;
(Əliqulunun) oğlu Murad - bennak; Əyyub Polad oğlu - bennak; (Əyyubun) oğlu Mehdi - bennak; (Mehdinin) qardaşı Polad - subay; Məmməd Doğmuş oğlu - bennak;
Dünyamalı Gündüz oğlu - bennak; (Dünyamalının) qardaşı Əmin - bennak; (Əminin) oğlu Əlif - bennak; Hüseyin Əvəz oğlu - bennak; (Hüseynin) oğlu Nağı - bennak;

Çift- 3

Bennak -23

Subay - 7

Gəlir:

Çift vergisi - 150 (ağça)

Bennak vergisi - 336 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Darı - 1 kile – dəyəri 15 (ağça)

Pambıq - 2 man - dəyəri 150 (ağça)

Bostan məhsulları üşrü - 125 (ağça)

Qoyun vergisi - 220 (ağça) [178 - 179]

Axil vergisi - 500 (ağça)

Qışlaq vergisi - 350 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 280 (ağça)

Subay vergisi - 42 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət və başqa vergilərdən [əldə edilən] gəlir - 1.612 (ağça)

Yekun: 4.000 (ağça)

səh. 155.

19. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN XƏLİFƏLİ KƏNDİ. XƏLİFƏ MƏZRƏƏSİ İLƏ BİRLİKDƏ.

Lütfi Seyfi oğlu - bennak; (Lütfmin) oğlu Saleh- subay; Seydi Şərəf oğlu - bennak; (Seydinin) qardaşı Qasım - bennak; Şərif Duman oğlu bennak;
 (Şərifin) oğlu Mürşüd - bennak; (Mürşüdün) qardaşı ... -bennak; Əli Qulu oğlu - bennak; (Əlinin) oğlu Qurban - bennak; (Qurbanın) qardaşı Qulu - subay;
 Tufan Kəlbə oğlu - bennak; (Tufanın) qardaşı Heydər - subay; Əli Mehdi oğlu - bennak; Qubad Qulu oğlu - subay; Hüseyin Ağaxan oğlu - bennak;
 Budaq ... oğlu - bennak; (Budağın) oğlu Piri - subay; (Pirinin) qardaşı Batım (?) - bennak; (Batının) oğlu Arzu (?) - bennak; Məmməd Adil oğlu - bennak;
 (Məmmədin) oğlu Əbdülrəhim - bennak; Nəzərəli Aşur oğlu - bennak; Məcid Qubad oğlu - bennak; Məcidin qardaşı Qulu - subay; Yaramış Murad oğlu - bennak;
 Murad Divanə oğlu - bennak; (Muradın) qardaşı Budaq -bennak; (Budağın) oğlu Divanə - subay; Pirverdi Piri oğlu - bennak; Məmməd Miri oğlu - bennak;
 (Məmmədin) oğlu Şahnəzər - bennak; (Şahnəzərin) oğlu [179 - 180] - Əsgər - bennak; (Əsgərin) qardaşı Haqnəzər - bennak; Dərviş Oruc oğlu; (Dərvişin) qardaşı Heydər - subay;
 İsmayıl Abı oğlu - bennak; (İsmayılın) qardaşı Novnırz - subay; (İsmayılın) başqa qardaşı Saleh - subay; Dilək Ümid oğlu - bennak; (Diləyin) qardaşı Əli - subay;
 Yaqub Dərviş oğlu - subay; (Yaqubun) qardaşı Əliyar - subay; (Yaqubun) başqa qardaşı Abbasəli - subay; Duaqulu Xudaqulu oğlu - bennak; (Duaqulunun) qardaşı Mövlaqulu - bennak;
 Həsən Paşa oğlu - bennak; (Həsənin) qardaşı Abutalıb -bennak; (Həsənin) başqa qardaşı Zaman - subay; Zeynal Qılıç oğlu - bennak; (Zeynalın) qardaşı Kazım - bennak;
 (Kazımın) oğlu Məmməd - subay; Tağı Memməd oğlu -bennak; (Tağının) qardaşı Mirzə - bennak; (Tağının) başqa qardaşı Səfi - cubay; (Tağının) başqa qardaşı Əsgər - subay;
 Pirrza Əlirza oğlu - bennak; (Pirrzanın) qardaşı Əkbər - subay; Cabir Qulu oğlu - bennak; (Cabirin) qardaşı İmamqulu -bennak; (İmamqulunun) oğlu Səbuhi - bennak;
 Zorqaya (?) Dəmirqaya oğlu - bennak; (Zorqayanın) oğlu Piri - bennak; Dərviş Kərəməli oğlu - bennak; (Dərvişin) qardaşı Niyaz bennak; Piri... oğlu - bennak;

səh. 156.

(Pirinin) oğlu ... - subay; Məmməd Gördü (?) oğlu - bennak; Pirverdi Xocam oğlu - bennak; Qasım Məcnun oğlu - bennak; (Qasımın) qardaşı Nuru - subay;
 Qoca Xocam oğlu - bennak; Mürşüd Xəlil oğlu - bennak; Qədiməli Şeyxi oğlu - bennak; (Qədiməlinin) qardaşı Abdin -bennak; (Qədiməlinin) başqa qardaşı Tağı - bennak;
 Sadıq Dərviş oğlu - bennak; (Sadıqın) qardaşı Əsgər - bennak; (Əsgərin) oğlu Həsən - subay; Qubad Məcid oğlu - bennak; Xıdır Dərviş oğlu - bennak;
 Çift - 6
 Bennak- 60
 Subay – 25 [180 - 181]
 Gəlir:
 Çift vergisi - 300 (ağça)
 Bennak vergisi 648 (ağça)
 Subay vergisi 150 (ağça)
 Buğda - 80 kile - dəyəri 2.400 (ağça)
 Arpa - 5 kile - dəyəri 1.000 (ağça)
 Darı - 15 kile - dəyəri 225 (ağça)
 Pambıq - 30 man - dəyəri 2.250 (ağça)
 Bostan məhsulları üşrü - 1.100 (ağça)
 Bal üşrü- 120(ağça) Qoyun vergisi - 900 (ağça)
 Dönüm vergisi - 500 (ağça)
 Tapu və dəştibani vergisi - 170 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət və başqa vergilərdən [əldə edilən] gəlir - 2.200 (ağça)
 Axil vergisi - 200 (ağça)
 Yekun: 22.248 (ağça)

**20. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN
QARAĞAC KƏNDİ. KƏNDİN ƏHALİSİ
SALMAN CAMAATINDANDIR.**

Sadiq Necəf oğlu - subay; Hadi Məmməd oğlu - bennak; Hüseyini... oğlu - bennak; Piri Rəhim oğlu - subay; Maqşud Kazım oğlu - bennak;
Mürşüd Qasım oğlu - subay; Fətəli Qərib oğlu - bennak; (Fətəlinin) qardaşı Şeyxi - bennak; (Şeyxinin) oğlu Haşım - subay; Əlirza Zülfüqar oğlu - bennak;
Cəsarət Məmməd oğlu - subay; Zeynal Əhməd oğlu - bennak; Rəfi Həsən oğlu subay; (Rəfinin) qardaşı Tahir - bennak; (Rəfinin) başqa qardaşı Şahsuvar - subay;
(Rəfinin) başqa qardaşı Seyfi - bennak; Məsim Niyaz oğlu - bennak; (Məsimin) qardaşı Xanəli - subay; (Məsimin) başqa qardaşı İsxan - bennak; Mustafa Rza oğlu - bennak; [181 - 182]

səh. 157.

Nuru Məmməd oğlu - subay; Hacı Həsən oğlu - bennak; (Hacının) oğlu Əli - subay;
Çift- 15
Bennak - 15
Subay - 8
1 dəyirman - yarım il işləyir. (Kəndin) qışlağı var.
Gəlir:
Çift vergisi - 750 (ağça)
Bennak vergisi - 270 (ağça)
Subay vergisi - 48 (ağça)
Buğda - 15 kile - dəyəri 150 (ağça)
Arpa - 2 kile - dəyəri 40 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Tapu və dəştibani vergisi - 1.000 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 210 (ağça)
Yekun: 3.368 (ağça)

**21. QIŞLAĞAT [NAHIYƏSİNƏ] TABE OLAN
YENİCƏ KƏNDİ**

Kənddə heç kim yaşamır.

Buğda və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.190 (ağça)

22. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar və ya sahıbsız heyvan, qaçmış qul və cariyələrin saxlanma müddəti tamam olduqdan və sahiblərinə qaytarıldıqdan sonra (yerdə qalanlarının satışından) Qışlağat nahiyəsi üzrə [əldə edilən] gəlir: 25.000 (ağça). [182 - 183]

səh. 158.

IX. DƏRƏŞAM NAHİYƏSİ

1. DƏRƏŞAM NAHİYƏSİNƏ TABE OLAN BAŞKƏND

(133 qeyri-müsəlmanın siyahısı - səh. 158-159).

1 dəyirman - yararsız haldadır.

1 dəyirman - yararsız haldadır.

Gəlir:

səh. 160.

İspəncə vergisi - 3.100 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Meyvə üşrü - 250 (ağça)

Pambıq - 10 man - dəyəri 750 (ağça)

Qoyun vergisi - 300 (ağça)

Üzüm bağları müqatəəsi - 700 (ağça)

Axil vergisi - 220 (ağça)

Tapu və dəştibani vergisi - 150 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə kənzlərin sərbəstlik almaları üçün vergi -
3.600 (ağça) Yekun: - 6.280 (ağça)

2. DƏRƏŞAM NAHİYƏSİNƏ TABE OLAN ORTAKƏND

(21 qeyri-müsəlmanın siyahısı).

1 dəyirman - yararsız haldadır. [183 - 184]

Gəlir:

İspəncə vergisi - 525 (ağça)

Buğda - 1 kile - dəyəri 30 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Pambıq - 50 man - dəyəri 3.750 (ağça)

Meyvə üşrü - 150 (ağça)

Qoyun vergisi - 175 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi -
750 (ağça)

Tapu və dəştibani vergisi - 120 (ağça)

Yekun: - 5.690 (ağça)

3. DƏRƏŞAM NAHİYƏSİNƏ TABE OLAN DİBKƏND

səh. 161.

(71 qeyri-müsəlmanın siyahısı). səh. 162.

4 dəyirman yarım il işləyir.

4 dəyirman - yararsız haldadır.

Üzüm bağı - 1 qitə.

Bağça - 1 qitə

1 dəyirman - yararsız haldadır.

Əkin yeri - 4 dönüm

Qayıq - 1 ədəd

3 dəyirman - yararsız olan [bu dəyirmanlar] Culha kəndindədirlər.

1 dəyirman - yararsız olan [bu dəyirman] Ortakənddədir.

Bu monastırın xidmətçiləri üzüm, bağ məhsulları və dənli bitkilər üçün müəyyən edilmiş üşrə və qayıq üçün vergini kəndin zabitinə verməlidirlər. Dəyirman vergisini isə, [dəyirmanlar] təmir edilib, işə salındığı halda ödəsənlər. Bu şərt qəbul [184 - 185] edildi.

Gəlir:

İspəncə vergisi - 1.725 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 20 kile - dəyəri 20 (ağça)

Pambıq - 80 man - dəyəri 6.800 (ağça)

Meyvə üşrə - 120 (ağça)

Üzüm üşrə - 290 (ağça)

Qoyun vergisi - 290 (ağça)

Dəyirman vergisi - 240 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.200 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul, cariyə və kənzlərin sərbəstlik almaları üçün vergi - 280 (ağça)

Yekun: - 15.840 (ağça)

4. DƏRƏŞAM NAHİYƏSİNƏ TABE OLAN CULHA KƏNDİ

(33 qeyri-müsəlmanın siyahısı - səh. 162-163).

səh. 163.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yararsız haldadır.

İspəncə vergisi - 975 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 9 kile - dəyəri 180 (ağça)

Darı - 10 kile - dəyəri 150 (ağça)

Sumax - 7 kile - dəyəri 105 (ağça)

Çəltik - 10 kile - dəyəri 80 (ağça)

Pambıq - 15 man - 1.105 (ağça)

Dəyirman vergisi - 30 (ağça)

Meyvə üşrə - 700 (ağça)

Culha kəndindəki iskələ - 1.000 (ağça)

Rahdarlıq bacı - 2.000 (ağça) [185-186]

Qoyun vergisi - 180 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 300 (ağça)

Badi-hava - 1.100 (ağça)

Yekun: - 8.055 (ağça)

5. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, itmiş heyvan, qaçmış qul və cariyələrin saxlanma müddəti tamam olduqdan sonra [satışdan əldə edilən] gəlir - 12.000 (ağça) [186 - 187]

X. AZADCİRAN NAHIYƏSİ

1. AZADCİRAN NAHIYƏSİNƏ TABE OLAN BİST KƏNDİ¹

(149 qeyri-müsəlmanın siyahısı - səh. 164-166).

səh. 166.

1 dəyirman - il boyu işləyir.

(Dəyirman) vergisi - 60 (ağça)

1 dəyirman - il boyu işləyir. [Dəyirman] vergisi - 60 (ağça)

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 3.725 (ağça)

Buğda - 8 kile - dəyəri 240 (ağça)

Arpa - 21 kile - dəyəri 420 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Mərcimək - 6 kile - dəyəri 108 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Bal üşrü - 150 (ağça)

Üzüm bağları müqatəisi ildə - 2.000 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Qışlaq vergisi - 560 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.220 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin [187-188] sərbəstlik almaları üçün vergi - 1.999 (ağça)

Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, itmiş heyvan, qaçmış qul və cariyələrin saxlanma müddəti tamam olmalıdır. [Gəlir] - 2.888 (ağça)

Yekun: -13.835 (ağça)

2. AZADCİRAN NAHIYƏSİNƏ TABE OLAN ƏLƏHİ KƏNDİ

Müsəlmanlar.

Davud Ovçu oğlu - bennak; (Davudun) oğlu Süleyman -bennak; (Süleymanın) qardaşı Mehdi - bennak;

Çift- 1

Bennak - 3

Qeyri-müsəlmanlar. (15 nəfərin siyahısı).

səh.167.

1 dəyirman - il boyu işləyir. [Dəyirman] vergisi - 30 (ağça)

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 54 (ağça)

İspəncə vergisi - 375 (ağça)

¹ XVI əsrin sonunda Dərənürgüt nahiyəsinə tabe olan bu kənddə 10 nəfər vergi mükəlləfiyyəti daşıyan erməni qeydə alınmışdır. (Bax: İravan əyalətinin müfəssəl dəftəri, N 633, s.320). Ermenilərin buraya kütləvi şəkildə yerləşmələri ehtimal ki, XVII əsrin II yarısında olmuşdur.

Buğda - 8 kile - dəyəri 240 (ağça)
Arpa - 9 kile - dəyəri 180 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 800 (ağça)
Bal üşrü - 120 (ağça)
Qoyun vergisi - 1.100 (ağça)
Qışlaq vergisi - 510 (ağça) - kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 1.190 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin [188 - 189] sərbəstlik almaları üçün vergi - 2.910 (ağça)
Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, itmiş heyvan, qaçmış qul və cariyələrin [saxlanma müddətindən sonrakı satışından əldə edilən] gəlir. - 4.000 (ağça) Yekun: -11.679 (ağça)

3. AZADCİRAN NAHIYƏSİNƏ TABE OLAN NUŞİRƏVAN KƏNDİ

(14 qeyri-müsəlmanın siyahısı).
1 dəyirman - il boyu işləyir.

İspəncə vergisi - 250 (ağça)
Buğda - 20 kile - dəyəri 600 (ağça)
Arpa - 10 kile - dəyəri 200 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Meyvə üşrü - 170 (ağça)
Bal üşrü - 150 (ağça)
Qışlaq vergisi - 140 (ağça) - kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Yaylaq vergisi - 200 (ağça)
Qoyun vergisi - 220 (ağça)
Deyirman vergisi - 60 (ağça)
Tapu və dəştibani vergisi - 190 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

səh. 168,

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin sərbəstlik almaları üçün vergi - 587 (ağça)
Yekun - 3.045 (ağça) [189 - 190]

4. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN SƏRXU (?) KƏNDİ

(23 qeyri-müsəlmanın siyahısı).
Gəlir:
İspəncə vergisi - 575 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 28 kile - dəyəri 560 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Pətək üşrü - 250 (ağça)
Qoyun vergisi - 350 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Yaylaq vergisi - 333 (ağça)
Qışlaq vergisi - 290 (ağça) - kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Tapu və dəştibani vergisi - 292 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 250
(ağça)
Yekun - 3.356 (ağça).

5. AZADCİRAN [NAHIYƏSİNƏ] TA BE OLAN TİVİ KƏNDİ

(34 qeyri-müsəlmanın siyahısı - *səh. 168-169*).

səh. 169.

1 dəyirman - yarım il işləyir.

Gəlir:

İspəncə vergisi - 850 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça) [190 - 191]

Arpa - 18 kile – dəyəri 360 (ağça)

Düyü - 5 kile - dəyəri 75 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Bal üşrü - 180 (ağça)

Qoyun vergisi - 500 (ağça)

Yaylaq vergisi - 320 (ağça)

Qışlaq vergisi - 400 (ağça) - kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.

Üzüm bağları müqatəəsi - 290 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Dəyirman vergisi 30 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 360 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -2.900
(ağça)

Yekun - 7.199 (ağça).

6. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN PARAĞA KƏNDİ¹

(77 qeyri-müsəlmanın siyahısı - *səh. 169-170*).

Kəndin müsəlmanları:

Allahqulu Qaşqulu oğlu - bennak; (Allahqulunun) oğlu Həmzə - subay;

1 dəyirman - yarım il işləyir. [Dəyirman] vergisi - 30 (ağça)

1 dəyirman - yarım il işləyir. [Dəyirman] vergisi - 30 (ağça) [191 - 192]

səh. 171.

1 dəyirman - yarım il işləyir. [Dəyirman] vergisi - 30 (ağça)

1 dəyirman - yarım il işləyir. [Dəyirman] vergisi - 30 (ağça)

1 dəyirman - yararsız haldadır.

Gəlir:

Bennak vergisi - 18 (ağça)

Subay vergisi - 6 (ağça)

İspəncə vergisi - 195 (ağça)

Buğda - 12 kile - dəyəri 360 (ağça)

Arpa - 19 kile - dəyəri 180 (ağça) Darı - 20 kile - dəyəri 300 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

¹ XVI əsrin sonunda burada 9 nəfər vergi mülkəlləfiyyəti daşıyan erməninin adı qeydə alınmışdır (Bax: İravan əyalətinin müfəssəl dəftəri, N 633, s.292). Bir sıra kəndlərdə olduğu kimi, buraya da ermənilər, XVII əsrin II yarısında köçüb yerləşmiş olmalıdırlar.

Meyvə üşrü - 150 (ağça)
Ot üşrü - 989 (ağça)
Üzüm bağları müqatəsi - 291 (ağça)
Bal üşrü - 220 (ağça)
Qoyun vergisi - 511 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Əkin yeri üçün tapu və dəştibani vergisi - 1.200 (ağça)
Yaylaq vergisi - 350 (ağça)
Qışlaq vergisi - 600 (ağça) - kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 3.600
(ağça)
Yekun- 9.015 (ağça). [192 - 193]

7. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN BEHRUD KƏNDİ¹

Müsəlmanlar.
Şeyxli İsmayıl oğlu - bennak; Əvəz Məmməd oğlu - bennak;
(2 qeyri-müsəlman)
I dəyirman - yararsız haldadır.
Gəlir:
Bennak vergisi - 36 (ağça)
İspəncə vergisi - 50 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Üzüm bağları müqatəsi - 1.200 (ağça)
Yaylaq vergisi - 270 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Bal üşrü - 190 (ağça)
Tapu və dəştibani vergisi - 330 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Meyvə üşrü - 160 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.200
(ağça)
Yekun - 4.897 (ağça)

8. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN BİLƏV KƏNDİ

Məmməd Mirzə oğlu - bennak; Əli Məmməd oğlu - bennak; İsaخان Əhməd oğlu - bennak; (İsaخانın) qardaşı Vəli - subay; Mustafa Qulu oğlu - bennak; [193 - 194]
(Mustafanın) qardaşı Allahqulu - bennak; Qasım İmanı oğlu - bennak; (Qasımın) qardaşı Məlik - subay; Məmməd Bayram oğlu - bennak; Həsən İbrahim oğlu - subay;

səh. 172.

Mövlaverdi Cıǵal oğlu - bennak; (Mövlaverdinin) oğlu Əli - subay; Əhməd Əli oğlu - bennak; (Əhmədin) qardaşı Vələd - subay; Əli Əhməd oğlu - bennak;
Heydər Həsən oğlu - bennak; Məmməd Həsən oğlu - subay; Ömər Əli oğlu - bennak; (Ömərin) qardaşı Nuru - subay; Nəzər Əli oğlu - bennak;

¹ Bu kənddə XVI əsrdə ermənilər yaşamamışdır. Saylarının az olmasını nəzərə alaraq, onların buraya XVIII əsrin əvvəllərində yerləşdiyini söyləyə bilərik.

Rəfi Hüseyin oğlu - bennak; (Rəfinin) oğlu Qasım - subay; Mömin Saleh oğlu - bennak; Möminin qardaşı Kərim - subay; Yusif Məmməd oğlu - bennak;
(Yusifin) oğlu İmam - bennak; Zeynal Hüseyin oğlu - bennak; Nəcəf Qulu oğlu - bennak; Xəlil Məmməd oğlu - bennak; Əhməd Məmməd oğlu - subay;
Mirzə Heydər oğlu - bennak; Təyinəli Heydər oğlu - bennak; Əbdüləziz Nəzər oğlu - bennak; (Əbdüləzizin) qardaşı Yunis - subay; Tağı Qaibqulu oğlu - bennak;
Haşım Hacı oğlu - bennak; Əmin Zaman oğlu - bennak; Uğurlu Qubad oğlu - subay; Qasım Əli oğlu - bennak;

Çift - 3

Bennak- 26

Subay - 13

I dəyirman - il boyu işləyir.

I dəyirman yararsız haldadır.

Gəlir:

Çift vergisi - 150 (ağça)

Bennak vergisi - 368 (ağça)

Subay vergisi - 98 (ağça)

Buğda - 13 kile - dəyəri 390 (ağça)

Arpa - 15 kile - dəyəri 300 (ağça)

Dəyirman vergisi - 60 (ağça) [194 - 195]

Darı - 10 kile - dəyəri 150 (ağça)

Sumax - 8 kile - dəyəri 120 (ağça)

Mərcimək - 6 kile - dəyəri 108 (ağça)

Meyvə üşrü - 1.200 (ağça)

Bal üşrü - 380 (ağça)

Qoyun vergisi - 220 (ağça)

Qışlaq vergisi - 590 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 400 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.200 (ağça)

Dəyirman vergisi - 60 (ağça)

Yekun - 6.884 (ağça)

səh.173

. 9. AZADCİRAN [NAHIYƏSİNƏ]. TABE OLAN USTUPU KƏNDİ

Abdulla İbrahim oğlu - bennak; (Abdullanın) oğlu İbrahim - subay; Əbdülkərim Gülabı oğlu - bennak; (Əbdülkərimin) oğlu İbrahim - bennak; Haşım Gülabı oğlu - bennak;

Hüseyin Rüstəm oğlu - bennak; (Hüseyinin) qardaşı Əli - bennak; (Hüseyinin) başqa qardaşı Məmməd - bennak; Bəşir Rüstəm oğlu - bennak; (Bəşirin) qardaşı Abdulla - bennak;

Nəzər Əli oğlu - bennak; (Nəzərin) qardaşı Mirzə - bennak; Əli Arslan oğlu - bennak; (Əlinin) oğlu Ağababa - subay; Hüseyin Qulu oğlu - bennak;

(Hüseyinin) qardaşı Baba - subay; Hüseyin Əkbər oğlu - bennak; (Hüseyinin) oğlu Əkbər - subay; Təyin Əvəz oğlu - bennak; Yusif Məmməd oğlu - bennak;

(Yusifin) qardaşı Mehdi - bennak; Əli Məmməd oğlu - bennak; Maqsud Nəbi oğlu - bennak; Şükrü Məlik oğlu - (subay); (Şükrünün) oğlu Rövşən - bennak; [195 - 196]

Əbdülkərim Sadiq oğlu - bennak; (Əbdülkərimin) oğlu Haşım - subay; Əli Rəhman oğlu - bennak; Əlirza Ağamirzə oğlu - bennak; (Əlirzanın) qardaşı Yusif - bennak;

Əlirzanın başqa qardaşı Əsgər - bennak; Zaman Zahid (?) oğlu - bennak; Allahverdi Minnət oğlu - bennak; (Allahverdinin) qardaşı Mustafa - bennak; Mustafa Hacı Hüseyin oğlu - subay;

.....Əli oğlu - bennak; Nəbi Canibəy oğlu - bennak; Hasan Qulu oğlu - bennak; Məcnun Yunis oğlu - bennak; (Məcnunun) qardaşı Cavid - subay; Musa Çələbi oğlu - bennak; (Musanın) qardaşı Fətəli - subay; Əbdülqəni Əli oğlu - bennak; Məmməd Mahmud oğlu - bennak; (Məmmədin) qardaşı Qurdəli - bennak;

Hüseyn Tağı oğlu - bennak; Babaxan Sərvan oğlu - bennak; Mirzəbəkir Mirzəbəy oğlu - bennak; Qulum Əmin oğlu - bennak; Əmir Çələbi Hacı Niyaz oğlu - bennak;
(Əmir Çələbinin) qardaşı Məmməd - subay; İslam Gəncibəy oğlu - bennak; (İslamın) qardaşı Mustafa - bennak; Mustafa Tarix (?) oğlu - bennak; Bəşir Molla Əli oğlu - bennak;
(Bəşirin) qardaşı Nağı - bennak; Əli Məmməd oğlu - subay; Məmməd Qardaş oğlu - subay; Süleyman Səfi oğlu - bennak; Ümid Hacı Hüseyn oğlu - bennak;
(Ümidin) qardaşı Məmməd - subay; Məcnun.....oğlu - subay; (Məcnunun) qardaşı Hüseyn - subay; (Məcnunun) başqa qardaşı Süleyman - bennak; (Məcnunun) başqa qardaşı Qardaş - bennak;
Məmməd Çələbi oğlu - bennak; Həsənəli Kazım oğlu - bennak; (Həsənəlinin) qardaşı Baba - bennak; Qasım Əbdül (?) oğlu - bennak; (Qasımın) oğlu Abbas - subay;

səh. 174.

I dəyirman - il boyu işləyir.

I dəyirman - yararsız haldadır.

Çift-2 [196 - 197]

Bennak - 53 Subay - 17

Gəlir:

Çift vergisi - 100 (ağça)

Bennak vergisi - 954 (ağça)

Subay vergisi - 102 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 29 kile - dəyəri 580 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Meyvə üşrü - 1.990 (ağça)

Üzüm bağları müqatiəsi - ildə 500 (ağça)

Bostan məhsulları üşrü - 280 (ağça)

Qoyun vergisi - 270 (ağça)

Pətək üşrü - 121 (ağça)

Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib bu kənddə qışı keçirənlərdən alınır.

Dəyirman vergisi - 60 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Tapu və dəştibani vergisi - 380 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.200 (ağça)

Yekun - 8.957 (ağça)

10. AZADCİRAN [NAHİYƏSİNƏ] TABE OLAN ÇƏNANAB KƏNDİ¹

Xurşud Allahverdi oğlu - bennak; (Xurşudun) qardaşı Rzaqulu - bennak; (Xurşudun) başqa qardaşı Seyid - bennak; (Kəndin) qeyri-müsəlmanları. (221 qeyri-müsəlmanın siyahısı - *səb. 174-177*) [197 - 198]

səh. 177.

Bennak – 3

I dəyirman – yarım il işləyir. [Dəyirman vergisi] 30 ağça

I dəyirman – yarım il işləyir. [Dəyirman vergisi] 30 ağça

I dəyirman – yarım il işləyir. [Dəyirman vergisi] 30 ağça

I dəyirman – yarım il işləyir. [Dəyirman vergisi] 30 ağça

¹ 1590-cı ildə bu kənddə 66 nəfər vergi mükəlləfiyyəti daşıyan erməni qeydə alınmışdır (Bax: İrevan əyalətinin müfəssəl dəftəri, N 633, s.290). Əhalinin 3,3 dəfə artması onun gəlmələrin sayəsində mümkün ola biləcəyini göstərməkdədir.

Gəlir:
Bennak vergisi - 54 (ağça)
İspəncə vergisi - 5525 (ağça)
Buğda - 30 kile - dəyəri 900 (ağça)
Arpa - 20 kile - dəyəri 400 (ağça)
Darı - 15 kile - dəyəri 225 (ağça)
Sumax - 15 kile - dəyəri 225 (ağça)
Mərcimək - 4 kile - dəyəri 225 (ağça)
Meyvə üşrü - 250 (ağça)
Üzüm bağları müqatiəsi - ildə 4.500 (ağça)
Bal üşrü - 165 (ağça)
Qoyun vergisi - 199 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 2.200 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 6.800 (ağça)
Yekun- 18.275 (ağça)

11. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN AZADCİRAN KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] [198 - 199] gəlir - 3.800 (ağça)

12. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN AZAD KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2950 (ağça)

səh. 178.

13. [AZADCİRAN] NAHİYƏSİNƏ TABE OLAN XƏLİLİ KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 4.150 (ağça)

14. [AZADCİRAN [NAHİYƏSİNƏ] TABE OLAN MİSKİN KAŞAN KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.999 (ağça)

15. AZADCİRAN [NAHİYƏSİNƏ] TABE OLAN DİZƏ KƏNDİ

Nəqdi Seyfi oğlu - bennak; (Nəqdinin) qardaşı Əli - bennak; Seyfi Nəqdi oğlu - subay; Səfər Adına oğlu - bennak; Qurban Adına oğlu - subay;

İmamverdi Rəsul oğlu - bennak; Allahverdi - bennak; Bayram Xəlfəli oğlu - bennak; Talıb - bennak; Əkbər Məmməd oğlu;

Hüseyn Əli oğlu - bennak; (Hüseynin) qardaşı Heyran (?) -bennak; Səfərəli Zaman (oğlu) - bennak; Fətəli - bennak; Hüseyn Mirzə oğlu - bennak;

Abbas Baba oğlu - bennak; Məmməd Zaman oğlu - bennak; [199 - 200] Vəli Əli oğlu - bennak; Həzrətqulu Murtuzaqulu oğlu -bennak; Baxşəli Əhməd oğlu - bennak;

Sübhan Mehdi oğlu - subay; Mehdiqulu Mövlaqulu oğlu bennak; Əliqulu Ocaqqulu oğlu - subay; Əlxrürəhman.....oğlu - subay; İslam Mehdi oğlu - subay;

İsmixan Məmməd oğlu - bennak; Nağı Əliqulu oğlu - bennak; (Nağının) oğlu Əliqulu - subay; İqrar Əsgər oğlu - bennak; Bədirqulu Şahəli oğlu - bennak;

(Bədirqulunun) oğlu Bağır - subay; Bünyad Qədiməli oğlu - bennak;
1 dəyirman - il boyu işləyir.
1 dəyirman - il boyu işləyir.
1 dəyirman - il boyu işləyir.
Çift- 2
Bennak - 24
Subay - 8
Gəlir:
Çift vergisi - 100 (ağça)
Bennak vergisi - 432 (ağça)
Subay vergisi - 48 (ağça)
Buğda - 22 kile - dəyəri 660 (ağça)
Arpa - 25 kile - dəyəri 500 (ağça)
Darı - 10 kile - dəyəri 150 (ağça)
Sumax - 7 kile - dəyəri 105 (ağça)
Pambıq - 10 man - 750 (ağça)
Meyvə üşrü - 1.100 (ağça)
Bal üşrü - 170 (ağça)
Qoyun vergisi - 218 (ağça)
Qışlaq vergisi - 500 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Bakirə qrz və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəstibani vergisi - 360 (ağça)
Dönüm vergisi - 300 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.050 (ağça) [200 - 201]
Dəyirman vergisi - 180 (ağça)
Yekun: 6.713 (ağça)

səh. 179.

16. AZADCİRAN [NAHİYƏSİNƏ] TABE OLAN DÜYLÜN KƏNDİ

Qədim Məmməd oğlu - bennak; (Qədimin) qardaşı Camal - bennak; Hüseyn Dilavər oğlu - bennak;
(Hüseynin) qardaşı Səlim - beimak; Dərviş Mirzə oğlu - bennak;
(Dərvişin) oğlu Mirzə - subay; Əhməd Mürşüd oğlu - bennak; (Əhmədin) qardaşı Rza - bennak; Əlican Seyfi oğlu - bennak; Rəfi Məmməd oğlu - bennak;
Mövlaqulu Mirzəqulu oğlu - bennak; (Mövlaqulunun) qardaşı Adil - bennak; Zaman Məmmədsaleh oğlu - bennak; Məmmədəmin Hadi (?) oğlu - bennak; Əhməd Yafəs (?) oğlu - bennak;
(Əhmədin) qardaşı Məmməd - subay; Tannverdi Ələsgər oğlu - bennak; Əlinəzər Haqnəzər oğlu - bennak; Xocamir (?) Orucqulu oğlu - bennak; (Xocamirin) qardaşı Nəqdi - subay;
Çift - 2
Bennak - 17
Subay - 3
1 dəyirman - il boyu işləyir.
Gəlir:
Çift vergisi - 100 (ağça)
Bennak vergisi - 316 (ağça)
Subay vergisi - 18 (ağça)
Yaylaq vergisi - 570 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 9 kile - dəyəri 180 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Sumax - 5 kile - dəyəri - 75 (ağça)
Pambıq - 8 man - 600 (ağça) [201 - 202]
Meyvə üşrü - 130 (ağça)

Ot üşrü - 400 (ağça)
Bal üşrü - 120 (ağça)
Qoyun vergisi - 170 (ağça)
Üzüm bağları müqatəsi - ildə 700 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 390 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.450 (ağça)
Dəyirman vergisi - 120 (ağça)
Yekun - 6.264 (ağça)

17. [AZADCİRAN NAHIYƏSİNƏ] TABE OLAN YUXARI XANƏGAH KƏNDİ

Tanrıqulu Əliməmməd oğlu - bennak; (Tanrıqulunun) oğlu Qardaş - bennak; Mövlaqulu Əliməmməd oğlu - bennak; (Mövlaqulunun) qardaşı Dinməmməd - bennak; Qasım Əxi oğlu - bennak;
Çift- 1
Bennak- 5

səh. 180.

Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 90 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 150 (ağça)
Bal üşrü - 120 (ağça)
Pambıq - 5 man - 375 (ağça) [202 - 203]
Qoyun vergisi - 120 (ağça)
Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Dönüm vergisi - 255 (ağça)
Tapu və dəştibani vergisi - 1.100 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Üzüm bağları müqatəsi - ildə 240 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.220 (ağça)
Yekun: 4.675 (ağça)

18. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN VƏNƏND KƏNDİ

Kəndin müsəlmanları.
Baba Saleh oğlu - bennak; Zaman Qardaş oğlu - subay; (Zamanın) qardaşı Əli - subay; Məmməd İsmayıl oğlu - bennak; Allahverdi Məmməd oğlu - bennak;
Talib Hüseyn oğlu - bennak; (Talibin) oğlu Hüseyn - subay; Bünyad Hüseyn oğlu - bennak; Rəsul Hüseyn oğlu - subay; (Rəsulun) qardaşı Mirzə - subay;
Zikrəli Qədim oğlu - bennak; İbrahim Əkbəroğlu - bennak; (İbrahimin) qardaşı Hüseyn - subay; Aləm Məmmədqulu oğlu - subay; (Aləmin) oğlu Abdulla - subay;
Əmin Məmməd oğlu - bennak; Məmməd Mehdi oğlu - subay; Məmməd Səfi oğlu - subay; (Məmmədin) qardaşı Əli - bennak; Məmməd İbrahim oğlu - bennak;
Vəli Yusif oğlu - bennak; Qədim Əli oğlu - bennak; (Qədimin) oğlu Rza - bennak; Təhmas Əmin oğlu - bennak; Tahir Təhmas oğlu - bennak;

Məmməd Mömin oğlu - bennak; Rəcəb Həsən oğlu - bennak; (Rəcəbin) qardaşı Əli - bennak; Əli Dərviş oğlu - bennak; Məmməd Mirzə oğlu - subay;
Əli Məmməd oğlu - bennak; İmamməmməd Şahverdi oğlu - bennak; İsa Allahəli oğlu - subay; (İsanın) qardaşı Əli - subay; [203 - 204] Əbdülsəlim Əli oğlu - bennak;
(Əbdülsəlimin) oğlu Rza - subay; Hacı Məmməd Mürşüd oğlu - bennak; Əli Mürşüd oğlu - subay; Rəhim Kazım oğlu - subay; Raif Hüseyn oğlu - bennak;
Yəhya Əbdülrza oğlu - bennak; Qasım Ələkbər oğlu - bennak; Bəhram Şahverdi oğlu - bennak; Nəzər Əli oğlu - bennak; (Nəzərin) oğlu Məmməd - subay;

səh. 181.

Əli Rəhim oğlu - bennak; Eynəli Qulu oğlu - bennak; (Eynəlinin) oğlu Nəcəf - bennak; Qasım Əmin oğlu - bennak; (Qasımın) oğlu Əmin - subay;
Abdulla Məmməd oğlu - bennak; Qasım Məmməd oğlu - bennak; Rəsul Abdulla oğlu - subay; Kazım Ziya oğlu - bennak; İbrahim Mehrəli oğlu - bennak;
(İbrahimin) oğlu Baba - subay; Məmməd Əhməd oğlu - bennak; (Məmmədin) oğlu Hüseyn - subay; Saleh Dərviş oğlu - bennak; (Salehin) oğlu Nəqdi - subay;
Əliməmməd Əli oğlu - bennak; Məlik - bennak; Hacı Əli Əhməd oğlu - bennak; Əliqulu Məmməd oğlu - subay; Muxtar Kazım oğlu - bennak;
Məmməd Haşım oğlu - bennak; Məmməd Asam oğlu - bennak; (Məmmədin) oğlu Qasım - subay; (Qasımın) qardaşı Bağır - subay; Kazım Bağır oğlu - bennak;
Zeynal Hüseyn oğlu - bennak; Hüseyn Asam oğlu - bennak; Əli Kazım oğlu - bennak; (Əlinin) oğlu Kazım - subay; Saleh Baba oğlu - bennak;
(Salehin) qardaşı Əmin - subay; Rəcəb Məmməd oğlu - subay; (Rəcəbin) qardaşı Baba - subay; Haşım Məmməd oğlu - bennak; Əli Rəcəb oğlu - bennak;

(Əlinin) qardaşı Məmmədrza - bennak;

Çift - 3

Bennak - 51

Subay - 30 [204 - 205]

[Vənənd] kəndinin qeyri-müsəlmanları (8 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir.

2 dəyirman - il boyu işləyir.

Gəlir:

Çift vergisi - 150 (ağça)

Bennak vergisi - 918 (ağça)

Subay vergisi - 180 (ağça)

İspəncə vergisi - 200 (ağça)

Buğda - 29 kile - dəyəri 870 (ağça)

Arpa - 40 kile - dəyəri 800 (ağça)

Darı - 12 kile - dəyəri 180 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Pambıq - 25 man - 1.875 (ağça)

Meyvə üşrü - 189 (ağça)

Bostan məhsulları üşrü - 530 (ağça)

Soğan üşrü - 300 (ağça)

Bal üşrü - 281 (ağça)

Ot üşrü - 150 (ağça)

Qoyun vergisi - 900 (ağça)

səh. 182.

Yaylaq vergisi - 270 (ağça)

Qışlaq vergisi - 200 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Dəyirman vergisi - 240 (ağça)

Üzüm bağları müqatiəsi - ildə 240 (ağça)

Tapu və dəstibani vergisi - 800 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 3.200 (ağça)
Yekun - 12.783 (ağça) [205 - 206]

19. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN ANƏQUT KƏNDİ

(16 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - il boyu işləyir.

Gəlir:

İspəncə vergisi - 400 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Dəyirman vergisi - 60 (ağça)

Arpa - 15 kile - dəyəri 300 (ağça)

Darı - 8 kile - dəyəri 120 (ağça)

Meyvə üşrü - 1.200 (ağça)

Kəlül - 1 kile - dəyəri 18 (ağça)

Kəkül üşrü - 229 (ağça)

Qoyun vergisi - 255 (ağça)

Qışlaq vergisi - 320 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Üzüm bağları müqatiəsi - ildə 1.700 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və doştibani vergisi - 370 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 925

(ağça)

Dəyirman vergisi - 120 (ağça)

Yekun - 6.338 (ağça)

20. [AZADCİRAN NAHIYƏSİNƏ] TABE OLAN DIRNIS KƏNDİ

[Kəndin] müsəlmanları

Əli Mövlaverdi oğlu - bennak; Qasım Əli oğlu - subay; Əmirxan Adil oğlu - bennak; (Əmirxanın) oğlu

Talib - bennak; Dərgahqulu Məmməd oğlu - bennak;

Abdulla Həsən oğlu - bennak; Hüseyn Yusif oğlu - bennak; [206 - 207]

Bədrəli Mirzə oğlu - bennak; (Bədrəlinin) oğlu Əkbər - bennak; Ağaməmməd Əmin oğlu - bennak;

səh. 183.

Bayramxan Şahvələd oğlu - bennak; Qulu Əbülqasım oğlu - bennak; (Qulunun) qardaşı Aşur - bennak;

Məmməd Mürşüd oğlu - subay; Əli Miri oğlu - bennak; (Əlinin) qardaşı Allahverdi - bennak;

Çift - 1

Bennak - 14

Subay - 2

[Kəndin] qeyri-müsəlmanları (21 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - il boyu işləyir.

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 350 (ağça)

Subay vergisi - 12 (ağça)

İspəncə vergisi - 525 (ağça)

Buğda - 16 kile - dəyəri 480 (ağça)

Arpa - 22 kile - dəyəri 440 (ağça)

Darı - 9 kile - dəyəri 135 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)
Meyvə üşrü - 250 (ağça)
Kəkül üşrü - 230 (ağça)
Bostan məhsulları üşrü - 400 (ağça)
Qoyun vergisi - 130 (ağça)
Qışlaq vergisi - 370 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Dəyirman vergisi - 60 (ağça)
Üzüm bağları müqatəsi - ildə 2.200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 1.150 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin [207 - 208] sərbəstlik almaları üçün vergi - 1.150 (ağça)
Yekun - 8.037 (ağça)

21. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN KƏLƏKİ KƏNDİ

(28 qeyri-müsəlmanın siyahısı - səh. 183-184)

səh. 184

1 dəyirman - il boyu işləyir.
1 dəyirman il boyu işləyir.
Gəlir:
İspəncə vergisi - 600 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 8 kile - dəyəri 160 (ağça)
Darı - 10 kile - dəyəri - 150 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 2.000 (ağça)
Bal üşrü - 240 (ağça)
Ot üşrü - 500 (ağça)
Qoyun vergisi - 280 (ağça)
Üzüm bağları müqatəsi - ildə 1.500 (ağça)
Dəyirman vergisi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 350 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.900 (ağça)
Yekun - 9.300 (ağça)

22. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN UNUS KƏNDİ

Şaban Ağamurad oğlu - bennak; Soltan Pirbudaq oğlu - bennak; (Soltanın) oğlu Bağır - subay; Budaq Alxas oğlu - bennak; [208 - 209] Şahqulu Oruc oğlu - bennak;
(Şahqulunun) oğlu Nətiqəli - subay; Səfiəli Gülnəzər oğlu - bennak; Əli Əbdülkərim oğlu - subay;
Şahbudaq Mirzə oğlu - bennak; Mirzə Bəkir oğlu - bermak;
Bəktəş Rəcəb oğlu - bennak;
Çift - 1
Bennak - 8
Subay - 3

səh. 185.

Gəlir:

Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 144 (ağça)
Subay vergisi - 18 (ağça)
Buğda - 12 kile - dəyəri 360 (ağça)
Arpa - 7 kile - dəyəri 140 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 2 kile dəyəri 42 (ağça)
Meyvə üşrü - 219 (ağça)
Ot üşrü - 200 (ağça)
Bostan məhsulları üşrü - 120 (ağça)
Kəkül üşrü - 130 (ağça)
Qoyun vergisi - 260 (ağça)
Üzüm bağları müqatəəsi - ildə 1.800 (ağça)
Tapu və dəştibani vergisi - 2.070 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.530
(ağça)
Yekun - 8.278 (ağça) [209 - 210]

23. [AZADCİRAN NAHIYƏSİNƏ] TABE OLAN URMUS KƏNDİ

(56 qeyri-müsəlmanın siyahısı - *səh.* 185-186)

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır.
1 dəyirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 1.800 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 15 kile - dəyəri 300 (ağça)
Meyvə üşrü - 500 (ağça)
Paxla - 6 kile - dəyəri 90 (ağça)
Ot üşrü - 300 (ağça)
Bal üşrü - 220 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Qoyun vergisi - 1.700 (ağça)
Yaylaq vergisi - 600 (ağça)
Qışlaq vergisi - 330 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 1.900 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.500
(ağça)
Yekun - 10.330 (ağça)

24. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN UYBAZ KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 1.900 (ağça) [210 - 211]

25. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN KÖÇƏRİ KƏNDİ

Əlixan Əli oğlu - bennak; (Əlixanın) oğlu Əli - bennak; Süleyman Məmməd oğlu - bennak; (Süleymanın) oğlu Əli - bennak; (Əlinin) qardaşı Məmməd - bennak;

Qurban Ağəli oğlu - bennak; Hüseyin Qurban oğlu - bennak; (Hüseynin) qardaşı Əli - bennak; Məmməd Ağəli oğlu - bennak; Qədim Əli oğlu - bennak;

səh. 187.

Xangəldi Məmməd oğlu - bennak; (Xangəldinin) qardaşı Hüseyin - bennak; Həsən Məmməd oğlu - bennak;

Çift- 1

Bennak - 13

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 234 (ağça)

Buğda - 15 kile - dəyəri 450 (ağça)

Arpa - 7 kile - dəyəri 140 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça)

Qoyun vergisi - 218 (ağça)

Yaylaq vergisi - 300 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəstibani vergisi - 310 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 820 (ağça)

Yekun: 2.621 (ağça) [211 - 212]

26. AZADCİRAN [NAHİYƏSİNƏ] TABE OLAN YUXARI ƏYLİS KƏNDİ¹

Kəndin müsəlmanları

Hüseyn Rəsul oğlu - bennak; Nəzərəli Tahir oğlu - bennak; (Nəzərəlinin) qardaşı Murtuzaqulu - bennak; Raif Nəqdi oğlu - bennak; (Raifin) qardaşı Məmməd - bennak;

Təhmas Salman oğlu; Bağır Zamir oğlu - bennak; (Bağırın) qardaşı Tağı - subay; (Bağırın) başqa qardaşı Kazım - subay; Əsgər Şərif oğlu - bennak;

(Əsgərin) qardaşı Səfi - bennak; Rəfi Əli oğlu - bennak; (Rəfinin) qardaşı Mətləb - bennak; Əli Fətəli oğlu - bennak; (Əlinin) qardaşı Mirzə - subay;

Səfi Mehdi oğlu - bennak; Nəqdəli Ağam oğlu - bennak; Məlik Allahəli oğlu - bennak; Zaman Abbas oğlu - bennak; (Za-manın) qardaşı Əbdülkərim - subay;

Hüseyn Qədim oğlu - bennak; Əmirxan Nurəli oğlu - bennak; Zal Məmmədqədir oğlu; (Zalın) qardaşı İskəndər - bennak; (Zalın) başqa qardaşı Azad - subay;

Musa Şahin oğlu - bennak; Yusif Abdulla oğlu - bennak; (Yusifin) oğlu Həmzə - subay; Allahəli Əmirxan oğlu - bennak; Yarməmməd - bennak;

(Yarməmmədin) oğlu Xanməmməd - bennak; (Xanməmmədin) qardaşı Hacıməmməd - bennak; Əliməmməd Pirməmməd oğlu - bennak; Davud Abdulla oğlu - bennak; İsmayıl Qədir oğlu - bennak;

(İsmayılın) oğlu Qədim - subay; Ağaməmməd Salman oğlu - bennak; (Ağaməmmədin) qardaşı Əmir - subay; (Ağaməmmədin) başqa qardaşı Bağır - bennak; Dilavər Abdulla oğlu - bennak; [212 - 213]

səh. 188.

Mehdi Yusif oğlu - bennak; Məsum Rəcəbəli oğlu - bennak; İbrahim Səfi oğlu - bennak; (İbrahimin) qardaşı Əmir - bennak; Hüseyin Əlixan oğlu - subay;

¹ 1590-cı il tarixli "İrevan əyalətinin müfəssəl dəftəri"ndə" Yuxarı və Aşağı Əylis kəndləri "Əylis" və "Səhrayi-Əylis" kimi qeyd olunmuşdular. (Adı çəkilən dəftər, N 633, s. 298, 301). Bundan əlavə XVI əsrin sonunda bu kəndlərdə 139 vergi mükəlləfiyyəti daşıyan erməni qeydə alınmışdısa (müvafiq olaraq 108 və 31), 1727-ci ildə onların sayında 6 dəfə (874 nəfər) artım olmuşdu ki, bunun da yerli əhalinin təbii artımı sayəsində deyil, gəlmələrin sayəsində mümkün ola biləcəyini söyləmək daba düzgün olardı.

Pərviz Xəndan oğlu - bennak; (Pərvizin) oğlu Allahəli -bennak; (Allahəlinin) qardaşı Əli - subay; Yusif Abdulla oğlu -bennak;.....İntiqam oğlu - bennak;

Teymur Rəşid oğlu - bennak; Bəkir Yusif oğlu - bennak; Kənan Əsgər oğlu bennak; Əbülhəsən Saleh oğlu - bennak; Molla Fərhad oğlu - bennak;

(Mollanın - ?) oğlu Hüseyn - subay; (Hüseynin) qardaşı Nəcəf - subay; (Hüseynin) başqa qardaşı Əziz - subay; Məmməd Mövlaqulu oğlu - bennak; (Məmmədin) qardaşı Məmməd - subay;

Məmmədin başqa qardaşı Hüseyn - bennak; Alıbəy Piri oğlu - bennak; İmamverdi Muradxan oğlu - bennak; (İmamverdinin) oğlu Əlimərdan - subay; Qulam Kərəm oğlu - bennak;

Zabit Abdin oğlu - bennak; Fethi Əlirza oğlu - bennak; Məmmədkazım Abdulla oğlu - bennak; Mustafa Nəcəf oğlu -bennak; Fazil Cəbi oğlu - bennak;

Bədrəli Əli oğlu - bennak; Hacı Səfi oğlu - bennak; Tağı Nuru oğlu - bennak; Əliməmməd Nəqdi oğlu - bennak; (Əliməmmədin) qardaşı Abdin - subay;

Məmməd Hüseyn oğlu - bennak; (Məmmədin) oğlu Nəcəf - subay; Kərəməli Məmməd oğlu - bennak; (Kərəməlinin) qardaşı Hüseyn - bennak; Hüseyn Gülnəzər oğlu - bennak;

Rüştü (?) - bennak; Nəzər Hüseyn oğlu - bennak; Bəxşi Sabir oğlu - bennak; (Bəxşinin) qardaşı Süleyman - bennak; (Bəxşinin) başqa qardaşı Baba - bennak;

Bennak - 69

Subay – 16 [213 - 214]

Yekun - 85

Çift - 5

Hüseynin üzüm bağı - 1 qitə

Murtuzaqulunun üzüm bağı - 1 qitə

Raifin üzüm bağı - 1 qitə

Təhmasın üzüm bağı - 1 qitə

Tağının üzüm bağı - 1 qitə

Mətləbin üzüm bağı - 1 qitə

Əlinin üzüm bağı - 1 qitə

Nəqdəlinin üzüm bağı - 1 qitə

Zamanın üzüm bağı - 1 qitə

Musanın üzüm bağı - 1 qitə

İsmayılın üzüm bağı - 1 qitə

Mehdinin üzüm bağı - 1 qitə

Hüseynin üzüm bağı - 1 qitə

Pərvizin üzüm bağı - 1 qitə

Əbülhəsənin üzüm bağı - 1 qitə

Alıbəyin üzüm bağı - 1 qitə

Abdinin üzüm bağı - 1 qitə

Məmmədin üzüm bağı - 1 qitə

Kərəməlinin üzüm bağı - 1 qitə [Yuxarı Əylis] kəndinin qeyri-müsəlmanları

(625 qeyri-müsəlmanın siyahısı - səh. 188-197 (Qeyri-müsəlmanların 171 üzüm bağı və 2 bağçası - səh.

197-199)

1 dəyirman - il boyu işləyir.

Bəzixana - 2

Gəlir:

Çift vergisi - 250

Bennak vergisi - 1.242 (ağça)

Subay vergisi - 96 (ağça)

İspəncə vergisi - 15.625 (ağça)

Buğda - 50 kile - dəyəri 1.500 (ağça)

Arpa - 58 kile - dəyəri 1.160 (ağça)

Darı - 29 kile - dəyəri 430 (ağça) [214 - 215]

Kəkül üşrü - 5.500 (ağça)

Meyvə üşrü - 2.100 (ağça)

Pambıq - 10 man - 750 (ağça)

Bal üşrü - 1.600 (ağça)

Qoyun vergisi - 1.200 (ağça)

Axil vergisi - 300 (ağça)
Yaylaq vergisi - 1.300 (ağça)
Qışlaq vergisi - 2.200 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Bazar bacı - 298 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Bəzixana vergisi - ildə 240 (ağça)
Tənbəki üşrü - 10 (ağça)
Kərdiyər - 8 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) Tapu və dəştibani vergisi - 2.990 (ağça)

səh. 200.

Varissiz ölənlərin mirasının satışından, itmiş mallar, azmış, sahıbsız heyvan, qaçmış qul və cariyələrin qanun üzrə [saxlanma müddətindən sonrakı satışından əldə edilən] gəlir - 6.750 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.999 (ağça)

Yekun- 51.799 (ağça)

27. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN AŞAĞI ƏYLİS KƏNDİ¹

(249 qeyri-müsəlmanın siyahısı - *səh. 200-203*)

(qeyri-müsəlmanların 100 üzüm bağı - *səh. 203-204*) [215 - 216]

Bəzixana - 1

Gəlir:

səh. 205.

İspəncə vergisi - 6.220 (ağça)

Buğda - 100 kile - dəyəri 3.000 (ağça) Arpa - 5 kile - dəyəri 100 (ağça)

Darı - 25 kile - dəyəri 375 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Bostan məhsulları üşrü - 1.000 (ağça)

Meyvə üşrü - 1.100 (ağça)

Kəkül üşrü - 1.200 (ağça)

Bal üşrü - 300 (ağça)

Qoyun vergisi - 1.900 (ağça)

Qışlaq vergisi - 300 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Bəzixana vergisi - ildə 120 (ağça)

Üzüm bağları və bağça müqatəəsi - ildə 2.800 (ağça)

Tənbəki üşrü - 510 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 1.700 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 7.100 (ağça)

Yekun - 27.985 (ağça)

28. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN TULUD KƏNDİ

Əlizaman Qulaməli oğlu - bennak; (Əlizamanın) qardaşı İbrahim - subay; Xeyrli Hüseyni oğlu - bennak; Niyaz Hüseyni oğlu - bennak; Rəfi Qarabəy oğlu - bennak;

¹ Bax: "Yuxan Əylis" kəndinin qeydinə.

Ağəli Həsənəli oğlu - bennak; Səfi Şahməmməd oğlu -bennak; (Səfinin) oğlu Şahməmməd - subay;
Xəlil Əlibəy oğlu - bennak; Zeynal Həsənəli oğlu - bennak; [216 - 217]
Əliqulu Məmmədqulu oğlu - bennak; Məlikbəy Əli oğlu -bennak; Çift- 1 Bennak - 10 Subay - 2 Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 180 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Bostan məhsulları üşrü - 500 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 310 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi – 370
(ağça)
Yekun - 2.147 (ağça)

29. [AZADCİRAN NAHIYƏSİNƏ] TABE OLAN KÜHNAR KƏNDİ

Kəlbə Əhməd Şahnəzər oğlu - bennak; Qaraxan Polad oğlu - bennak; (Qaraxanın) qardaşı Məmmədəli -
subay; (Qaraxanın) başqa qardaşı Ziyalı - subay; Məmmədhüseyn Hüseyn oğlu - bennak;

səh. 206.

Sübhanverdi Sərxan oğlu - bennak; Cəfər Novruz oğlu -bennak; Əlimərdan Məmməd oğlu - bennak;
Çift - 1
Bennak - 6
Subay – 2 [217 - 218]
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 108 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 15 kile - dəyəri 450 (ağça)
Arpa - 15 kile - dəyəri 200 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Meyvə üşrü - 350 (ağça)
Tənbəki üşrü - 30 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 40 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 600
(ağça)
Yekun - 2.365 (ağça)

30. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE DƏSTƏK KƏNDİ

[Kəndin] müsəlmanları
Şeyxi Qəzənfər oğlu - bennak; (Şeyxinin) oğlu Mehdi -bennak; Məmmədəli Süleyman oğlu - bennak;
Hüseyn Bürhan oğlu - subay; Əhməd Murtuzaqulu oğlu - bennak;
Ağaməmməd Şahverdi oğlu - bennak; Şərəf Həsən oğlu -bennak; Haqverdi Şahverdi oğlu - bennak;
(Haqverdinin) oğlu Əhməd - subay; Abdin Mirzəhüseyn oğlu - bennak;
İsmayıl Müzəffər oğlu - bennak; (İsmayılın) qardaşı Həsən - bennak; İbrahim Müzəffər oğlu - bennak;
Fətəli Dərviş oğlu -bennak; Şahqulu Məcnun oğlu - bennak;
(Şahqulunun) oğlu Məmməd - subay; Xanməmməd Əliyər oğlu - bennak; (Xanməmmədin) oğlu
Məmməd - subay; Murtuza Əliyər oğlu - bennak; Mirzəli Mirzə oğlu - bennak;

Əmirqulu Qılıç oğlu - subay; İmamqulu Qılıç oğlu - bennak; Qasım Qılıç oğlu - bennak; Şahəli Haqverdi oğlu - bennak; (Şahəlinin) oğlu Haqverdi - bennak; [218 - 219]
Əbdülkərim Rəfi oğlu - subay; Molla Abbas Həzrətqulu oğlu - bennak;
Çift- 1
Bennak - 18
Subay - 9
[Kəndin] qeyri-müsəlmanları
(15 qeyri-müsəlmanın siyahısı)

səh. 207.

1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır.

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 324 (ağça)

Subay vergisi - 54 (ağça)

İspəncə vergisi - 375 (ağça)

Buğda - 10 kile - dəyəri 300 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Pambıq - 10 man - 750 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Kəkül üşrü - 1.200 (ağça)

Bostan məhsulları üşrü - 700 (ağça)

Ot üşrü - 600 (ağça)

Sumax - 10 kile - dəyəri 150 (ağça)

Qoyun vergisi - 250 (ağça)

Qışlaq vergisi - 370 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Üzüm bağları və bağçaları müqatiəsi - ildə 850 (ağça)

Dəyirman vergisi - 60 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 420 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və [219 - 220] kənzilərin sərbəstlik almaları üçün vergi - 1.270 (ağça)

Yekun - 10.763 (ağça)

31. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN SAL KƏNDİ

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.200 (ağça)

32. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN BERTAQ KƏNDİ¹

Kənddə heç kim yaşamır. Vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 3.100 (ağça)

33. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN YAYCI KƏNDİ

¹ 1735-ci ildə Əylisli ertməni, kətxuda Ovanes bu kəndin əkin sahələrini satın almışdı (Bax: S. A. Mamedov. Göst. əsəri, s. 46) və ehtimal ki, türk-müsəlman əhali kəndi məhz o dövrdə tərk etməli olmuşdu, çünki 1590-cı ildə bu kənddə heç kim yaşamırdı (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 63, s. 349).

Əmin Murad oğlu - bennak; (Əminin) oğlu Hüseyin - bennak; (Hüseyinin) qardaşı İbrahim - subay; Saleh Murad oğlu - bennak; (Salehin) qardaşı Rəfi - bennak;
Kərim Vəli oğlu - bennak; Vəli Məmməd oğlu - bennak; Allahverdi Qara oğlu - bennak; (Allahverdinin) oğlu Şahverdi - subay; (Şahverdinin) qardaşı Əli - subay;
Əli Nəzər oğlu - bennak; Maqsud Dərviş oğlu - bennak; Məmməd Məmməd oğlu - bennak; (Məmmədin) oğlu Vəli - bennak; Kəlbə Məmməd Məmməd oğlu - bennak;
Əli Nəcəf oğlu - bennak; (Əlinin) qardaşı Həsənzaman - bennak; (Həsənzamanın) oğlu İsmayıl - subay; Məlik Piri oğlu - bennak; (Məlikin) oğlu Verdi - bennak; [220 - 221]
Qubad Rza oğlu - bennak; Hüseyin Mərdan oğlu - bennak; Əli Rövşən oğlu - bennak; Allahverdi Şahverdi oğlu - bennak; (Allahverdinin) oğlu Kəlbəyar - bennak;
Əli Mirzə oğlu - bennak; Əliqulu Mirzə oğlu - bennak; Rüstəm Səfi oğlu - bennak; Qasım Ariz (?) oğlu - bennak; Xəlil İbrahim oğlu - bennak;

səh. 208.

Nəcəf Səfi oğlu - bennak; Əsgər Qulu oğlu - bennak; Səfi Qoca oğlu - bennak; Əli Səfi oğlu - bennak; (Əlinin) qardaşı Qulu - subay; Pirəhməd Hacı oğlu - bennak; Nəcəf Əli oğlu - subay;

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - yararsız haldadır.

Bezirxana - 1

Çift- 3

Bennak - 31

Subay - 6

Gəlir:

Çift vergisi - 150 (ağça)

Bennak vergisi - 558 (ağça)

Subay vergisi - 36 (ağça)

Buğda - 50 kile - dəyəri 1500 (ağça)

Arpa - 28 kile - dəyəri 560 (ağça)

Darı - 10 kile - dəyəri 150 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Pambıq - 10 man - 750 (ağça)

Meyvə üşrü - 150 (ağça)

Bostan məhsulları üşrü - 500 (ağça)

Qoyun vergisi - 800 (ağça)

Qışlaq vergisi - 1000 (ağça); kənardan gəlib [bu kənddə qışı kecirənlərdən] alınır.

Dəyirman vergisi - 120 (ağça) [221 - 222]

Bəzirxana vergisi - ildə 120 (ağça)

Üzüm bağları və bağçaları müqatəsi - ildə 200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Tapu və dəştibani vergisi - 370 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 1200 (ağça)

Yekun - 9634 (ağça)

34. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN ORDUBAD QƏSƏBƏSİ

Əbülqasım Abdulla oğlu - bennak; Şahnəzər Süleyman oğlu - bennak; Qulamrza Məmməd oğlu - bennak; (Qulamrzanın) oğlu - Məmməd - subay; Hacı Seyid oğlu - bennak;

(Hacınm) qardaşı Qasım - subay; İmamqulu Məlik oğlu - bennak; Hüseyin Qasım oğlu - bennak; (Hüseyinin) qardaşı Saleh - subay; Pirməmməd Əsgər oğlu - bennak;

Pirməmmədin oğlu Əsgər - subay; Bəşir Sadiq oğlu - bennak; (Bəşirin) qardaşı Əbdülqəni - subay; (Bəşirin) başqa qardaşı Əbdürrəhman - subay; Əli Qulamrza oğlu - bennak;

Mirzə Əvəz oğlu - bennak; Qasım Hüseyn oğlu - bennak; Salman Əli oğlu - bennak; Hüseyn Məmməd oğlu - bennak; (Hüseynin) qardaşı Əyyub - bennak;
(Hüseynin) başqa qardaşı Qulam - bennak; Hacızaman Kazım oğlu - bennak; Kazım Şahrux oğlu - subay; (Kazımın) qardaşı Bağır; (Kazımın) başqa qardaşı Abdulla - subay;

səh. 209

Məmmədhüseyn Tağı oğlu - bennak; Baba Bəşir oğlu - bennak; Sadıq Qasım oğlu - bennak; (Sadığın) oğlu Tahir - bennak; (Tahirin) qardaşı Səid - bennak;

(Tahirin) başqa qardaşı Baba - bennak; Əvəz Əli oğlu - bennak; (Əvəzin) oğlu Bağır - bennak; Zaman Hüseyn oğlu - bennak; Əbdüləziz Qasım oğlu - bennak; [222 - 223]

Uğurlu Süleyman oğlu - bennak; Bünyad Tahir oğlu - bennak; Saleh Xəndan oğlu - bennak; Səfi İbrahim oğlu - bennak; Əliqulu Çələbi oğlu - bennak;

Rza Qasım oğlu - bennak; Ağəli Ağəli oğlu - bennak; Yusif Rza oğlu - bennak; (Yusifin) qardaşı Əli - bennak; Əbülqasım Hacı oğlu - bennak;

Zaman Azadxan oğlu - bennak; Baba Kərim oğlu - bennak; (Babanın) qardaşı Sadıq - subay; Haşım Hüseyn oğlu - bennak; Veyis Cəfər oğlu - subay;

Molla Kərim Barat oğlu - bennak; (Molla Kərimin) oğlu Barat - subay; Zaman Əli oğlu - bennak; Hüseyn Xangəldi oğlu - bennak; Şahqulu Əli oğlu - bennak;

Əliqulu Əhməd oğlu - subay; Kazım Veyis oğlu - bennak; (Kazımın) oğlu Bağır - subay; Sadıq İmamqulu oğlu - bennak; Arslan Xəndan oğlu - bennak;

(Arslanın) qardaşı Həsən - bennak; Rza Şahverdi oğlu - subay; Məmməd Səfi oğlu - bennak; (Məmmədin) qardaşı Zaman - subay; Qaraxan - bennak;

Məmmədrza Səfi oğlu - bennak; Baba Tağı oğlu - bennak; Rəşid Səid oğlu - subay; Cəfər Bağır oğlu - bennak; Razi Abdin oğlu - subay;

Razi Çələbi oğlu - bennak; Heydər Məmməd oğlu - subay; Rza - bennak; Zəki Qara oğlu - subay; Baba Əsəd oğlu - bennak;

Bağır Rəhim oğlu - subay; Əyyub Məmməd oğlu - bennak;

Bennak - 56

Subay - 21

Qulamrza Məmməd oğlunun üzüm bağı - 1 qitə

Bəşir Sadıq oğlunun şərikli üzüm bağı - 1 qitə

Mirzə Əvəz oğlunun üzüm bağı - 1 qitə

Qasım Hüseyn oğlunun üzüm bağı - 1 qitə

Sadıq Qasım oğlunun üzüm bağı - 1 qitə

Əvəz Əli oğlunun üzüm bağı - 1 qitə

Zaman Hüseyn oğlunun üzüm bağı - 1 qitə

Ağəli Ağəli oğlunun üzüm bağı - 1 qitə [223 - 224]

Yusif Rza oğlunun şərikli üzüm bağı - 1 qitə

Baba Kərim oğlunun şərikli üzüm bağı - 1 qitə

Rəşid Səid oğlunun üzüm bağı - 1 qitə

Razi Çələbi oğlunun üzüm bağı - 1 qitə

Bağır Rəhim oğlunun üzüm bağı - 1 qitə

Əyyub Məmməd oğlunun üzüm bağı - 1 qitə

Haşım Hüseyn oğlunun üzüm bağı - 1 qitə

Sadıq Qasım oğlunun 6 dükanı Sadıq (Qasım) oğlunun I karvansarası Qulamrza Məmməd oğlunun 5 dükanı

səh. 210.

Anbaras məhəlləsi

Mirzəhüseyn Zaman oğlu - subay; Əbülqasım Minnət oğlu - subay; Allahverdi - bennak; Nəqdəli - subay; Bünyad - bennak;

Əminbəy Qardaş oğlu - bennak; Saleh Məmməd oğlu - subay; İmamqulu Dostu oğlu - bennak; Rəhim - subay; Mirzə Əhməd Mürşüd oğlu - bennak;

Əbdül Cavid oğlu - subay; Ağabəy Xalis oğlu - subay; İslam - subay; Həzrətqulu - subay; Əhmədخان Seyfi oğlu - bennak;

Doluxan - subay; Nəcəf - subay; Qulaməli - bennak; Məmmədخان Mirzəخان oğlu - bennak; (Məmmədخانin) oğlu Heydər - subay;

Xanəhməd Xəndan oğlu - bennak; Əli - subay; Mərdəli Məmməd oğlu - subay; Məcnun - bennak; Rəsul Məmməd oğlu - bennak;

İmamqulu Nurməmməd oğlu - bennak; Mirzə Əli Polad oğlu - subay; Kəlbə Məmməd oğlu - subay; Məmmədboy Məmməd oğlu - bennak; (Məmmədbəyin) oğlu Tahir - subay;

Saleh Keyhan oğlu - bennak; Rza Məmməd oğlu - bennak; Əkbər Haqverdi oğlu - bennak; (Əkbərin) qardaşı Əsgər - bennak; [224 - 225] (Əkbərin) başqa qardaşı Ağəli - subay;

Bağır Mirzə Əli oğlu - subay; (Bağırın) qardaşı Mehdi - subay; Səfiqazi İnayət oğlu - bennak; (Səfiqazinin) qardaşı Tağı - bennak; (Tağının) oğlu Yusif - subay;

(Yusifin) qardaşı Ağa - subay; Seyid Hüseyn oğlu - bennak; Əziz Kazım oğlu - subay; İbrahim Mirbağır oğlu - bennak; Etimad İsmayıl oğlu - bennak;

Hacı Səid Sadiq oğlu - bennak; (Hacı Səidin) oğlu Tağı - subay; Hacı İbrahim Əli oğlu - bennak; Əbdürrəhim Mehdi oğlu - bennak; Səfi Hacı oğlu - bennak;

(Səfinin) qardaşı Bağır - subay; Məmmədrza Qulam oğlu - bennak; (Məmmədrzanın) qardaşı Bəşir - bennak; Hacı Məmməd Sadiq oğlu - bennak; (Hacı Məmmədin) qardaşı Sahib - bennak;

Məmmədəli Mömin oğlu - bennak; Mirzə Əhməd İbrahim oğlu - bennak; (Mirzə Əhmədin) oğlu İbrahim - subay; Tahir Rəşid oğlu - subay; Əmin Qulamrza oğlu - bennak;

Abdin Qubad oğlu - bennak; Şahrux Bəylər oğlu - bennak; (Şahruxun) oğlu Əbdürrəzaq - subay; Mübariz Rza oğlu - subay; Sadiq Rza oğlu - bennak;

Məmmədəli Məmməd oğlu - bennak; Sahib Qədim oğlu - bennak; Sadiq Maqsud oğlu - bennak; (Sadiğın) oğlu Məmməd - subay; Ağahüseyn Zəki oğlu - bennak;

səh. 211.

(Ağahüseynin) qardaşı Əbdürrəzaq - subay; Mömin Hacı İbrahim oğlu - bennak; Çələbi Əli oğlu - bennak; Əlibaba Əhməd oğlu - bennak; İmamverdi Allahverdi oğlu - bennak;

Nəsir Məmməd oğlu - bennak; (Nəsirin) oğlu Məmməd - bennak; Əbdüllətif Haşım oğlu - bennak; (Əbdüllətifin) oğlu Mömin - bennak; Əsgər Kəlbə oğlu - bennak;

(Əsgərin) oğlu Abdin - subay; Safi Bağır oğlu - subay; Qulamhüseyn Əli oğlu - bennak; Rza Saleh oğlu - bennak; Məmmədrza Məlik oğlu - bennak; [225 - 226]

(Məmmədrzanın) oğlu Məlik - subay; Zaman Rəhim oğlu - subay; Rza Övliyaqulu oğlu - bennak; Məmməd Didar oğlu - bennak; Molla Sadiq Kazım oğlu - bennak;

(Molla Sadiğın) oğlu Cəfər - bennak; Babaxan Məmməd oğlu - subay; Nəsir Soltan oğlu - bennak; Həsən Xaqan oğlu - bennak; Həsənin qardaşı Hüseyn - bennak;

Saleh Abdal oğlu - bennak; (Salehin) oğlu Rza - subay; Əhməd Qədim oğlu - bennak; (Əhmədin) oğlu Əziz - subay; Tağı Səfi oğlu - subay;

Nəqdi Məmməd oğlu - subay; Rəfi Övliyaqulu oğlu - bennak; Qulamrəfi Səfi oğlu - bennak; Zəki Şərif oğlu - bennak; (Zəkinin) qardaşı Baba - bennak;

Rza Haşım oğlu - bennak; Bədrhüseyn Bədrhüseyn oğlu - bennak; Haşım Həmzə oğlu - bennak; Bəylər Hatəm oğlu - subay; (Bəylərin) qardaşı İmamverdi - bennak;

Abdulla Mehdi oğlu - bennak; (Abdullanın) oğlu Mehdi - bennak; (Mehdinin) qardaşı Səfi - subay; Ovçu Abdulla oğlu - bennak; Abbas Mirzə Əli oğlu - bennak;

Nadir Nəcəf oğlu - bennak; Rza Möhsün oğlu - subay; Qocabəy Möhsün oğlu - bennak; Qulam Rəcəb oğlu - bennak; Məmməd Xudaqulu oğlu - subay;

Ələkbər Zəki oğlu - subay; İsmayıl İbrahim oğlu - subay; Əhməd Cavad oğlu - bennak; Kazım Heydər oğlu - bennak; Abdulla Səfi oğlu - subay;

Müslüm Abdulla oğlu - bennak; (Müslümün) qardaşı Əvəz - bennak; Mirzə Əhməd Abdulla oğlu - bennak; Bağır Əsgər oğlu - bennak; (Bağırın) qardaşı Məmməd - bennak;

Məmmədəli Rzaqulu oğlu - bennak; Məmmədəli Qasım oğlu - bennak; (Məmmədəlinin) oğlu Qasım - bennak; Məmməd Hacıməmməd oğlu - bennak; Rza Rəcəb oğlu - subay;

(Rzanın) qardaşı Əziz - subay; Əbdülbaqi Ələkbər oğlu - subay; Səfərbəy Məmmədəli oğlu - subay; Əbdüləziz Əlirza oğlu - bennak; Xudaəli Əbdülhəsən oğlu - bennak;

Əbdülbaqi Məmməd oğlu - bennak; Səfi Hacı Kərim oğlu - subay; Əlinəzər Sadıq oğlu - subay; Abdin İmamverdi oğlu – [226 - 227] bennak; Əbdülmətləb Həbil oğlu;

səh. 212.

(Əbdülmətləbin) oğlu Zəki - subay; Baba Həşim oğlu - bennak; Əbdülmətləb İbrahim oğlu - bennak; (Əbdülmətləbin) oğlu Rəsul - subay; (Rəsulun) qardaşı Cəfər - subay;

Məmməd Əli oğlu - bennak; (Məmmədin) oğlu Əli - subay; Qədim Məlik oğlu - subay; Kəlbə Əli Hədi oğlu - subay; Əbülhəsən Qədim oğlu - subay;

Hacı Nəcəf - bennak; Məmmədəli Bağır oğlu - subay; Abdin Abdulla oğlu - subay; Məmmədخان Məmməd oğlu - subay; Abdulla Keyhan oğlu - subay;

Molla Cəlil Tağı oğlu - bennak; Heydərbəy İsmayıl oğlu - subay; Rəfi Əli oğlu - subay; Kərim Rəşid oğlu - subay; Abdin Mirzə oğlu - bennak;

Hacı Əmin Xoca oğlu - subay; Ağəli Polad oğlu - subay; Bağır Baba oğlu - subay; Əsgər - bennak; Qubad Əli oğlu - subay;

Nəqdi Məmməd oğlu - subay; Hacı Rza Kəlbə oğlu - bennak; Qulamhüseyn Yadigar oğlu - subay; Bennak - 104

Subay - 69

Əhməd Səfi oğlunun üzüm bağı - 1 qitə

Məcnunun üzüm bağı - 1 qitə

Məmmədbəy Məmməd oğlunun üzüm bağı - 1 qitə

Şeyx Qazi İnayət oğlunun şərikli üzüm bağı - 1 qitə

Seyid Hüseyn oğlunun üzüm bağı - 1 qitə

Əziz Kərim oğlunun üzüm bağı - 1 qitə

Hacı İbrahim Əli oğlunun üzüm bağı - 1 qitə

Əbdürrəhim Mehdi oğlunun üzüm bağı - 1 qitə

Hacı Məmməd Sadıq oğlunun üzüm bağı - 1 qitə

Əmin Qulamrza oğlunun üzüm bağı - 1 qitə

Abdin Qubad oğlunun üzüm bağı - 1 qitə

Sahib Qədim oğlunun üzüm bağı - 1 qitə [227 - 228]

Ağahüseyn Zəki oğlunun şərikli üzüm bağı - 1 qitə

Rza Saleh oğlunun üzüm bağı - 1 qitə

Molla Sadıq Kazım oğlunun şərikli üzüm bağı - 1 qitə

Nəsir Soltan oğlunun üzüm bağı - 1 qitə

Hüseyn Xaqan oğlunun şərikli üzüm bağı - 1 qitə

Nəqdi Məmməd oğlunun üzüm bağı - 1 qitə

Qulamhüseyn Səfi oğlunun üzüm bağı - 1 qitə

Zəki Şərif oğlunun şərikli üzüm bağı 1 qitə

Rza Həşim oğlunun üzüm bağı - 1 qitə

Bədrhüseyn Bədrhüseyn oğlunun üzüm bağı - 1 qitə

Qocabəy Möhsün oğlunun üzüm bağı - 1 qitə

Əhməd Abdin oğlunun üzüm bağı - 1 qitə

Əbülhəsən Qədim oğlunun üzüm bağı - 1 qitə

Hacı Əmin Xoca oğlunun üzüm bağı - 1 qitə

Mömin Hacı İbrahim oğlunun üzüm bağı - 1 qitə

2 Karvansara. Bunlardan biri Şeyx Qazinin şərikli karvansarası, digəri isə Hacı Səidindir.

Şeyx Qazinin şərikli 10 dükanı.

Hacı Səidin 1 dükanı.

Üçüncü karvansara. [Karvansaranın] bir hissəsi

Ağahüseyn və şərikinin, digəri isə Möminindir.

Ağahüseynin şərikli 3 dükanı.

Möminin 5 dükanı

Mangis məhəlləsi

Cefər Əsgər oğlu - bennak; Baba Hacı Saleh oğlu - bennak; Həsən Məmmədrza oğlu - bennak; (Həsənin) qardaşı Məmməd - subay; Bağır Qasım oğlu - bennak;

Bağırın qardaşı Tağı - bennak; (Bağırın) başqa qardaşı Qədim - subay; Comərd Əbdülmiyan oğlu - bennak; (Comərdin) qardaşı Abdin - subay; Əbülhüseyn Əbdülmətləb oğlu - subay;

səh. 213.

Novruz Məmməd oğlu - bennak; (Novruzun) qardaşı Nağı [228 - 229] - subay; Abdin Əsgər oğlu - subay; (Abdinin) qardaşı Zəki - subay; (Abdinin) başqa qardaşı Rza - subay;

Hacı Məmməd Məmməd Səfi oğlu - bennak; Əbdülvəhhab Əbdülqəni oğlu - subay; Bağır Qasım oğlu - bennak; (Bağırın) qardaşı Sadıq - subay; Kazım Tağı oğlu - bennak;

(Kazımın) qardaşı Musa - subay; Nəzər Hacı Məmməd oğlu - bennak; Gənci Bağır oğlu - bennak; (Gəncinin) oğlu Abdin - subay; Abdin Qədim oğlu - subay;

Məmməd Rza oğlu - bennak; (Məmmədin) qardaşı Nəsir - bennak; Rza Bağır oğlu - bennak; (Rzanın) qardaşı Əli - bennak; Qulam Rza oğlu - bennak;

Abdulla Mirzə oğlu - bennak; Rza Əkbər oğlu - bennak; (Rzanın) qardaşı Mustafa - subay; (Rzanın) başqa qardaşı Əkbər - subay; Rzanın başqa qardaşı Hacı Məmməd - bennak;

Tahir Heydər oğlu - bennak; (Tahirin) oğlu Məmməd - subay; Hacı Məmməd Səfi oğlu - bennak; (Hacı Məmmədin) qardaşı Baba - bennak; Allahverdi İbrahim oğlu - bennak;

(Allahverdinin) qardaşı Məmməd - bennak; Əbdülmətləb Məmmədqədim oğlu - subay; Əbdülmətləbin qardaşı Əsgər - subay; (Əbdülmətləbin) başqa qardaşı Baba - subay; Mehdi Mətləb oğlu - subay;

Soltanməmməd Məmməd oğlu - bennak; (Soltanməmmədin) oğlu Məmməd - subay; (Məmmədin) qardaşı Vahab - subay; Rəşid Hüseyin oğlu - subay; Məmmədrza Hacıməmməd oğlu - bennak;

Əbdülnur (?) Rəşid oğlu - subay; Qulamrza Sadıq oğlu - bennak; (Qulamrzanın) oğlu Məmmədخان - bennak; Əbdülmətləb Bağır oğlu - bennak; Pirəli - bennak;

Əbdülmətləb Əbdülqəni oğlu - bennak; Bədirhüseyn Əbdülxan oğlu - subay; (Bədirhüseynin) qardaşı Haşım - subay; Tanrıqulu Qocanəzər oğlu - bennak; (Tanrıqulunun) oğlu Haşım - bennak;

Əli Pirəli oğlu - subay; Qasım Mürşüd oğlu - bennak; (Qasımın) qardaşı Kazım - bennak; (Qasımın) başqa qardaşı Rəşid - subay; Salman Sadıq oğlu - bennak; [229 - 230]

Əbdürrəhim Kərəməli oğlu - subay; Mirəli Rəhbərəli oğlu - subay; Sübhan Kazım oğlu - bennak; (Sübhanın) oğlu Əziz - subay; Mömin Hacıməmməd oğlu - bennak;

(Möminin) oğlu Qacar - subay; Əbdülhəmid Kazım oğlu - bennak; (Əbdülhəmidin) oğlu Nəsrullah - subay; (Nəsrullahın) qardaşı Fətəli - subay; Baba Qəni oğlu - bennak;

İmamqulu Məmməd oğlu - bennak; Məmməd Qubad oğlu - subay; Qulamhüseyn Məmməd oğlu - bennak; Babaqədim Mirzə oğlu - bennak; (Babaqədimin) qardaşı Saleh - subay;

Məmmədخان Soltan oğlu - bennak; (Məmmədخانın) oğlu Məmməd - subay; Zaman Məmməd oğlu - bennak; (Zamanın) qardaşı Rəfi - subay; Dadəli Xudaverdi oğlu - bennak;

səh. 214.

(Dadəlinin) oğlu Əlimərdan - subay; Qədim Sadıq oğlu - subay; Məmmədrza Məmməd oğlu - subay; Möhsün Əsgər oğlu - bennak; (Möhsünün) qardaşı Məmməd - subay;

Hacı Məmməd Məmməd oğlu - bennak; Hacı Məmməd Hacı Tağı oğlu - bennak; Əsgər Tağı oğlu - subay; Cəfər Hacı Tağı oğlu - subay; Qasım Səfi oğlu - bennak;

(Qasımın) oğlu Abutalıb - bennak; Qalib Mirzə oğlu - subay; Teyyub Nasir oğlu - bennak; Məmməd Bağır oğlu - bennak; Mirəli Əli oğlu - bennak;

(Mirəlinin) oğlu Əziz - subay; (Əzizin) qardaşı Qafur - subay; Nəsir Mirzə oğlu - subay; Fəraməz - bennak; Əbdülqəni Əbdülvahab oğlu - bennak;

Bennak - 59

Subay - 46

Əbdülvahab Əbdülqəni oğlunun üzüm bağı - 1 qitə

Bağır Qasım oğlunun üzüm bağı - 1 qitə

Kazım Tağı oğlunun üzüm bağı - 1 qitə

Hacı Məmməd Səfi oğlu və qardaşının üzüm bağı - 1 qitə

Mehdi Mətləb oğlunun üzüm bağı - 1 qitə

Əbdülnur (?) Rəşid oğlunun üzüm bağı - 1 qitə [230 - 231]

Qasım Mürşüd oğlunun şərikli üzüm bağı - 1 qitə
Əbdürrəhim Kərəməli oğlunun üzüm bağı - 1 qitə
Sübhan Kazım oğlunun üzüm bağı - 1 qitə
Babaqədim Mirzə oğlunun üzüm bağı - 1 qitə
Hacı Məmməd Hacı Tağı oğlunun üzüm bağı - 1 qitə
Əsgər Tağı oğlunun üzüm bağı - 1 qitə
Mirəli Əli oğlunun üzüm bağı - 1 qitə
Cəfər Əsgər oğlunun üzüm bağı - 1 qitə
Baba Hacı Saleh oğlunun üzüm bağı - 1 qitə
Abdin Əsgər oğlunun üzüm bağı - 1 qitə
Cəfər Hacı Tağı oğlunun üzüm bağı - 1 qitə

İştərangə məhəlləsi

Hacı Məmməd Həsənəli oğlu - bennak; İbrahim - bennak; Alməmməd Səlim oğlu - bennak; Əmir Qədim oğlu - bennak; Haşım Alməmməd oğlu - subay;

Hacı Bəylər Qədim oğlu; Sadıq Məmməd oğlu - bennak; (Sadıqın) qardaşı Baba İsmayıl - bennak; Hacı Məmməd İmam oğlu - bennak; (Hacı Məmmədin) qardaşı Mahmud - bennak;

Rəhim Məmməd oğlu - bennak; (Rəhimin) qardaşı Zeynal - subay; Əbdülhadi Bağır oğlu - bennak; Hacı Bayram oğlu - bennak; (Hacının) qardaşı Bədirhüseyn - bennak;

(Hacının) başqa qardaşı Qırzı - bennak; Haşım Qədim oğlu - subay; Əhməd Yaqub oğlu - bennak; Əbdülnəbi Soltan oğlu - bennak; (Əbdülnəbinin) oğlu Nadir - subay;

Əbdülhadi Məmməd oğlu - bennak; Məmməd Abdulla oğlu - bennak; Dürrü Zaman oğlu - bennak; (Dürrünün) oğlu Zaman - subay; Rza İbrahim oğlu - bennak;

(Rzanın) oğlu Qədim - subay; (Qədimin) qardaşı Kərəm - bennak; Əli Məmməd oğlu - bennak; (Əlinin) oğlu Lütfü - subay; Qasım Bərxudar oğlu - bennak;

səh. 215.

Tahir Məmməd oğlu - subay; (Tahirin) qardaşı Qubad - subay; [231 - 232] Kazım Bəylər oğlu - bennak; (Kazımın) oğlu Yaqub - subay; Nəcəf Rəcəb oğlu - bennak;

Qacar Rza oğlu - subay; Şirin Salman oğlu - bennak; (Şirinin) oğlu Salman - subay; Nəcəf Həmid oğlu - bennak; Çələbi Nəbi oğlu - bennak;

Kəlbə Əli Şahin oğlu - bennak; Sadıq - subay; Qazi Hacı Məmməd oğlu - bennak; Sübhan İmamverdi oğlu - bennak; Rəfi Sübhü oğlu - bennak; Həmid Nəcəf oğlu - subay;

Bennak- 31

Subay - 15

Hacı Məmməd Həsənəli oğlunun üzüm bağı - 1 qitə

Hacı Bəylər Qədim oğlunun üzüm bağı - 1 qitə

Sadıq Məmməd oğlunun şərikli üzüm bağı - 1 qitə

Hacı Məmməd İmam oğlunun üzüm bağı - 1 qitə

Rəhim Məmməd oğlunun üzüm bağı - 1 qitə

Hacı Abdulla oğlunun şərikli üzüm bağı - 1 qitə

Haşım Qədim oğlunun üzüm bağı - 1 qitə

Əbdülnəbi Soltan oğlunun üzüm bağı - 1 qitə

Məmməd Abdulla oğlunun üzüm bağı - 1 qitə

Dürrü Zaman oğlunun üzüm bağı - 1 qitə

Rza İbrahim oğlunun şərikli üzüm bağı - 1 qitə

Əli Məmməd oğlunun üzüm bağı - 1 qitə

Kazım Bəylər oğlunun üzüm bağı - 1 qitə

Nəcəf Həmid oğlunun üzüm bağı - 1 qitə

Əbdülhadi Bağır oğlunun üzüm bağı - 1 qitə

Sərsəhər məhəlləsi

Baba Gənci oğlu - bennak; (Babanın) oğlu Rəcəb - subay; (Rəcəbin) qardaşı Məmməd - bennak; Rəfi Asəf oğlu - bennak; (Rəfinin) oğlu Asəf - subay;
Qardaş Dərviş oğlu - bennak; (Qardaşın) oğlu Dərviş - subay; Qasım Sadıq oğlu - bennak; İbrahim Məmməd oğlu - subay; (İbrahimin) qardaşı Kərim - subay;
Əvəz Sofi oğlu - bennak; Çələbi Məmməd oğlu - subay; [232 - 233]
Əsgər Cəbi oğlu - bennak; (Əsgərin) qardaşı Əli - bennak; Tağı Haşım oğlu - bennak;
Hacı Murad Səfi oğlu - bennak; (Hacı Muradın) oğlu Səfi -subay; Qədim Əli oğlu - bennak; (Qədimin) oğlu Səid - bennak; Səidin qardaşı Zəki - subay;
Əbdürrəhim Hacı Rza oğlu - subay; Nəcəf Aşur oğlu - bennak; Bağır Teymur oğlu - bennak; (Bağırın) oğlu Nəbi - subay; Əlirza Musa oğlu - bennak;
(Əlirzanın) oğlu Qulamrza - subay; Hərən Səfi oğlu - bennak; Əli Qazi oğlu - bennak; (Əlinin) oğlu Əliyar - bennak; (Əliyarın) qardaşı Qazi - subay;
Kəlbə Əli Dərgah oğlu - bennak; Qulamrza Baba oğlu - subay; Qədim Rəşid oğlu - bennak; (Qədimin) qardaşı Qulam -bennak; (Qədimin) başqa qardaşı Hüseynrza - subay;
Qulam Məmməd oğlu - bennak; Rza Qulu oğlu - bennak; Bədirhüseyn Hacı oğlu - bennak; Abdulla Əmin oğlu - bennak; (Abdullanın) oğlu Rəfi - subay;

səh. 216.

(Rəfinin) qardaşı Mənsur - subay; (Rəfinin) başqa qardaşı Əziz - subay; Niyaz Rza oğlu - subay; Hacı Baba Nağı oğlu -bennak; (Hacı Babanın) oğlu Əbdülsələm - bennak;
(Əbdülsələmin) qardaşı Səfi - subay; Əbdülmətləb Əvəz oğlu - bennak; (Əbdülmətləbin) qardaşı Əbdüləziz - subay; Əsgər Səfi oğlu - subay; Kazım Tağı oğlu - bennak;
(Kazımın) oğlu Tağı - subay; Dürrü Bağır oğlu - bennak; Maqsud Səid oğlu - bennak; İsa Zəki oğlu - bennak; (İsanın) qardaşı İbrahim - subay;
Əbdülkərim İsmayıl oğlu - bennak; Kəlbə Əli Əsgər oğlu -bennak; Zəki Ziyaəddin oğlu - bennak; (Zəkinin) oğlu Əbdülhadi - subay; Şeyx Məmməd Xeyri oğlu - bennak;
Kazım Yunis oğlu - bennak; Rza Nəsir oğlu - bennak; (Rzanın) oğlu Səid - subay; Haşım Məmməd oğlu - bennak; İbrahim Əmin oğlu - subay; [233 - 234]
Abdin Mehdi oğlu - bennak; (Abdinin) qardaşı Nağı - bennak; Baba Qasım oğlu - bennak; Saleh Sadıq oğlu - bennak; (Salehin) qardaşı Həsən - subay;
Cəid Əli oğlu - bennak; Axund Kazım oğlu - bennak; Hüseyn Hərən oğlu - bennak; Saleh Məmməd oğlu - subay; Əli Musa oğlu - bennak;
Hacı Baba Nağı oğlu - bennak; İmam Cəbi oğlu - bennak; Əbdülhüseyn Musa oğlu - bennak; Əbdüləli Əbdülmətləb oğlu - bennak; (Əbdüləlinin) qardaşı Kazım - subay;
Məmməd Hüseyn oğlu - bennak; (Məmmədin) qardaşı Rza - subay; Hüseyn Haşım oğlu - bennak; Tağı Abdulla oğlu - bennak; (Tağının) qardaşı Mətləb - subay;
Nəsir Hüseyn oğlu - bennak; Məniməd Mənsur oğlu - bennak; Səfi Mirzə oğlu - bennak; (Səfinin) oğlu Əsgər - subay; Qədim Rəsul oğlu - subay;
Əlirza Kərim oğlu - subay; Qacar Soltan oğlu - subay; Nəzərhüseyn Rəfi oğlu - bennak; Nəzərəli Ali oğlu - bennak; Fəraməzd Tahir oğlu - subay;
Təhsin Tahir oğlu - bennak; Səfi Qulu oğlu - bennak; Ağaməmməd Rəşad oğlu - bennak; Ehsan Haqverdi oğlu - bennak; Rza Soltan oğlu - bennak;
Əmin Ramazan oğlu - bennak; Asəf İbrahim oğlu - subay; Qırzı Nəqdi oğlu - bennak; Əsəd Nadir oğlu - subay; Kazım Nəzərəli oğlu - subay;
Baba Mömin oğlu - subay; Haşım Əmin oğlu - bennak; Nəsir Sübhən oğlu - bennak; Əli Nuru oğlu - bennak; Qasım Qədim oğlu - bennak;
Xəlil Nəsir oğlu - subay; Səid Kazım oğlu - bennak; Məmməd Təhsin oğlu - bennak; Rəfi Mustafa oğlu - bennak; Mənsur Hacı oğlu - bennak;

səh. 217

Hüseyn Təhsin oğlu - subay; Süleyman Qorçu oğlu - bennak; Əli Vəlixan oğlu - bennak; (Əlinin) qardaşı Səfər - bennak; [234 - 235] Məmməd Cəfər oğlu - bennak;
Soltan Kazım oğlu - bennak; Əlinəzər Kazım oğlu - bennak; Qulamrza Ağəli oğlu - bennak; Səfi Gənci oğlu - bennak; Hüsəməddin İsmayıl oğlu - bennak;

(Hüsaməddinin) oğlu Qulam - subay; İmamverdi Hüseyn oğlu - bennak; Rza Mehman oğlu - bennak; İmamqulu islam oğlu - bennak; Hacıbaba Məsim oğlu - subay;
 Nəzirhüseyn Əli oğlu - subay; Əbdülsəməd Nuru oğlu - subay; Murtuza Bəxşi oğlu - bennak; (Murtuzanm) qardaşı İmad -bennak; İmam Məsim oğlu - bennak;
 (İmamın) qardaşı İbrahim - subay; Dərviş Mirzə oğlu - bennak; Qədim Şahsuvar oğlu - bennak; (Qədimin) qardaşı Ağəli -subay; Musa Tağı oğlu - subay;
 Rəhim Əsəd oğlu - bennak; Soltan Məlik oğlu - bennak; Mahmud Mehdi oğlu - subay; Əbdülvahab Yunis oğlu - bennak; Əbdürrəhim Məsrəf oğlu - subay;
 Əli Abdulla oğlu - bennak; İsmayıl Rəfi oğlu - subay; Sadıq Kərim oğlu - bennak; (Sadığın) oğlu Bağır - bennak; (Bağırın) qardaşı İbrahim - subay;
 Kərim Əvəz oğlu - subay; Əli Qədim oğlu - subay; Xudaverdi Piri oğlu - subay; Əmin Pərviz oğlu - bennak; Hüseyn Rza oğlu - bennak;
 Kazım Niyaz oğlu - bennak; Qulamrza Sadıq oğlu - bennak; (Qulamrzanın) qardaşı Məmməd - subay; (Qulamrzanm) başqa qardaşı Əli - subay; Qulamrza Sofi oğlu - bennak;
 Əmir Musa oğlu - bennak; Səid Nadir oğlu - bennak; (Səidin) oğlu Səyyaf - bennak; (Səyyafın) qardaşı Əli - subay; Asəf İbrahim oğlu - bennak;
 Qulaməli Bağır oğlu - subay; Əbdürrza Miri oğlu - subay; Saleh Möhsün oğlu - subay; Əli Kəlbə oğlu - subay; Kazım Qulamrza oğlu - bennak;
 Sadıq Məmməd oğlu - subay; Kazım Məmməd oğlu - subay; Əli Sadıq oğlu - bennak; (Əlinin) oğlu Yusif - subay; Məmməd Çələbi oğlu - bennak;
 Mətləb Zəki oğlu - bennak; Əbdülisa Nəsir oğlu - bennak; [235 - 236]
 (Əbdülisanın) qardaşı Bünyad - subay; Möhsün Abdulla oğlu -subay; Rəhim İbrahim oğlu - bennak; Həsən Abdulla oğlu - subay; Qasım Soltan oğlu - subay; Məmmədəhməd Məmməd oğlu - subay; Nizaməddin Haşım oğlu - subay; Hüseyn Abdulla oğlu - bennak;
 Məmməd Mail oğlu - bennak; Qulamrza Zaman oğlu - bennak; Soltan Rza oğlu - subay;
 Bennak - 114
 Subay – 74

səh. 218.

Qasım Sadıq oğlunun üzüm bağı - 1 qitə
 Hacı Murad Tağı oğlunun üzüm bağı - 1 qitə
 Əbdürrəhim Hacı Rza oğlunun üzüm bağı - 1 qitə
 Qulamrza Baba oğlunun üzüm bağı - 1 qitə
 Qədim Rəşid oğlunun şərikli üzüm bağı - 1 qitə
 Bədirhüseyn Hacı oğlunun üzüm bağı - 2 qitə
 Hacı Baba Nağı oğlunun şərikli üzüm bağı - 1 qitə
 Dürrü Bağır oğlunun üzüm bağı - 1 qitə
 Məmməd Mənsur oğlunun üzüm bağı - 1 qitə
 Səfi Mirzə oğlunun üzüm bağı - 1 qitə
 Əziz Rəsul oğlunun üzüm bağı - 1 qitə
 Əlirza Kərim oğlunun üzüm bağı - 1 qitə
 Qacar Soltan oğlunun üzüm bağı - 1 qitə
 Nəzərhüseyn Rəfi oğlunun üzüm bağı - 1 qitə
 Hacıbaba Məsim oğlunun üzüm bağı - 1 qitə
 Əbdülsəməd Nuru oğlunun üzüm bağı - 1 qitə
 Murtuza Bəxşi oğlunun üzüm bağı - 1 qitə
 Əbdülvahab Yunis oğlunun üzüm bağı - 1 qitə
 Sadıq Kərim oğlunun üzüm bağı - 1 qitə
 Əmir Musa oğlunun üzüm bağı - 1 qitə
 Kazım Qulamrza oğlunun üzüm bağı - 1 qitə
 Nizaməddin Haşım oğlunun üzüm bağı - 1 qitə
 Mətləb Zəki oğlunun üzüm bağı - 1 qitə [236-237]
 Şeyx Məmməd Xeyri oğlunun üzüm bağı - 1 qitə
 Rza Nəsir oğlunun üzüm bağı - 1 qitə
 Axund Kazım oğlunun üzüm bağı - 1 qitə

Əbdüləli Əbdülmətləb oğlunun üzüm bağı - 1 qitə
 Tağı Abdulla oğlu və qardaşının üzüm bağı - 1 qitə
 1 dəyirman - il boyu işləyir.
 1 dəyirman - il boyu işləyir.
 1 dəyirman - il boyu işləyir.
 1 dəyirman - il boyu işləyir.
 1 dəyirman - yararsız haldadır.
 Bəzixana - 2
 Sabunxana - 2
 Gəlir:
 Çift vergisi - 150 (ağça)
 Bennak vergisi - 6.522 (ağça)
 Subay vergisi - 1.250 (ağça)
 Buğda - 150 kile - dəyəri 4.500 (ağça)
 Arpa - 50 kile - dəyəri 1.000 (ağça)
 Darı - 18 kile - dəyəri 270 (ağça)
 Sumax - 3 kile - dəyəri 270 (ağça)
 Ot üşrü - 120 (ağça)
 Meyvə üşrü - 800 (ağça)
 Bal üşrü - 220 (ağça)
 Kəkül üşrü - 1.200 (ağça)
 Qantar, un qapanı və başqa vergilərdən - 6.000 (ağça)
 Üzüm bağı və bağçalar müqatiəsi - ildə 580 (ağça)
 Qoyun vergisi - 1.200 (ağça)
 Başqa yerdən gəlib [qəsəbənin torpağından istifadə edilənlərdən alınan] vergi - 315 (ağça)
 Bəzixana vergisi - ildə 240 (ağça)
 Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
 Tapu və dəştibani vergisi - 1.280 (ağça)
 Maş üşrü - 300 (ağça)
 Bazar, dəvə, at, qoyun və başqa bacılar - ildə 4.500 (ağça)
 Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin [237 - 238] sərbəstlik almaları üçün
 vergi - 15.000 (ağça)
 Ordubad iskaləsi. Gəlir - ildə 12.000 (ağça)
 Bu gəlirdən Mirzə İbrahim mədrəsəsi vəqfinin payı - 4.800 (ağça); Gəlirin dövlət xəzinəsinə aid hissəsi
 - 7.200 (ağça)
 Dəyirman vergisi - 180 (ağça)
 Varissiz ölənlərin mirasının satışından, itmiş mallar, sahibsiz heyvan, qaçmış qul, cariyələrin qanun üzrə
 [sahiblərindən və saxlanma müddətindən sonrakı satışından əldə edilən] gəlir - 5.689 (ağça)
 Yekun: 63.669 (ağça)

səh. 219.

**35. ALLAHIN RƏHMƏTİYLƏ MÜJDƏLƏNMİŞ
 VƏ ALLAH TƏRƏFİNDƏN GÜNAHLARI
 BAĞIŞLANMIŞ SULTAN MURAD XANIN -
 ONUN QƏBRİ TƏMİZ OLSUN,
 ALLAH ONA MƏRHƏMƏT GÖSTƏRSİN,
 ONDAN RAZI OLSUN! - BÖYÜK CAMESİNİN
 ORDUBADDAKI VƏQFLƏRİ**

150 dükan - hər dükandan aylıq gəlir - 40 (ağça)

Bazarbaşı hamamı - [hamamın] gəlirinin altıda biri, yəni -3.500 (ağça) Böyük came vəqfinə aiddir.
 Ağa Mirzə karvansarasının gəliri bülünlüklə vəqfə aiddir -ildə 28.000 (ağça)
 Gəlirin məsrəflər üçün ayrılmış hissəsi:

İmam vəzifəsi üçün maaş - gündə 20 (ağça)

Xitabət üçün - gündə 25 (ağça)

Müəzzin üçün maaş - gündə 12 (ağça)

Fərraş üçün maaş - gündə 8 (ağça)

Qəyyum üçün maaş - gündə 8 (ağça)

Mütəvvəlilik üçün maaş - 15 (ağça) [238 - 239]

Böyük came vəqfi gəlirinin artıq qalan hissəsi mütəvvəlinin öhdəsindədir. Gərək olduqca o, gəlirin qalan hissəsini camenin və onun vəqfinə aid tikililərin təmirinə sərf eyləsin.

36. ORDUBADDA OLAN MİRZƏ İBRAHİM MƏDRƏSƏSİNİN VƏQFİ

30 dükan - hər dükandan aylıq gəlir - 15 (ağça)

Təknə (?) hamamı gəlirinin yansı - 9.000 (ağça) vəqfə aiddir.

Ordubadda olan ismələnin gəlirinin vəqfə aid hissəsi - nəqd olaraq 4.800 (ağça)

[Gəlirin] məsrəflər üçün ayrılmış hissəsi:

Müdərris üçün maaş - gündə 30 (ağça)

Mütəvəllilik üçün maaş - 12 (ağça)

Qapıçı üçün maaş - 6 (ağça)

Bu vəqfin gəlirindən hər tələbə üçün beş ağça verilir. Gəlirin artıq qalan hissəsini mütəvəlli qoruyub saxlasın və gərək olduqca o, gəlirin qalan hissəsini (mədrəsənin və onun vəqfinə aid olan tikililərin) təmirinə sərf eyləsin.

37. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN MEQRİ KƏNDİ¹

(79 qeyri-müsəlmanın siyahısı - səh. 219-220) (Qeyri-müsəlmanların 50 üzüm bağı - səh. 220-221)

Orta məhəliə

(177 qeyri-müsəlmanın siyahısı - səh. 221-223) (Qeyri-müsəlmanların 122 üzüm bağı - səh. 223-225)
[239 - 240]

Adni (?) məhəlləsi

(50 qeyri-müsəlmanın siyahısı - səh. 225-226) (Qeyri-müsəlmanların 39 üzüm bağı - səh. 226)

səh. 226.

1 dəyirman - il boyu işləyir.

1 dəyirman - yararsız haldadır.

Boyaxana - 1

Bəzixana - 1

Sabunxana - 1

Gəlir:

İspəncə vergisi - 7.650 (ağça)

Buğda - 40 kile - dəyəri 1.200 (ağça)

Arpa - 10 kile - dəyəri 200 (ağça)

Darı - 9 kile - dəyəri 135 (ağça)

Pambıq - 100 man - 7.500 (ağça)

səh. 227.

Bostan məhsulları üşrü - 2.200 (ağça)

Sumax - 5 kile - dəyəri 75 (ağça)

Meyvə üşrü - 2.800 (ağça)

Kəkül üşrü - 570 (ağça)

Bal üşrü - 850 (ağça)

Üzüm bağları və bağçalar müqatəsi - ildə 9.375 (ağça)

Qoyun vergisi - 1.200 (ağça)

Dəyirman vergisi - 60 (ağça)

Boyaxana üçün vergi - ildə 120 (ağça)

Bəzixana üçün vergi - ildə 120 (ağça)

Sabunxana üçün vergi - ildə 120 (ağça)

Qışlaq vergisi - 600 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) [240 - 241]

Tapu və dəştibani vergisi - 5.600 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.500 (ağça)

Varissiz özlərin mirasının satışından, itirilmiş mallar, sahibsiz heyvan, qaçmış qul və cariyələrin [sahiblərindən və saxlanma müddətindən sonrakı satışından əldə edilən] gəlir - 4.560 (ağça)

Yekun - 47.655 (ağça)

38. AZADCİRAN [NAHIYƏSİNƏ] TABE OLAN YENİCƏ KƏNDİ²

¹ XVI əsrin sonu - XVII əsrin əvvəllərində Naxçıvan sancağında bu adda yaşayış məskəni qeydə alınmamışdı.

(23 qeyri-müsəlmanın siyahısı)
(Qeyri-müsəlmanların 12 üzüm bağı)
1 dəyirman - il boyu işləyir.
Gəlir:

səh. 228.

İspəncə vergisi - 575 (ağça)
Buğda - 10 kile - dəyəri 200 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Pambıq - 15 man - [dəyəri] 825 (ağça)
Meyvə üşrü - 210 (ağça)
Bostan məhsulları üşrü - 400 (ağça)
Kəkül üşrü - 170 (ağça)
Pətək üşrü - 120 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Üzüm bağları müqatiəsi - ildə 950 (ağça)
Qışlaq vergisi - 310 (ağça); kənardan gəlib [bu kənddə qışı [241 - 242] keçirənlərdən] ahır.
Dəyirman vergisi - 60 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 390 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 820
(ağça)
Yekun: 5.485 (ağça)

39. [AZADCİRAN NAHİYƏSİNƏ] TABE OLAN QARÇUVAN KƏNDİ

Kənddə heç kim yaşamır.
Gəlir: 2.047 (ağça)

40. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahıbsız heyvan, qaçmış qul, cariyələrə görə Azadciran nahiyəsi üzrə əldə edilən illik gəlir - 3.550 (ağça) [242 - 243]

² 1590-cı ildə bu kənd qeydə alınmamışdı. XVII əsrdə yaranmasını ehtimal etdiyimiz bu kəndə ermənilər XVII əsrdə və yaxud XVIII əsrin əvvəllərində, oranın türk-mü səlman sakinləri kəndi tərk etdikdən sonra gəlib yerləşmişdilər.

XI. NAXÇIVAN SANCAĞINA TABE OLAN ŞORLUT NAHİYƏSİ

1. [ŞORLUT NAHİYƏSİNƏ] TABE OLAN AŞAĞI ƏNDƏMİŞ KƏNDİ¹

Əlimirzə Rəhman oğlu - bennak; (Əlimirzənin) oğlu Qulam - bennak; Hacı Məmməd Zəki oğlu - subay;
Məmmədəli Övliyaqulu oğlu - subay; Bədirxan Firdovsi oğlu - bennak;
(Bədirxanın) oğlu Tağı - subay; Rəcəb Hacırəcəb oğlu - bennak; (Rəcəbin) qardaşı Saleh - bennak;
Nəcəfəli Yunis oğlu - bennak; Qasım Mirhaşım oğlu - bennak;
Tağı Övliya oğlu - subay; Mirhaşım Qasım oğlu - bennak;
Çift- 1
Subay - 4
Bennak- 8
Kəndin qeyri-müsəlmanları (18 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - il boyu işləyir.
1 dəyirman - il boyu işləyir.
1 dəyirman - il boyu işləyir.
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 144 (ağça)
Subay vergisi - 24 (ağça)
İspəncə vergisi - 450 (ağça) [243 - 244]
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 5 kile – dəyəri 100 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 190 (ağça)
Ot üşrü - 250 (ağça)
Bal üşrü - 250 (ağça)
Qoyun vergisi - 210 (ağça)
Yaylaq vergisi - 200 (ağça)
Qışlaq vergisi - 320 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Üzüm bağları və bağcalar müqatiəsi - ildə 350 (ağça)
Dəyirman vergisi - 180 (ağça)

səh. 230.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Tapu və dəştibani vergisi - 460 (ağça)
Badi-hava - 5200 (ağça)
Yekun - 8754 (ağça)

2. ŞORLUT [NAHİYƏSİNƏ] TABE OLAN ANABAD KƏNDİ

Baba Allahverdi oğlu - bennak; Fətulla Ramazan oğlu - bennak; Dərviş Cəfər oğlu - subay; Əli Bünyad oğlu - bennak; Baba Mirməmməd oğlu - bennak;

¹ 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (№ 633, s. 318) "Aşağı Əndəmiş" şəklində qeydə alınmış bu kənddə ermənilər yaşamamışdır. Buraya ermənilər, ehtimal ki, XVII əsrin sonları və yaxud XVIII əsrin əvvəllərində yerləşmişdilər.

Qədim Həsən oğlu - bennak; (Qədimin) oğlu Məmməd - bennak; (Məmmədin) qardaşı Kəlbə - subay;
Baba Qayabəy oğlu - bennak; (Babanın) oğlu Qaya - bennak;
Əbdülkərim Tağı oğlu - bennak; Rüstəm Məmməd oğlu - subay; (Rüstəmin) qardaşı Şahnəzər - subay;
Sübhi Heydər oğlu - bennak; Murad Ağəli oğlu - bennak;
Abbas Musa oğlu - bennak;
Çift- 1
Bennak – 12 [244 - 245]
Subay - 4
Kəndin qeyri-müsəlmanları (19 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman yarım il işləyir
1 dəyirman yarım il işləyir
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 216 (ağça)
Subay vergisi - 24 (ağça)
İspəncə vergisi - 475 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Paxla üşrü - 5 kile - dəyəri 15 (ağça)
Meyvə üşrü - 290 (ağça)
Bal üşrü - 300 (ağça)
Üzüm bağları müqatəsi - ildə 450 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi
Tapu və dəştibani vergisi - 900 (ağça)

səh. 231.

Dəyirman vergisi - 60 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1200
(ağça)
Yekun - 4664 (ağça)

3. ŞORLUT [NAHIYƏSİNƏ] TABE OLAN KƏNİZƏK KƏNDİ

Nəbi Şərif oğlu - bennak; (Nəbinin) oğlu İsmayıl - subay; Murad Həzrətqulu oğlu - bennak; Baba Rza oğlu - subay; Haşım Məmməd oğlu - bennak;
(Haşımın) qardaşı Səid - subay; Rəcəb Süleyman oğlu - subay; Məmməd Əli oğlu - bennak;
(Məmmədin) oğlu Əli - subay; [245 - 246] Tağı Həbil oğlu - subay;
(Tağının) qardaşı Sadiq - subay; Əbdürrəhim Rza oğlu - bennak; Məmməd Hacı oğlu - bennak;
(Məmmədin) qardaşı İmamverdi - subay; Ağamirzə Ağamurad oğlu - bennak;
(Ağamirzənin) oğlu Ağamurad - bennak; Nəzər Şahmurad oğlu - bennak; Məhəbbət Əli oğlu - subay;
İbrahim Murad oğlu - bennak; Lütfəli Məmməd oğlu - bennak;
(Lütfəlinin) qardaşı Altın - bennak;
Çift- 1
Bennak - 12
Subay - 9
Kəndin qeyri-müsəlmanları
(1 qeyri-müsəlman)
1 dəyirman yarım il işləyir
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 216 (ağça)
Subay vergisi - 54 (ağça)

İspəncə vergisi - 25 (ağça)
Buğda - 20 kile - dəyəri 600 (ağça)
Arpa - 15 kile - dəyəri 300 (ağça)
Darı - 10 kile - dəyəri 150 (ağça)
Meyvə üşrü - 1900 (ağça)
Bal üşrü - 350 (ağça)
Ot üşrü - 150 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Yaylaq vergisi - 152 (ağça)
Qışlaq vergisi - 350 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.
Dəyirman vergisi - 30 (ağça)
Əkin yeri üçün tapu və dəştibani vergisi - 450 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1200 (ağça)
Yekun - 6216 (ağça) [246 - 247]

4. ŞORLUT [NAHIYƏSİNƏ] TABE OLAN YUXARI ƏNDƏMİŞ KƏNDİ¹

Hüseyn Xalis oğlu - bennak; (Hüseynin) oğlu Xalis - subay; Əbdülkərim Xalis oğlu - bennak; Məmməd İbrahim oğlu - subay; Əli Hüseyn oğlu - bennak;
Allahqulu İmamqulu oğlu - bennak; Ovçu Həmzə oğlu - bennak; Musa Hüseyn oğlu - subay; Övliyaqulu Novruz oğlu - bennak; Tahir Qaya oğlu - subay;

səh. 232.

Əbdülmənsur Tahir oğlu - bennak; (Əbdülmənsurun) qardaşı Əsgər - subay; Qasım Əbdülkərim oğlu - subay; Əbdürrəhim Şərif oğlu - bennak; Mirhüseyn Tağı oğlu - bennak;

Məmməd İsmayıl oğlu - bennak; Məmməd Xalıqverdi oğlu - bennak; Mustafa Abdulla oğlu - bennak; Saleh Əvəz oğlu - bennak; Xalıqverdi Məmməd oğlu - bennak;

Çift- 1

Bennak - 14

Subay - 6

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yararsız haldadır.

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 252 (ağça)

Subay vergisi - 36 (ağça)

Buğda - 15 kile - dəyəri 450 (ağça)

Arpa - 7 kile - dəyəri 140 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça)

Meyvə üşrü - 135 (ağça) [247 - 248]

Bal üşrü - 150 (ağça)

Ot üşrü - 160 (ağça)

Üzüm bağları müqatəsi - ildə 500 (ağça)

Qoyun vergisi - 350 (ağça)

Yaylaq vergisi - 210 (ağça)

Qışlaq vergisi - 500 (ağça); kənardan gəlib [bu kənddə qışı keçirənlərdən] alınır.

Kəlül üşrü - 2 kile - dəyəri 36 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Əkin yeri üçün tapu - 300 (ağça)

¹ XVI əsrin sonunda bu kəndin adı "Yuxarı Əndəmiç" kimi qeydə alınmışdı (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 316.)

Dəştibani vergisi - 180 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1230
(ağça)
Yekun - 5174 (ağça)

5. ŞORLUT [NAHIYƏSİNƏ] TABE OLAN BEŞQUŞ KƏNDİ

Əli Qədim oğlu - bennak; (Əlinin) oğlu Ümid - bennak; Əli Haşım oğlu - bennak; (Əlinin) qardaşı Fəzli - subay; İsmayıl Aşur oğlu - bennak;
İmamverdi Rəşid oğlu - bennak; (İmamverdinin) oğlu Musa - bennak; Məmməd Allahverdi oğlu - bennak; Abdulla Əli oğlu - bennak; (Abdullanın) qardaşı İmamverdi - bennak;
Əbdülsəməd Baba oğlu - bennak; Məmməd Şəmsəddin oğlu - bennak; Lütfullah Nağı oğlu - subay; (Lütfullahın) qardaşı Fətəli - subay; Cəfər Çələbi oğlu - bennak; Mehdi Qasım oğlu - bennak;
Çift - 1
Bennak - 13
Subay - 3
Kəndin qeyri-müsəlmanları
(12 qeyri-müsəlmanın siyahısı - *səh.* 232-233)

səh. 233

[248 - 249]

Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 234 (ağça)
Subay vergisi - 18 (ağça)
İspəncə vergisi - 200 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 8 kile - dəyəri 160 (ağça)
Tapu və dəştibani vergiləri - 300 (ağça)
Darı - 6 kile - dəyəri 90 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Üzüm bağları müqatəsi - ildə 450 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2200
(ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun - 4062 (ağça) [249 - 250]

XII [NAXÇIVAN] SANCAĞINA TABE OLAN DƏRƏNÜRGÜT NAHIYƏSİ

1. [DƏRƏNÜRGÜT NAHIYƏSİNƏ] TABE OLAN NÜRGÜT KƏNDİ

(20 qeyri-müsəlmanın siyahısı)

2 dəyirman - il boyu işləyirlər.

Gəlir:

İspəncə vergisi - 500 (ağça)

Buğda - 8 kile - dəyəri 240 (ağça)

Arpa - 6 kile - dəyəri 120 (ağça)

Sumax - 4 kile - dəyəri 60 (ağça)

Qoyun vergisi - 49 (ağça)

Dəyirman vergisi - 120 (ağça)

Tapu və dəştibani vergisi - 300 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 220 (ağça)

Yekun - 1699 (ağça)

2. DƏRƏNÜRGÜT [NAHIYƏSİNƏ] TABE OLAN HƏVAS (?)¹ KƏNDİ

(10 qeyri-müsəlmanın siyahısı - səh. 234-235)

1 dəyirman yararsızdır.

səh. 235.

[250 - 251]

Gəlir:

İspəncə vergisi - 275 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Sumax - 4 kile - dəyəri 60 (ağça)

Qoyun vergisi - 50 (ağça)

Tapu və dəştibani vergisi - 600 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1500 (ağça)

Yekun - 2795 (ağça)

3. DƏRƏNÜRGÜT [NAHIYƏSİNƏ] TABE OLAN VƏRKƏRX (?) KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı)

Gəlir:

İspəncə vergisi - 150 (ağça)

Buğda - 7 kile - dəyəri 180 (ağça)

Arpa 3 kile - dəyəri 60 (ağça)

¹ Bu kəndin adı dəftərin mündəricat bölümündə "Teyvaz" (? - s. 5), "İrəvan əyalətinin icmal dəftəri"ndə isə "Hors" şəklində yazılmışdır (Bax: İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1997, s. 149.)

Sumax - 3 kile - dəyəri 45 (ağça)
Qoyun vergisi - 10 (ağça)
Tapu və dəştibani vergisi - 390 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 2150 (ağça)
Yekun - 3075 (ağça)

4. [DƏRƏNÜRGÜT NAHIYƏSİNƏ] TABE OLAN MİLAX KƏNDİ

(8 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsızdır.

səh. 236.

Gəlir:
İspəncə vergisi - 200 (ağça) [251 - 252]
Buğda - 9 kile - dəyəri 270 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Sumax - 4 kile - dəyəri 60 (ağça)
Qoyun vergisi - 11 (ağça)
Tapu və dəştibani vergisi - 510 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 2.100 (ağça)
Yekun- 3.341 (ağça)

5. [DƏRƏNÜRGÜT NAHIYƏSİNƏ] TABE OLAN ƏZNƏMİRİ KƏNDİ

(11 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsızdır.

Gəlir:
İspəncə vergisi - 275 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 3 kile - dəyəri 60 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Tapu və dəştibani vergisi - 650 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.999 (ağça)
Yekun - 3.299 (ağça)

6. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahibsiz heyvan, qaçmış qul, cariyələrin qanun üzrə [sahiblərindən və saxlanma müddətindən sonrakı satışından] Şorlut və Dərənürgüt nahiyələri üzrə gəlir - 4.200 (ağça) [252 - 253]

XIII. NAXÇIVAN SANCAĞINA TABE OLAN SİSYAN NAHIYƏSİ

1. [SİSYAN NAHIYƏSİNƏ; TABE OLAN SİSYAN KƏNDİ

Əbdülmətləb Hacı Mustafa oğlu - Cabir Ansarinin¹ övladlarındandır; Cəfər İsmayıl oğlu - subay;
Zaman Əmirxan oğlu - bennak; Behbud Əli oğlu - bennak; Rəfi Əli oğlu - subay;

Həsən Əli oğlu - bennak; Əmin Əli oğlu - bennak; Mustafa Əli oğlu - bennak; Əlimərdan Məmməd oğlu
- bennak; Əliqulu Söhbət oğlu - subay;

Yusif Əli oğlu - bennak; Əli Davud oğlu - subay; Nəsir Əhməd oğlu - bennak; Fəzlullah Əhməd oğlu -
subay; Qaraməmməd Səlahəddin oğlu - bennak;

Əli Şərəfəddin oğlu - subay; Əbülqasım Pirxan oğlu - bennak; Əlimirzə Abdulla oğlu - bennak; Əvəz
Piri oğlu - bennak; Məmməd Yaqub oğlu - bennak;

Rza Əhməd oğlu - bennak; Əli Məmməd oğlu - bennak; Ağaməmməd Namazməmməd oğlu - bennak;
Məmmədəmin Əvəz oğlu - bennak; Əbdülisa Məmməd oğlu - bennak;

Çift - 3

Yarım [çift] - 2

Bennak - 18 Subay - 6

4 dəyirman - yararsız haldadır.

1 bəzixana - yararsız haldadır. [253 - 254]

Gəlir:

Çift vergisi - 150 (ağça)

Bennak vergisi - 324 (ağça)

Subay vergisi - 36 (ağça)

Yarım çift üçün vergi - 50 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 25 kile - dəyəri 550 (ağça)

Paxla - 18 kile - dəyəri 324 (ağça)

Noxud - 9 kile - dəyəri 72 (ağça)

Kəlül - 5 kile - dəyəri 90 (ağça)

Kərəsnə - 15 kile - dəyəri 165 (ağça)

Mərcimək - 18 kile - dəyəri 327 (ağça)

Gənəgərçək - 8 kile - dəyəri 70 (ağça)

Pərinc - 19 kile - dəyəri 399 (ağça)

Kərdiyər - 11 kile - dəyəri 231 (ağça)

Sumax - 20 kiie - dəyəri 300 (ağça)

Darı - 14 kile - dəyəri 170 (ağça)

Qoyun vergisi - 60 (ağça)

Axıl vergisi - 120 (ağça)

Dönüm vergisi - 800 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 290 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.990
(ağça)

Yekun- 8.316 (ağça)

¹ Cabir Ansarinin digər bir övladı olan şeyx Siracəddinin vəqfi haqqında bax: Hüsəmettin Karamanlı. Osmanlı dönemi Gence-Karabağ əyalətində vakıflar (16. yüzilyılın sonları) - OTAM, № 4, 1993, s. 639

səh. 238.

2. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ZƏBAZADUR KƏNDİ

Abdulla Ağaməmməd oğlu - bennak; (Abdullanın) qardaşı Salehməmməd - subay; Kazım İbrahim oğlu - bennak; Həsən Məmməd oğlu - bennak;

Bennak – 3 [254-255]

Subay - 1

1 dəyirman - yararsız haldadır,

Çift - 1

Gəlir:

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 10 kile - dəyəri 300 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Çift vergisi - 50 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Paxla - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 7 kile - dəyəri 126 (ağça)

Gənəgərçək - 7 kile - dəyəri 63 (ağça)

Pərinc - 9 kile - dəyəri 189 (ağça)

Kərdiyər - 11 kile - dəyəri 131 (ağça)

Qoyun vergisi - 20 (ağça)

Axil vergisi - 150 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 900 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 2.006 (ağça)

Kəlül - 4 kile - dəyəri 112 (ağça)

Yekun - 5.276 (ağça)

3. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ƏLİLİ KƏNDİ

Əvəz Əlisaleh oğlu - bennak; (Əvəzin) qardaşı Nəqdəli - bennak; Əli Qoca oğlu - bennak; Əyyub Tapdıq oğlu - bennak; (Əyyubun) qardaşı Yusif - subay;

Bennak Şərifin əkin yeri;

Bennak Orucun əkin yeri;

Bennak Bayramın əkin yeri;

1 dəyirman - yararsız haldadır. [255 - 256]

1 dəyirman - yarım il işləyir.

Bennak - 7

Subay - 1

Gəlir:

Bennak vergisi - 126 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 12 kile - dəyəri 360 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Paxla - 5 kile - dəyəri 75 (ağça)

səh. 239

Noxud - 4 kile - dəyəri 75 (ağça)
Gənəgərçək - 3 kile - dəyəri 45 (ağça)
Kərəsnə - 8 kile - dəyəri 90 (ağça)
Kəlül - 10 kile - dəyəri 880 (ağça)
Pərinc - 5 kile - dəyəri 105 (ağça)
Kərdiyar - 6 kile - dəyəri 120 (ağça)
Sumax - 8 kile - dəyəri 120 (ağça)
Darı - 7 kile - dəyəri 105 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Yonca üşrü - 600 (ağça)
Bal üşrü - 20 (ağça)
Dönüm üşrü - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 800 (ağça)
Bakirə qrz və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1999 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Yekun: 6223 (ağça) [256 - 257]

4. SALBARTOB (?) YAYLAĞI

Əvvəllər bu yaylaqda Kəngərli eli¹ yaylar imiş.
Hal-hazırda müxtəlif tayfaların yaylağıdır. Sisyan nahiyəsinə tabedir.
[Gəlir] - 5000 (ağça)

5. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN PEXİN (?) KƏNDİ

Qoca Hüseyn oğlu - bennak; Bennak Məmmədkərimin əkin yeri;
Bennak- 2
Yarım çift - 1
Gəlir:
Bennak vergisi - 36 (ağça) Yarım [çift] üçün vergi - 25 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Noxud - 6 kile - dəyəri 108 (ağça)
Mərcimək - 7 kile - dəyəri 126 (ağça)
Kəlül - 8 kile - dəyəri 108 (ağça)
Sumax - 10 kile - dəyəri 150 (ağça)
Dönüm vergisi - 60 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Kərdiyər - 8 kile - dəyəri 168 (ağça)
Yonca üşrü - 600 (ağça)
Qoyun vergisi - 20 (ağça) [257 - 258]
Axil vergisi - 25 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi - 100 (ağça)
Dəştibani və əkin yeri üçün tapu - 1.900 (ağça)
Bakirə qrz və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun - 3.601 (ağça)

¹ Kəngərli camaatının osmanlılara qədər Gəncə-Qarabağ əyalətində qışlaqları, Arasbat və Bayad nahiyələrində isə mülkləri və üziimlikləri olmuşdu. 1727-ci ildə Kəngərliyə bir qismi Muğan çölünə, Salyan tərəf köçüb yerləşmişdi. Qarabağda qalanlar isə Cavanşir camaatına daxil olmuşdu (Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi Hüsəməddin Məmmədov /Qaramanlı/. Bakı, "Şuşa" nəşriyyatı. 2000, s. 467-468).

6. [SİSYAN NAHIYƏSİNƏ] TABE OLAN ƏRƏFSA KƏNDİ

Gəncəli İlyas oğlu - bennak; (Gəncəlinin) qardaşı Əmin -bennak; Mail Hüseyn oğlu - bennak; Mustafa Əli oğlu - bennak;

Bennak Xəlilin- 4 [çift] əkin yeri;
Bennak Mustafanın 3 [çift] əkin yeri;
Bennak - 6
Çift - 2
2 dəyirman - yararsız haldadırlar.
səh. 240

Gəlir:

Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 114 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 10 kile - dəyəri 200 (ağça)
Kəlül - 5 kile - dəyəri 90 (ağça)
Pərinc - 15 kile - dəyəri 315 (ağça)
Kərdiyər - 14 kile - dəyəri 264 (ağça)
Sumax - 5 kile - dəyəri 75 (ağça)
Yonca üşrü - 500 (ağça)
Qoyun vergisi - 21 (ağça)
Axil vergisi - 140 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Doştibani vergisi və əkin yeri üçün tapu - 1.115 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) [258 - 259]
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin sərbəstlik almaları üçün vergi - 1.989 (ağça)
Yekun - 5.893 (ağça)

7. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ORTAĞIR KƏNDİ¹

(4 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 100 (ağça)
Buğda - 8 kile - dəyəri 240 (ağça)
Arpa - 6 kile - dəyəri 120 (ağça)
Paxla - 10 kile - dəyəri 150 (ağça)
Noxud - 2 kile - dəyəri 36 (ağça)
Darı - 4 kile - dəyəri 60 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Kəlül - 6 kile - dəyəri 108 (ağça)
Pərinc - 11 kile - dəyəri 231 (ağça)
Kərdiyər - 12 kile - dəyəri 262 (ağça)
Qoyun vergisi - 15 (ağça)
Axil vergisi - 150 (ağça)
Yonca üşrü - 700 (ağça)
Başqa kəndlərdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 300 (ağça)

¹ 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (№ 633, s. 362.) "Ortuqiş" (?) şəklində qeyd olunmuş bu kənddə heç kim yaşamırdı. Ermənilər isə buraya, ehtimal ki, XVIII əsrin əvvəllərində yerləşmişdilər.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.190 (ağça)
Badi-hava - 900 (ağça)
Yekun - 5.167 (ağça) [259 - 260]

səh. 241.

8. SİSYAN [NAHİYƏSİNƏ] TABE OLAN AĞAYI KƏNDİ

Əvəzin əkin yeri - bir çift
Yekun - 1 nəfər

Dənli bitkilər, ispəncə, kənardan gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani, gəlinlik vergisi və başqa vergilərdən əldə edilən gəlir -2.999 (ağça)

9. SİSYAN [NAHİYƏSİNƏ] TABE OLAN BENİS KƏNDİ¹

(7 qeyri-müsəlmanın siyahısı)
(3 qeyri-müsəlmanın - 1,5 çift əkin yeri)
2 dəyirman - yararsız haldadırlar.

Gəlir:

İspəncə vergisi - 175 (ağça)
Buğda - 9 kile - dəyəri 270 (ağça)
Arpa - 8 kile - dəyəri 160 (ağça)
Pərinç - 10 kile - dəyəri 210 (ağça)
Kərdiyər - 15 kile - dəyəri 215 (ağça)
Sumax - 5 kile - dəyəri 75 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Paxla - 2 kile - dəyəri 30 (ağça)
Noxud - 7 kile - dəyəri 126 (ağça)
Mərcimək - 4 kile - dəyəri 72 (ağça)
Kəlül - 11 kile - dəyəri 198 (ağça)
Qoyun vergisi- 23 (ağça)
Axil vergisi - 136 (ağça) [260–261]
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)
Yonca üşrü - 100 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 300 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Yekun - 3.325 (ağça)

10. [SİSYAN NAHİYƏSİNƏ] TABE OLAN ƏXLATİYAN KƏNDİ

Məmməd Şahgəldi oğlu - bennak; Şıxəli Şahkərim oğlu -bennak; Subay Məhərrəmin yarım (çift) əkin yeri; Abdal Hüseyn oğlu - subay; Şahsuvar Qurbanəli oğlu - bennak;

səh. 242.

¹ XVI əsrdə bu adda kənd qeydə alınmamışdı. Saylarının az olmasını nəzərə alaraq ermənilərin buraya XVIII əsrin əvvəllərində köçüb yerləşdiklərini söyləmək olar.

(Şahsuvarın) oğlu Abbas - bennak;
Bennak - 4
Subay - 2
Kəndin qeyri-müsəlmanları - (1 nəfər)
2 bəzixana - yararsız haldadırlar.
1 dəyirman - yararsız haldadır.

Başqa yerdən gəlib [bu kəndin torpağından əkib-becərmə işləri üçün istifadə ediləndən] alınan vergi daxil olmaqla

Gəlir:

Bennak vergisi - 90 (ağça)
Subay vergisi - 12 (ağça)
İspəncə vergisi - 25 (ağça)
Buğda - 12 kile - dəyəri 360 (ağça)
Arpa - 10 kile - dəyəri 200 (ağça)
Sumax - 6 kile - dəyəri 90 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça) [261 - 262]
Kəlül - 9 kile - dəyəri 162 (ağça)
Paxla - 7 kile - dəyəri 126 (ağça)
Noxud - 8 kile - dəyəri 144 (ağça)
Mərcimək - 10 kile - dəyəri 270 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Qoyun vergisi - 18 (ağça)
Axıl vergisi - 120 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 415 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi 90 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -

2.190 (ağça)

Yekun - 4.979 (ağça)

11. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN BAŞQA ƏRƏFSA KƏNDİ

Hüseynxan Məmməd oğlu - bennak; Məmmədrza Məmməd oğlu - bennak;

Bennak - 2

Qeyri-müsəlmanlar - (2 nəfər)

1 dəyirman - yararsız haldadır.

Kəndin kilsəsi

Gəlir:

Bennak vergisi - 36 (ağça)
İspəncə vergisi - 50 (ağça)
Buğda - 11 kile - dəyəri 330 (ağça)
Arpa - 16 kile - dəyəri 320 (ağça)
Kərdiyər - 9 kile - dəyəri 189 (ağça)
Pərinc - 5 kile - dəyəri 105 (ağça)
Paxla - 4 kile - dəyəri 60 (ağça)
Noxud - 3 kile - dəyəri 45 (ağça)
Mərcimək - 6 kile - dəyəri 108 (ağça)
Kərəsnə - 7 kile - dəyəri 105 (ağça)
Meyvə üşrü - 200 (ağça) [262 - 263]
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi - 300 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.990 (ağça)
Yonca üşrü - 600 (ağça)

Qoyun vergisi - 12 (ağça)
Axil vergisi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.999 (ağça)
Yekun- 7.183 (ağça)

12. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ŞEYXLƏR KƏNDİ

Məmməd Həmid oğlu - bennak; (Məmmədin) oğlu Mömin - bennak; Rəhim Sübhanverdi oğlu - subay;
Məmməd Yusif oğlu - bennak;

Bennak - 3

Subay - 1

Dövlət xəzinəsinin 2 [qitə] bağçası

2 dəyirman - yararsız haldadırlar.

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi daxil olmaqla

Gəlir:

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Kərdiyər - 9 kile - dəyəri 189 (ağça)

Pərinc - 4 kile - dəyəri 84 (ağça)

Darı - 4 kile - dəyəri 60 (ağça)

Sumax - 3 kile - dəyəri 30 (ağça) [263 - 264]

Paxla - 7 kile - dəyəri 105 (ağça)

Noxud - 5 kile - dəyəri 90 (ağça)

Kərəsnə - 6 kile - dəyəri 90 (ağça)

Kəlül - 7 kile - dəyəri 126 (ağça)

Yonca üşrü - 300 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Çovdar - 8 kile - dəyəri 168 (ağça)

Qoyun vergisi - 600 (ağça)

Axil vergisi - 150 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu -211 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmis cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.000 (ağça)

Yekun - 4.914 (ağça)

13. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN HAKSİ KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, çift, dönüm, dəştibani, tapu, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergidən [əldə edilən] gəlir - 3.150 (ağça)

14. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN QIVRAQ KƏNDİ

Mehrəli Mahmud oğlu - bennak; (Məhrəlinin) oğlu İbrahim - bennak; Gurzalı Mahmud oğlu - bennak;
(Gurzalının) oğlu Vəlipənah - subay; Hüseynşah Nəzər oğlu - bennak;

səh. 244.

Cəbi Məmməd oğlu - bennak;

Bennak – 5 [264 - 265]

Subay - 1

2 dəyirman - yararsız haldadır.

Dövlət xəzinəsinin 2 [qitə] bağçası

Gəlir:

Bennak vergisi - 90 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 11 kile - dəyəri 240 (ağça)

Arpa - 12 kile - dəyəri 240 (ağça)

Kərdiyər - 9 kile - dəyəri 189 (ağça)

Pərinc - 15 kile - dəyəri 315 (ağça)

Kərəsnə - 8 kile - dəyəri 120 (ağça)

Mərcimək - 6 kile - dəyəri 108 (ağça)

Noxud - 5 kile - dəyəri 90 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça)

Darı - 10 kile - dəyəri 150 (ağça)

Sumax - 7 kile - dəyəri 105 (ağça)

Meyvə üşrü - 400 (ağça)

Yonca üşrü - 500 (ağça)

Qoyun vergisi - 30 (ağça)

Axil vergisi - 160 (ağça)

Dönüm vergisi - 400 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 329 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin sərbəstlik almaları üçün vergi - 3.910

(ağça)

Yekun - 7.634 (ağça)

15. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KÖÇƏRİ KƏNDİ

Məmməd Ağa oğlu - subay; Yarməmməd Hüseyn oğlu - bennak; Qulu Gəncəli oğlu - bennak; Yarım çift] əkin yeri olan Əzizqulu - bennak; Yarım [çift] əkin yeri olan Əliqulu - bennak; Yarım [çift] əkin yeri olan Vahrus (?) - bennak;

Bennak – 5 [265 - 266]

Subay - 1

2 dəyirman - yararsız haldadırlar.

Gəlir:

Bennak vergisi - 90 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 16 kile - dəyəri 320 (ağça)

Kərdiyər - 9 kile - dəyəri 189 (ağça)

Sumax - 12 kile - dəyəri 180 (ağça)

Paxla - 6 kile - dəyəri 108 (ağça)

Noxud - 8 kile - dəyəri 144 (ağça)

Mərcimək - 7 kile - dəyəri 126 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça)

Kərəsnə - 15 kile - dəyəri 72 (ağça)

Qoyun vergisi - 15 (ağça)

Axil vergisi - 120 (ağça)

Bal üşrü - 190 (ağça)

Meyvə üşrü - 470 (ağça)

səh. 245.

Dönüm vergisi - 500 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 319 (ağça)

Badi-hava - 299 (ağça)

Yekun - 2.563 (ağça)

16. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN PÜSYAK (?) KƏNDİ

Mahmud Məmmədsaleh oğlu - bennak; Məmməd Yusif oğlu - bennak;

Bennak - 2

1 dəyirman - yararsız haldadır.

Gəlir: [266 - 267]

Bennak - 36 (ağça)

Buğda - 5 kile – dəyəri 150 (ağça)

Arpa - 6 kile - dəyəri 120 (ağça)

Kərdiyər - 11 kile – dəyəri 231 (ağça)

Paxla - 4 kile - dəyəri 72 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 10 kile - dəyəri 150 (ağça)

Pərinc - 10 kile - dəyəri 210 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kəlül - 7 kile - dəyəri 126 (ağça)

Sumax - 9 kile - dəyəri 135 (ağça)

Bal üşrü - 19 (ağça)

Meyvə üşrü - 199 (ağça)

Yonca üşrü - 250 (ağça)

Qoyun vergisi - 10 (ağça)

Axil vergisi - 100 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəştibani və əkin yeri üçün tapu - 396 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 400 (ağça)

Yekun: - 3.384 (ağça)

17. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN MAHRUS KƏNDİ

Mustafa Həzrətqulu oğlu - bennak; (Mustafanın) oğlu Əli-pənah - bennak; Nurçələbi Məmməd oğlu - bennak; Ağəli Babaxan oğlu - bennak;

Bennak - 4

1 dəyirman - yararsız haldadır.

Gəlir:

Bennak vergisi - 72 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça) [267 - 268]

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

səh. 246.

Sumax - 3 kile - dəyəri 45 (ağça)

Yonca üşrü - 200 (ağça)
Paxla - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 10 kile - dəyəri 110 (ağça)
Mərcimək - 9 kile - dəyəri 171 (ağça)
Meyvə üşrü - 190 (ağça) Kolül - 2 kile - dəyəri 36 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 2.111 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 500 (ağça)
Yekun - 4.450 (ağça)

18. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN DƏSDGİRD KƏNDİ

(1 qeyri-müsəlmanın yanm çift əkin yeri)

1 dəyirman - yararsız haldadır.

1 bəzixana - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 25 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 5 kile - (dəyəri) 105 (ağça)

Pərinc - 6 kile - dəyəri 126 (ağça)

Yonca üşrü - 200 (ağça)

Paxla - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça) [268 - 269]

Bal üşrü - 100 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 319 (ağça)

Qoyun vergisi - 10 (ağça)

Axil vergisi - 100 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.900 (ağça)

Yekun: 3.640 (ağça)

19. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN DULUS KƏNDİ

(2 qeyri-müsəlmanın bir çift əkin yeri)

Aşıq Bünyadın əkin yeri.

Aşıq Bünyadın üzüm bağı.

2 dəyirman - yararsız haldadırlar.

1 bəzixana - yararsız haldadır.

Gəlir:

səh. 247.

İspəncə vergisi - 175 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 8 kile - dəyəri 168 (ağça)

Yonca üşrü - 300 (ağça)
Paxla - 3 kile - dəyəri 54 (ağça)
Sumax - 5 kile - dəyəri 75 (ağça)
Kərəsnə - 10 kile - dəyəri 150 (ağça)
Mərcimək - 9 kile - dəyəri 162 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça) [269 - 270]
Qoyun vergisi - 20 (ağça)
Axil vergisi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.999 (ağça)
Yekun: 3.752 (ağça)

20. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN AĞCAKƏND

Kənddə heç kim yaşamır. Dənli bitkilər, çift, dönüm, tapu, dəştibani və başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergilərdən [əldə edilən] gəlir - 2.959 (ağça)

21. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN PİRNAĞUT KƏNDİ

Muxtarəli Tağı oğlu - bennak; Mammədhüseyn Ağbaba oğlu - bennak; Yarəli Qubad oğlu - bennak; Əbülqasım Saleh oğlu - bennak; Murtuzaqulu Ağəli oğlu - bennak;

Bennak- 5

Kənddə yaşayan qeyri-müsəlmanlar (8 qeyri-müsəlmanın siyahısı)¹

2 dəyirman - yararsız haldadırlar.

1 bəzixana - yararsız haldadır.

Gəlir:

Bennak vergisi - 90 (ağça)

İspəncə vergisi - 200 (ağça)

Buğda - 7 kile - dəyəri 210 (ağça)

Arpa - 6 kile - dəyəri 120 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça) [270 - 271]

Yonca üşrü - 1.990 (ağça)

Kərdiyər - 11 kile – dəyəri 231 (ağça)

Pərinc - 12 kile - dəyəri 252 (ağça)

Sumax - 8 kile - dəyəri 90 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça)

Mərcimək - 6 kile – dəyəri 106 (ağça)

Paxla - 10 kile - dəyəri 150 (ağça)

Kərəsnə - 8 kile - dəyəri 125 (ağça)

Qoyun vergisi - 150 (ağça)

Axil vergisi - 198 (ağça)

səh. 248.

Dönüm vergisi - 600 (ağça)

Bal üşrü - 200 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.889 (ağça)

¹ XVI əsirdə bu kənddə ermənilər yaşamamışdılar. 1 Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 363). 1727-ci ildə burada qeydə alınmış ermənilər isə, saylarının az olmasından dolayı, XVIII əsrin əvvəllərində bu kənddə yerləşmişlər.

Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
2.591 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun - 8.687 (ağça)

22. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN UZ KƏNDİ¹

(11 qeyri-müsəlmanın siyahısı)
(4 qeyri-müsəlmanın 2 çift əkin yeri)
2 dəyirman - yararsız haldadırlar.
Gəlir:
İspəncə vergisi - 275 (ağça)
Buğda - 11 kile - dəyəri 330 (ağça)
Arpa - 15 kile - dəyəri 300 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça) [271 - 272]
Pərinc - 2 kile – dəyəri 42 (ağça)
Yonca üşrü - 199 (ağça)
Paxla - 5 kile - dəyəri 90 (ağça)
Noxud - 6 kile - dəyəri 108 (ağça)
Mərcimək - 7 kile - dəyəri 126 (ağça)
Kəlül - 8 kile - dəyəri 144 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Darı - 1 kile - dəyəri 15 (ağça)
Dönüm vergisi - 60 (ağça)
Qoyun vergisi - 11 (ağça)
Axil vergisi - 120 (ağça)
Bal üşrü - 50 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
1.999 (ağça)
Yekun - 4.137 (ağça)

23. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN QARAKİLSƏ KƏNDİ

İbrahim Muradxan oğlu - bennak; (İbrahimin) oğlu Muradxan - bennak; Nəcəf Xanqulu oğlu - bennak;
(Nəcəfin) qardaşı Tahir - bennak; Rzaqulu Nəcəf oğlu - bennak;
İlyas Kazım oğlu - bennak; Məmmədzaman Baxşəli oğlu - bennak; Allahverdi Tapdıq oğlu - bennak;
Hüseyn Məmməd oğlu - bennak; Hüseyn Allahverdi oğlu - bennak;

səh. 249.

Rza Lütəli oğlu - bennak; Əhməd Məmməd oğlu - bennak; Sədrəddin Qoca oğlu - bennak; Ağəli
Nemət oğlu - bennak; Əminəli Əlifxan oğlu - bennak;
Abdul Əlisuvar oğlu - bennak; Məcnun Bayraməli oğlu - bennak; Rüstəm Pirməmməd oğlu - bennak;
[272 - 273]
Bennak - 18
4 dəyirman - yararsız haldadırlar.
Gəlir:
Bennak vergisi - 326 (ağça)

¹ XVI əsrin sonunda Uz kəndində ermənilər yaşamamışdılar. (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 361). Bu kəndə ermənilər, saylarının az olmalarından dolayı, XVIII əsrin əvvəllərində yerləşmiş olmalıdırlar.

Buğda - 11 kile - dəyəri 330 (ağça)
Arpa - 15 kile - dəyər 300 (ağça)
Kərdiyər - 9 kite - dəyəri 189 (ağça) Pərinc - 6 kile - dəyəri 126 (ağça)
Sumax - 5 kile - dəyəri 75 (ağça) Darı - 3 kile - dəyəri 45 (ağça)
Yonca üşrii - 150 (ağça)
Paxla - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 4 kile - dəyəri 72 (ağça)
Kəlül - 8 kile - dəyəri 144 (ağça)
Qoyun vergisi - 10 (ağça)
Axil vergisi - 190 (ağça)
Dönüm vergisi - 90 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.950 (ağça)
Gənəgərçək - 3 kile - dəyəri 15 (ağça)
Bal üşrü - 200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
3.910 (ağça)
Yekun - 6.338 (ağça)

24. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ƏSKƏMOR KƏNDİ

Bennak Cəlil Sevdiməli oğlu qardaşı ilə; Xanməmməd Bayraməli oğlu - bennak; Mövlaqulunun yarım [çift] əkin yeri. 1 dəyirman - yararsız haldadır.
Bennak- 2
Subay - 1
Gəlir: [273 - 274]
Bennak vergisi - 36 (ağça)
Subay vergisi - 6 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Paxla - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 3 kile - dəyəri 54 (ağça)
Gənəgərçək - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 5 kile - dəyəri 90 (ağça)
Bal üşrü - 120 (ağça)
Qoyun vergisi - 16 (ağça)
Axil vergisi - 130 (ağça)
Dönüm vergisi - 700 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
2.850 (ağça)
Yekun - 6.224 (ağça)

səh. 250

25. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KÖMÜR KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, dönüm, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən] alınan vergilərdən [əldə edilən] gəlir - 2.110 (ağça)

26. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KAMİYAB KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, dönüm, tapu, dəştibani, başqa kənddən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergilərdən [əldə edilən] gəlir - 3.100 (ağ-ça) [274 - 275]

156

27. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN QIZILCA KƏNDİ¹

(3 qeyri-müsəlmanın siyahısı)

[Yekun] - 3 nəfər

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Darı - 1 kile - dəyəri 15 (ağça)

Sumax - 4 kile - dəyəri 60 (ağça)

Paxla - 1 kile - dəyəri 18 (ağça)

Noxud - 2 kile - dəyəri 36 (ağça)

Yonca üşrü - 60 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Kərdiyər - 1 kile - dəyəri 21 (ağça)

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Dönüm vergisi - 60 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)

Yekun - 3.620 (ağça)

28. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ŞƏKİ KƏNDİ²

(7 qeyri-müsəlmanın siyahısı)

(4 qeyri-müsəlmanın 2 çift əkin yeri) [275 - 276]

1 dəyirman - yararsız haldadır.

1 bəzixana - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 175 (ağça)

Buğda - 6 kile - dəyəri 180 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Kərdiyər - 7 kile - dəyəri 147 (ağça)

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Yonca üşrü - 200 (ağça)

Paxla - 10 kile - dəyəri 180 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)

Mərcimək - 9 kile - dəyəri 108 (ağça)

səh. 251.

¹ Bu adda kənd XVI əsrin sonunda olmamışdır. XVII əsrdə yaranmasını ehtimal etdiyimiz kəndə ermənilər türk-müsəlman əbalisi buranı tərk etdikdən sonra yerləşmişdilər.

² “İrəvan əyalətinin müfəssəl dəftəri” nə görə (№ 633, s. 360), bu kənddə ermənilər yaşamamışdılar. Onların buraya yerləşməsi XVIII əsrin əvvəllərinə təsadüf etməlidir.

Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Qoyun vergisi - 20 (ağça)
Axil vergisi - 190 (ağça)
Meyvə üşrü - 550 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Doştıbani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzilərin sərbəstlik almaları üçün vergi -
1.880 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun - 5.959 (ağça)

29. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KİVAS KƏNDİ¹

(2 qeyri-müsəlmanın siyahısı) [276 - 277]
(1 qeyri – müsəlmanın yarım çift əkin yeri)
Gəlir:
İspəncə vergisi - 50 (ağça)
Buğda - 2 kile dəyəri 60 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinç - 1 kile - dəyəri 21 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 6 kile - dəyəri 108 (ağça)
Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 4 kile - dəyəri 72 (ağça)
Bal üşrü - 140 (ağça)
Qoyun vergisi - 25 (ağça)
Axil vergisi - 180 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Doştıbani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.200 (ağça)
Yekun - 5.334 (ağça)

¹ 1590-cı ildə Kivas adlı kənddə ermənilər yaşamamışdılar. (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633. s. 361). Ermənilər buraya XVIII əsrin əvvəllərində köçmüş olmalıdırlar.

30. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ƏYLƏGÜD KƏNDİ¹

(6 qeyri-müsəlmanın siyahısı)
4 dəyirman - yararsız haldadırlar.
2 bəzixana - yararsız haldadırlar.
Gəlir:
İspəncə vergisi - 150 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 6 kile - dəyəri 120 (ağça)
Kərdiyor - 11 kile - dəyəri 231 (ağça) [277 - 278]
Pərinç - 2 kile - dəyəri 42 (ağça)

səh. 252.

Paxla - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Yonca üşrü - 200 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 4 kile - dəyəri 72 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Qoyun vergisi - 11 (ağça)
Axil vergisi - 190 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçürü tapu - 309 (ağça)
Bakirə qtz və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.000 (ağça)
Yekun - 3.075 (ağça)

31. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN BƏLƏK KƏNDİ

Məmmədhüseyn Xanəli oğlu - bennak;
Qeyri-müsəlmanlar - (3 nəfərin siyahısı)²
Rövşənin yarım [çift] əkin yeri; Kəndin kilsəsi.
Gəlir:
Bennak vergisi - 18 (ağça)
İspəncə vergisi - 75 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça) [278 - 279]
Darı - 2 kile - dəyəri 30 (ağça)
Yonca üşrü - 500 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinç - 2 kile - dəyəri 47 (ağça)
Qoyun vergisi - 16 (ağça)
Axil vergisi - 180 (ağça)
Paxla - 4 kile - dəyəri 72 (ağça)

¹ XVI əsrin sonunda bu adda kənd olmamışdır. Ermənilər isə buraya, ehtimal ki, XVIII əsrin əvvəllərində yerləşmişdilər.

² Bələk kəndində XVI əsrin sonlarında ermənilər yaşamamışdılar. (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 361). Onlar buraya XVIII əsrin əvvəllərində köçmüş olmalıdırlar.

Noxud - 2 kile - dəyəri 36 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 710 (ağça)
Badi-hava - 300 (ağça)
Yekun - 2.892 (ağça)

32. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN ŞƏLƏT KƏNDİ¹

(4 qeyri-müsəlmanın siyahısı)
(2 qeyri-müsəlmanın bir çift əkin yeri)
2 dəyirman - yararsız haldadırlar.
1 bəzixana - yararsız haldadır.
Kəndin kilsəsi.

səh. 253.

Gəlir:
İspəncə vergisi - 100 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça) [279 - 280]
Arpa - 2 kile – dəyəri 40 (ağça)
Sumax - 6 kile - dəyəri 90 (ağça)
Darı - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Paxla - 2 kile - dəyəri 36 (ağça)
Yonca üşrü - 60 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)
Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)
Pərinç - 2 kile - dəyəri 42 (ağça)
Qoyun vergisi - 10 (ağça)
Axil vergisi - 150 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 2.550 (ağça)
Badi-hava - 1.900 (ağça)
Yekun - 6.086 (ağça)

33. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN TALİBABAD KƏNDİ, BAŞQA ADI VƏRGƏDİR.²

(2 qeyri-müsəlmanın siyahısı)
(1 qeyri-müsəlmanın əkin yeri)
Gəlir:
İspəncə vergisi - 50 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)

¹ XVI əsrin sonunda Şələt kəndində ermənilər yaşamamışdılar (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 360). Ermənilər buraya XVIII əsrin əvvəllərində köçmüş olmalıdırlar.

² "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə bu adda kənd qeydə alınmamışdır. XVII əsrdə yaranmasını ehtimal etdiyimiz bu kəndə ermənilər türk-müsəlman əhali buranı tərک etdikdən sonra yerləşmiş olmalıdırlar.

Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça) [280 - 281]
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Qoyun vergisi - 18 (ağça)
Axil vergisi - 180 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 311 (ağça)
Badi-hava - 1.200 (ağça)
Yekun - 2.335 (ağça)

34. SİSYAN NAHIYƏSİNƏ TABE OLAN ƏRİKLİ KƏNDİ¹

(3 qeyri-müsəlmanın siyahısı)
(1 qeyri-müsəlmanın yarım çift əkin yeri)
2 dəyirman - yararsız haldadırlar.

səh. 254.

Gəlir:
İspəncə vergisi - 3 nəfərdən 75 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 2 kile - dəyəri 40 (ağça)
Darı - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)
Yonca üşrü - 200 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Qoyun vergisi - 15 (ağça) [281 - 282]
Axil vergisi - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 410 (ağça)
Badi-hava - 1.000 (ağça)
Yekun - 2.060 (ağça)

35. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN SƏNKAR KƏNDİ²

(3 qeyri-müsəlmanın siyahısı)
(2 qeyri-müsəlmanın bir çift əkin yeri)
3 dəyirmanı - yararsız haldadırlar.
Gəlir:
İspəncə vergisi - 75 (ağça)

¹ Bu adda kənd XVI əsrin sonunda mövcud olmamışdır. XVII əsrdə yaranmış olmalı bu kəndə ermənilər türk-müsəlman əhalisinin buranı tərk etməsindən sonra yerləşmiş olmalıdırlar.

² Bu adda kənd XVI əsrin sonunda mövcud olmamışdır. XVII əsrdə yaranmış olmalı bu kəndə ermənilər türk-müsəlman əhalisinin buranı tərk etməsindən sonra yerləşmiş olmalıdırlar.

Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 3 kile - dəyəri 60 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinç - 5 kile - dəyəri 105 (ağça)
Yonca üşrü - 210 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 2 kile – dəyəri 30 (ağça)
Bal üşrü - 100 (ağça)
Qoyun vergisi - 20 (ağça)
Axil vergisi - 180 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 700 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça) [282 - 283]
Badi-hava- 1.900 (ağça)
Yekun - 4.736 (ağça)

səh. 255

36. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN PUL KƏNDİ¹

(6 qeyri-müsəlmanın siyahısı)

Gəlir:

İspəncə vergisi - 150 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 7 kile - dəyəri 140 (ağça)

Sımax - 3 kile - dəyəri 45 (ağça)

Pərinç - 2 kile - dəyəri 42 (ağça)

Kərdiyər - 2 kile • dəyəri 42 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Bal üşrü - 30 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça)

Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)

Noxud - 4 kile - dəyəri 72 (ağça)

Qoyun vergisi- 10 (ağça)

Axil vergisi - 120 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 900 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 455 (ağça)

Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.810 (ağça)

Yekun - 4.250 (ağça) [283 - 284]

37. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN HORENDUZ KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, çift, dönüm, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergilərdən [əldə edilən] gəlir - 2.900 (ağça)

¹ XVI əsrin sonunda Pul kəndi Dərəşahbuz nahiyəsinə tabe idi (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 154). Bu dövrdə kənddə ermənilər yaşamamışdılar. Onlar bu kəndə, ehtimal ki, XVIII əsrin əvvəllərində yerləşmişdilər.

38. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KEŞİŞ KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, dönüm, tapu, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergilərdən [əldə edilən] gəlir - 1.999 (ağça)

39. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN KƏLƏDƏK KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, dönüm, tapu, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergilərdən [əldə edilən] gəlir - 2.300 (ağça)

səh. 256.

40. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN BERDİ KƏNDİ¹

(3 qeyri-müsəlmanın siyahısı)

3 dəyirman - yararsız haldadırlar. [284 - 285]

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Sumax - 4 kile - dəyəri 60 (ağça)

Darı - 1 kile - dəyəri 15 (ağça)

Dönüm vergisi - 700 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)

Mərcimək - 4 kile - dəyəri 72 (ağça)

Noxud - 5 kile - dəyəri 90 (ağça)

Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 6 kile - dəyəri 124 (ağça)

Yonca üşrü - 60 (ağça)

Bal üşrü - 200 (ağça)

Qoyun vergisi - 19 (ağça)

Axıl vergisi - 200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.810 (ağça)

Yekun - 5.132 (ağça)

41. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN QALACIQ KƏNDİ²

(3 qeyri-müsəlmanın siyahısı)

1 bəzixana - yararsız haldadır.

2 dəyirman - yararsız haldadırlar.

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

¹ Berdi kəndi XVI əsrin sonunda mövcud olmamışdı. Ermənilər buraya, görünür, XVIII əsrin əvvəllərində yerləşmiş olmalıdırlar.

² Qalacıq kəndi XVI əsrin sonunda mövcud olmamışdı. Türk-müsəlmanlar tərəfindən salınan bu kəndə ermənilər türk-müsəlman əhalinin buranı tərk etməsindən sonra yerləşmiş olmalıdırlar.

Buğda - 5 kile - dəyəri 105 (ağça) [285 - 286]
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 42 (ağça)
Pərinç - 2 kile - dəyəri 42 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Noxud - 4 kile - dəyəri 72 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Yonca üşrü - 200 (ağça)
Bal üşrü - 250 (ağça)
Qoyun vergisi - 11 (ağça)
Axil vergisi - 110 (ağça)

səh. 257.

Dönüm vergisi - 600 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)
Otlaq vergisi - 300 (ağça); kənardan gəlib [buranın otlağından istifadə edənlərdən] alınır.
Badi-hava - 1.000 (ağça)
Yekun - 4.389 (ağça)

42. SİSYAN [NAHIYƏSİNƏ] TABE OLAN BAZARÇAYI KƏNDİ

Kənddə heç kim yaşamır.

2 dəyirman - yararsız haldadırlar.

Dənli bitkilər, çift, dönüm, tapu, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergilərdən [əldə ediləri] gəlir - 1.999 (ağça)

43. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, sahıbsız heyvan, qaçmış qui, cariyələrin qanuna görə tə'yin edilmiş [saxlanma müddətindən sonrakı satışından] Sisyan nahiyəsi üzrə gəlir - ildə 8.000 (ağça) [286–287]

XIV NAXÇIVAN SANCAĞINA TABE OLAN DƏRƏLƏYƏZ NAHIYƏSİ¹

1. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN AXURA KƏNDİ

Hatəm Miriş oğlu - bennak; Dirxan (?) İdris oğlu - bennak - kətxuda; (Dirxanın) qardaşı Şərif - bennak; (Dirxanın) başqa qardaşı Əli - bennak; Ovçu Hatəm oğlu - bennak;

(Ovçunun) qardaşı Qorçuxan - bennak; Əli İsmixan oğlu - bennak; (Əlinin) qardaşı Yusif - bennak; Qasım Beyrək oğlu - bennak; (Qasımın) oğlu Saleh - bennak; [287 - 288]

Məmmədhüseyn Pirqulu oğlu - bennak; Yav' r Pirqulu oğlu - bennak; Cəbi Haqverdi oğlu - bennak; Yaylıxan Seyfi oğlu - bennak; Əliməmməd Muradverdi oğlu - bennak;

Əsgər Əlixan oğlu - bennak; Elxan Mirzəbəy oğlu - bennak; Əlimurad Ovçu oğlu - subay; Əli Məmmədəli oğlu - subay; Məmməd.....oğlu - subay;

Allahaman Uğruşah (?) oğlu - subay; Məhərrəm Şahverdi oğlu - subay;

Yanm çift - 5

Çift - 12

Bennak - 17

Subay - 5

2 dəyirman - yarım il işləyirlər.

2 dəyirman - yararsız haldadırlar.

Gəlir:

Çift vergisi - 600 (ağça)

Yarım [çift] üçün vergi - 125 (ağça)

Bennak vergisi - 300 (ağça)

Subay vergisi - 30 (ağça)

Buğda - 2 kile - dəyəri 600 (ağça)

Arpa - 10 kile - dəyəri 200 (ağça)

Darı - 5 kile - dəyəri 75 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 7 kile - dəyəri 105 (ağça)

Mərcimək - 9 kile - dəyəri 161 (ağça)

Noxud - 2 kile - dəyəri 36 (ağça)

¹ İstər ərazisi, istərsə də yaşayış məskənlərinin sayına görə Dərələyəz nahiyəsi bu dövrdə Naxçıvan sancağının ən böyük ərazi-inzibati vahidi olmuşdu - burada 1727-ci ildə 99 kənd və 5 meyrə qeydə alınmışdı. Bunların da yalnız 68-i məskun olmuş, digərlərində isə bu dövrdə heç kim yaşamamışdır.

XVI əsrin sonlarında ərazi-inzibati vahidi kimi mövcud olmamış Dərələyəz nahiyəsinə tabe olan 36 kənddə çox az sayda - cəmi 216 vergi mükəlləfiyyəti daşıyan erməni yaşamışdır. Bu kəndlərdən isə yalnız üçü - Bazarçayı və Zebil nahiyələrinə tabe olan Kələdək, Yengicə, Moz - mövcud olmuşdu (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, № 633, s. 156, 332). Digər 33 kənd isə, ehtimal ki, XVIII əsrin əvvəllərində yaranmış kəndlərdir.

Ermənilərin bu kəndlərdə yerləşmələrinə gəldikdə, onu qeyd edə bilərik ki, adlarını çəkdiyimiz Kələdək, Yengicə və Məz kəndlərində XVI əsrin sonunda ermənilər yaşamamışdılar. Onlar buraya, həmin kəndlərin türk-müsəlman əhalisi öz yerlərini tərk etdikdən sonra məskunlaşmışdılar. Ermənilərin bu üç kəndə yerləşmə dövrünə gəldikdə isə, onların saylarının az olmasına əsaslanaraq, onların bu kəndlərə XVIII əsrin əvvəllərində yerləşdiyini deyə bilərik. Dərələyəz nahiyəsinin ermənilər yaşayan 33 kəndinin (Arpa, Amaqu, Cıvə, Aynazor, Haviç, Caqazur, Üstün, Hurevadin, Ayısəsi, Gələnçevir, Ərdəpin, Ərdiş, Xors, Ortaköy, Züyrək, Keşiş Başköy, Kisək, Ərgez, Kükivans, Azadək, Zeytə, Hərher, Kolanı, Qurd Əmir, Gümüşçülə, Ərnici, Çul, Kömür, Kabud, Qındevəs, Horadüz) adlarından da göründüyü kimi, bir çoxları türk-müsəlman əhali tərəfindən salınmış və onlar buralardan köçdükdən sonra, ermənilər XVII əsrin sonları və yaxud XVIII əsrin əvvəllərində buralara yerləşmişdilər.

Bostan məhsullan üşrü - 10 (ağça)
Üzüm və meyvə üşrü - 200 (ağça)
Qoyun vergisi - 190 (ağça)
Axil vergisi - 500 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Bakiro qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) [288 - 289]
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 400 (ağça)
Badi-hava - 700 (ağça)
Niyabət, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.500 (ağça)
Yekun - 8.065 (ağça)

səh. 259.

2. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN HƏMZƏLİ KƏNDİ KƏRƏMPA MƏZRƏƏSİYLƏ.

Hüseyn Ocaqqulu oğlu - bennak; - kətxuda; (Hüseynin) qardaşı Mustafa - bennak; Orduxan Savalan oğlu - bennak; Baba Əmir oğlu - bennak; Bürcəli Muradverdi oğlu - bennak;
Bərxudar Əli oğlu - bennak; Ağa Nəbi oğlu - bennak; Mövlaverdi Veyis oğlu - subay; Hoşrətqulu Əmir oğlu - bennak;
Çift - 1
Yarım [çift] - 3
Bennak - 8
Subay - 1
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır.

DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN SÜBHAN KƏNDİ

Məmməd Sübhan oğlu - bennak; (Məmmədin) oğlu Məmməd - subay; Yusif Nəzər oğlu - bennak;
Hüseyn Bayram oğlu - bennak; (Hüseynin) qardaşı Əmin - subay;
Muradxan Səfixan oğlu - bennak; Murad İmamqulu oğlu - bennak; Aras Nəcəf oğlu - subay; Mustafa Quluxan oğlu - bennak;
Bennak - 6
Subay - 3 [289 - 290]
Çift - 2
Yarım [çift] - 3

DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KOSALI KƏNDİ

Sabitxan İbrahim oğlu - bennak; Allahverdi Dilənçi oğlu - bennak;
Bennak - 2
Yarım çift - 1
Üç kənddən əldə edilən gəlir:
Çift vergisi - 150 (ağça)
Yarım [çift] üçün vergi - 150 (ağça)
Bennak vergisi - 288 (ağça)
Subay vergisi - 24 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 8 kile - dəyəri 168 (ağça)

Sumax - 5 kile - dəyəri 75 (ağça)
Kərdiyər - 25 kile – dəyəri 525 (ağça)
Pərinc - 18 kile – dəyəri 378 (ağça)
Mərcimək - 6 kile - dəyəri 108 (ağça)
Noxud - 4 kile - dəyəri 72 (ağça)
Kərəsnə - 12 kile - dəyəri 180 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Kəlül - 7 kile - dəyəri 126 (ağça)
Pambıq üşrü - 825 (ağça)
Bal üşrü - 600 (ağça)
Meyvə üşrü - 81 (ağça)
Qoyun vergisi - 250 (ağça)
Axil vergisi - 435 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani və əkin yeri üçün tapu - 500 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
1.999 (ağça) [290 - 291]

səh. 260.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Bostan məhsulları üşrü - 190 (ağça)
Yekun - 8.434 (ağça)

3. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN HAVİC KƏNDİ

Aliahverdi Hüseyn oğlu - bennak; (Allahverdinin) qardaş Rüstəm - bennak;
Çift - 2
Bennak - 2
Qeyri-müsəlmanlar - (4 nəfər)
Gəlir:
Çift vergisi - 100 (ağça)
Bennak vergisi - 36 (ağça)
İspəncə vergisi - 100 (ağça)
Buğda - 12 kile - dəyəri 36 (ağça)
Arpa - 9 kile - dəyəri 180 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Sumax - 8 kile - dəyəri 120 (ağça)
Mərcimək - 5 kile - dəyəri 90 (ağça)
Kərəsnə - 7 kile - dəyəri 105 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 3 kile - dəyəri 54 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 3.800 (ağça)
Badi-hava - 690 (ağça)
Yekun - 2.758 (ağça) [291 - 292]

4. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN MORAVİK KƏNDİ

Mirəziz Mirzəxan oğlu - bennak; Qılıcxan Mnrtozaqulu oğlu - bennak; İmamverdi Allahqulu oğlu -
sıbay;

Yarım çift - 2

Bennak - 2

Subay - 1

Gəlir:

Çift vergisi - 100 (ağça)

Bennak vergisi - 36 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Sumax - 5 kile - dəyəri 375 (ağça)

Kərdiyər - 7 kile - dəyəri 147 (ağça)

Pərinc - 4 kile - dəyəri 184 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 9 kile - dəyəri 145 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)

Badi-hava - 185 (ağça)

Yekun - 1.220 (ağça)

səh. 261.

5. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN HEŞİN KƏNDİ

Əminverdi Yusif oğlu - bennak - kətxuda; (Əminverdinin) qardaşı Əliverdi - bennak;
Xudaqulu.....oğlu - bennak; (Xudaqulunun) qardaşı İsxan - bennak; (İsxanın) oğlu İsmixan -subay; [292 -
293]

Haqnəzər İbrahim oğlu - bennak; (Haqnəzərin) qardaşı Maqsud - bennak; Yusif Əliverdi oğlu - bennak;
Şaban Əmin-verdi oğlu - bennak;

1 dəyirman - yararsız haldadır.

Çift - 3

Yarım [çift] - 2

Bennak- 8

Subay - 1

Gəlir:

Çift vergisi - 150 (ağça)

Yarım [çift] üçün vergi - 50 (ağça)

Bennak vergisi - 64 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 9 kile – dəyəri 270 (ağça)

Arpa - 7 kile - dəyəri 147 (ağça)

Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)

Pərinc - 4 kile - dəyəri 84 (ağça)

Sumax - 12 kile - dəyəri 900 (ağça)

Düyü - 2 kile - dəyəri 30 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 6 kile - dəyəri 108 (ağça)

Üzüm və bağ məhsulları üşrü - 150 (ağça)

Qoyun vergisi - 200 (ağça)

Axil vergisi - 400 (ağça)
Dönüm vergisi - 60 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 319 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 121 (ağça)
Yekun - 3.608 (ağça)

6. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN YAYCI KƏNDİ

Haqverdi Yusif oğlu - bennak; (Haqverdinin) oğlu Boran-xan - subay; Xəlil Əlixan oğlu - bennak;
Əliverdi Ağaməmməd [293 - 294] oğlu - bennak; Məmməd Əhməd oğlu - bennak;
(Məmmədin) oğlu Miriməli - bennak; Ocaqqulu İsmayıl oğlu - bennak; İsxan Musa oğlu - bennak; Əli
Əlixan oğlu - bennak; (Əlinin) qardaşı Dərviş - bennak;
Lətifxan Muradxan oğlu - bennak; (Lətifxanın) qardaşı Məmməd - subay; Pirəli Cənnətəli oğlu -
bennak; Mehrəli Nurəli oğlu - bennak; Müsahibxan Laçın oğlu - bennak;
Məmməd Hüseyin Məmmədəli oğlu - bennak; Şahəli Musa oğlu - bennak; İmadəli Hüseyin oğlu -
bennak; Soltanhüseyn İsxan oğlu - subay; Əlifxan Dostəli oğlu - bennak;

səh. 262.

(Əlifxanın) oğlu Hüseyin - bennak; (Hüseynin) qardaşı Soltanhüseyn - subay;
Çift - 6
Yarım [çift] - 6
Bennak - 18
Subay - 4
3 dəyirman - il boyu işləyirlər.
1 dəyirman - yararsız haldadır.
Gəlir:
Çift vergisi - 300 (ağça)
Yarım [çift] üçün vergi - 150 (ağça)
Bennak vergisi - 324 (ağça)
Subay vergisi - 24 (ağça)
Buğda - 21 kile - dəyəri 630 (ağça)
Arpa - 25 kile - dəyəri 500 (ağça)
Darı - 11 kile - dəyəri 165 (ağça)
Sumax - 6 kile - dəyəri 90 (ağça)
Kərdiyər - 12 kile - dəyəri 152 (ağça)
Pərinc - 15 kile - dəyəri 305 (ağça)
Çəltik üşrü - 2.000 (ağça)
Pambıq - 15 man - dəyəri 1.025 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça) [294 - 295] 168
Mərcimək - 5 kile - dəyəri 90 (ağça)
Kəlül - 7 kile - dəyəri 126 (ağça)
Noxud - 6 kile - dəyəri 108 (ağça)
Paxla - 2 kile - dəyəri 30 (ağça)
Tənbəki üşrü - 600 (ağça)
Bal üşrü - 210 (ağça)
Üzümlük və bağçalar müqatiəsi - 1.900 (ağça)
Dönüm vergisi - 729 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.900 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Qoyun vergisi - 180 (ağça)
Axil vergisi - 390 (ağça)
Dəyirman vergisi - 180 (ağça)

Badi-hava, işlənmiş günah, törədümiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.990
(ağça)
Yekun - 15.227 (ağça)

7. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ÇAĞAZUR KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 150 (ağça)
Buğda - 10 kile - dəyəri 300 (ağça)
Arpa - 8 kile – dəyəri 160 (ağça)
Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)
Pərinc - 11 kile - dəyəri 131 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Pambıq - 12 man - dəyəri 900 (ağça)
Çəltik üşrü - 500 (ağça)
Kəlül - 11 kile - dəyəri 219 (ağça) [295 - 296]

səh. 263.

Mərcimək - 15 kile - dəyəri 270 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 80 (ağça)
Qoyun vergisi - 300 (ağça)
Axıl vergisi - 220 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 610 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1 190
(ağça)
Yekun - 5.763 (ağça)

8. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN XAÇIK KƏNDİ

Məmməd Abdulla oğlu - bennak; Sabitxan Bayram oğlu -bennak;
Çift - 1 Bennak - 2
Qeyri-müsəlmanlar -(11 nəfər)
1 deyirman - sel suyu ilə işləyir.
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 36 (ağça)
İspəncə vergisi - 275 (ağça)
Buğda - 12 kile - dəyəri 360 (ağça)
Arpa - 12 kile - dəyəri 280 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Sumax - 6 kile – dəyəri 450 (ağça)
Meyvə üşrü - 20 (ağça)
Qoyun vergisi - 120 (ağça) [296 - 297]

Axil vergisi - 350 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Dəyirman vergisi - 15 (ağça)
Dönüm vergisi - 190 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 419 (ağça)
Yaylaq vergisi - 500 (ağça); basqa yerdən gəlib [burada yaylayanlardan] alınır.
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.110
(ağça)
Yekun - 5.350 (ağça)

9. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN KƏLƏDƏK KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

səh. 264.

Gəlir:

İspəncə vergisi - 50 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 3 kile - dəyəri 60 (ağça)
Sumax - 4 kile - dəyəri 60 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 460 (ağça)
Kərdiyər - 1 kile - dəyəri 21 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Noxud - 2 kile - dəyəri 36 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Qoyun vergisi - 19 (ağça) Axil vergisi - 100 (ağça) [297 - 298]

10. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN KƏNZƏK KƏNDİ

Əsgər Əli oğlu - bennak; (Əsgərin) oğlu Gənciməli - bennak; Qasıməli Əvşanəli (?) oğlu - bennak;
Çaqmazəli (?) Babaəli oğlu - bennak; Bədəlxan Ağanəzər oğlu - bennak;

Çift - 4

Bennak- 5

Gəlir:

Çift vergisi - 200 (ağça)
Bennak vergisi - 90 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 8 kile - dəyəri 160 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Meyvə üşrü - 190 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 390 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava- 1.000 (ağça)
Yekun - 2.412 (ağça) [298 - 299]

11. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN VEYSƏLLİ KƏNDİ

Səh. 265.

Əmirxan Qaraxan oğlu - bennak; (Əmirxanın) qardaşı Məmmədخان - bennak; Məmmədqulu İmamqulu oğlu - bennak;

Çift - 1
Bennak - 3 Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 54 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 3 kile – dəyəri 60 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Çəltik üşrü - 500 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani və əkin yeri üçün tapu - 299 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 391 (ağça)
Yekun - 2.794 (ağça)

12. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ƏYƏR KƏNDİ

Uğurbəy Abdal oğlu - bennak; Həməzə Uğurbəy oğlu - bennak; (Həməzənin) qardaşı Camal - bennak;

Çift - 1
Bennak - 3
Gəlir:
Çift vergisi - 54 (ağça) [299 - 300]
Bennak vergisi - 54 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Arpa - 2 kile - dəyəri 40 (ağça)
Pərinc - 6 kile - dəyəri 126 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Sumax - 5 kile - dəyəri 75 (ağça)
Darı - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 2 kile – dəyəri 36 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.910 (ağça)
Paxla - 1 kile - dəyəri 15 (ağça)
Noxud - 3 kile - dəyəri 54 (ağça)
Çəltik üşrü - 400 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 211 (ağça)
Dönüm vergisi - 425 (ağça)
Yekun - 3.741 (ağça)

13. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN DAKZİD KƏNDİ

Vəli Nurməmməd oğlu - bennak; (Vəlinin) oğlu Hatəm -bennak; Qərib Çələbi oğlu - bennak; Aliahverdi Dünyamalı oğlu - bennak; İbrahim Lətif oğlu - bennak;

səh. 266.

Mirzəli Baba oğlu - bennak; (Mirzəlinin) qardaşı Əmrullah - bennak; Qurban Qasım oğlu - bennak; İsxan Tanrıverdi oğlu - bennak; Vəliməmməd Nəzər oğlu - bennak;

Şükrü Qondəli oğlu - bennak; Aliahverdi Əmri oğlu - bennak; (Allahverdinin) qardaşı Mövlaverdi - subay; Əhməd Musa oğlu - bennak; Vəli Ağamir oğlu - bennak; [300 - 301]

Soltanqulu Baba oğlu - bennak; (Soltanqulunun) qardaşı Həsən - subay; Ağabala Mirrüstəm oğlu - subay; Məmmədqulu Ağaməmməd oğlu - bennak; (Məmmədqulunun) oğlu Mustafə -subay;

Sərdar Məmməd oğlu - bennak; Fətəli Pırbudaq oğlu - bennak; Əli Zaman oğlu - bennak; İsmayıl Lətif oğlu - subay; (İsmayılın) qardaşı Mahmud - bennak;

Tannverdi Nəzər oğlu - bennak; Səfərqulu Mahmud oğlu -bennak;

Çift - 3

Yarım [çift] - 5

Bennak - 22 Subay - 5

Gəlir:

Çift vergisi - 150 (ağça);

Yarım [çift] üçün vergi - 125 (ağca)

Bennak vergisi - 396 (ağça)

Subay vergisi - 30 (ağça)

Buğda - 25 kile - dəyəri 750 (ağça)

Arpa - 9 kile - dəyəri 180 (ağça)

Kərdiyər - 12 kile - dəyəri 152 (ağça)

Pərinc - 28 kile - dəyəri 605 (ağça)

Sumax - 6 kile - dəyəri 90 (ağça)

Darı - 9 kile – dəyəri 105 (ağca)

Kəlül - 18 kile - dəyəri 324 (ağça)

Mərcimək - 5 kile - dəyəri 90 (ağça)

Kərəsnə - 6 kile - dəyəri 90 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Paxla - 5 kile - dəyəri 75 (ağça)

Pambıq - 10 man - dəyəri 750 (ağca)

Çəltik üşrü - 1.200 (ağça)

Meyvə üşrü - 150 (ağça)

Bal üşrü - 120 (ağça)

Bostan məhsullan üşrü - 500 (ağça)

Qoyun vergisi - 120 (ağça) [301 - 302]

Axil vergisi - 300 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 920 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapı - 399 (ağça)

Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul kənzlərin sərbəstlik almaları üçün vergi - 2.810 (ağça)

Yekun - 10.060 (ağça)

14. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ARPA KƏNDİ

(17 qeyri-müsəlmanın siyahısı - *səh. 266-267*)

səh. 267.

2 dəyirman - yarım il işləyirlər. Gəlir:
İspəncə vergisi - 425 (ağça)
Buğda - 15 kile - dəyəri 450 (ağça)
Arpa - 21 kile - dəyəri 420 (ağça)
Kərdiyər - 12 kile - dəyəri 152 (ağça)
Pərinç - 5 kile - dəyəri 105 (ağça)
Darı - 4 kile - dəyəri 60 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Pambıq - 7 man - dəyəri 525 (ağça)
Çəltik üşrü - 600 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Paxla - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 4 kile - dəyəri 72 (ağça)
Noxud - 8 kile - dəyəri 144 (ağça)
Korəsnə - 3 kile - dəyəri 45 (ağça)
Bostan məhsulları üşrü - 120 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dəyirman vergisi - 60 (ağça)
Dönüm vergisi - 499 (ağça) [302 - 303]
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)
Qoyun vergisi - 200 (ağça)
Axil vergisi - 220 (ağça)
Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
2.111 (ağça)
Yekun - 6.669 (ağça)

15. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AMAĞU KƏNDİ

(13 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - su ilə işləyir.

Gəlir:

İspəncə vergisi - 300 (ağça)
Buğda - 6 kile - dəyəri 180 (ağça)
Arpa - 11 kile - dəyəri 220 (ağça)
Darı - 5 kile - dəyəri 75 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)

səh. 268.

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinç - 3 kile - dəyəri 63 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Meyvə üşrü - 20 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Axil vergisi - 200 (ağça)

Bal üşrü - 20 (ağça)

Dəyirman vergisi - 15 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 199 (ağça)

Yekun - 4.032 (ağça) [303 - 304]

16. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ÇİVƏ KƏNDİ

(5 qeyri-müsəlmanm siyahısı)

Gəlir:

İspəncə vergisi - 125 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 2 kile - dəyəri 42 (ağça)

Meyvə üşrü - 10 (ağça)

Kəlül - 1 kile - dəyəri 18 (ağça)

Darı - 1 kile - dəyəri 15 (ağça)

Noxud - 1 kile - dəyəri 18 (ağça)

Paxla - 1 kile - 15 (ağça)

Qoyun vergisi - 100 (ağça)

Axil vergisi - 285 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dönüm vergisi - 101 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 2.900 (ağça)

Yekun - 4.349 (ağça)

17. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN QIZILGÖZ KƏNDİ, BAŞQA ADI ŞƏKƏRBƏYLİDİR.

Hacı Bayram Əlivəli oğlu - bennak; Vəli Mahmud oğlu - bennak; Əhməd Hacı Nəbi oğlu - bennak;
Ziyanur Məmməd oğlu [304 - 305] - bennak; Qasım Əli oğlu - bennak;

Rəfi Əli oğlu - subay; Məmməd vəli Cabirxan oğlu - bennak; (Məmməd vəlinin) oğlu Tağı - subay;
Məmməd Yusif oğlu - bennak; Piri Əli oğlu - subay;

səh. 269.

Mustafa İbrahim oğlu - subay; Mahmud İbrahim oğlu - subay; Bayramqulu Mustafa oğlu - bennak;
Məmməd Hacı Nəbi oğlu - bennak; Məmməd Mənsur oğlu - bennak;

Məmməd xan Mollabəy oğlu - bennak; Əli Məmməd oğlu - bennak; Mənsur Xəlil oğlu - bennak;
Əliməmməd Aliahverdi oğlu - bennak; Qurbanəli Ağamqulu oğlu - bennak;

İshaq Qaraca oğlu - bennak; Mustafa Vəli oğlu - bennak; Əli İbrahim oğlu - subay; Əli Məmmədqulu oğlu - bennak;

Çift - 11

Yarım [çift] - 6

Bennak - 19

Subay - 5

Gəlir:

Çift vergisi - 550 (ağça)

Yarım [çift] Üçün vergi - 150 (ağça)

Bennak vergisi - 342 (ağça)

Subay vergisi - 30 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 21 küe - dəyəri 42 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Mərcimək - 5 kile - dəyəri 90 (ağça)
Noxud - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 5 kile – dəyəri 75 (ağça)
Bal üşrü - 50 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça) [305 - 306]
Darı - 9 kile - dəyəri 135
Qoyun vergisi - 100 (ağça)
Axil vergisi - 400 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.879
(ağça)
Yekun - 6.762 (ağça)

18. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AYNAZOR KƏNDİ

(22 qeyri-müsəlmanın siyahısı - səh. 269-270)

səh. 270.

1 dəyirman - yarım il işləyir.
4 dəyirman - yararsız haldadırlar.
Bəzixana - 1
Gəlir:
İspəncə vergisi - 550 (ağça)
Buğda - 21 kile - dəyəri 630 (ağça)
Arpa - 22 kile - dəyəri 440 (ağça)
Sumax - 3 kile - dəyəri 45 (ağça)
Darı - 2 kile - dəyəri 36 (ağça)
Kərdiyər - 8 kile - dəyəri 168 (ağça)
Pərinc - 11 kile - dəyəri 231 (ağça)
Kəlül - 12 kile - dəyəri 216 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Noxud - 2 kile - dəyəri 36 (ağça)
Çəltik üşrü - 1.200 (ağça)
Pambıq - 11 man - dəyəri 825 (ağça)
Paxla - 5 kile - dəyəri 75 (ağça)
Çovdar - 2 kile - dəyəri 30 (ağça) [306 - 307]
Gənəgərçək - 1 kile - dəyəri 15 (ağça)
Bal üşrü - 20 (ağça)
Üzümlük və bağçalar müqatiəsi - ildə 250 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axil vergisi - 300 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Dönüm vergisi - 720 (ağça)
Bəzixana vergisi - 120 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.900 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 4.900 (ağça)
Yekun - 11.995 (ağça)

19. DƏRƏLƏYOZ [NAHİYƏSİNƏ] TABE OLAN BAĞÇACIQ KƏNDİ

Vəli Məmmədveli oğlu - bennak; (Vəlinin) qardaşı Tağıvəli - subay; Bünyad Muxtar oğlu - bennak;
Nurəli Əbülqasım oğlu - bennak; Abdal Əbdülqasım oğlu - subay;

Bennak - 3

Subay - 2

Çift - 1

Gəlir:

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 12 (ağça)

Buğda - 5 kile - dəyəri 40 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

səh. 271

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 11 kile - dəyəri 231 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça) [307 - 308]

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Axil vergisi - 290 (ağça)

Dönüm vergisi - 200 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Çift vergisi - 50 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 179 (ağça)

Yekun - 2.019 (ağça)

20. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN RİND KƏNDİ

Kənddə heç kim yaşamır.

Buğda, çift, dönüm, tapu, dəştibani, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi və başqalarından [əldə edilən] gəlir - 2.100 (ağça)

21. DƏRƏLƏYƏZ NAHİYƏSİNƏ] TABE OLAN QOZLUCA KƏNDİ

Kənddə heç kim yaşamır. Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 4.000 (ağça)

22. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KƏRƏKOR KƏNDİ

Kənddə heç kim yaşamır. dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 1.999 (ağça) [308 - 309]

23. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ÇANAQÇI KƏNDİ

Kənddə heç kim yaşamır. Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir -2.810 (ağça)

24. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN KEŞİŞVİRANI KƏNDİ

Kənddə heç kim yaşamır.

2 dəyirman - yararsız haldadırlar.

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.000 (ağça)

25. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN URNUT KƏNDİ

Kənddə heç kim yaşamır.

3 dəyirman - yararsız haldadırlar.

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.910 (ağça)

26. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN XINS KƏNDİ

Bennak Orucun yarım [çift] əkin yeri;

Bennak Seyfinin yarım [çift] əkin yeri.

Bennak - 2

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi daxil olmaqla gəlir:

Bennak vergisi - 36 (ağça) [309 - 310]

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 2.000 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.280 (ağça)

Yekun - 3.735 (ağça)

səh. 272.

27. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN CƏFƏRLİ KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 1.801 (ağça)

28. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN QAŞQA KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.000 (ağça)

29. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏNKÜZİ KƏNDİ

Kənddə heç kim yaşamır. Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.980 (ağça) [310 - 311]

30. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN TELSİN KƏNDİ

Kənddə heç kim yaşamır.

2 dəyirman - yararsız haldadırlar.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 1.999 (ağça)

31. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ÇAVUŞCUQ KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.100 (ağça)

32. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏRDALAS KƏNDİ

Kənddə heç kim yaşamır.

1 dəyirman - yararsızdır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir: - 2.850 (ağça)

33. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏYRİLİ KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.552 (ağça) [311 - 312]

34. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KÜNNÜD KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.595 (ağça)

35. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ABANA KƏNDİ XUBİK MƏZRƏƏSİYLƏ

Məmməd Yadigar oğlu - bennak; Bayındır Sərdar oğlu - bennak; Aşur Qulu oğlu - bennak; Əlixan Mərdan oğlu - bennak;

Çift-2

Bennak - 4

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi daxil olmaqla gəlir:

Bennak vergisi - 72 (ağça)

Çift vergisi - 100 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 8 kile - dəyəri 160 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)
Bal üşrü - 120 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Kərəsnə - 6 kile - dəyəri 90 (ağça)

səh. 273.

Dönüm vergisi - 120 (ağça) Qoyun vergisi¹ [312 – 313]
Axil vergisi - 300 (ağça)
Darı - 1 kile - dəyəri 15 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Doştibani vergisi və əkin yeri üçün tapu - 1.900 (ağça)
Pambıq - 1 man - (dəyəri) 75 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Badi-hava - 1.091 (ağça)
Yekun - 4.250 (ağça)

36. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN VARTANES KƏNDİ

Səfi Sayılmış oğlu - bennak; (Səfinin) qardaşı Şahəli - bennak;
Bennak - 2
Çift - 1
Yarım [çift] - 1
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi daxil olmaqla gəlir:
Bennak vergisi - 36 (ağça)
Çift vergisi - 50 (ağça)
Yarım [çift] üçün vergi - 25 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Meyvə üşrii - 120 (ağça)
Bal üşrü - 20 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axil vergisi - 300 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 500 (ağça) [313 - 314]
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)
Badi-hava - 1.000 (ağça)
Yekun- 5.168 (ağça)

37. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN VAHSNİ KƏNDİ

Molla Məmməd Şahsuvar oğlu - bennak; Bayırxan (?) Şeyx Əmir oğlu - bennak;
Bennak- 2
Çift - 1
Budağın istifadəsiz qalan yarım [çift] əkin yeri

¹ Verginin həcmi dəftərdə yazılmamışdır.

Seyfəlinin istifadəsiz qalan yarım [çift] əkin yeri

Gəlir:

Bennak vergisi - 36 (ağça)

Çift vergisi - 50 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Kərdiyər - 3 kile - dəyəri 54 (ağça)

səh. 274.

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Darı - 4 kile - dəyəri 60 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)

Pambıq - 2 man - 150 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Bal üşrü - 20 (ağça)

Qoyun vergisi - 130 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 170 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.500 (ağça) [314 - 315]180

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.200 (ağça)

Yekun - 3.960 (ağça)

38. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AĞCAVƏNK KƏNDİ

Kənddə heç kim yaşamır.

Bayramın istifadəsiz qalan yarım [çift] əkin yeri.

Yadigarın istifadəsiz qalan yarım [çift] əkin yeri. Bayram adlı başqa birisinin istifadəsiz qalan yarım [çift] əkin yeri.

Allahqulunun istifadəsiz qalan yarım [çift] əkin yeri.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdə [əldə edilən] gəlir - 1.524 (ağça)

39. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN TƏRƏTÜM KƏNDİ

Kənddə heç kim yaşamır.

Məmmədhüseynin istifadəsiz qalan yarım (çift) əkin yeri

Yusifin istifadəsiz qalan yarım (çift) əkin yeri

Salıbsız bağça - 1 qitə

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.980 (ağça)

40. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AĞKİLSƏ KƏNDİ

Kənddə heç kim yaşamır.

İsmayılın istifadəsiz qalan yarım [çift] əkin yeri

Ocaqqulunun istifadəsiz qalan yarım [çift] əkin yeri

Nəqdəlinin istifadəsiz qalan yarım [çift] əkin yeri

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından [315 - 316] istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəstibani və başqa vergilərdən [əldə edilən] gəlir - 3.090 (ağça)

41. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QIZQALASI KƏNDİ

Kənddə heç kim yaşamır.

Molla Vəlinin istifadəsiz qalan yarım [çift] əkin yeri

Əlinin istifadəsiz qalan yarım [çift] əkin yeri

Zərgərin istifadəsiz qalan yarım [çift] əkin yeri

səh. 275.

Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəstibani və başqa vergilərdən [əldə edilən] gəlir - 4.110 (ağça)

42. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QUTYOL KƏNDİ

Məmməd Salehyan oğlu - bennak; Qurbanəli Dərgahqulu oğlu - subay; (Qurbanəlinin) qardaşı Bayraməli - bennak; Mənsur Xəlil oğlu - bennak; Yarməmməd Cəbi oğlu - bennak;

(Yarməmmədin) qardaşı Nuru - subay; Qurbanqulu İmani oğlu - bennak; Bayramqulu Güvəndik oğlu - bennak; (Bayramqulunun) qardaşı Güvəndik - subay;

Çift-4

Yarım [çift] - 2

Bennak- 6 Subay - 3

1 dəyirman - yarım il işləyir.

1 dəyirman - yararsız haldadır.

Bəzixana - 1

Gəlir:

Çift vergisi - 200 (ağça) [316 - 317]

Yarım [çift] üçün vergi - 50 (ağça)

Bennak vergisi - 108 (ağça)

Subay vergisi - 18 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 12 kile - dəyəri 152 (ağça)

Pərinc - 15 kile - dəyəri 315 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Noxud - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)

Bal üşrü - 120 (ağça)

Pambıq - 7 man - 525 (ağça)

Çovdar - 4 kile - dəyəri 60 (ağça)

Gənəgorçək - 2 kile - dəyəri 30 (ağça)

Çəltik üşrü - 500 (ağça)

Paxla - 3 kile - dəyəri 45 (ağça)

Sumax - 3 kile - dəyəri 45 (ağça)

Darı - 4 kile - dəyəri 60 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Meyvə üşrü - 300 (ağça)

Qoyun vergisi - 120 (ağça)

Axıl vergisi - 300 (ağça)

Bəzixana vergisi - ildə 120 (ağça)

Dəyirman vergisi - 30 (ağça)
Dönüm vergisi - 405 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.290 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Otlaq vergisi - 600 (ağça).
Kənardan gəlib [bu kəndin otlağından istifadə edilərdən] alınır.
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.990 (ağça)
Yekun - 8.380 (ağça) [317 - 318]

43. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN SƏDƏRƏK QIŞLASI MƏZRƏSİ

Bu məzrəə əvvəllər kənd imiş. [Əhalisi] əkinçiliklə məşğul olub, xoş heyat sürürmüş. [Amma] qarışıqlıq vaxtı qaçıb getdikləri üçün [kənddə] bir kimsə qalmamış və ona görə də [dəftərdə] məzrəə olaraq qeydə alındı. Dənli bitkilər və vergilərdən (rüsurnat) [əldə edilən] gəlir - 4.550 (ağça)

səh. 276.

44. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN MEYDAN KƏNDİ, BAŞQA ADI ƏLİ QIŞLAĞIDIR.

Musa Şahməmməd oğlu - bennak;
İmamın istifadəsiz qalan yarım [çift] əkin yeri.
Buğda, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi, bennak, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.111 (ağça)

45. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏLƏYƏZ KƏNDİ

(8 qeyri-müsəlmanın siyahısı)
Yaylaq
Otlaq
Yaylaq yaxınlığındakı Küseyir (?) məzrəəsi
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır.
Bəzixana – 1 [318 - 319]

DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ÜSTÜN KƏNDİ

(7 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yarım il işləyir.
Başqa adı Daşagirən olan Üstün kəndi yaxınlığındakı Anabad (?) vəngi. Bu vəngdə yaşayan yoxsullar yanlış fikrə əsasən bu dünyadan əllərini üzüb, heç bir işə meyl göstərmirlər. Əhalinin sədəqəsiylə dolanıb, dünyanın sığınacaq yeri olan padşah həzrətlərinə dua etməklə məşğuldurlar. [Yoxsulların] yaşadığı yer çox daşlı olduğu üçün burada əkinçiliklə məşğul olunmamış və bununla bağlı olaraq qədim zamanlardan bu günə qədər ispəncə və başqa vergilər onlardan tələb edilməmişdir. Bu qayda nəzərə alınaraq dəftərdə qeydiyyat işləri görüldü.

1 dəyirman - yarım il işləyir.
Bu dəyirman vəngindir. [Dəyirman] vergisi ödənilir.

Ələyöz və Üstün kəndlərindən [əldə edilən] gəlir:

səh. 277.

İspəncə vergisi - 400 (ağça)
Buğda - 20 kile – dəyəri 600 (ağça)
Arpa - 12 kile - dəyəri 240 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kəlül - 5 kile – dəyəri 90 (ağça)
Kərdiyər - 25 kile - dəyəri 525 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Çovdar - 3 kile – dəyəri 45 (ağça)
Pambıq - 11 man - 825 (ağça)
Bal üşrü - 120 (ağça)
Mərcimək - 4 kile - dəyəri 72 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 5 kile - dəyəri 75 (ağça) [319 - 320]
Meyvə üşrü - 120 (ağça)
Üzümlük və bağça müqatiəsi - ildə 240 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 170 (ağça)
Yaylaq vergisi - 1.100 (ağça); başqa yerdən gəlib [burada yaylayanlardan] alınır.
Otlaq vergisi - 120 (ağça); kənardan gəlib [buranın otlağından istifadə edənlərdən] alınır.
Dəyirman vergisi - 90 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Axıl vergisi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.511 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.900 (ağça)
Yekun - 8.833 (ağça)

46. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN MƏNDƏRVANIS MƏZRƏSİ

Bu məzrəə əvvəllər kənd imiş. Aınma uzun bir zaman burada bir kimsənin yaşamadığı və bununla əlaqədar əkinçilik işi görülmədiyinə görə, [bu kənd] dəftərdə məzrəə olaraq qeydə alındı.
Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.190 (ağça)

47. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN DİBİ MƏZRƏSİ

Bu məzrəə əvvəllər kənd imiş. Əcəm (Səfəvilər) dövründə xarabahğa döndüyü və [kənddə] rəaya yaşamadığı üçün dəftər və məzrəə olaraq qeydə alındı.
Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 1.990 (ağça) [320 - 321]

48. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QARAQAYA MƏZRƏSİ

[Məzrəə] Ayısəsi kəndinin yaxınlığındadır. Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 1.382 (ağça)

49. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN HUREVADİK KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı) 1 dəyirman - yararsız haldadır.
Otlaq

səh. 278.

Gəlir:

İspəncə vergisi - 250 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Meyvə üşrü - 130 (ağça)

Kərdiyər - 11 kile - dəyəri 231 (ağça)

Pərinc - 11 kile - dəyəri 252 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)

Qoyun vergisi - 190 (ağça)

Axil vergisi - 500 (ağça)

Otlaq vergisi - 150 (ağça); kənardan gəlib [buranın otlağından istifadə edənlərdən] alınır. Dönüm vergisi - 600 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.109 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən [321 - 322] alınan] vergi - 85 (ağça)

Bal üşrü - 110 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.290 (ağça)

Yekun - 5.321 (ağça)

50. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AYISƏSİ KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

Gəlir:

İspəncə vergisi - 50 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Dönüm vergisi - 200 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.100 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 120 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)

Yekun - 2.022 (ağça)

51. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN GƏLƏNÇEVİR KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

Gəlir: [322 - 323]

səh. 279.

İspəncə vergisi - 50 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 1 kile - dəyəri 20 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Mərcimək - 0,5 kile - dəyəri 9 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 10 (ağça)
Bal üşrü - 20 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Doştibani vergisi və əkin yeri üçün tapu - 211 (ağça)
Qoyun vergisi - 10 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 170 (ağça)
Badi-hava - 100 (ağça)
Yekun - 1.532 (ağça)

52. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏRDƏPİN KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

Gəlir:

İspəncə vergisi - 50 (ağça)
Buğda - 1 kile – dəyəri 30 (ağça)
Arpa - 2 kile - dəyəri 40 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 1 kile - dəyəri 21 (ağça)
Sumax - 1 kile - dəyəri - 15 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 1 kile - dəyəri 15 (ağça) [323 - 324]
Bal üşrü - 20 (ağça)
Meyvə üşrü - 10 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.190 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axıl vergisi - 390 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 200 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)
Yekun - 2.293 (ağça)

53. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ŞAHYURDU MƏZRƏƏSİ

Əvvəllər kənd imiş. [Kəndin] rəayası qızılbaş (şiə) olduğu üçün [kəndi] tərk etmiş və bir daha geri qayıtmayacağına görə, dəftərdə [bu kənd] məzrəə olaraq qeydə alındı.

Çifthk - 29

2 dəyirman - yararsız haldadırlar.

Dənli bitkilər və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 4.500 (ağça)

54. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN [ŞAHYURDU] MƏZRƏƏSİNDƏ ALINAN RAHDARLIQ BACI - İLDƏ 12.000 (ağça)

55. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏRDİŞ KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı) [324 - 325]

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Kərdiyər - 3 kile – dəyəri 63 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Qoyun vergisi - 150 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Bal üşrü - 120 (ağça)

Paxla - 1 kile - dəyəri 15 (ağça)

Dönüm vergisi - 200 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 350 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.300 (ağça)

Yekun - 2.906 (ağça)

56. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KƏRƏKƏLÜK MƏZRƏƏSİ

Bu məzrəə əvvəllər kənd imiş. [Kəndin] əhalisi pis əməlli qızılbaş (şiə) olduğu üçün qaçıb getmiş və bir daha geri qayıtmayacağına görə, dəftərdə [bu kənd] məzrəə olaraq qeydə alındı.

Buğda və vergilərdən (rüsumat) [əldə edilən] gəlir -2.900 (ağça)

57. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN SALLI MƏZRƏƏSİ

Bu məzrəə əvvəllər kənd imiş. [Kəndin] əhalisi qızılbaş [325 - 326] (şiə) olduğu üçün qaçıb getmişdi. [Kənd] boş qaldığına görə dəftərdə o məzrəə olaraq qeydə alındı.

Buğda və vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 3.620 (ağça)

58. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN XORS KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı)

2 dəyirman - yarım il işləyirlər.

Gəlir:

İspəncə vergisi - 150 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Kərdiyər - 1 kile - dəyəri 21 (ağça)

Pərinc - 4 kile - dəyəri 84 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 120 (ağça)

səh. 281.

Bal üşrü - 180 (ağça)
Qoyun vergisi - 150 (ağça)
Axil vergisi - 350 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.121 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.999
(ağça)
Yekun - 4.731 (ağça) [326 - 327]

59. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ORTAKÖY KƏNDİ

(6 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 150 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça)

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)

Pərinc - 2 kile - dəyəri 42 (ağça)

Kəlül - 1 kile - dəyəri 18 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Noxud - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Bal üşrü - 120 (ağça)

Bostan məhsulları üşrü - 150 (ağça)

Pambıq - 5 man - 375 (ağça)

Qoyun vergisi - 110 (ağça)

Axil vergisi - 200 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 89 (ağça)

Dönüm vergisi - 300 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 329 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.119

(ağça)

Yekun - 4.725 (ağça)

60. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ZÜYRƏK KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı) [327 - 328]

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 50 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 1 kile - dəyəri 21 (ağça)

səh. 282.

Darı - 3 kile - dəyəri 45 (ağça)

Sumax - 2 kile - dəyəri 30 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 3 kile – dəyəri 54 (ağça)

Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)

Pambıq - 2 man - 150 (ağça)

Bal üşrü - 110 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 170 (ağça)

Qoyun vergisi - 112 (ağça)

Dönüm vergisi - 400 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)

Yekun - 4.035 (ağça)

61. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KEŞİŞ KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 50 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça) [328 - 329]

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)

Pərinc - 2 kile - dəyəri 42 (ağça)

Darı - 3 kile - dəyəri 45 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Noxud - 5 kile - dəyəri 90 (ağça)

Pambıq - 2 man - 150 (ağça)

Bostan məhsulları üşrü - 120 (ağça)

Meyvə üşrü - 200 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)

Qoyun vergisi - 150 (ağça)

Dönüm vergisi - 230 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)

Bal üşrü - 120 (ağça)

Yekun - 3.880 (ağça)

62. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN BAŞKÖY KƏNDİ

Hüseyn Əvəz oğlu - bennak; Nadirxan Doluxan oğlu - bennak; İsmixan Aliahverdi oğlu - bennak;
Murad Sərkar oğlu bennak;

2 dəyirman - yarım il işləyirlər.

Bennak- 4

Yarım çift - 2

Kənddə yaşayan qeyri-müsəlmanlar
(20 qeyri-müsəlmanın siyahısı - səh. 282-283)

səh. 283.

2 dəyirman - yarım il işləyirlər. [329 - 330]

3 dəyirman - yararsız haldadırlar.

Kəndin kilsəsi

Gəlir:

Çift vergisi - 50 (ağça)

Bennak vergisi - 72 (ağça)

İspənc' vergisi - 500 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 26 kile - dəyəri 520 (ağça)

Darı - 5 kile – dəyəri 75 (ağça)

Sumax - 3 kile - dəyəri 45 (ağça)

Kərdiyər - 11 kile - dəyəri 231 (ağça)

Pərinc - 15 kile - dəyəri 310 (ağça)

Kəlül - 5 kile - dəyəri 90 (ağça)

Mərcimək - 4 kile - dəyəri 72 (ağça)

Noxud - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Bal üşrü - 120 (ağça)

Bostan məhsulları üşrü - 150 (ağça)

Pambıq - 6 man - 450 (ağça)

Qoyun vergisi - 310 (ağça)

Axil vergisi - 500 (ağça)

Üzümlük və bağçılıq müqatəsi – ildə 420 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 285 (ağça)

Dönüm vergisi - 600 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.800 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Dəyirman vergisi - 120 (ağça)

İhzariyyə - ildə 1.220 (ağça)

Üzüm üşrü - Dərələyəz nahiyəsi üzrə ildə 4.100 (ağça)

Niyabət, badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi -
2.191 (ağça)

Yekun - 14.804 (ağça) [330 - 331]

63. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN KİSƏK KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yarım il işləyir.

səh. 284.

1 dəyirman - yararsız haldadır.

Kəndin kilsəsi

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 2 kile – dəyəri 60 (ağça)

Arpa - 5 kile - dəyəri 100 (ağça)

Kərdiyər - 1 kile - dəyəri 21 (ağça)

Pərinc - 3 kile – dəyəri 63 (ağça)

Darı - 1 kile - dəyəri 15 (ağça)

Sumax - 1 kile – dəyəri 15 (ağça)
Kəlül - 4 kile - dəyəri 72 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Bal üşrü- 120(ağça)
Bostan məhsulları üşrü - 150 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)
Qoyun vergisi - 110 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dəyirman vergisi - 30 (ağça)
Badi-hava - 1.100 (ağça)
Yekun - 3.606 (ağça) [331 - 332]

64. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN YENGİCƏ KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)

Gəlir:

İspəncə vergisi - 50 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 1 kile - dəyəri 15 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Bal üşrü - 150 (ağça)

Kəlül - 1 kile - dəyəri 18 (ağça)

Paxla - 1 kile - dəyəri 15 (ağça)

Qoyun vergisi - 110 (ağça)

Axil vergisi - 200 (ağça)

Dönüm vergisi - 150 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.280 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından əkib-becərmə işləri üçün istifadə edənlərdən] alınan vergi - 85 (ağça)

Badi-hava - 190 (ağça)

Yekun - 2.781 (ağça)

səh. 285

65. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN VARTANOL KƏNDİ

Kənddə heç kim yaşamır.

(2 qeyri-müsəlmanın bir çift əkin yeri)

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından [332 - 333] istifadə edənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir -2.119 (ağça)

66. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN MORZAV KƏNDİ

Allahverdi Xudaverdi oğlu - bennak; (Allahverdinin) qardaşı Abdal - bennak; Mənsurəli Bayramqulu oğlu - bennak; İmaməli İmamqulu oğlu - bennak; Fərzəli Cəbi oğlu - bennak;

Çift- 2

Yarım [çift] –

2 Bennak - 5

Gəlir:

Çift vergisi - 100 (ağça)

Yarım [çift] üçün vergi - 50 (ağça)

Bennak vergisi - 90 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 5 kile - dəyəri 105 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Kəlül - 4 kile - dəyəri 72 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Qoyun vergisi - 112 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)

Dönüm vergisi - 500 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 390 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava- 1.090 (ağça)

Yekun - 3.105 (ağça) [333 - 334]

67. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ƏRGƏZ KƏNDİ

(4 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yağış suyu ilə işləyir.

1 dəyirman - yararsız haldadır.

Gəlir:

səh. 286.

İspəncə vergisi - 100 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Kəlül - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Bal üşrü - 120 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça) Qoyun vergisi - 119 (ağça)

Dəyirman vergisi və əkin yeri üçün tapu - 1.110 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.550 (ağça)

Yekun-4.170 (ağça)

68. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN

MƏLİKŞAH KƏNDİ

Yusif Turab oğlu - bennak; (Yusifin) oğlu İmaməli - subay; Əli Qədiməli oğlu - bennak - kətxuda;
(Əlinin) qardaşı Nəqdəli - bennak; Murad Şahqulu oğlu - bennak; [334 - 335]
(Muradın) qardaşı Əliqulu - subay; Məmmədəli Abdi oğlu - bennak; Cənəli Məsim oğlu - bennak;
Bennak- 6
Subay - 2
Yarım çift - 2
1 dəyirman - yarım il işləyir.
1 dəyirman - yararsız haldadır,
Gəlir:
Yarım [çift] üçün vergi - 50 (ağça)
Bennak vergisi - 108 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 11 kile - dəyəri 330 (ağça)
Arpa - 13 kile - dəyəri 260 (ağça)
Darı - 2 kile - dəyəri 30 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 20 kile - dəyəri 420 (ağça)
Pərinc - 5 kile - dəyəri 105 (ağça)
Kəlül - 4 kile - dəyəri 72 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Noxud - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)
Pambıq - 8 man - 560 (ağça)
Bal üşrü - 110 (ağça)
Meyvə üşrü - 150 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 170 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axıl vergisi - 300 (ağça)
Dəyirman vergisi 30 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Əkin yeri üçün vergi - 100 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 350 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 1.100
(ağça)
Yekun - 5.046 (ağça) [335 - 336]

səh. 287.

69. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KÜKİVANS KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı) 1 d'yirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 75 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Kərdiyər - 5 kile - dəyəri 105 (ağça)
Pərinc - 2 man - dəyəri 42 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Meyvə üşrü - 180 (ağça)

Qoyun vergisi - 155 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.250 (ağça)
Bakirə qız və dul qadm üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.590 (ağça)
Yekun- 4.181 (ağça)

70. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN MOZ KƏNDİ

Əmirbəy Həmzə oğlu - bennak; (Əmirbəyin) qardaşı Allahverdi-subay;
Bennak - 1
Subay - 1
Çift - 1
(1 qeyri-müsəlman) [336 - 337]
1 bəzixana - yararsız haldadır.
Gəlir:
Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 18 (ağça)
Subay vergisi - 6 (ağça)
İspəncə vergisi - 25 (ağça)
Buğda - 5 küe - dəyəri 150 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Pambıq - 2 man - 150 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)
Bal üşrü - 110 (ağça)
Meyvə üşrü - 120 (ağça)

səh. 288.

Darı - 2 kile - dəyəri 30 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)
Qoyun vergisi - 180 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.110 (ağça)
Badi-hava- 1.000 (ağça)
Yekun- 2.851 (ağça)

71. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ÇAĞATAY KƏNDİ

Həsən Qara oğlu - bennak; (Həsənin) oğlu Zaman - subay; Allahyar Musa oğlu - bennak; Abdal Şərəf oğlu - bennak; (Abdalın) oğlu Alıxan - bennak; [337 - 338]
Bərəkətqulu Musa oğlu - bennak; (Bərəkətqulunun) oğlu Bayram - bennak;
Çift-2
Yarım [çift] - 3
Bennak- 6
Subay - 1
Gəlir:
Çift vergisi - 100 (ağça)
Yarım [çift] üçün vergi - 75 (ağça)

Bennak vergisi - 108 (ağça)
Subay vergisi - 6 (ağça)
Buğda - 5 kile - dəyəri 105 (ağça)
Arpa - 6 kile - dəyəri 120 (ağça)
Düyü - 2 kile – dəyəri 30 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)
Meyvə üşrü - 100 (ağça)
Bal üşrü - 120 (ağça)
Dönüm vergisi - 400 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Paxla - 1 kile - dəyəri 15 (ağça)
Qoyun vergisi - 110 (ağça)
Axil vergisi - 300 (ağça)
Dəştibani vergisi və ekin yeri üçün tapu - 320 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi - 85 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.999 (ağça)
Yekun - 5.350 (ağça) [338 - 339]

72. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN EYNI ADLI İKİ DƏDƏLİ KƏNDİ

Kəndlərdə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndlərin torpağından istifadə ediləndən alınan] vergi, dönüm, çift, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.190 (ağça)

73. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AMAĞU KƏNDİ

Kənddə heç kim yaşamır.

səb. 289.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən [əldə edilən] gəlir - 2.999 (ağça)

74. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN PUŞADİZ KƏNDİ, BAŞQA ADI DAYLAQLIDIR.

Cilovxan (?) Rüstəm oğlu - bennak; (Cilovxanın) qardaşı Əli - bennak;

Əvəz Bayram oğlu - bennak; Muradxan Bayram oğlu - bennak; Əlirza Məmməd oğlu - bennak;

(Əlirzanın) qardaşı Göyçə - subay; Haqverdi Uluxan oğlu - subay; Qulu Nəcəfxan oğlu - subay; Yarəli Məmməd oğlu - subay;

Çift - 2

Yarım [çift] - 3

Bennak - 6

Subay - 3

Gəlir:

Çift vergisi - 100 (ağça) [339 - 340]

Yarım [çift] üçün vergi - 75 (ağça)

Bennak vergisi - 108 (ağça)
Subay vergisi - 18 (ağça)
Buğda - 12 kile - dəyəri 360 (ağça)
Arpa - 5 kile - dəyəri 100 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 4 kile - dəyəri 72 (ağça)
Mərcimək - 2 kile - dəyəri 30 (ağça)
Noxud - 2 kile - dəyəri 30 (ağça)
Kərəsnə - 5 kile - dəyəri 75 (ağça)
Bal üşrü - 180 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.290 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axıl vergisi - 300 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.190
(ağça)
Yekun - 5.637 (ağça)

75. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN AZADƏK KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - sel suyu ilə işləyir.

səh. 290.

İsponcə vergisi - 75 (ağça)
Buğda - 4 kile - dəyəri 120 (ağça) [340 - 341]
Arpa - 2 kile - dəyəri 42 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 4 kile - dəyəri 84 (ağça)
Darı - 3 kile - dəyəri 45 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Mərcimək - 2 kile - dəyəri - 36 (ağça)
Paxla - 1 kile - dəyəri 15 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Bal üşrü - 150 (ağça)
Dəyirman vergisi - 15 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Qoyun vergisi - 112 (ağça)
Axıl vergisi - 300 (ağça)
Dönüm vergisi 600 (ağça)
Doştibani vergisi və əkin yeri üçün tapu - 1.900 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə ediləndən alınan] vergi - 170 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənzlərin sərbəstlik almaları üçün vergi - 2.930
(ağça)
Yekun - 6.996 (ağça)

76. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ƏXİLİ KƏNDİ

Seydəli İlyas oğlu - bennak; (Seydəlinin) qardaşı Musaxan -subay;

Bennak - 1 Subay - 1

1 dəyirman - yararsız haldadır.

Gəlir:

Bennak vergisi - 18 (ağça)

Subay vergisi - 6 (ağça)

Buğda - 2 kile - dəyəri 60 (ağça) [341 - 342]

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 1 kile - dəyəri 21 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kəlül - 1 kile - dəyəri 18 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)

Bal üşrü - 120 (ağça)

Üzümlük və bağçalar müqatiəsi - ildə 210 (ağça)

Qoyun vergisi - 110 (ağça)

Axil vergisi - 200 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)

Dönüm vergisi - 150 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.110 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)

Yekun - 3.472 (ağça)

77. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN ZEYTƏ KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yararsız haldadır.

səh. 291.

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 3 kile - dəyəri 90 (ağça)

Arpa - 2 kile - dəyəri 40 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)

Pərinc - 3 kile - dəyəri 63 (ağça) [342 - 343]

Kəlül - 3 kile - dəyəri 54 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)

Bal üşrü - 110 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Qoyun vergisi - 110 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi - 85 (ağça)

Dönüm vergisi - 135 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 320 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)

Yekun - 2.452 (ağça)

78. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN SOYULAN KƏNDİ

Hökməli Maşallah oğlu - bennak; Allahqulu Dəmirxan oğlu - bennak; Rəcəb Əbülfəz oğlu - bennak;
Bennak - 3 Çift - 1

1 dəyirman - yararsız haldadır.

Gəlir:

Bennak vergisi - 54 (ağça)

Çift vergisi - 50 (ağça)

Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 1 kile - dəyəri 20 (ağça)

Kərdiyər - 1 kile - dəyəri 20 (ağça)

Pərinc - 4 kile - dəyəri 84 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Darı - 1 kile - dəyəri 15 (ağça)

Pambıq - 2 man - 150 (ağça)

Noxud - 2 kile - dəyəri 36 (ağça) [343 - 344]

Meyvə üşrü - 120 (ağça)

Bal üşrü - 190 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)

Qoyun vergisi - 110 (ağça)

Axil vergisi - 200 (ağça)

Dönüm vergisi - 500 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava- 1.800 (ağça)

Yekun - 5.028 (ağça)

səh. 292.

79. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN HƏRHƏR KƏNDİ

Xudaverdi Pirverdi oğlu - bennak; Qasım Haqverdi oğlu - bennak; Novruz Allahverdi oğlu - bennak;
Bennak - 3

Yarım çift - 2

1 dəyirman - yararsız haldadır.

Kənddə yaşayan qeyri-müsəlmanlar

(18 qeyri-müsəlmanın siyahısı)

Bəzixana - 2

4 dəyirman - yarım il işləyirlər.

1 dəyirman - yararsız haldadır.

Hər hərə kəndinin vəngi. Bu vəngdə əvvəllər yaşayanlar bir işlə məşğul olmağa meyl göstərməyib, əhalinin sədəqəsiylə dolanarmışlar. Yerli camaatın xəbər verdiyinə görə, [vəngdə yaşayanlardan] bu günlərdə ispəncə və başqa vergilər tələb olunmamışdır. Bu qayda nəzərə alınaraq dəftərdə qeydiyyat işləri aparıldı. Hal-hazırda [vəngdə] bir adam belə yoxdur.

Gəlir:

Çift vergisi - 50 (ağça) [344 345]

Bennak vergisi 54 (ağça)

İspəncə vergisi - 500 (ağça)

Buğda - 20 kile - dəyəri 600 (ağça)

Arpa - 11 kile - dəyəri 230 (ağça)

Kərdiyər - 15 kile - dəyəri 215 (ağça)
Pərinc - 12 kile - dəyəri 252 (ağça)
Darı - 4 kile - dəyəri 60 (ağça)
Sumax - 2 kile - dəyəri 30 (ağça)
Kəlül - 8 kile - dəyəri 144 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Noxud - 5 kile - dəyəri 90 (ağça)
Kərəsnə - 11 kile - dəyəri 165 (ağça)
Paxla - 1 kile – dəyəri 15 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 170 (ağça)
Üzüm və meyvə üşrü - 1.200 (ağça)
Qoyun vergisi - 290 (ağça)
Axıl vergisi - 300 (ağça)
Dönüm vergisi - 600 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.100 (ağça)
Pətək üşrü - 150 (ağça)
Maş üşrü - 30 (ağça)
Dəyirman vergisi - 130 (ağça)
Tənbəki üşrü - 200 (ağça)
Bəzixana vergisi - ildə 240 (ağça)

səb. 293.

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava, işlənmiş günah, törədilmiş cinayət, qul və kənizlərin sərbəstlik almaları üçün vergi - 3.110 (ağça)
Yekun- 10.021 (ağça) [345 - 346]

80. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KOLANI KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsız haldadır.
Gəlir:
Bennək vergisi - 50 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 2 kile - dəyəri 40 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 5 kile - dəyəri 105 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Bal üşrü - 100 (ağça)
Meyvə üşrü - 140 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.009 (ağça)
Yekun - 2.425 (ağça)

81. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QOÇUBƏY KƏNDİ

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 1.900 (ağça)

82. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TA BE OLAN TODUN KƏNDİ

Kənddə heç kim yaşamır. [346 - 347]

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani, gəlinlik vergisi və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.130 (ağça)

83. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN BİRƏK KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.990 (ağça)

84. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QALABƏYİ KƏNDİ

Kənddə heç kim yaşamır.

səh. 294.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 1.299 (ağça)

85. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN PİRHƏSƏNLİ KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.900 (ağça) [347 - 348]

86. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN SALCI KƏNDİ

Kənddə heç kim yaşamır. Dənli bitkilər, [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.999 (ağça)

87. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QURD ƏMİR KƏNDİ

(1 qeyri-müsəlman)

Gəlir:

İspəncə vergisi - 25 (ağça) Buğda - 4 kile - dəyəri 120 (ağça)

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 1 kile - dəyəri 21 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Meyvə üşrü - 100 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)

Qoyun vergisi - 100 (ağça) Dönüm vergisi - 200 (ağça)

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.910 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Badi-hava - 1.000 (ağça)
Yekun - 3.854 (ağça)

88. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN GÜMÜŞCÜK KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı) [348 - 349]
Gəlir:

səh. 295.

İspəncə vergisi - 50 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Arpa - 2 kile - dəyəri 30 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Doştibani vergisi və əkin yeri üçün tapu - 320 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.100 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Yekun - 2.517 (ağça)

89. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN POR KƏNDİ

Məmməd Əmin oğlu - bennak;

Bennak - 1

İstifadəsiz qalan əkin yeri

Gəlir:

Bennak vergisi - 18 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 3 kile - dəyəri 60 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça) [349 - 350]
Kəlül - 1 kile - dəyəri 18 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 120 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Axil vergisi - 200 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 100 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça)
Badi-hava - 1.900 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Yekun - 3.739 (ağça)

90. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN

ƏRNİC KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 50 (ağça)
Buğda - 1 kile - dəyəri 30 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile – dəyəri 63 (ağça)

səh. 296.

Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 2 kile - dəyəri 36 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 100 (ağça)
Bal üşrü - 100 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən [350 - 351] alınan] vergi - 85 (ağça)
Qoyun vergisi - 110 (ağça)
Dönüm vergisi - 190 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 390 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.090 (ağça)
Yekun- 2.519 (ağça)

91. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN ÇUL KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı)
Rəyalardan olan Tərxanın yarım [çift] əkin yeri
1 dəyirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 75 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Arpa - 2 kile - dəyəri 42 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinc - 2 kile - dəyəri 42 (ağça)
Sumax - 1 kile – dəyəri 15 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 10 (ağça)
Pətək üşrü - 120 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.100 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.800 (ağça)
Yekun - 3.988 (ağça) [351 - 352]

92. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN PAŞALI KƏNDİ

Əbülqasım Məmməd oğlu - bennak; Pirəli Mirzəli oğlu - bennak; (Pirəlinin) qardaşı Abbasəli - subay;
Həmzəxan Tağı oğlu - bennak; Həmzəxanın) oğlu - Rəşid - subay;
Çift- 1
Bennak - 3
Subay - 2
1 dəyirman - yararsız haldadır.
Gəlir:

səh. 297.

Çift vergisi - 50 (ağça)
Bennak vergisi - 54 (ağça)
Subay vergisi - 12 (ağça)
Buğda - 3 kile - dəyəri 90 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinç - 2 kile - dəyəri 42 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Bal üşrü - 110 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 85 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Ağıl vergisi - 200 (ağça)
Dönüm vergisi - 300 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.500 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.200 (ağça)
Yekun - 4.274 (ağça) [352 - 353]

93. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN KÖMÜR KƏNDİ

(4 qeyri-müsəlmanın siyahısı)
1 dəyirman - yararsız haldadır.
Gəlir:
İspəncə vergisi - 100 (ağça)
Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 3 kile - dəyəri 60 (ağça)
Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)
Pərinç - 3 kile - dəyəri 63 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Bal üşrü - 120 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 85 (ağça)
Qoyun vergisi - 112 (ağça)
Axıl vergisi - 200 (ağça)
Dönüm vergisi - 500 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 2.000 (ağça)

Yekun - 8.211 (ağça)

94. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN KABUD KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı)
(1 qeyri-müsəlmanın yarım çift əkin yeri)
1 dəyirman - yararsız haldadır.

səh. 298.

[353 - 354]

Gəlir:

İspəncə vergisi - 75 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 4 kile - dəyəri 80 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Mərcimək - 2 kile - dəyəri 36 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Bal üzrü - 120 (ağça)
Meyvə üzrü - 110 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Axil vergisi - 300 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 390 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.110 (ağça)
Yekun - 2.887 (ağça)

95. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN AXTA KƏNDİ

Vəlixan Murad oğlu - subay;

Subay - 1

Məmmədşərifin istifadəsiz qalan yarım [çift] əkin yeri

[Axta] kəndindən olan Cəbinin istifadəsiz qalan yarım [çift] əkin yeri

1 dəyirman - yararsız haldadır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edənlərdən alınan] vergi, subay vergisi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən əldə edilən gəlir - 2.900 (ağça)

96. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QINDEVAS KƏNDİ

(2 qeyri-müsəlmanın siyahısı) [354 - 355]

1 dəyirman - yararsız haldadır.

Gəlir:

İspəncə vergisi - 50 (ağça)
Buğda - 2 kile – dəyəri 60 (ağça)
Arpa - 2 kile dəyəri 40 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile – dəyəri 63 (ağça)

səh. 299.

Kəlül - 3 kile - dəyəri 54 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)
Meyvə üşrü - 100 (ağça)
Qoyun vergisi - 120 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 309 (ağça)
Badi-hava - 1.200 (ağça)
Yekun - 2.451 (ağça)

97. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN QAYALI KƏNDİ

Dostəli Xansuvar oğlu - bennak;
Bennak- 1
1 dəyirman - yararsız haldadır.
Gəlir:
Bennak vergisi - 18 (ağça)
Buğda - 2 kile - dəyəri 60 (ağça)
Arpa - 3 kite - dəyəri 60 (ağça)
Kərdiyər - 4 kile - dəyəri 84 (ağça)
Pərinç - 2 kite – dəyəri 42 (ağça) [355 - 356]
Kəlül - 2 kile – dəyəri 36 (ağça)
Mərcimək - 1 kile – dəyəri 18 (ağça)
Kərəsnə - 4 kile - dəyəri 60 (ağça)
Pambıq - 2 man - 150 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Qoyun vergisi - 100 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Dönüm vergisi - 120 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 300 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava- 1.799 (ağça)
Yekun - 3.037 (ağça)

98. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN MARTİROS KƏNDİ

(1 qeyri-müsəlmanın istifadəsiz qalan yarım çift əkin yeri)

[Yekun] - 1 nəfər

Gəlir:

İspəncə vergisi - 25 (ağça)
Buğda - 4 kile - dəyəri 120 (ağça)
Arpa - 1 kile - dəyəri 20 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Mərcimək - 1 kile - dəyəri 18 (ağça)

səh. 300.

Kərəsnə - 15 kile - dəyəri 225 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.000 (ağça)

Badi-hava - 2.000 (ağça)
Yekun - 3.798 (ağça) [356 - 357]

99. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN VƏ BİRƏK KƏNDİNİN YAXINLIĞINDAKI QUŞÇU XARABASI KƏNDİ

Kənddə heç kim yaşamır.

Dənli bitkilər, başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi, çift, dönüm, tapu, dəştibani və başqa vergilərdən (rüsumat) [əldə edilən] gəlir - 2.200 (ağça)

100. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN QARAVƏNG KƏNDİ

Qubadəli Vəlixan oğlu - bennak; Nuru Pirverdi oğlu - bennak; Korəli (?) Rəsul oğlu - subay; Gənciməli Zinətəli oğlu - bennak;

Yarım çift - 1

Bennak - 3

Subay - 1

Gəhr:

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 6

Yarım [çift] üçün vergi - 25 (ağça)

Buğda - 11 kile - dəyəri 330 (ağça)

Arpa - 3 kile - dəyəri 60 (ağça)

Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)

Pərinc - 2 kile - dəyəri 42 (ağça)

Sumax - 1 kile - dəyəri 15

Mərcimək - 2 kile - dəyəri 36 (ağça)

Kərəsnə - 2 kile - dəyəri 30 (ağça)

Kəlül - 2 kile - dəyəri 36 (ağça)

Qoyun vergisi - 111 (ağça)

Axil vergisi - 200 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilənlərdən alınan] vergi - 85 (ağça) [357 - 358]

Dönüm vergisi - 200 (ağça)

Dəştibani vergisi və əkin yeri üçürt tapu - 310 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça) Badi-hava - 1.000 (ağça)

Yekun - 2.661 (ağça)

101. DƏRƏLƏYƏZ [NAHİYƏSİNƏ] TABE OLAN MUĞANLI KƏNDİ, BAŞQA ADI NURDƏHİDİR.

Çilovxan (?) Bağır oğlu - bennak; (Çilovxanın-?) qardaşı Əmirəli - bennak; Daşdəmir İmaməli oğlu - subay; Kosa Kamal oğlu - bennak;

Çift - 4

səb. 301.

Bennak - 3

Subay - 1

[Muğanlı] kəndi camaatının əkin yeri olan Ərinc məzrəəsi

Gəlir:

Bennak vergisi - 54 (ağça)

Subay vergisi - 6 (ağça)

Yarım çift üçün vergi - 200 (ağça)

Buğda - 5 kile - dəyəri 150 (ağça)
Arpa - 11 kile - dəyəri 220 (ağça)
Düyü - 3 kile - dəyəri 45 (ağça)
Kərdiyər - 2 kile - dəyəri 42 (ağça)
Pərinc - 3 kile - dəyəri 63 (ağça)
Kəlül - 4 kile - dəyəri 72 (ağça)
Mərcimək - 3 kile - dəyəri 54 (ağça)
Noxud - 1 kile - dəyəri 18 (ağça)
Pambıq - 7 man - (dəyəri) 545 (ağça)
Meyvə üşrü - 110 (ağça)
Bal üşrü - 120 (ağça)
Qoyun vergisi - 100 (ağça) [358 - 359]
Axil vergisi - 150 (ağça)
Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 600 (ağça)
Dönüm vergisi - 200 (ağça)
Dəştibani vergisi və əkin yeri üçün tapu - 310 (ağça)
Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)
Badi-hava - 1.600 (ağça)
Sumax - 1 kile - dəyəri 15 (ağça)
Maş üşrü - 85 (ağça)
Yekun - 4.829 (ağça)

102. DƏRƏLƏYƏZ [NAHIYƏSİNƏ] TABE OLAN HORADÜZ (?) KƏNDİ

(3 qeyri-müsəlmanın siyahısı)

1 dəyirman - yaraşız haldadır.

Gəlir:

İspəncə vergisi - 75 (ağça)

Buğda - 3 kile – dəyəri 90 (ağça)

Arpa - 4 kile - dəyəri 80 (ağça)

Kərdiyər - 3 kile - dəyəri 63 (ağça)

Pərinc - 5 kile – dəyəri 105 (ağça)

Darı - 2 kile - dəyəri 30 (ağça)

Sumax - 1 kile - dəyəri 15 (ağça)

Kərəsnə - 3 kile - dəyəri 45 (ağça)

Paxla - 2 kile - dəyəri 30 (ağça)

Meyvə üşrü - 120 (ağça)

Bal üşrü - 600 (ağça)

Başqa yerdən gəlib [bu kəndin torpağından istifadə edilərdən alınan] vergi - 85 (ağça)

Qoyun vergisi - 21 (ağça)

Axil vergisi - 200 (ağça)

Dönüm vergisi - 500 (ağça)

səh. 302.

[359 - 360]

Dəştibani vergisi və əkin yeri üçün tapu - 1.200 (ağça)

Bakirə qız və dul qadın üçün gəlinlik vergisi - 90 (ağça)

Maş üşrü - 30 (ağça)

Badi-hava - 1.400 (ağça)

Mərcimək - 3 kile - dəyəri 54 (ağça)

Yekun - 4.333 (ağça)

103. Varissiz ölənlərin mirasının satışından, itirilmiş mallar, azmış heyvan, qaçmış qul və cariyələrin qanunda göstərilədiyi [saxlanma müddətindən sonrakı satışından] Dərələyəz nahiyəsi üzrə əldə edilən gəlir - 15.000 (ağça) [360 - 361]

ƏLAVƏLƏR

1728-ci ü TARİXLİ “İRƏVAN ƏYALƏTİNİN MÜFƏSSƏL DƏFTƏRİ”NDƏN SEÇMƏLƏR

Saxlanıldığı yer: İstanbul, Başbakanlıq arxivi, N 901 Həcmi: 583 səhifə
Sədrək və Şərur nahiyələri haqqında məlumatlar (qısa məzmunu)

SƏDƏRƏK NAHIYƏSİ, s. 338-348.

s. 338-339. Sədrək kəndi - 85 ailə

s. 339-340. Caban kəndi - 6 ailə

Yekun: 16.000 (ağça)

s. 340. Kərkiçik kəndi - 6 ailə

Yekun: 3.800 (ağça)

s. 340-341. Əsni kəndi - 29 ailə

Yekun: 4.500 (ağça)

s. 341-342. Qovalıq kəndi və Canbudaq məhəlləsi - 29 ailə

Yekun: 5.000 (ağça)

s. 342. Bayat camaatının Ağgül kəndi - 9 ailə

Yekun: 3.300 (ağça)

s. 342-343. Qaratəpə kəndi - 5 ailə

Yekun: 1.350 (ağça)

s. 343. Dünbülü əşirətinin Xatunkəhriz kəndi - 7 ailə

Yekun: 2.000 (ağça)

s. 343-344. Dünbülü əşirətinin İsxan kəndi - 1 ailə

Yekun: 1.520 (ağça)

s. 344. Dünbülü əşirətinin Molla Xəlil kəndi - 1 ailə

Yekun: 1.300 (ağça)

s. 344. Hatəmkənd - 1 ailə

Yekun: 1.340 (ağça)

s. 345. Dünbülü əşirətinin Dərəbəy kəndi - 4 ailə

Yekun: 1.732 (ağça) [361 - 362]

Dünbülü əşirətinin

Yaqutxan kəndi - 1 ailə

Yekun: 1.328 (ağça)

s. 345-346. Dünbülü əşirətinin

Söyüdlü kəndi - 5 ailə

Yekun: 2.194 (ağça)

s. 346. Dünbülü əşirətinin Hacı İslam kəndi - 3 ailə

Yekun: 1.644 (ağça)

Dünbülü əşirətinin Bəy kəndi - 5 ailə

Yekun: 1.890 (ağça)

s. 346-347. Dünbülü əşirətinin Öküzbatır kəndi - 2 ailə

Yekun: 1.200 (ağça)

s. 347. Nağıcan kəndi - 1 ailə

Yekun: 1.348 (ağça)

Kərbəla kəndi - 7 ailə

Yekun: 2.654 (ağça)

s. 347-348. Qaradolaq (?) kəndi. Heç kim yaşamır.

Yekun: 2.000 (ağça)

s. 348. Hədəl (?) kəndi. Heç kim yaşamır.

Yekun: 1.200 (ağça)

Qarasudərənlı kəndi. Heç kim yaşamır.

Yekun: 1.300 (ağça)

Cəbrayılı kəndi. Heç kim yaşamır.

Yekun: 1.200 (ağça)

Daşqışlaq kəndi. Heç kim yaşamır.

Yekun: 1.000 (ağça)

ŞƏRUR NAHIYƏSİ s. 394-439.

s. 394. Maqsudlu kəndi - 18 ailə

Yekun: 9100(ağça)

s. 394-395. Apaca kəndi - 19 ailə

Yekun: 9.200 (ağça)

s. 395. Aşağı Comaqtur kəndi - 9 ailə

Yekun: 4.000 (ağça)

s. 395-396. Mirzə Əli qışlağı - 27 ailə

Yekun: 10.700 (ağça) [362 - 363]

s. 396-398. Yuxarı Şəhriyar kəndi - 85 ailə

Yekun: 22.600 (ağça)

s. 398-399. Aşağı Kürdkənd - 89 ailə

Yekun: 25.000 (ağça)

s. 399-400. Yuxarı Kürdkənd - 52 ailə

Yekun: 13.000 (ağça)

s. 400-401. Aşağı Şəhriyar kəndi - 19 ailə

Yekun: 7.800 (ağça)

s. 401. Yalqızağac kəndi - 15 ailə

Yekun: 7.700 (ağça)

s. 402. Məlikkənd - 25 ailə

Yekun: 11.700 (ağça)

Pirverdi qışlağı. Heç kim yaşamır.

Yekun: 3.000 (ağça)

Şikəm (?) kəndi. Heç kim yaşamır.

Yekun: 3.100 (ağça)

s. 403. Aşağı Parçı kəndi. Heç kim yaşamır.

Yekun: 3.400 (ağça)

Elvar kəndi. Heç kim yaşamır.

Yekun: 3.600 (ağça)

Abi-siyah kəndi. Heç kim yaşamır.

Yekun: 3.200 (ağça)

Bəydili kəndi. Heç kim yaşamır.

Yekun: 3.300 (ağça)

Dərvişlər kəndi. Heç kim yaşamır.

Yekun: 3.800 (ağça)

Acıkəhriz kəndi. Heç kim yaşamır.

Yekun: 3.200 (ağça)

Tənəğə (?) kəndi. Heç kim yaşamır.

Yekun: 3.600 (ağça)

Bülbülabad kəndi. Heç kim yaşamır.

Yekun: 3.200 (ağça)

s. 404. Xəlifəkəndinyaxınlığında yerləşən Danaqalası kəndi Heç kim yaşamır.

Yekun: 3.500 (ağça) [363 - 364]

Uzunabad kəndi. Heç kim yaşamır.

Yekun: 3.400 (ağça)

Quşçu kəndinin yaxınlığında yerləşən Gəray qışlağı. Heç kim yaşamır.

Yekun: 3.000 (ağça)

Quşçu kəndinin yaxınlığında yerləşən Sınıqələk kəndi Heç kim yaşamır.

Yekun: 3.200 (ağça)

Quşçu kəndinin yaxınlığında yerləşən Hüseyin qışlağı Heç kim yaşamır.

Yekun: 3.000 (ağça)
Quşçu kəndinin yaxınlığında yerləşən Çinar qışlağı Heç kim yasa mır.
Yekun: 3.000 (ağça)
s. 404-405. Aşağı Noreşin kəndi - 23 ailə
Yekun: 10.060 (ağça) s. 405-406.
Qarabürç kəndi - 53 ailə
Yekun: 15.000 (ağça)
Qarabürç kəndinin yaxınlığında yerləşən Behzad bulağı məzrəəsi
Yekun: 2.000 (ağça)
s. 406-407. Aşağı Parçı kəndi - 24 ailə
Yekun: 12.600 (ağça)
s. 407. Oğuzdaşı kəndi - 24 ailə
Yekun: 12.600 (ağça)
s. 407. Oğuzdaşı kəndi - 2 ailə
Yekun: 4.000 (ağça)
s. 407-409. Qazançılar kəndi. Başqa adı Yengicədir. – 109 ailə
Yekun: 30.000 (ağça)
s. 409-410. Yuxarı Comaqtur kəndi - 44 ailə
Yekun: 16.600 (ağça)
s. 410-412. Yuxarı Əlişar kəndi - 108 ailə
Yekun: 30.000 (ağça)
s. 412. Aşağı Qarqın kəndi - 7 ailə [364 - 365]
Yekun: 4.500 (ağça)
s. 412-413. Qalacıq kəndi - 34 ailə
Yekun: 14.500 (ağça)
s. 413. Qalacıq kəndinin yaxınlığında yerləşən Fərhadarxı məzrəəsi - 3.000 (ağça)
s. 413-414. Yuxarı və Aşağı Aralıq kəndləri - 15 ailə
Yekun: 9.500 (ağça)
s. 414. Ərbatan kəndi - 9 ailə
Yekun: 7.200 (ağça)
s. 415-416. Dərvişior kəndi - 9 ailə
Yekun: 6.640 (ağça)
Yuxarı Qarqın kəndi - 15 ailə
Yekun: 9.450 (ağça)
s. 416. Qaibqulu qışlağı - 10 ailə
Yekun: 6.800 (ağça)
s. 416-417. Qaxıcan qışlağı - 6 ailə
Yekun: 3.700 (ağça)
s. 417. Möhsünabad kəndi. Başqa adı Zülfüqardır. - 11 ailə
Yekun: 6.620 (ağça)
s. 417-418. Babakı qışlağı - 9 ailə
Yekun: 50.000 (ağça)
s. 418. Kültəpə kəndi - 5 ailə
Yekun: 5.300 (ağça)
s. 418-419. Bezirlik kəndi. Başqa adı Verməzyardır. – 37 ailə
Yekun: 14.900 (ağça)
s. 419-420. Ərəbyengicə kəndi - 7 ailə
Yekun: 5.600 (ağça)
s. 420. Abbas qışlağı. Başqa adı Vayxırdır. - 31 ailə
Yekun: 13.500 (ağça)
s. 421. Yuxarı Parçı kəndi - 7 ailə
Yekun: 4.800 (ağça)
s. 421-422. Ələkli kəndi - 30 ailə
Yekun: 9.500 (ağça)
s. 422-423. Siyaqut kəndi - 26 ailə [365 - 366]
Yekun: 12.000 (ağça)

- s. 423. Kosacan kəndi - 16 ailə
Yekun: 9.500 (ağça)
- s. 423-424. Xələc kəndi - 49 ailə
Yekun: 14.800 (ağça)
- s. 424-425. Bayat əsirətinin Nəcəf qışlağı - 15 ailə
Yekun: 5.700 (ağça)
- s. 425. Keştaz kəndi - 28 ailə
Yekun: 13.000 (ağça)
- s. 426-427. Yuxarı Noreşin kəndi - 83 ailə
Yekun: 24.000 (ağça)
- s. 427-428. Oğlanşahlı kəndi - 50 ailə
Yekun: 13.000 (ağça)
- s. 428-429. Maxta kəndi - 19 ailə
Yekun: 8.000 (ağça)
- s. 429. Maxta kəndinin yaxınlığında yerləşən Behzad bulağı məzrəəsi
Yekun: 3.000 (ağça)
- s. 429-430. Övrath kəndi - 32 ailə
Yekun: 11.000 (ağça)
- s. 430-431. Qazançılı kəndi - 48 ailə
Yekun: 15.700 (ağça)
- s. 431-432. Düdəngi kəndi - 54 ailə
Yekun: 15.700 (ağça)
- s. 431-432. Düdəngi kəndi - 54 ailə
Yekun: 17.400 (ağça)
- s. 432-434. Zaviyyə kəndi - 204 ailə
Yekun: 32.000 (ağça)
- s. 435. Yüzbaşı qışlağı - 18 ailə
Yekun: 9.000 (ağça)
- s. 435-436. Quşçu kəndi - 42 ailə
Yekun: 13.500 (ağça)
- s. 436-437. Ağəhməd kəndi - 39 ailə
Yekun: 12.230 (ağça)
- s. 437-438. Aşağı Əlişar kəndi. Başqa adı Muğanlıdır. – 42 ailə [366 - 367]
Yekun: 16.000 (ağça)
- s. 438-439. Muğancıq kəndi - 24 ailə
Yekun: 27.476
- s. 439. Bayat əsirətinin Zülfüqar qışlağı - 7 ailə
Yekun: 2.880 (ağça)

[367 - 371]

**National Academy of Sciences of Azerbaijan Republic
Institute of Oriental Studies**

The Detailed Register of the sanjak of Nakhchivan
Edited by Dr. Husamettin Memmedov

(Karamanli)

Translated by Academician Ziya Bunyatov and
Dr. Husamettin Memmedov

(Karamanli)

Baku – 2001

The Detailed Register of the sanjak of Nakhchivan

Edited by Dr. Husamettin Memmedov
(Karamanli)

Translated by Academician Ziya Bunyatov
and Dr. Husamettin Memmedov
(Karamanli)

/Summary/

"The Detailed Register of the sanjak of Nakhchivan" was compiled in 1724-1727 in order to collect taxes from population which was in object poverty. At that time the sanjak of Nakhchivan had just been included to Ottoman Empire. This register was approved by Sultan Ahmed III's (1703-1730) decree, dated on 9 Muharrem 1140 H. /August 27, 1727/ and became the basic administrative document for the governors of the sanjak.

According to the 302 paged "The Detailed Register of the sanjak of Nakhchivan" preserved in the Archive of Council of Ministers (N 905) in Istanbul, this region was divided by Ottomans into 14 nahiye. These were Nakhchivan, Alinja, Sair Mevazi, Dereshahbuz, Mulk-i Arslan, Mevazi-yi Khatun, Karabakh, Kishlagat, Deresham, Azadjiran, Shurlut, Derenurkut, Sisyan and Derelayaz.

The information demanded for compiling of the "Detailed Register" was firstly footed farm by farm - "khane" and then this information was generalized according to the whole village (karye). According to the calculations, the register contains the information about 315 populated areas of the sanjak of Nakhchivan. In the process of determination of the places of populated areas we come across that side by side with the large majority of the territory of the modern Nakhchivan Republic, the considerable territory of modern Armenia [372 - 373] were in that list: Yekhegnadzor region in the whole, south-east part of Ararat region, most part of Sisyan region and Megry. This is very important in the study of historical geography of Nakhchivan.

The ottoman gathered information about cattle-breeding, farming, kitchen-gardening and determined the yearly capacity of taxes imposed on these fields. The peasants were informed about the taxes and in their turn they paid them with the help of village-elger (kathun-da). With that purpose before agricultural information householders' names, fathers' names and their family status were registered.

Firstly the natural taxes for each village were registered. For example, the taxes received from wheat determined in such way: firstly its capacity was written by weight, afterwards its value was written by government price. After this in consecutive order taxes received from other grain-crops were pointed out. After that the taxes paid by money and their quantity were registered. Profits received in any way from different villages by depository were registered in the sum by "akche" - that period's monetary unit. The sanyak of Nakhchivan paid 2.629.059 akche to treasury every year. The main part of this sum was paid by Derelayaz (16%), Azadjiran (15,5%), Nakhchivan (12,3%) and Karabakh (11,2%).

"The Register of Nakhchivan" shows that wheat, barley, millet, cotton, palmchrist, lentil, pea, beans and other plants were planted in the region. According to the calculations, 672 tons' of wheat, 574,3 tons' of barley, 20 tons' of millet, 60,3 tons' of cotton were planted in the sanyak of Nakhchivan every year.

In the "Register of Nakhchivan" are also given information about the towns of the region, especially about Nakhchivan and Ordubad, their population, shops, bath-houses, mosques, parishes, caravansarais and about their living standard.

One of the main peculiarities of "Register of Nakhchivan" is the information about the population and ethnic structure of [373 - 374] sanyak of Nakhchivan. According to the calculations, the register includes names of 9.788 tax-payers. Such was the number of the able-bodied male population from 20 to 60. If we should consider every family has 5 persons in it and if we should count unmarried persons out of the total account as a man, we can say that there were 28.111 persons in the sanjak of Nakhchivan.

It's necessary to note that in Ottoman period Sadarak and Sharur regions, the population of which were absolutely Turks were not included to the sanjak of Nakhchivan. Including 8.745 persons of Sharur and 1.033 persons of Sadarak's Turks population, we can notice that there lived 37.889 people on the historical territory of Nakhchivan, the 2/3 parts of which was Turkic-Muslim population. But if it is added that overwhelming majority of refugees were from Turkic-Muslim (shiah) population during the Ottoman - Safavid wars, its abovementioned specific weight should be taken as minimum which is need to correct increasing.

As a conclusion, we can say, that the scientific-practical value of this register is indispensable for the scholars who investigate the history, ethnography, geography and economy of this region.

NAXÇIVAN SANCAĞININ MÜFƏSSƏL DƏFTƏRİ

Bakı - "Elm" -2001

Elmi redaktoru: **Ş. M. Mustafayev**,
tarix elmləri namizədi

Naxçıvan sancağının müfəssəl dəftəri.

Bakı, "Elm", 2001, 376 səh.

ISBN 5-8066-1317-8

0503020907

655 (07) - 2001

"Elm" Redaksiya-Nəşriyyat və
Poliqrafiya Mərkəzi

Mərkəzin direktoru: **Ş. Alişanlı**

Baş redaktoru: **T. Kərimli**

Kompüter tərtibçisi: **Nasir**

Texniki redaktoru: **T. Ağayev**

Formatı 84x108 ¹/32. Həcmi 23,5 ç.v.

Tirajı 500. Sifariş № 157 Qiyməti müqavilə ilə

"Elm" RNPM-in mətbəəsində çap olunmuşdur.